

# AZƏRBAYCAN

**5'2017**

1923-cü ildən çıxır

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Südabə AĞABALAYEVA

Məsul katib: Tofiq MAHMUDOV

***REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu*

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
05.05.2017  
**Sifariş 1143**

**E-mail:**  
intigam.gasimzade@gmail.com  
qasimzadeh@azyb.az

**Telefonlar:**  
*Redaksiya –*  
498-78-10  
493-28-32  
493-28-34  
*Mühasibat –*  
493-29-41

Tiraj 600  
**Kağız formatı**  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
13 çap vərəqi  
18,2 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
**Bakı şəhəri,**  
**“Azərbaycan”**  
**nəşriyyatının mətbəəsində**  
**ofset üsulu ilə çap olunur**

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir və qaytarılmır.**

## **BU SAYIMIZDA:**

### **M U S A   Y A Q U B U N   8 0   Y A Ş I**

MUSA YAQUB - Şeirlər.....	3
NİZAMİ CƏFƏROV - Təbiət qədər təbii.....	13
ƏJDƏR OL - Həmişə şair.....	20
GÜNEY QARAYEVA - "...Sağ ol, təmiz ömr, var ol, təmiz yol..." .....	24

### **P O E Z İ Y A**

TAHİR TAISOĞLU - Şeirlər.....	92
MAYIS SƏLİM - Şeirlər.....	100
İSA SEVƏR - Şeirlər.....	115
GÜLƏMAIL MURAD - Şeirlər.....	120
LEYLA ƏSƏDULLAYEVA - Şeirlər.....	123
ZİRƏDDİN QAFARLI - Şeirlər.....	146
RAMİZ KƏRƏM - Şeirlər.....	150
MAHCAMAL - Qəzəllər.....	154
LİLPAR CƏMŞİD QIZI - Şeirlər.....	157

### **N Ə S R**

HÜSEYNBALA MİRƏLƏMOV - Qazi Bürhanəddin səltənətinin süqutu.....	28
SADIQ ZAMAN - Kolumbun səhvi (hekayə).....	105

### **X A T İ R Ə L Ə R ,   D U Y Ğ U L A R**

QƏŞƏM NƏCƏFZADƏ - Mənim ilk kitabı.....	126
---	-----

### **Y E N İ   T Ə R C Ü M Ə L Ə R**

OLEQ AMİQİN (SİDOROV) - Tigin ağacı (hekayə).....	130
YURİ ŞERBAKOV - Şeirlər.....	136
SUHEYR ƏL-QALAMAVİ - Alovlu məktub (hekayə).....	141
HƏNƏFİ BİN İSA - Əlcəzairli Parisdə (hekayə).....	144

### **M Ü S T Ə Q İ L L İ K   Y O L L A R I N D A**

SÜDABƏ AĞABALAYEVA - Yaddaş.....	160
----------------------------------	-----

### **Ə D Ə B İ   T A L E L Ə R**

GÜNEL NATİQ - Həyatını ispan müğənnisinə həsr etmiş rus yazıçısı.....	168
---	-----

### **T Ə N Q İ D   V Ə   Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q**

PƏRVİN NURƏLİYEVA - Anar yaradıcılığında tənhalıq.....	175
VAQİF YUSİFLİ - Qəzəl dünyamız (əvvəl).....	182
PAŞA ƏLİOĞLU - Səməd Vurğun və Şəhriyar.....	194
ÜLVİYYƏ RƏHİMÖVA - Midas effekti və Yusif Səmədoğlunun "Bayati Şiraz" hekayəsi.....	199

### **S Ö Z   X Ə Z İ N Ə M İ Z D Ə N**

PAŞA KƏRİMÖV - Əlyazmalar İnstitutunun yeni nəşrləri.....	205
---	-----

### **K İ T A B   R Ə F İ .....**

206

# ◆ Musa Yaqubun 80 yaşı ◆



**Musa YAQUB**

## XATİRƏ DAĞLAR

Hanı güclü nəfəs, o tutarlı əl?..  
Qayalar salardı bərkinə məni.  
Atılıb minərdim belinə əvvəl,  
İndi təpə almaz tərkinə məni;  
Nə Güllüsüyarin çəməni bilər,  
Nə Şeykəm çağırar ərkinə məni.

Bir də çıxım gedim Uzunquşuna,  
Sürəklər, növbələr yada düşəydi.  
Gedib dirənəydim dağ yoxuşuna,  
Etdiyim tövbələr yada düşəydi.

Kaş bir də keçəydim Yelligədikdən,  
Bir soraq biləydim bala əlikdən...  
Sinəm nişangahdı, könlüm mələrdi...  
Ordayam, burdayam, hələ bilmirəm,  
Bu da söz üstündə gəzişmələrdi.

Can candan can alsın, nəfəs nəfəsdən,  
Yolum Qızqayadan keçəydi qəsdən.  
Heyrətə gələydim ilahi səsdən -  
İsgəndər quşları oxuyayırlar,  
Sübə səs çələngi toxuyayırlar.

O da ocağımız, Baba dağımız,  
Yolunda qançırıdır əl-ayağımız.

"Babanın yolları daşdır,  
 Çəkdiyimiz cəfa xoşdur,  
 Babam hey! Babam hey!..."  
 Özünü Həzrətə hədəf tutanlar,  
 Məzarı bühlura tərəf tutanlar,  
 "Canımı bu yolda al" deyənlərə  
 Salavat çevirib Salavatgahdan  
 Qoşulaydım əhli-hal deyənlərə.

Çözürəm xatırə oyaqlarımı -  
 Babadan enirdik,  
 Küləkdöyəndə  
 Külək yandırmışdı dodaqlarımı...  
 Axır ki çəkinə-çəkinə məni  
 Aldı Qızdar xala tərkinə məni,  
 Atı məhmizləyib "dəh-dəh" deyəndə  
 Qamçıya tutmuşdu ayaqlarımı...  
 Saldım ayağımı tərlik altına  
 Yenə də yandırdı oynaqlarımı -  
 O qamçı ağrısı qalib yadımda,  
 Ayğırın sağrısı qalib yadımda.

Quzey dağım, qarın belə bol olsun,  
 Yay ayları çayın dolhadol olsun,  
 Ömürdən-ömürlə yoluñ yol olsun,  
 Aparsın bizi də gələcəklərə,  
 Hələ görmədiyim görəcəklərə.

Əsəd qayasıyla Havaxan durur,  
 Göylərdə keçidi-dar heyvan durur,  
 Keçənin önündə imtahan durur,  
 Biri keçim deyir, biri keçməyim.  
 Diri bulağından içim-içməyim?

Dağlar əfsanədir, dağlar nağıldı...  
 Şimşəyi çaxıldı, göyü sağıldı.  
 Zanqının, Bigirin evi dağıldı...  
 Hərə bir tərəfə güzar eylədi,  
 İnsanı insandan bezar eylədi.

Peşnodan yuxarı qızıl qayası,  
 Üzdənə ağ cuna gəlin həyası,  
 Suzülür buluddan ayın ziyyası -  
 Çaylar qaranlıqda bəyaz küçələr  
 Dağlar nə qəribə olur gecələr.

Ruhumda şairlik təbi olaydı,  
 Daşında ildirim zərbi olaydı.  
 Yenə mən olaydım, Nəbi olaydı -

Bir gedib çıxayıdıp Toğludərəyə,  
Düşəydik dağkəli olan bərəyə.

O dərin dərədə sürü yatanda,  
Sürüyə gözətçi fiti çatanda,  
Elə bil dağ-dərə qopdu yerindən,  
Dağkəli sürüsü atıldı birdən  
Yel kimi keçdilər aşırma dağdan,  
Nəbi də bir gullə atdı uzaqdan...  
Sonra səs yayıldı:

- Kəllər hardadır?!.  
Mən qaldım söylüyə-söylüyə:  
- Gəl çıx!  
Kəlləri salmışam töylüyə  
- Gəl çıx!  
Elə o günlər də keçdi yel kimi,  
Xatırə xeyallar incəlir hələ,  
O kəllər tövlədə dincəlir hələ.

Seyfəddin kişinin zarafları,  
Alın qırışları qaya çatları.  
Onun əmrindəydi kolxoz atları  
Hərəmiz birinə minib gedəydik,  
Alçalı taladan enib gedəydik -  
Xalidlə çox oldum dağ səfərində,  
İndi fikrim gəzər həndəvərində.

Nə bilim mən belə huşa getmişəm,  
Söykənib mamırlı daşa, getmişəm.  
Mənə bu bərədən məkan olmadı;  
Keçdi şimşek kimi cüyür təkəsi,  
Tüfəng qaldırmağa imkan olmadı...  
Çatıb sürəkçilər keçdi yanımdan,  
Utanc bir gizilti keçdi canımdan...  
Yenə mamırlı daş yanım olaydı,  
Elə giziltili canım olaydı.

Ovçu Ağarızə haman olardı,  
Danlardı ovçunu naşı görəndə.  
Özü atıb özü peşman olardı  
Maralın gözündə yaşı görəndə.  
O da sizlayardı gözündə yaşalar: -  
"Mən də ovçuluğu atdım qardaşlar"  
Amma bərələrdə yenə yatardı,  
Yenə gözləyərdi, yenə atardı...

Sarı əminin də gələrdi səsi,  
Hər nəhəng ağacda bir nişanəsi -  
Əlində üçətən dövləti-varı

Dağlara qalxmağa tabı da vardi:  
 "Burda canavarı mən öldürmişəm", -  
 Əminin bir atım gapi da vardi,  
 Təki o söhbətlər, gaplar olaydı,  
 Dizimdə əvvəlki tablar olaydı.

İrzanın gülləsi çıxanda boşा,  
 Bir az pərt olardı gedərdi huşa:  
 "Mən də bir ovçuyam, bilmirəm bəyəm"? -  
 Ona tanış idi hər kol, hər kaha -  
 Ovu barmağımla göstərəcəyəm -  
 Amma barmağımı atmayasız ha...  
 Eh, təki gülləsi çıxayıdı boşा,  
 Bizimlə Zarata gedəydi qoşa...

Axır xahişidi, lap son xahişi -  
 Hə, bir də baxdılardı ağır halına,  
 Ölüm yatağında Şixvələd kişi,  
 Onu çıxartdılar yaylaq yoluna.  
 Yığıldı başına doğması-yadı...  
 Dedi: - bu yataqdan baxın dağlara,  
 Burdan baxılanda dağlar başqadı... -  
 Keçdiyi yollara baxdı yenidən,  
 Yaşı saqqalından süzüldü dən-dən;  
 Üzünü yollara döndərdi getdi,  
 Ruhunu dağlara göndərdi getdi...

Sən ey qoca dünya, dağlar səninmi?  
 O çayı oyaqlar çağlar səninmi?  
 Məni də göylərə bağlar, səninmi?  
 Çünkü ilham payın fələkdən gəlir,  
 Keçib min xəlbirdən, ələkdən gəlir.

Görən o dad damaqlarda qalır mı?  
 Görən o iz ovlaqlarda qalır mı?..  
 Ovlaqda ov əti daş arasında,  
 Piyi cızıldardı daş parasında -  
 Can əti - hər üzü məxmər kimiydi -  
 Adamin yeməyə heyfi gəlirdi;  
 Ovlayan kim idi, yeyən kim idi?..  
 Hazırına çoban Seyfi gəlirdi -  
 Alırkı, içirdi, yeyib gedirdi,  
 Kimlərdən kimlərə deyib gedirdi...

Yenə Ağcabərə -  
 Dərələr duman...  
 Üstündə iki göl - əksi asiman...  
 Başı Qara qaya, ayağı zindan  
 Çiyin-çiyinədir neçə pəhləvan

Şahdağı qoynunda Sənəm yaylağı,  
Nə Sənəm qocalar, nə də Şahdağı...

*yay, 2016  
Buynuz*

### TƏNHALIĞIN ÜSYANI

Hər şey qaldı arxada,  
Hər şey qaldı geridə,  
Neçin könlüm darıqxan,  
Tarimardır bu yerdə?

Evdən-eşikdən kənar,  
Son tüstüsü buglanan,  
Urəyim sönük fanar...  
Ya bilmirəm soluxmus  
bir payız bənövşəsi,  
Ya, bəlkə, tək bulagam,  
Üzündə buz şüşəsi -  
Bir əl toxunsa əgər,  
Ya sınar, ya əriyər,  
Bir də soyuyub gedər  
Könlüm uyuyub gedər...

Heyf o etibardan,  
Heyf o intizardan -  
Solan yaşılıqların,  
Olan yaxşılıqların  
Axırı nə?  
bir heç nə...  
Tutub bu hecnəlikdən  
Hara gedim bilmirəm...  
Uçdum hansı yuvadan?  
Hara yetim bilmirəm,  
Harda bitim bilmirəm,  
Bilmirəm hansı üzü  
Tutub üzümə gəlmışəm.  
Mənə elə gəldi ki,  
Sən məndən incimisən,  
Mən səndən incimişəm,  
Dönüb küsüb gəlmışəm.  
İndi bildim tənhayam  
Gündüzümдə, gecəmdə -  
Evdən-eşikdən uzaq...  
Mən bir ası yalquzaq,  
Qurd ulayır icimdə.

Dayan görüm, sən Allah,  
Yol yaratsın Yaradan!

Səninlə barış üçün  
Söz gəzirəm arada...

Bilirəm, yalvarışla,  
Hiylə sözlə xoşun yox,  
Üstün olmaq həvəsin,  
Bir haqsız savaşın yox.  
Eh, nə qəsdi-qərəzdi?..  
Biz küsü saxlamazdım,  
Inciklik havasında  
Dilimiz işləməzdı.

Hardan dogub bu duyguya  
Hardan gəlib bu sorğu;  
Ömrün hansı üzüdü? -  
Sən yoxsan bu dünyada  
Bu nə umu-küsüdü?..

Sən ki, yoxsan dunyada,  
Nədir bu giley-güzər,  
Burda tale sirri var.

O köhnə cığırında,  
Bəlkə, otlar icində  
Ömrünün axırında  
Əkdiklərin göyərib,  
Açıb gülün, çiçəyin,  
Baxmamışam, keçmişəm,  
İncik düşüb ürəyin?

Bu həyət sənin idi,  
Köhnə ocaq yerində  
Sönüb qalan kösövlər,  
Alovlanıb bu səhər...  
Amma basqa əl ilə,  
Amma basqa ocaqda -  
Sən qalmışan qıraqda,  
Mən qalmışam uzaqda.  
Görmüsən mən də yoxam  
Həmin ocaq başında,  
İncik-incik yanmışan  
Ömrün qara daşında,  
O qızılı donun da  
Evdə qalmışdı hələ.  
Bəlkə, o keçib ələ  
Kimisə geyindirib,  
Kimisə isindirib,  
Bu sənə ayan olub,

Ruhunu diksindirib,  
Məni də diksindirib.

Dayan, sən Allah, dayan,  
Könlüm sıniq darıxqan.  
Çaxıb çox ildırımlar,  
Çaylaq daşı od tutub,  
Məni də yandırıblar.  
Göyün tagına baxma,  
Bulud qalıb, dan keçib.  
Sinə dagıma baxma,  
Üstündən hicran keçib.

Xoş xəbər ol, xos çapar,  
Dur ayaga, umudum!  
Tut qolumdan sən apar:  
Gedim, təzədən gedim  
Ocagım yanın yerə.  
Ürəyim məqam tutub  
Könlüm dayanan yerə.

Qızıl balıqlar kimi,  
Çay daşımı tanıyorum.  
Açın ilkin yolumu,  
Öz daşında bayılım.

Orda cığır saldığım  
Qoşa keçdiyim yerə.  
Bütün sevgilərimə,  
O and içdiyim yerə.

Ev-eşiyə qarışım,  
Öz arxımla danişım.  
Mən də köhnə kösövəm,  
Ocagımda alışım.  
Daha səni tapmaram,  
Keçdi qoşa günlərim,  
Tək günümlə barışım,  
Xatırə günlərimin  
Ətəyindən yapışım.  
Giley-güzar sarıdan  
Dolub daha siyahım -  
Öz günahım, öz ahım -  
Gedər qiyamətəcən,  
Bütün tənhaliqları  
Çapıb gedər qiyamım!

*payız, 2016  
Bakı*

## NƏSİHƏT

Xalq sözü elə cür el malıdır ki,  
Müdriklər də dözür ən acı sözə.  
Şair ciy sözü də udmalıdır ki,  
O sözü bişirib çıxarsın üzə.

*yay, 2016  
Buynuz*

## QIZIL PAYIZ, QIZIL DAS

Qızıl payız, qızılıını neylədin? -  
Rəngi səndə, qiymət qaldı payızda.  
Fani dünya qızılıını bəkləyər,  
Sənin canın çən-dumanda sizildar.

Qızıl payız, qızılıını neylədin? -  
Qızılların yarpaq-yarpaq töküldü,  
Arxa dolub çör-çöplərə büküldü,  
Bir meşənin ehtişamı söküldü,  
Qızıl payız, qızılıını neylədin...

Sarağanın yarpaqları qızıl qan,  
Sarı cağan meşəndən gün doğur;  
Tək budaqda cüt yarpaqlar asılqan,  
Yel quş uçan yarpaqları qurudub;  
Asılqanda sarıköynək libası -  
Özü uçub, köynəyini unudub...

Möhtəşəmdir, möhtəşəmdir, möhtəşəm,  
Torpaq ulu, xəzan təzə, gül həşəm  
Qızıl payız, qızılıını neylədin? -  
Eh nə deyim quru gedir, yaş gedir,  
Tamah cibdə, yenə qızıl daş gedir -  
Qucaqlardan-qucaqlara atılmış,  
Bu əllərdən o əllərə satılmış  
Daş qızıllar yenə qaldı yiyesiz...  
Şair, buna, bəlkə, bir söz deyəsiz:  
-Bəlkə də, borcundan çıxmadım, Vətən!  
Ömür bahar deyil, bir də qayıtsın,  
Ölsəm də qoynunda qoy ölüm ki mən,  
Çürüyüm, bir ovuc torpağın artsın.

Nə yaxşı ki, qızıl sözlər deyən var,  
Qızıl sözlə qızıl paltar geyən var -  
Nə yaxşı ki, daşa tamah içində  
Hələ sənə "qızıl payız" deyən var.  
Çünki sənin torpaq adlı yiyeş var.

Kirayədən-kirayəyə verilmiş  
Daş qızıllar yenə qaldı yiyəsiz.

Yarpağa bax, yarpağa bax, yarpağa,  
Yel gətirdi, sel apardı, yer aldı,  
Yarpaq idi, yenə döndü torpağı...  
Qızıl günəş bir də yere baş əydi,  
Bu, torpağa əbədi bir dəyərdi,  
Bu dünyanın qızıl daşı göyərməz,  
Bir də gördün qızıl payız göyərdi.

*noyabr, 2016  
Buynuz*

### SÖZÜ QAYIDANDA...

*Dünyadan nakam getmiş  
cavan şairimiz Alim Məhərrəmliyə*

Oxudum şeirini, göynətdi məni,  
Bir sarı sim üstə söylətdi məni.  
Başqa aləmlərə, başqa hallara,  
Başqa duyğulara öyrətdi məni.

Mən sənə şeirdən dərs dedim o vaxt,  
Amma dərs deməyim lap nahaq imiş.  
Sənin şeir duyğun, düşüncələrin  
Mənim dediyimdən çox oyaq imiş.

Kimdən eşitmışdin ömür nağlıını?  
Bəs könlün nə idi - şeir qovluğu,  
Böyük qardaşına verdin ağlıını,  
Özünə götürdün dəlisovluğu.

Ayə, "dəli" oğlan,  
dəlisov oğlan,  
Nə gördün  
özünə biganəlikdən?  
Belə tənhalıqdan, pərvanəlikdən,  
Qovulan ceyrandan,  
qaçan əlikdən  
nə gördün, bala?  
Gizlində özünə dəydi ahların,  
itdi o məhəbbət nişangahların,  
Ov keçdi bərədən,  
aşdı gədikdən.  
Kim getdi,  
kim gəldi  
murada yetdi?..

Əvvəl elə bildin  
mələkdi dünya.

Yox, bala,  
ələnən  
ələkdi dünya,

Ələk ələndimi qurtardı getdi  
Ələkdə bir ovuc kəpəkdi dünya.  
Ələnən ələklə neyləmək olar?  
Bir ovuc kəpəklə neyləmək olar?  
Heç kəs sevməz belə, sevilməz belə,  
Sevgin də sonalar sonasıdır, bil.  
Sənin qələmində, sənin sözündə  
Anan da analar anasıdır, bil -  
Deyəsən, bu mənim anamdır, Vallah.

Sən də şərik çıxdın o göz yaşına,  
Şeir də yazmışan  
"qara daşım" a -

Bilmədin ki, lap Arazi içsə də,  
Analaların köynəyindən keçsə də,  
Öpdüyüñ yer isinib çat versə də,  
Kainatın axsa dərya yaşları,  
Göyərdə bilməz o qara daşları.

Bu qoca dünyanın öz havası var,  
Dedin hər havayla oynamır adam -  
Çiçəklər oynadı yaz havasına,  
Subaylar oynadı qız havasına -  
Sən də ki, oynadın  
söz havasına -  
Başında bir dəli sevda da vardı...  
Uyub durnaların xoş nəvasına,  
Oynada-oynada səni apardı.  
Sözün qayıdanda, özün gəlmədin,  
Bəlkə, qayıtmaga üzün gəlmədi.  
Dövrəndi, lap üzdən salıb üzünü,  
Şairi vurdular, sözü əydilər;  
Yenidən Yesenin asdı özünü,  
Təzədən Müşfiqi güllələdilər.

**19.12.2016**  
**Bakı**

*Nizami CƏFƏROV*

## TƏBİƏT QƏDƏR TƏBİİ

**M**usa Yaqub deyəndə, mənim təsəvvürümə, hər şeydən əvvəl, vüqarlı bir dağ gəlir, daş-qayası, çayı, bulağı, ağacı, kol-kosu, baharı-qışı ilə... Sonra isə gözlərim qarşısında hüdudsuz, dərin bir ümman canlanır, daxilindəki təlatümü boğub saxlamağa, bürüzə verməməyə çalışın, ancaq bunu sona qədər bacarmayıb hərdən təlatümə gələn bir ümman... Və Musa Yaqubun poeziyası dönmədən təlqin edir ki, təbiət qanunları ilə cəmiyyət qanunlarının tamamilə fərqli olması barədə müasir elmin iddiaları kökündən yanlışdır. Həyatın, varlığın elə qatları, «süxurları» var ki, orda iki yox, həm təbiətə, həm də cəmiyyətə eyni dərəcədə aid olan bir qanun işləyir... Ədəbiyyatın, xüsusilə poeziyanın əbədi missiyası Musa Yaqub kimi mütəfəkkir şairlərin timsalında məhz həmin qanunu, daha doğrusu, qanuna uyğunluğu aşkarlamaqdan ibarətdir.

Təbiətdən təcrid olunmuş cəmiyyətin (insanın) hansı felakətlərlə üzləşdiyi; həm təbiətdə, həm də cəmiyyətdə təbiiliyin pozulduğu zaman nə cür faciələrin baş verdiyi, görünür, heç də hər kəsə ya məlum deyil, ya da cəmiyyət hansıa şeytani qüvvənin təkidi (və təzyiqi) ilə «öz xeyrinə» disharmoniya yaratmağa meyllidir...

Biz son zamanlar ekologiyadan çox danışırıq. Ancaq etiraf etmək lazımdır ki, burda nə isə namərd bir təmənna, konyuktur bir özünüaldatma var... Biz təbiətdən ehtiyac olmayıacaq qədər ayrılrıq, ona get-gedə daha çox yuxarıdan aşağı baxırıq... Özü də yalnız ətrafımızdakı təbiətə yox, həm də daxilimizdəki, ruhumuzdakı, əxlaqımızdakı təbiətə (və təbiiliyə)... İnsanda (və cəmiyyətdə) ağıl, təmkin, hövsələ adında bir şey qalmır...

*Səbr kasasıdır o dolan bulud,  
İldirim-ildirim daşır fəzəsi.  
Səbr kasasıdır mənim ürəyim,  
səbr kasası.*

*...Səbr kasasıdır Bakı torpağı,  
O da buruq-buruq içildi getdi.  
Mən də öz içimdə çəkib cəzamı  
Beləcə içirəm səbr kasamı.*

*...Daşsa Araz kimi, coşsa nər kimi,  
Sərhəd var,  
yolunu saxlar qəzamın.  
Əllərim tikanlı məftillər kimi  
Qapanar ağızına səbr kasamın.*

*Mən belə boğaram səbrimi belə,  
Mən belə qazaram qəbrimi belə.*

*Bu şeiri yazanda qaynadı odum,  
Öz səbr kasamdan içdim bir udum.*

*Gördüm ki, heç nədən yoxdu gərəyim,  
Taleyin demə bir cəzası qalıb...  
Səbr kasasıdır mənim ürəyim,  
Səbri ölüb,  
guru kasası qalıb.*

Bu misraların müəllifinə ona görə təbiət şairi demirlər ki, təbiətdən çox yazar, ona görə deyirlər ki, təbiət qədər təbiilik onun poeziyasının ideya-estetik məzmun-mündərəcəsini təyin edən əsas amil, əslubi-metodoloji məhvərdir.

Bir vaxtlar Musa Yaqub İsmayıllıda, mənzərəli Buynuz kəndində yaşayırı. Və bu kənd Azərbaycanın, demək olar ki, bütün ədəbiyyat adamları arasında məhz Musa Yaquba görə məşhurdur... Necə oldusa, onu Bakıya, «Azərbaycan» jurnalında işləməyə dəvət elədilər. Çox keçmədi, ortaya belə bir söz-söhbət çıxdı ki, Musa Yaqub daha şeir yaza bilmir. Yadımdadır, Yazıçılar Birliyinin «Nətəvan» klubunda keçirilən gənclər gündündə hər şeydən narazı odlu-alovlu qələm yoldaşlarımızdan biri qəflətən (və təbii ki, icazəsiz) yerindən qalxaraq Rəyasət heyətində əyləşmiş Birlik rəhbərliyini ittiham etdi: siz istedadlı bir şairi - Musa Yaqubu yerindən-yurdundan edib Bakıya getirdiniz ki, ilhamını söndürüb məhv eləyəsiniz... Ağsaqqallar etirazlarını bildirmək istəyəndə İsmayıllı Şıxlı (o zaman birinci katib idi) onları sakitləşdirib gənc ittihamçıya özünəməxsus təmkinlə «düz deyirsən» dedi, «biz də gördük ki, Musa Yaqubun ilhamı burada get-gedə daha az sözüne baxır. Ona görə də qərara gəldik ki, bu günlərdə işdən çıxardıb göndərək gəldiyi yerə... Odu ki, narahat olmağa dəyməz»...

Və elə də oldu. Musa Yaqub öz yerinə-yurduna qayıdır ilhamla yazış yaratmağa başladı.

Maraqlı bir əhvalat eşitmışəm...

Stalin belə qərara gəlir ki, Mixail Şoloxov öz stanitsasından gətizdirib SSRİ Yazıçılar İttifaqının sədri seçdirsin. Və bu barədə Mərkəzi Komitənin ideoloji işlərə baxan katibinə göstəriş verir. Əl- ayağa düşən katib öyrənir ki, Şoloxov nə iş üçünsə Moskvaya gəlib... Ona zəng edib bir az da zarafatla deyir ki, «elə Moskvaya gəlmışkən, geri qayıtmayan, sizi Yazıçılar İttifaqına sədr seçmək istəyirik». Şoloxov ciddiliyini pozmadan cavab verir: «Yox, yox, sağ olun, gecikmisiniz, mən artıq biletimi almışam, sabah qatarla geri qayıdırıram»...

Musa Yaqubun Böyük Qafqazın cənub ətəklərinə sığınmış «stanitsa»sı onun ilhamının qartal qanadlarını gərib duyğularının, hisslerinin fəzalarına yüksəlməsi üçün möhkəm, etibarlı istinad nöqtəsidir...

*Bir vergidi, bir sehrdi,  
əfsanədi, nağıldı...  
Ayağı su, sinəsi od,  
ciğırı daş Qafqazın.  
Oba-oba mən köksünə,  
o, köksünə sıxıldı.  
Fəda oldum torpağına  
o baş-bu baş Qafqazın.*

*... O Əlibəy qayasıdır, -  
üfüqdə bir gümüş taxt,  
Əlibəylə Züleyxanı  
könlüm burda anar hey...*

*O zamandan bu sevginin  
üstünə qar tökür vaxt,  
Qar altında məhəbbətin  
ocaqları yanar hey...*

*...Ulu babam, ulu babam!  
Ey mənim şah Qafqazım!  
Axi, daşçı çiçək açır,  
qocadı, cavandımı?..  
Dağkələsi od parçası,  
qartalları pərvazım,  
Zirvə- zirvə dəvə dağlar  
əbədi karvandımı?..*

Dağlar oğlunun, lap qısa müddətə olsa da, Bakıya köcüb redaksiyada kiminsə şeirini redakte eləməsi adama qəribə gəlir...

Rəhmətlik Nadir Cabbarov danışırı ki, «Azərbaycan» jurnalında Musa Yaqubun ona şeir gətirmiş müəlliflərlə işləməsi, mükalimələri müsibət idi. Heç bir şairə «şeirlərin zəifdir» və ya «çapa layiq deyil» deyib xətrinə dəymək istəmirdi. Onda göründün ki, hansısa müəllifin qoluna girib yalvar-yapışla, «Allah haqqı!» deyə- deyə liftin qabağına qədər ötürür ki, gedib daha yaxşı şeir gətirsin...

Yaxşı şeirin doğulacağı ünvanı isə bir ürək bilir, bir də yollar... Düz yollar, təbii yollar, təmiz yollar...

*Gör məni hayana gətirdi bu yol,  
Bir də təzələnib güldü həyatım.  
Sağ ol, a dağ çayı, a yaylaq, sağ ol,  
Burda bir anımı bir il yaşadım.*

*...Bir Allah taxtıdır o quzey, güney,  
Burda təbiətin işi nə düzdü.  
Qəzəb deyilən şey, qəsd deyilən şey  
Yoxdu bu dünyada, əfsanə sözdü.*

*...Sağ ol, təmiz ömür, var ol, təmiz yol,-  
Ey mavi zümrümə, ax, daim var ol...*

*Maral talasında gülən çəmənim,  
Yaşa yəhər qayam, - var ol, daş atım,  
Sağ ol, ey qismətim, möhlət verənim,  
Bir az ömür sürüüb xeyli yaşadım...*

Musa Yaqub poeziyasının təbiət qədər təbiiliyinin bir əlaməti də insanı dün-yaya gətirib ona insan olmayı öyrədən həyat eşqinə daimi minnətdarlığıdır. Hər cür riyadan, «diplomatiya»dan uzaq olan bu minnətdarlıq şairin zatən qurruflu (və daxilən təvazökar) lirik qəhrəmanının mənəvi zənginliyinin minnətsiz ifadəsidir. Və, görünür, əxlaq dediyimiz şey mücərrəd etik normaların insana təcəvüzkar təzyiqi yox, insanı insan edən, onu mənən, ruhən yüksəldən, onun həyatına ilahi bir harmoniya verən münasibətlərin, hisslerin, həyəcanların təbii axındır. Baharda qarların əriməsi, dağ çayının öz yatağından çıxmazı, çıçəklərin açması əxlaqidir... Payızda, qışda isə yox... O fəslin öz əxlaqi var...

Hər Musa Yaqubu görəndə yadına ilk növbədə onun məşhur şeirlərindən biri düşür. Və bu adsız şeiri tam əzber bilməsəm də, misraların ehtiva etdiyi zəngin ideya, eləcə də intonativ improvisasiya enerjisi imkan verir ki, unutduğum yerləri həmin kök üstündə özümdən deyim...

Heç şübhəsiz, Musa Yaqubun bir çox şeirləri kimi, bu da bədii kəşfdır... Poetik model, poetexnologiya icadıdır... Həm də sünə yox, təbii!..

*Burda hər meşənin min cür ağacı,  
Burda hər ağacın yamyasıl tacı,  
Burda hər tac üstə sarmaşıq saçı,  
Hər saçın küləkdən darağı vardır.*

*Burda hər budağın şeyda bülbülü,  
Burda hər bülbülün qönçə bir gülü,  
Burda hər qönçənin yaşıl bir tülü,  
Hər tülüün xirdaca saçağı vardır.*

*Burda hər yamacın çıçəkdir daşı,  
Burda çıçəklərin şəhdir göz yaşı,  
Burda şəh damlaşsı bir üzük qaşı,  
Hər qaşın qızılı qurşağı vardır...*

Mənə elə gəlir ki, bu şeiri eyni ritm-intonasiya əsasında sonsuza qədər yorulmadan, zövq ala-alə davam etdirmək olar... Ancaq son misralar, nə qədər vətənpərvər təəssübkeşliklə (və səmimi) deyilmiş olsa da, nəinki ümumi (və bitkin) polifoniyyaya uyğun gəlir, hətta kifayət qədər «xaric» (və prozaik) səslənir:

*Harda bu saydığım gözəllik olsa,  
Orda Azərbaycan torpağı vardır.*

Əslində, «Azərbaycan» adı çəkildi-çəkilmədi, Vətən torpağının şirəsi Musa Yaqub poeziyasının zatında, mayasındadır. Və bu poeziyanın ruhuna, mahiyətinə az-çox bələd olanlar bilir ki, şairin

*Bəlkə də, borcundan çıxmadım, Vətən,  
Ömür bahar deyil, bir də qayıtsın.  
Ölsəm də, qoynunda qoy ölüm ki mən,  
Çürüyüm, bir ovuc torpağın artsın! -*

misraları təsadüfi deyil, Musa Yaqubun tamamilə təbii hisslerinin, düşüncələrinin məhsuludur...

Mən ikinci bir şair tanımırıam ki, «torpaq» sözünü bu qədər işlətsin və həmin sözə bu qədər estetik, metaforik mənalar qazandırmış olsun...

Azərbaycan poeziyasında, xüsusilə aşiq şeirində dağlar barəsində həm çox, həm də gözəl deyilib. Səməd Vurğun gənc yaşlarında qələmə aldığı bir şeirində yazdı:

*Möhtərəm qarelər məni bağışlar,  
Cavандı yazanı bizim dağların.*

Musa Yaqub da gəncliyində - təxminən əlli il bundan əvvəl dağlara müraciət edib:

*Aranda bürkündən yorğun bir quşdum,  
Fikrin qanadında uçdum, ha uçdum.  
Gəlib bir bulaqlı daşını qucdum,  
Oldum torpağının qurbanı, dağlar.*

*Keçmə bu yerlərin şəlaləsindən,  
Qayalar titrəşər qartal səsindən.  
Polad əllərilə göy qübbəsindən  
Çekər ağuşuna dumanı dağlar.*

*...Çəkib qoynunuza gətirin məni,  
Alıb ölməzliyə yetirin məni.  
Siz Allah, gözətçi götürün məni,  
Olum bu güllərin bağbanı, dağlar.*

Və bu dağlar nə Aşıq Ələsgərin, nə də Səməd Vurğunun yox, Musa Yaqubun dağlarıdır. Həm poetik leksikonu, həm bədii intonasiyası, həm də ümumi ruhu, ovqatı ilə...

Məmməd Arazla Musa Yaqub arasında aydın görünən poetik təfəkkür, hətta dil-üslub qohumluğu var. Və hər iki böyük şairi birləşdirən cəhətlərdən biri təbiətə vurğunluqdursa, digəri ifadə tərzinin son dərəcə (və özünəməxsus!) təbiliyyidir. Elə sözlər, ifadələr işlədirlər ki, ilk baxışdan şeir dilinə yad görünür, ancaq bu zahiri «kələkötürlük» tədricən o qədər təbii (rahat) qəbul edilir ki, adamın ümumən şeir dili zövqünə təsir göstərir.

*...O gülyanaq bənddir bir xoş baxışa,  
Körpə budaq əl açıbdır yağışa.  
Min baharın hərarəti yığışa,  
Bu dünyanın qara daşı göyərməz.*

*Ot göyərdib o ciğirim, o izim,  
Tufanlanıb çalxalanmaz dənizim.  
Daha məndən sevgi umma, əzizim,  
Bu dünyanın qara daşı göyərməz.*

*Araz boyu çox mənalar sezmişəm,  
Elə bilmə əllərimi üzmişəm.  
Ürəyimə daş bağlayıb dözmüşəm, -  
Bu dünyanın qara daşı göyərməz.*

Ancaq etiraf etmək lazımdır ki, Məmməd Arazla Musa Yaqubun ideya-estetik təfəkküründə ciddi bir fərq də var: Məmməd Araz təbiətdən nə qədər çox yazsa da, prinsip etibarılı, təbiət şairi deyil. Hər şeydən əvvəl ona görə ki, Məmməd Arazın bədii interpretasiyasında təbiət, əslində, cəmiyyəti, ictimai münasibətləri dərk etmək üçün vasitədir... Musa Yaqub isə cəmiyyətdən yazanda da ictimai münasibətlərin təbiətinə varır...

*Bəxtdə varsız, bağda barsız,  
Dağda qarsız qalsan belə,  
Heç demə ki, zaman belə,  
Dövran belə, insan belə...*

*Yeri bağlı, göyü bağlı  
Kibrit çöpü olsan belə,  
Bir kimsənin çıraqını  
Yandırmamış söndünsə, heç...*

Və ümumiyyətlə, nədən yazırsa yazsın, Musa Yaqubun elə bir şeirini təsəvvür etmək mümkün deyil ki, orada sözün həm dar, həm də geniş mənasında təbiət (və təbiilik!) onun fəlsəfi və ya ideya-metodoloji əsasında dayanmasın. Şairin nəzərində dünyanın ən ali duyğusu olan Məhəbbət də təbiətin (və təbiiliyin!) təzahürüdür:

*Nə yaxşı bu yerdə çıxdın rastıma,  
Elə bil gün doğdu süst həyatıma.  
Sözün məlhəm oldu qol-qanadıma,  
Xeyli yaşadacaq məni bu ümid.*

*Fikrimə, duyguma çökmüşdü duman,  
Dumanda sozalan çıraq kimiydim.  
Səhra günəşinin altında yanar  
Qovrulub sizlayan torpaq kimiydim.  
Bu yağış hayandan çıləndi gəldi,  
Gözümüzün üstündə şəh gilələndi,  
Xeyli yaşadacaq məni bu ümid.*

*Gördüm ki, sinəmdə döyüñür ürek...  
Baxışın mənimçün qızıl dan kimi...  
Noyabr günəşini xoş təsəllitək  
Payız yarpağını ovudan kimi,  
Xeyli yaşadacaq məni bu ümid...*

Musa Yaqubun Məhəbbətində, ümidi yanaşı, məsuliyyətli bir nigarançılıq var... Çiçəkləyen ağacın bar nigarançılığı, qış dumanının qar nigarançılığı, nişanlı oğlanın yar nigarançılığı kimi... Və bir də öyrəşmək, uyuşmaq (ülfət!) var ki, şairin ələmində bu, Məhəbbətin ən ali, ən insani təzahürü deyilsə, bəs nədir?..

*Mən bir az baharlı budaq kimiyəm,  
Bir az da sadəlövh uşaq kimiyəm.  
Bala anasına qovuşan kimi,  
Leylək yuvasına qovuşan kimi,  
Ari gül-çiçəyə uyuşan kimi,  
Eh, mən də adama tez yovuşanam,  
Sevgi atəşində tez alışanam,  
Amma ki, sönməyim çox çətin olur -  
Sevgidən dönməyim çox çətin olur...  
Öyrətmə özünə, öyrətmə məni.*

*...Mənim dərdlərimin ayaqları var,  
Harda olsa gəlib tapacaq məni,  
Yaxıb yandıracaaq bu ocaq məni.  
Gəl məni özünə öyrətmə belə.*

***Əlimi əlinə öyrətmə belə,  
Gözümü gözüne öyrətmə belə.***

Musa Yaqubun şairlik «texnologiya»sının bir əlaməti də odur ki, intellektin, informasiyanın hesabına poetik təfəkkürünün inersiyasını (fitrətini!) zədələməkdən nə qədər mümkünürse o qədər qaçır. Və təbinin şeirini yazır... Əlbəttə, təbin özündə də həm intellekt, həm də informasiya var, ancaq məsələ burasındadır ki, nə intellektdə, nə də informasiyada təb (hisslərin, düşüncələrin sadəlövh-inersion qaynarlığı) yoxdur. Mənşəyi bilinməyen «ağıl»ın ölçü-biçisi var ki, onun da poeziyası yoxdur.

Musa Yaqub müstəqil Azərbaycan Parlamentinin ilk çağırış deputati - millət vəkili olub. Buna qədər də İsmayıllıda rayonun ictimai işlərində həmişə yaxından iştirak edib. Və bu gün də dost məclislərinin yaraşıgidır... Ədəb-ərkan sahibi, dediyi sözün ağır-yüngüllüyünü bilən, daxili dünyası təlatümlü olsa da, təmkinini gözləyən müdrik bir ağsaqqaldır... Dünya nemətlərinə marağı da cüzi ehtiyacları qədərdir. Kiməsə borcu, kiminsə qarşısında gözükögəliyi yoxdur... Nə minnət qoymaz, nə minnət götürməz.

Mən inanmiram ki, Musa Yaqub bu xüsusiyyətləri zaman-zaman, dünyani görə- görə qazanmış olsun. Nəsildən, kökdən, yurddan gəlməsə, bütün bunlar mümkün deyil... Və Musa Yaqub kökləri çox-çox dərinlərdə olan iri gövdəli, qollu-budaqlı nəhəng bir İnsan ağacıdır...

İnsan isə «doğulandan» İnsan axtarır... İnsan adam!..

***Hardasız, hardasız, insan adamlar?  
Ah, bu cin adamlar, şeytan adamlar,  
Ah, bu şər adamlar, böhtan adamlar,  
Bu yalan adamlar, ilan adamlar,  
Bu çalan adamlar öldürdü bizi.***

***...Hardasız, hardasız, mələk adamlar,  
Hardasız, hardasız, çiçək adamlar.  
Bu şeytan adamlar, böhtan adamlar,  
Bu tikan adamlar öldürdü bizi.***

Musa Yaqub yaradıcılığının (və şəxsiyyətinin) təbiiliyi (və təbiəti) mənsub olduğu cəmiyyətin mənəvi sərvətlərindən biridir... Ümidi, gümanı ilə... İnami, imanı ilə...



**Əjdər OL**

## Həmişə şair

**M**usa Yaqub Azərbaycanda hər kəsin tanıldığı şairdir. Onun şeirlərini əzberdən deyənlər nə çox. Şeirlərini yarımcıq da olsa söyləyənlər, yeri gələndə bir-iki misrasını dilə gətirənlər də az deyil. İlk şeirlərindən oxucunun qəlbine yatan şair neçə onillikdir ki, sevilməkdə, oxunmaqdə, öyrənilməkdədir.

Mənə görə, sağlığında heç olmasa bir-iki şeiri dilə-dişə düşməyən şairin gələcəyi yoxdur. Amma Musa Yaqubun ölməz misraları belə nigarançılıqdan uzaqdır. Musa Yaqub dünyaya və insanlara sevgi gözü ilə baxır və çevrəsindəki təbiətlə, müasirləri ilə anlaşıqlı şirin bir dildə danışır.

Məsələn, onun “Öyrətmə özünə, öyrətmə məni” şeirini oxumaqdən, oxuya-oxuya kövrəlməkdən, düşüncələrə dalmaqdən doymaq olmur:

*Taleyin qisməti rast saldı bizi,  
Yolumuz hardasa qırılacaqsa,  
İtirəcəyiksə bir-birimizi,  
Xatirəm yadında qalmayacaqsa,  
Bu əllər mənimki olmayacaqsa,  
Bu tellər mənimki olmayacaqsa,  
Sən Allah, özünə öyrətmə məni!  
Hicran qorxusuyla göynətmə məni.*

Təbiəti içdən duyan, yaxından tanıyan, ondan güc, zövq almağı bacaran, dostluqda möhkəm, insanları göz dolusu, könül dolusu yaşamağa çağırın və duyğularını həzin, kövrək, yapışqlı şəkildə ifadə etmək istedadına sahib şair Musa Yaqubun səksən yaşı tamam oldu. Yuvarlaq götürsək, arxada altmış illik yaradıcılıq yolu və irili-xirdalı neçə-neçə kitablar, dəmə qoyulmuş əlyazmaları durur.

Altmış ildir ki, bu şair insanlara saf ovqat, ruh bağışlayır. Onu oxuyanda adam Günəşin bir telindən yapışış dixinə güc verərək yixildiği yerdən dikəlib dura bilir, qarışq fikirlərini cəmləyib durulur və təbiətin bir parçasına çevirilir.

Musa Yaqub oxucunun özünə doğma saylığı şairlərdəndir. Onun şeirlərinin ayrıca havası, ləngəri, intonasiyası, dadi-duzu var. Adamın boş, xoş vaxtı ola, oturub tələsmədən, darixmadan, nəfəs dərə-dərə, ürəyinə yatan bəndlərini, misralarını dodaqaltı zümrüdə eləyə-eləyə, canına sinirəsinə oxuyasan, ləzzət aparanan.

Bu şair o vergili qələm sahiblərindəndir ki, ən azı, hər şeirində ələgələn nəsə var. O qədər rastımıza çıxbı ki... bəzən şeir bütövlükdə tutarlı olmur, hansısa bəndi, ya misrası ilə dilə-dişə düşür. İnsafla desək, Musa Yaqubun yaddaşalan, şüx qafiyələrlə hörülmüş, içidolu, boyundan asılı olmayıaraq, bütöv, pilə kimi yumşaq şeirləri çoxdur. Uğurlu bəndləri, beytləri, misraları isə saysız-hesabsızdır.

İlk dəfə Musa Yaqubu canlı şəkildə uşaqlıqda dinləmişəm və oxuduğu şeirlər döşümə yatıb. O zaman şair bir neçə qələm dostu ilə məktəbimizə görüşə gəlmişdi. Görüşdə onun Alban hökmədəri Cavanşir, İsgəndər quşları,

Azərbaycan haqda şeirlər oxuduğu indiki kimi yadimdadır. Ancaq balaca bir şeiri dərhal dilimdə əzbər oldu:

*Bəlkə də, borcundan çıxmadım, Vətən,  
Ömür bahar deyil bir də qayıtsın.  
Ölsəm də qoynunda qoy ölüm ki, mən,  
Çürüyüm, bir ovuc torpağın artsın.*

Əvvəller bu şeirin sonuncu iki misrası məni tutmuşdu. Vətənə sevginin, torpağa bağlılığın yeni, pak ruhu, duru ifadəsi xoşuma gəlmışdı. Ancaq sonralar əvvəlki iki misra da mənə doğma göründü. Doğrudan da «Bəlkə də, borcundan çıxmadım, Vətən!» Onsuz da vətənin borcundan tam çıxmış mümkün deyil. Amma bu borcun bir hissəsini qaytarmaq olar. Necə ki, haqqında danışdığınıñız insan şairliyilə bunu etməkdədir.

Gözümü ədəbiyyata açandan bəri Musa Yaqub şair kimi yeni-yeni şeirləri, kitabları ilə mənim üçün həmişə təzəliyini, təravətini, məhrəmliyini saxlayıb. Süniliklərlə, saxtakarlıqlarla, qurama işlərlə dolu dünyamızda könlümüzə toxtaqlıq gətirən, ruhumuzu üzüməyə qoymayan, təpərimizi artırıran məqamları üzə çıxardan şair qəleminin yazdığına baxın:

*Torpağı duymazsan sən mənim kimi,  
başqadır ruhumuz, danışma hədər.  
İsti otaqlarda səməni kimi  
məni nəlbəkidə böyütməyiblər.*

*Palid ağacında yaşayır adım,  
hər budaq üstündə eşqim var olub.  
Yolkaya pambıqdan qar yağdırmadım,  
yolkam da qar basmış ağaclar olub...*

Onun məşhur şeirləri çoxdur. Zaman-zaman yaddaşlarda ilişib qalan bu şeirlərin məqamı gələndə adları çekilir, kitabdan, yaxud da əzbərdən oxunur, haqqında yazılır. «Bu dönyanın qara daşı göyərməz», «İlahi, mən bu daşı götürüm, götürməyim?!», «Bir günah sənindir, bir günah mənim», «Və başqaları...», «Dağlar çox qəribə olur gecələr» şeirsevərlərin tez-tez üz tutduğu əsərlərdir. Amma şairin məşhur olmayan nə qədər gözəl şeirləri də var.

*Bir xəfif, xeyirxah bahar yelində  
çiçək açılanda nə deyir? - Heç nə.  
Şehotu ciməndə səhər mehində,  
Bəxtəvər olanda nə deyir? - Heç nə.*

*Bax, mən də eləyəm, ay iki gözüm,  
demə ki, xoş sözlə gəl məni dindir.  
Mənim çiçək sözüm, şehotu sözüm  
qalib ürəyimdə, amma sənindir.*

Şairin «Atam... Atam» adlı süjetli şeiri yadına gəlir. Əldən-ayaqdan uzaq kənddə yaşayan ata qəfildən yorğan-döşəyə düşür. Kəndin bircə savadlısı var - Ali müəllim, onun da həkimlikdən başı çıxmır. Göydən yağış tökür. Oğul qonşu kəndə həkim dalınca getməlidir. Ancaq sədrdən izn alıb kolxozun

Ağyal atını tapmaq uzun çekir. Noxdasız atın boynuna çatı bağlayıb süren naşı uşaq mənzil başına çatanda məlum olur ki, feldşer qonşu kənddədir, çay daşib, geri qayida bilmir. Əli hər yerdən üzülən balaca kor-peşman geri qayıdır və görür ki, dünyada hər şey onun isteyinin tərsinə dövr edir.

*Tərs kimi qarşidan qış da gəlirdi,  
tərs kimi atam da üçcə gün qabaq  
ətliyə vermişdi inəyimizi.  
Soruşduq demədi,  
bilmədik haçan  
Səlim də vergiyə qoşmuşdu bizi.  
Tərs kimi bu dəndlər böyük dərd idi,  
tərs kimi qanun da bir az sərt idi...  
Öldü cavan atam,  
gör nə yaşdaydı -  
Hər şeyin günahı o yağışdaydı,  
ya da ki, Ağyalı gec tapmağında.  
Yox, günah Göyçayın daşmağındaydı.  
Havanın yas tutub gülməməyində,  
Ali müəllimin İbn Sinadan  
bir kəlmə olsun da bilməməyində,  
feldşerin vaxtında gəlməməyində,  
günah o yağışda, yağışdaydı ki...  
Öldü cavan atam,  
nə yaşdaydı ki...*

Musa Yaqub həmişə şairdir. O, uşaqlıqda da, cavanlığında da, sonrakı yaşlarında da, çalıştığı işlərdə də, vəzifələrdə də, millət vəkilliyində də daim şair olaraq qalıb. Yaxşı ki, belə olub. Bu, oxucu qismətidir.

O, istər şeirlərində, istərsə də danışığında təəccübünü, heyrətini, nəyəsə hayıl-mayıl olduğunu bildirərkən «Qəribədir!», «Çox qəribədir!» kəlmələrini tez-tez işlədir. Bu kəlmələr hər dəfə onun dilindən çıxanda adama xoş gəlir. Deməli, hələ ustadin eli qələmdən soyumayıb, söz-söz, çiçək-ciçək, ilmə-ilmə, misra-misra dünyani duymaqdadır.

Səksən yaşılı palid necə məğrur, əzəmetli, süslü boy verib dayanırsa, səksən min yaşılı qaya tufanlarla döş-döşə gəlmək üçün necə ayaqda durubsa, Musa Yaqub da şaxlığı və şuxluğu ilə elə canısulu görünür.

Şairin yetmiş illik yubiley gecəsində mən də var idim və qabaqcadan danışdığınız kimi səhnəyə çıxıb söz deməliydim. Ancaq onun qələm yoldaşları olan tay-tuşları biri-birinin həvəsinə o qədər geniş danışdilar ki, mənə növbə tədbirin beşinci saatında çatdı. Hətta ədəbi görüşün aparıcısı, xalq şairi Sabir Rüstəmxanlı xahiş etdi ki, ləp kəsədən gedim. Heç özümün də uzun danışmaq fikrim yox idi. Səhnəyə çıxanda isə qərarımı tamam dəyişdim. Tribuna önündə bir anlıq pauza verib, sağ əlimi yumaraq baş barmağımı yuxarı qaldırdım və dedim:

- Uzun sözün qisası, Musa Yaqub belə şairdir!

Və sol əlimlə qucağında saxladığım gül dəstəsini aparıb şairə verdim. Ən qısa çıkışdan sonra kim danışasıydı ki? Aparıcı sözü yubilyara verməklə tədbiri yekunlaşdırıldı.

Həmən gecə banketdə Musa Yaqub qulağıma piçildədi:

- Gərək yiğincaqda birinci söz sənə veriləydi. Beş saat əsir-yesir qaldıq dörd divarın arasında. Adam da belə məclisi (banketi) qoyub eləsinə gedər?!

Kimsən, nəçisən, fərqı yoxdur, canlı, gəzəri qaya parçasına oxşayan Musa Yaqubla şəxsən tanış olmaq üçün araçiya ehtiyac qalmır. Onun həlim, isti, doğma baxışı səni özünə çekir.

Bir dəfə millət vəkili kimi rəsmi nümayəndə heyətinin tərkibində Kiyevə gedibmiş. Qarşılanma zamanı necə olursa, Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma böyük vəzifəliləri qoyub birinci ona yaxınlaşır və şairlə qucaqlaşış görüşür. Ümumi tanışlıqdan sonra nümayəndə heyətinin rəhbəri fürsət tapıb şairdən soruşur:

-Şair, Leonid Kuçma ilə çoxdan tanışsınız?

Musa Yaqub cavab verir:

-Yox, birinci dəfədir onu görürəm.

Maraqlı şəxs ikinci sualını verir:

-Bəs necə oldu ki, bizi qoyub birinci sizin üstünüzə gəldi?

Şair mənqıqlı cavab verə bilməyəcəyini görüb zarafata keçir:

-Baxışlarımıla ona “Kuçma, Kuçma, gəl qucuma!” dedim, o da mənə səri gəldi.

Musa Yaqubdan söz açdınsa, gərək onun doğulduğu və məşhur elədiyi Buynuz kədinin də adını çəkəsən.

Mən bir neçə yol bu kədinin qonağı olmuşam. Sonuncu dəfə ötən yay türkiyəli yazar, şair və yazıçılarımızın əsərlərini çevirərək öz ölkəsində çap etdirən İmdat Avşar və sənətkar dostum Ağalar Bayramovla Musa Yaqubun süfrəsinin başında əyləşmişik. Yeyirdik, içirdik, biri-birimizin başına dolanırdıq...

Şairin həyətində uca bir dəmir körpü var. Bu körpü onun evinin ikinci mərtəbəsinin eyvanından dağın döşündə bitmiş nəhəng dağdağan ağacının kölgəliyinə çıxır. Körpünün altından keçən dəyirman arxından gur su axır. Mən körpüyü “Musa Yaqub körpüsü” adını qoymuşam. Keçdiyim bu körpüdən yüzlərlə insanlar keçib, hələ ləp çoxları da keçəcək.

Bu həm əbədiyyət, həm ədəbiyyat, həm gözəllik, həm də sevgi və ünsiyyət körpüsüdür.

Sözümü bir arzum ilə bitirirəm: Ustad, bundan belə də həmişə canından təpər, ürəyindən ilham, əlindən badə əskik olmasın!



*Günay QARAYEVA*

## “... Sağ ol, təmiz ömür, var ol, təmiz yol...”

*Nə əvvələm, nə indiyəm,  
Həştadımın içindəyəm.  
Axırıncı keçidəyəm,  
Bu keçidi keçim gedim.  
O bulaqdan çox içmişəm,  
Bu bulaqdan içim gedim.  
Bir sot biçin yerim qalıb,  
O sotu da biçim gedim.*

**Y**aşı bilinmeyən şair ömrünün 80 il! Acılı-şirinli xatirələri ilə arxada qalan yaşlanmış ömür, nəfəsinə tengitdiyi ata qayğısının yanğısı, yarımcıq qalmış ata ömrünün yükünü çəkmək, müharibənin ağır sinağından çıxmış, Minirə xalanın bir loxma çörəyinin etringə həsrət uşaqlıq illəri, qışın sazağında daş altında bahar nəfəsinin cürcətdiyi arzular, ümidiłər, sabaha bağlanan inam hissi, sevgi, taleyin qismət etdiyi, alnına möhürlənmiş ömrü vicdanla yaşamaq məsuliyyəti, təbiətin sevə-sevə verdiklerinin qopardıqlarına dözüm və, nəhayət, üz-üzə qaldığı savab və günahları! 80 il bundan önce Azərbaycanımızın dilbər guşələrindən biri İsmayıllı torpağında sakit bir guşədə, “dağların beşik kimi araya alıb uyutduğu”, “üstündən sehirli küləklər əsən”, dünyanın gözəlliklərinin və eybəcərliklərinin aydın göründüyü bir məkanda - Buynuz kəndində doğuldu şair. İlk təbiyəni xalq dastanlarının əzbər bilicisi, aşiq sənətinə hörmət göstərən, xalq yaradıcılığını, folklorдан sözüllüb gələn dastanları dərindən bilən sənətkar Səfiməmməd kişinin ocağında aldı. Sinəsi bayatılarla dolu olan Rəbiyə ananın laylasına uyudu, doğulduğu məkanın əsrarəngiz gözəlliyinə bələnərək boy atdı. Zamanın dövrü təlatümə gətirən hadisələri, müharibənin dəhşətli ağrıları, bir tərəfdən də dağlarına söykəndiyi doğma yurdun gözəllikləri hələ məktəb illərində şairi şeir yazmağa həvəsləndirdi. Adı kənd məktəbindən başlanan ömr yolçuluğu şəhər-kənd arasında gərgin bir ömrü adladı, ədəbi iqlimdən siyasi iqlimə və, nəhayət, özü olmaq, özüylə baş-başa qalmaq, tənhalığına sirdəş doğma yurduna döndü.

Tənqidçi və ədəbiyyatşunaslarının əksəriyyəti Musa Yaqub poeziyasında əsas mövzunun təbiət olduğunu vurğulayırlar. Bir məqamı da qeyd etmək lazımdır ki, təbiət heç də bu poeziyada yalnız müstəqim şəkildə dərk edilmir, təsvir və tərənnüm obyekti kimi məhdudlaşdırır. Güclü müşahidə qabiliyyəti, təbiətin qoynunda hər hissəciyini duyan, hiss edən, onu canlı qismində təsvir və tərənnüm şeirlərində ilk nəzərə çarpan xüsusiyyətlərdəndir. Hətta təbiət təsvirlərinin, fragmentlərinin, lövhə və peyzajların üstünlük təşkil etdiyi ilk qələm təcrübələrində də şair yalnız seyirçi mövqeyində dayanmış, təbiət gözəlliyinin oyadığı duyğuları, hissəleri səmimi şəkildə şeirə çevirir, insanlarda təbiətə məhəbbət, qayğı, mərhəmət hissi oyadır, güclü müşahidə qüvvəsi, təbiəti müəyyən estetik məkan genişliyində ümumiləşdirmək bacarığı bu poeziyada yüksək sənətkarlıqla reallaşır.

*Burda hər meşənin min bir ağacı,  
Burda hər ağacın yamyasıl tacı.*

*Burda hər tac üstə sarmaşıq saçı,  
Hər saçın küləkdən darağı vardır.*

*Burda hər yamacın çıçekdir daşı,  
Burda hər çiçəyin şəhdir göz yaşı;  
Burda şəh daması bir üzük qaşı,  
Hər qaşın qızılı qurşağı vardır...*

*...Harda bu saydığım gözəllik varsa,  
Orda Azərbaycan torpağı vardır.*

Təbiətə vurğunluq M.Yaqub poeziyasında vətənə məhəbbət, vətəndaşlıq hissi kimi poetik məramın ifadəsinə yönəlir, bədii fikri konkret mövzuda sabitləşən monoton düşüncə, sxematik təsvirlərdən uzaqlaşdıraraq bitkin fəlsəfi konsepsiaya çevirir.

*Bəlkə də, borcundan çıxmadım, Vətən,  
Ömür bahar deyil bir də qayıtsın.  
Ölsəm də, qoynunda qoy ölüm ki, mən  
Çürüyüm, bir ovuc torpağın artsin!*

Təbii, mövcud həyat qanunlarına münasibətini əsaslandırarken, bədii fikri adilikdən çıxararaq qeyri-adi, inandırıcı və özünəməxsus yaştı səviyyəsində ifadədə poetik fragmentə çevirmək Musa Yaqub üslubunun səciyyəvi xüsusiyyətlərdəndir. Təbiət hadisələrinə, təzahürlərinə həssas duyum və yaştı mövqeyindən yanaşan şairin poeziyasında təbiət get-gedə insanla, zamanla, cəmiyyətlə bağlı düşüncə obyektinə çevrilir. İnsanı təbiətə şamil edəcək hər bir şeyi dərin fəlsəfi mənalandırma və ümumiləşdirmələr üzərində quran, varlığın dialektik vəhdət və harmoniyasına can atan şairin şeirlərində insan-təbiət fəlsəfəsi bütün hallarda iki varlığın daxili birləşlik məzmununu ifadə edir. Ona görə də bu şeirlərdə iki varlığı bir-birindən təcriddə təsəvvür etmək mümkün deyil.

*Gəlib, bu çığırdan payız keçibdi,  
Nə əcəb payızın izi göyərir,  
Bir çürük almanın toxumu ruhdur,  
Bədəni əriyir, özü göyərir.*

Təbiətin qayğısına qalmaq, onu qorumaq hissinə yalnız təbiətin problemi səviyyəsindən yanaşmaq Musa Yaqub üslubu üçün xarakterik deyil. Burada əlaqələndirmə, mənalandırma bütöv varlığın qavrayış üsuluna yönəlir. Bu üsul şairin "Zərnəvada bağlar gördüm", "Qarağaclar", "Zəmidə tək qovaqvardı" və s. yaradıcılığının ilkin mərhələsində qələmə aldığı nümunələrdə olduğu kimi, daxili məzmunluluğunu sonraki mərhələdə də "Yemişan ağacı", "Nə bilim, bəlkə də, haray qoparı", "Qırğıñ" və digər şeirlərində ictimai mətləblərin dərki və açılmasına istiqamətlənir. Bu nümunələrdə humanizm, təbiətə qarşı təəssübkeşlik, mərhəmət, qayğı hissələri ictimai məzmunla, təbiətin fonunda insanlararası münasibətlərin iç qatının açılmasına xidmət edir.

Musa Yaqub poeziyası təbiət-cəmiyyət və eləcə də cəmiyyət-təbiət müstəvisində inkişaf edərək dərin bədii-fəlsəfi məzmun qazanır. İnsan-təbiət probleminin poeziyada konseptual şərhi şairin poeziyasında keçən əsrin 80-ci illərinə doğru yeni bir üslubi istiqamətə çevrilir. Şair yaradıcılığının məhsuldar dövrü kimi səciyyələnən bu mərhələdə təbiət notları üzərində köklənən lirikası məzmun-ideya siqləti baxımında da kamilləşir. Şair insanı, onun yüksək, ali hissələrini, duyğularını, dünyasının, cəmiyyətin təzadlı rənglərini təbiət motivində kəşf etməyə başlayır. Təbiətdə öz ovqatına uyğun detallar axtarıb tapmaq şairin yaşadığı həyata, ictimai mühitə, insanın daxili aləminə

münasibətinin bədii-emosional vasitəsinə çevrilir. "Şair, rəssam təbiətə həyat haqqında baxışlarını, öz "mən"ini verərək mənzərəni özünün dili ilə danışmağa məcbur edir. Bu emosional effekt "poetik hallüsinasiya" bizi öz cazibəsinin təsiri altına alır" (Qalanov B.E). Təbiətin insanın daxili aləmi ilə müvazi verilməsi Musa Yaqub şeirinin əsasını təşkil edir.

*A meyvəsi əlac, çiçəyi dərman,  
Dərman ağacında qismət belədir.  
Sən dərman vermisən, o qırıb töküb,  
Görürsən, insanda xislet belədi.  
Yox, insan başqadır, dərman ağacım,  
Bizim baltamız var, bizim dəhrəmiz,  
Gərək min-min budaq kəsək hərəmiz...  
Hə, insan belədir, bir-birisinin  
Ömür ağacını kəsir, ay yazıq.*

Musa Yaqubun qəhrəmanı yemişan ağacını kəsilmiş, doğranmış gördükdə ağacın vəziyyəti canlı bir varlıq kimi ona təsir edir. Digər tərəfdən isə, verilən təsvirlə lirik qəhrəmanın daxili aləmi birləşir, "Elə mənim kimi qırıb töküblər", "Mənim də ürəyim sınıq, döyənək", "Görürsən könlümü yaralayanlar", "Dərman payımı da alıb gediblər" kimi psixoloji durumun inikasına çevrilir.

Şairin təbiətə məxsus cizgилərlə, xoş duyğularla qələmə aldığı məhəbbət şeirləri də az deyildir. Onun bu mövzudakı poetik nümunələri ənənəvi məhəbbət şeirlərindən əsaslı şəkildə fərqlənir. Şair məhəbbət aləminə gözəlliklərlə, füsunkarlıqla dolu olan təbiətlə bir vəhdət kimi daxil olur və təbiətə məxsus lirik yaşantılarını zərif calarlarla, poetik boyalarla tərənnüm edir.

*Mən bir az baharlı budaq kimiyəm,  
Bir az da sadəlövh uşaq kimiyəm,  
Bala anasına qovuşan kimi,  
Leylək yuvasına yovuşan kimi,  
Eh, mən də adama tez yovuşanam,  
Sevgi atəşində tez alışanam,  
Amma ki sönməyim çox çətin olur,  
Sevgidən donməyim çox çətin olur,  
Öyrətmə özünə, öyrətmə məni...*

Bu lirika klassik poeziyamıza məxsus dəyanət, səxavət, dözüm, əhdə-ilqara sadıqlik keyfiyyətləri ilə yanaşı, təbiətə məxsus saflıq, gözəllik, paklıq xüsusiyyətlərini də özündə birləşdirir. Müqayisə, bənzətmə, psixoloji parallelizm, assosiasiya əsasən təbiətlə bağlı şəkildə qurulur.

*Bulud yağışını əsirgəyəndə,  
Torpaq cadarlanıb "yandım" deyəndə,  
Baxma o torpağın qarğışlarına,  
O yenə üzünü  
Bir vüsəl günü  
Sürtər o buludun yağışlarına.*

Təbiətin fəsil ovqatını insanın ölüm ovqatına qatmaq, müəyyən bir anı və ya təəssürati düşüncə obyektiñə çevirmək Musa Yaqub poeziyasının insanı özünüdərk fəlsəfəsinin başlıca xüsusiyyətlərindən biridir. Payız fəslinin daha çox xatırlandıığı bu poeziyada fəslin ovqatı insan ömrünün mərhələləri ilə ahəngdarlıq tapır.

*Dağ ətəyi, bir də payız havası,  
Qızıl rəngdə torpaq yanır, daş yanır.  
Qızıl tordur günəşin son şüası,  
Qızıl tordan qızıl yarpaq boyanır.*

Burada payız məxsus aydın, parlaq, bir-birilə ziddiyət yaradan eyni rəng çalarları insan ömrü ilə vəhdətdə götürürək axıra qədər ahəng davam etdirilir. Şair ömrün çalarlarını təbiətin rənglərinə uyğunlaşdıraraq “qızıl rəngdə yanan torpaq”, “qızıl tordan boylanan yarpaq”, “qızıl donlu çinar” ilə budağından tez düşmüş “qızıl gənclik” arasında güclü ahəng yaradır. Şeirdə aşilanın hiss, qurulan əlaqə axıra qədər davam etdirilir, ömür və təbiət fraqmentləri bir-birini əvəz edir.

*Yamaclarda geydi sarı kürküñü,  
Dərə doldu qızıl yağış selindən.  
Gümüş sular alıb qızıl yükünü  
Yaman qaçıır bu sükutun əlindən.*

*Qızıl gənclik, nə tez düşdün budaqdan,  
Yarpaq olub çeşmələrdə axıram.  
İl dalınca heç baxmazdım o zaman.  
İndi durub an dalınca baxıram.*

Şairin bu vaxta qədər sırf payız fəsl ilə bağlı qələmə aldığı 26 adda şeirin heç biri təkrar deyil. Hər bir şeir təsvirin yox, müəyyən bir fikrin, düşüncənin, əhval-ruhiyyənin daşıyıcısı kimi orijinal quruluşa və tərtibata malikdir. Psixoloji assosiativliyin güclü olduğu Musa Yaqub yaradıcılığında həyat, ölüm, əbədiyyət haqqında düşüncələr şairin payızla bağlı duyuşlarının şərhində hər zaman güclü olub. Təbiətin fəsil ovqatını insanın ömür ovqatına qatmaq, müəyyən bir anı və ya təəssüratı düşüncə obyektiinə çevirmək Musa Yaqub poeziyasının insanı, özünüdərk fəlsəfəsinin başlıca xüsusiyyətlərindən biridir.

*Bağda gülüm soldu, cənnətdə tubum,  
Bir payız axsami çatdı qürubum,  
Çatdı, çatmağına inanmadığım.*

Musa Yaqubun son dövr yaradıcılığında lirik xarakterin tənhalıq, kimsəsizlik ovqatı təsirləndirir, düşündürür. İnsanı həyat eşqinin bitib-tükənməzliyinin bir zaman sonunun labüdüyüünə hazırlayır.

Təbiətdə doğulan, bütün ömrünü onunla təmasda yaşayan şair, sözünə, əsasən də özü-özünə verdiyi sözə etibarını itirməyib. Hələ 1967-ci ildə yazdığı “Dağlar” şeirində dağların əzəmətini, qüdrətini, təbiətdəki nizam və saflığı duyaraq düşüncələr axarında öz qarşısında qoyduğu tələbi şair həyat, yaşam kredosuna çevirə bilmışdır.

*Musa, bu yerlərdən uzaq düşmə heç,  
Təpə kölgəsində daldalanma, keç,  
Arxa da seçəndə dağdan arxa seç,  
Ram edər özünə zamanı dağlar.*

Sonda kiçik bir haşıyə də çıxməq istərdim! Şairin 80 illik ömrünün içinde mənim də taleyimin, bəxtimin zərif bir işaretisi bərlənir. Bu yaş mənim ədəbiyyat, poeziya sevgimin 30 illik ömür yaşıdır. Düz 30 il bundan önce doğma İsmayıllıda şairin təntənəli yubiley mərasimi qeyd olunurdu. Mərasimə respublikamızın tanınmış ziyalıları, şair və yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdı. Büyük izdihamın içinde titrəyə-titrəyə kürsüyə çıxb şairin anamın mənə əzbərlətdiyi dörd misralıq şeirini utana-utana söyləyib əlimdə tutduğum bir dəstə gülü həyəcanından Musa Yaquba yox, Tofiq Bayrama təqdim etdim. Bu, mənim sənət adamları ilə ilk tanışlığım və sonralar bütün ömrümə işiq saçan ədəbiyyat və poeziyaya sevgimin ilk günü oldu.



# ◆ Nə s r

Hüseynbala MİRƏLƏMOV

## QAZİ BÜRHANƏDDİN SƏLTƏNƏTİNİN SÜQUTU

◆ Roman



*Yaxın və uzaq keçmişə baxış tarixi nəsrin sovet dövrü təc-rübəsində də olub, müstəqillik dövrü ədəbi nümunələrində də var. Bu gün bu maraq yazıçı İsa Muğannanın təbirincə de-sək, "təhrif olunmuş mənaları" bərpa etmək niyyətindən güc alır. Amma hər bir halda, tarixi mövzular daha çox şəxsiyyət və zaman münasibətlərinin kökündə yönəlməklə, cəmiyyət - xalq qarşısında məsuliyyət məsələsini ədəbi yaddaş müstəvi-sində təhlilə çəkir. Yazıçı Hüseynbala Mirələmovin roman - trilogiya kimi düşündüyü "İki şah, iki sultan" əsəri də bu si-rada istisna deyil. Həmin əsərdən görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddinin hakimiyyəti illərinə işıq salan "Qazi Bürhanəddin səltənətinin süqutu" fəslini oxucuların diqqətinə təqdim edirik.*

... Şeyx Məhyəddin dünyagörmüş müdrik kimi məmləkətdə nizam-intizamın məhz Qazi Bürhanəddinin sayəsində qorunub saxlandığını yaxşı bilirdi. Ona görə də istəmirdi ki, hələ yeni varis məsələsi həll olunmamış, ölkəni idarə edə biləcək bir kimsənin olmadığı zamanda Qazi Bürhanəddin dünyasını dəyişsin, məmlekəti başsız qoyub getsin. Ölkədə qarışıklığın baş verə biləcəyini, hakimiyətin səriştəsizlərin əlinə keçəcəyini, bəlkə, Şeyx Məhyəddindən savayı kimse dərindən anlamırıldı. Şeyx Məhyəddin ona görə Qazının yastığının başını kəsdirib oturmuşdu. Fürsətdən istifadə edib baş verən olaylardan Qazini hali edirdi. O, əmin idi ki, Qazi ayılacaq, yenidən hakimiyətin boşalmış iplərini əlinə alacaq, hər şey qaydasına düşəcək. Ancaq bu sarsıntıdan sonra Qazinin çox yaşamayacağı da ona bəlli idi.

...Qazi Bürhanəddin necə ki, Şeyx Məhyəddinin söhbəti zamanı Dürdanənin taleyi sarıdan nigaran idi, indi də taxta çarpayının üstündə uzanıb, xidmətçi Ağbənizin intizarını çəkirdi. Bəs bu qadının taleyi necə oldu? Qazi Bürhanəddinin bir vaxtlar Baş Əyanın iqamətgahında gördüyü hündürboylu, sıfətcə Orta Asiya qadınlarını xatırladan həmin cavan gözəlcə

sonra hara itdi? Baş Əyan yenidən onu iqamətgahında saxladı, ya yox? Əgər o, deyilənə əməl etməmişdisə, Dürdanənin Baş Əyanın evindəki zillət, həyatı haqqındaki həqiqətləri açıb demişdisə, onda çətin ki, bir də Baş Əyanın evinə qayıdaydı. Həqiqətən də bu, çox acınacaqlı bir tale oyunuydu.

Qazi Bürhanəddin beynindən keçirdiyi fikirləri açıb-ağarda bilməsə də, indi təessüf eləyirdi yaşadığı həyatın ziddiyyətlərinə. Əgər bu haqq-hesablar, qansızlıqlar, insan taleləri ilə bağlı alçaqlıqlar onun hökmranlıq elədiyi məmləkətdə yaşanırdısa və bu olayların hamısı gözlərinin qabağında baş verirdisə, bəs o, necə ədaletli hakim idi? Sanki Qazi Bürhanəddinin bu hadisələri gören gözləri kor olmuşdu.

Şeyx Məhyəddin Qazinin biləyini təkrar yoxladı. Nəbzi normal ahenglə vururdu. Rəngi üstünə gəlmışdı. Avazımış sıfəti, durulmuş yanaqları az da olsa, qırmızıya çalırdı. Şeyx bir əli ilə Qazi Bürhanəddinin nəbzini saxlayıb, o biri əli ilə göz qapaqlarını qaldırıb hər iki gözünə baxdı. Qazinin gözləri artıq hərəkətdə idi.

Qazi yavaş-yavaş heç bir təlaş və həyəcan keçirmədən göz qapaqlarını araladı. Təbibini həlim, mehriban baxışla seyr etdi. Şeyx onun sözlü olduğunu görüb: - Buyur, ey fəqir-füqəranın atası, yazıqların himayədarı, millətin sütunu, biz sənin sözünə müntəzirik, - dedi.

Şeyxin yağılı kəlmələrini eşidən Qazi Bürhanəddinin üzündə istehzalı təbəssüm oynadı. Şeyx yaxşı başa düşdü ki, Qazi onun təmtəraqlı sözlərinə istehza eləyir: «Yəni ki, mən hardan yazıqların himayədarı oldum; əgər kimsəsizlər, köməksizlər məmləkətimdə olmazın bəlalara tuş gəlirlərsə». Qazi Bürhanəddin Şeyxin dediklerinə nə üçün istehzalı təbəssümlə yanaşdığını bildirmədi, asta-asta dodaqlarını tərpətməklə nigarançılığını çəkdiyi qadının taleyini soruşdu:

- Keçənə güzəşt deyərlər. Bəs o qadının taleyi necə oldu? Baş Əyanın iqamətgahında tez-tez gördüğüm Ağbəniniz...

Şeyx Məhyəddin, həm Qaziyə təskinlik üçün, həm də onu yaxşı başa düşdүünü bildirməkdən ötrü bu dəfə daha açıq danışdı:

- Ey məmləkətin başbiləni, dövlət elə bir saraydı ki, onun sütunlarının kimsənin xoşuna gəlib-gelməməsindən asılı olmayaraq, bu sarayı saxlamaq gərəkdir. Onun dəxli yoxdur ki, kimsə az və ya çox səhv edib.

Şeyx Məhyəddin təzədən keçmişə qayıtmalı oldu, həm də ona görə seyr etməli oldu ki, Qazi Bürhanəddin Ağbənizin sonrakı taleyini soruşturdu. Şeyx də məhz ona görə əhvalatları yerli-yataqlı danışındı ki, məmləkətdə baş verənlərdən hökmədarı xəbərdar eləsin. Axı, bu olub-keçmiş hadisələri zaman arxada qoymuş olsa da, Qazinin bundan sonrakı hökmranlığı üçün dərs səciyyəsi daşıyırıdı.

...Ağbəniz Qazibaşının hökmünü göz yaşları ilə qarşılıdı. Divandan sonra buraya yığışan adamların hərəsi bir tərəfə getdi. Mülazimbaşı Dürdanənin arxasında Bəndalı kişinin kəndinə üz tutdu. Saraydan çıxandan sonra Ağbəniz istədi ki, heç Baş Əyanın iqamətgahına tərəf getməsin. Üzünü çevirib çölə, biyabana yol alınsın. Ancaq Baş Əyanın necə zalim olduğunu yadına saldı. Əgər qayıtmassayıd, bu qəddar və qansız adam hardan olsayıd, onu tapdırıb, iqamətgaha qaytarar, əxlaqsızlıqda, qulluqdan qaçmaqdə suçlandırb amansız şəkildə cəzalandırırdı.

Necə ki, əvvəllər belə hadisələr az baş verməmişdi. Fitva ilə meydanın ortasında guya pis əməllerinə görə təqsirləndirilən xidmətçi qadınlar daş-qalaq edilmişdi. Halbuki, Ağbənizə aydın idi, onlar Baş Əyanın iqamətgahında təh-qir olunmaqdən, alçaldılmaqdən bezib, bu evdən baş götürüb hara gəldi qaçırdılar. Amma nə olsun? Kimə sübut eləmək olardı ki, Baş Əyanın sarayında

ilan hadisə baş verir?! Hər halda Ağbəniz bunların şahidi olmuşdu. İndi bu səbəbdən Baş Əyana, günü sərxişluqda keçən oğluna fürsət verməmək üçün düz iqamətgahın özünə yol aldı. Doğrudur, qapını üzünə açdılar, amma kimse yaxına gəlib halını soruşmadı. Hətta onu görən xidmətçilər, xırda qulluqçular elə yoxa çıxdılar ki, biçarə kimsəni tapıb burda nə baş verdiyini öyrənə bilmədi. Ancaq bir azdan Evbaşı həyətə çıxıb işarə ilə onu dalınca gəlməyi tapşırıdı. Qadın onun arxasında Baş Əyanın adam boyu qalxmış hündür hasarından kənara çıxdı. Evbaşı sağ əlini qaldırıb naməlum bir istiqamətə tuşladı. Yəni ki, hara isteyirsən get, daha sənin burda yerin-yuvan yoxdur. Bunu Ağbəniz yaxşı başa düşdü. Evbaşı yenidən həyətə qayıtdı və qapını bağladı. Əslində, Ağbəniz elə bunu isteyirdi: ürəyində Allahına şükür elədi ki, yaxşı qurtardı canım bu ilan-əqrəb yuvasından. Üstəlik, daha Baş Əyanın insanlıq yaraşmayan şər-böhtanına tuş gəlməyəcəkdi.

Ağbəniz soraqlaşa-soraqlaşa kərpickəsən Bəndalinın kendini tapdı. O, bura çatmamış Dürdanə dəfn olunmuşdu. Bu bəd xəbəri kənd uşaqlarından öyrəndi və elə ordan qəbiristanlığı üz tutdu. Təzə məzarın Dürdanənin olduğunu bildi. Yaxına gəldi. Yaş torpağı xışmalayıb, ovuclarının arasına aldı. Üzünə yaxınlaşdırıldı. Ovuclarındakı yaş torpağı iylədi. Elə bil nakam Dürdanənin ətrini duydı. Sanki bu bir-iki ovuc nəm torpaq bəxtsiz bir tale yaşamış Dürdanənin özü idi. O, bura gələndə gün günortadan keçmişdi. Artıq çöl-bayırdan qayıdan adamlar yaxınlığından keçib gedirdilər. Hətta bəziləri dayanıb bu qadına baxır və hiss edirdilər ki, o, bu tərəflərin adamı deyil. Yaxına gələn də vardi: «Ay bacı, sən kimsən, bu yerin adamına oxşamısan?! Axşam düşür, burda nə qədər qalacaqsan?» - kimi suallar verirdilər. Ağbəniz sanki bunların heç birini eşitmirdi. Nə qədər vaxt ötdüyündən xəbəri yox idi. Artıq gün təpelərin arxasında görünməz olmuşdu. Axırıncı saraltı da itdi. Hava isə hələ tam qaralmamışdı.

Bir az keçmiş başını qaldırıb gördü ki, bir cavan oğlan məzarın yanında dayanıb, sakit, səssiz... göz yaşı axıdır. Sanki ürəyinin qanını göz yaşlarına qarışdırıb bu müqəddəs torpağın üzərinə səpirdi. Ağbəniz bu şəxsi heç vaxt heç yerdə görməmişdi. Həm də libasından, görkəmindən gənc də bu yerlərin adamına oxşamırdı. Ağbəniz düşündü ki, hər kimdisə, indiki anlıarda onların hər ikisinin dərdi eynidir. Hər halda, ona belə gəlirdi.

- Ay oğul, sən kimsən? Bu qəbirde yatan sənin nəyindir? - soruşdu.

Ağbənizin Məhiyə «oğul» deməsi qəlbini bir az da kövrəltdi. İndi bu yaş torpaq, bu cavan oğlan və orta yaşıni keçmiş qadın - hər üçü doğmalaşmışdı. Məhi bu doğmalıqdan bir təskinlik tapdı. O, bu dünyada tənha deyildi. Uzaq səfərin ayrıligina dözməyən ata-anası dünyadan köçmüştülər. Dağılmaqdə olan ev-eşiklərini gördü, qəlb qubar elədi. Bu xaraba qalmış yurdun ağrı-acısı hələ canında ikən, ikinci bir ağır zərbə aldı. Sevgilisi qucağında dünyadan köcdü. Doğrudur, son dəfə Dürdanənin nəfəsini duymağı Məhyəddinin əbədi təskinliyi olmuşdu. Bu bir neçə gündə sevgilisinin duyub ruhuna, varlığına çəkdiyi nəfəsi, qoxusu ilə yaşamışdı. Düşünürdü ki, bəlkə, heç burada qalmasın. Təzədən uzaq səfərə başlasın. Bu yerlərdən köçüb getsin. Onsuz da Dürdanədən sonra onu bu tərəfə bağlayası bir tel qalmamışdı. Bəlkə də, sevgilisi ilə sonuncu ayrılığın ötən günlərini sayırdı. Yeddi gün dözəcəkdi, bu dözüm qırx günə çatacaqdı, ya bəlkə, heç dözümü olmayıacaqdı... bunu bilmirdi. İndi birdən-birə Dürdanənin məzarı başında ağlayan qadının səsində bir analıq duyğusu, doğmalıq gördü. Sanki o, vaxtsız itirdiyi anasını yenidən tapmışdı. Axır ki, özünü cəmləyib qərib qadına cavab verdi:

- Hə, ana, bu məzarda yatan mənim ürəyimdir. Bu torpağın altına gömülülmüş ürəyimin ağrısı ilə yaşayıram.

Qadın dünyanın dərd və ağrı yükünü çiyinlərinə yiğmiş cavanın taleyinə acıdı. Onsuz da gözləri çox odlar-alovlar görmüşdü. Başa düşdü ki, əger indi bu cavana bir həyan duran tapılmasa, dərdinə şerik çıxan olmasa, özü də Dürdanənin taleyi ilə üzləşəcək. Bu dünyadan küsəcək, zaman-zaman dərd-ələm onu çökdürəcək, varlığını xaraba qoyacaq. Qadının cavana yazığı gəldi. Həqiqətən bir anda dərdi yadından çıxdı.

- Bildim, ay oğul, Dürdanə illər ərzində gözlərindən axıldığı qanlı yaşıla səni yaşatdı. Mən səni tanıdım. Sən Məhyəddinsən. Dürdanənin ilk və son sevdası. Heç kim, heç bir var-dövlət, heç bir qadağa, qorxu səni onun ürəyindən çıxara bilmədi. Sən həmişə onun varlığında yaşayırdın.

- O yoxdursa, mən necə yaşaya bilərəm? - Məhyəddin ağır-ağır dilləndi. Özü də bu çağrışı ilə bir daha çarəsiz olduğunu, yaşaya bilməyəcəyini ana doğmalığı ilə ona baxan qadına çatdırmaq istəyirdi.

- Belə anlarda insanın neyləyə biləcəyini, nə etməli olduğunu gərək ki, sən daha yaxşı biləsən.

Ağbəniz ayağa qalxıb cavanla üzbeüz dayandı. Özü də elə qətiyyətlə, inamlı dilləndi ki, Məhyəddin özünü yiğisidirməli oldu. Bəlkə də, indicə yadına düşdü ki, axı o, təbibdir. Təbiblər təkcə insanların cismini qorumurlar.

- Doğrudur, mən təbibəm, ancaq bilmirəm, bundan sonra mən insanlara həkimliyimlə bir fayda verə bilərəm, ya yox?

- Axı, niyə fayda verə bilməzsən? - Görünür, Məhyəddinin cavabı qadını razı salmamışdı. Ona görə belə qətiyyətlə soruşdu.

- Çünkü mənim ruhum ölüb, mənim vaxtsız köçmüş sevgilim mənim canımı özü ilə aparıb, sağ qalan ancaq cismimdi.

- Xeyr, o, sənin ruhunu özü ilə aparmayıb, əslində, o, öz ruhunu sənə bağışlayıb gedib. Sən indi daha güclüsən. İki ruhun daşıyıcısısan...

Məhyəddinin varlığı dirçəlmışdı. Həqiqətən, qadının sözlərindən sonra elə bil Dürdanənin də ruhunu varlığında hiss elədi, qolunun gücü artdı.

Bu vaxt yenidən qadının çağrımasını eşitdi:

- İndi düzünü de, sən onu öz varlığında hiss edirsən, ya yox?

Məhyəddinin gözləri sevincə parlədi.

- Hə, edirəm, - dedi.

- Onda get, dünyaya gələcək Dürdanəni gözlə, - qadın bunları Məhyəddinə piçildədi, üzünü döndərsə də yenə əlavə elədi:

- Mənse elə üzü qaranlığa tərəf yol başlayıram. Onsuz da bu dünya mən doğulan gündən üzümə qaranlıq olub, mən bu dünyadan işığını görməmişəm.

Ağbəniz üzünü çevirib getmək istədi. Məhyəddin sanki indicə tapdıgı səadəti təzədən itirəcəkdi, dərhal onun arxasında yüyürdü. Qolundan yapışıb:

- Yox, sən mənim anam olacaq, mənimlə birgə yaşayacaqsan. O sən deyən gözəl günləri, inşallah, birgə qarşılıyarıq, - söylədi.

Təzəcə torpağa qoyulmuş Dürdanənin məzəri üstündə dünyadan dəndləri altında əzilən, acidan, dərdən çiyinləri düşmüş iki bədbəxt şəxs doğma adamlar kimi qucaqlaşdırılar.

\* \* \*

**M**əhyəddin elə bil dünyadan küsmüşdü. Həyat üzünə gülmədiyi kimi, o da həyatın üzünə gülmürdü. Könlündə daşlığı bu ələmi, bəlkə də, ömrünün axırınacan daşıyacaq, onu heç nə ovundurmayacaqdı. Get-gedə insanlardan uzaqlaşacaq, ömrünü guşənişinliklə başa vuracaqdı. Yox, dünyadan elə üzü varmış ki, bəzən xoşbəxtlik insanın taleyinə işiq salır, onu vaxtından əvvəl ölməyə, solmağa qoymurmuş. Yaşadığı kənddə atasından qalma daxmasını gücü çatan qədər abad ələmiş, dağdan su arxi çəkib, həyətində meyvə ağacları əkmişdi. Gününü bu ağaclara qulluq eləməklə

keçirərdi. Ancaq Ağbəniz həmin gündən sonra onunla yaşamaqda və ona oğlu kimi qulluq etməkdəydi. Elə bil ki, illər boyu Şərqi gəzib-dolanıb, Ərəbistanın, Hindistanın, Orta Asyanın tibb alımlarından öyrəndikləri bilgilər heç kəsə lazımdı deyilmiş.

Bir gün qəribə bir hadisə Məhyəddinin həyatını dəyişdi. Əri Teymurilərlə döyüşdə həlak olmuş bir qadının qəflətən xəstələnməsi xəbəri yayıldı. Qadının dişləri kilidlənmiş, gözləri çevrilmişdi. O, demək olar, boğulur, son anlarını yaşayırırdı. Bir kimsənin əlindən bir iş gəlmirdi. Ağbəniz hay-harayla Məhyəddinin yanına qaçıb, onu xəstəyə yardım eləməyə çağırırdı. Məhyəddin isə bu hay-harayı sanki eşitmır, laqeydcəsinə susurdu. Qadın yaxasından yapışış silkələdi.

- Sən neyləyirsən? O dünyaya hansı üzlə gedəcəksən - bu dünyada görüb-götürdüyüün, öyrəndiyin elmin bir kimsəyə faydası yoxdursa?

Deyəsən, Məhyəddin yuxudan ayılan kimi oldu. Ləp qonşuluğunda yaşayan qadının həyatını xilas etmək üçün tez evlərinə yollandı. Çətinliklə də olsa, ağızını açıb dilini çəkdi, qadın özünə gəldi. Məhyəddin Ağbənizə məsləhətlərini verdi ki, qonşu arvada necə qulluq eləsinlər. Bundan sonra Məhyəddin həmin şəxsi yoxlamaq üçün gələrkən otlardan hazırladığı dərmanları da gətirdi. İllər boyu çəkdiyi iztirablar qadını haldan salmışdı. Daim yüksək tezyiq altında olurdu. Bunu Məhyəddin görürdü.

Bir gün tənha qızını Ağbənizin ümidiñə qoyub, həyata "əlvida" deyən ananın ölümündən sonra Ağbəniz onun qızına da həyan durdu. Ölümlər nə qədər ağır və kədərli olsa da, bəzən həyatın şirinliyi bu acı kədəri yaddan çıxarmağa qadirdi. Ağbəniz iki evin arasında qalmışdı. Anasını itirib yalnız qalan Yazgülü unutmur, Məhyəddinə isə analıq qayğısını əsirgəmirdi.

Bir gün Ağbəniz Məhyəddinin oğrun-oğrun Yazgülü süzdüyüünü görüb sevindi. Bəlkə də, yaz gülləri kimi təzəcə açılmış bu qız Məhyəddini özünə qaytara biləcəkdi. Həmin hadisədən - Yazgülün anasına tibbi yardımından sonra Məhyəddinin həkimliyi haqqında kənddə söz-söhbət gəzdi. Onun əsl loğman olduğu, təbabətdən baş çıxartdığı hamiya məlum oldu. İndi tez-tez xəstələr yanına gəlir, məsləhət alırlılar. Əvvəllər Məhyəddin yalnız məsləhət verməklə kifayətlənir, şəfali otların adını deyir, əlamətlərini izah edir, ondan necə istifadə eləməyi başa salırırdı.

- Ay oğul, bəlkə, faydalı otları elə biz yiğib-toplayıb, gətirək. Sən də onlardan məlhəm hazırlayarsan, əlinin altında hazır olar, - Ağbəniz təklif verdi.

- "Siz" deyəndə, yəni kim? - Bu dəfə Məhyəddin dilləndi.

- Mən və Yazgül. - Bəlkə, elə bilirsən biz bacarmarıq, otları tanımarıq, nigaran qalma. Bəs biz elə bu yerlərdə böyüməmişik? Yazgül də o otları pis tanımır. Mənim özüm də ki, sənin söz-söhbətindən az öyrənməmişəm. Otları yaxşı tanıyıram. Sən bizi həmin otları nə vaxt, necə çıxarmağı, necə qurudub saxlamağı öyrət.

- Deyirsən, yəni Yazgül səninlə birgə bu işdən baş çıxarar?

- Əlbəttə, çox fəhmi qızdır. Özü də bacarıqlı, istiqanlı, qəşəng...

Ağbənizin ağızdolusu tərifindən sonra Məhyəddinin dodaqları qaçıdı, üzünə iliq təbəssüm yayıldı. Bunu Ağbəniz də duydı. Gördü ki, qız haqqında dediyi xoş sözlər Məhyəddinə ayrıca zövq verir. Əlbəttə, dünyada yeganə pasibani olan Məhyəddinin gözlərində gördüyü bu həyat işaretləri dul qadını sevindirməyə bilməzdi.

Bir gün qəribə bir təsadüf onu ilk gəncliyindən, bəlkə, ləp uşaqlıq çağlarından yaxşı tanıdığı, çox vaxt günlərini eyni yerdə keçirdiyi Qazi ilə görüşdü. Qazi Bürhanəddin ucqarlıra gəzintiyə çıxmışdı. Ov bəhanəsi ilə dağları dolaşmış, ölkənin sərhədlərində keşiyin nə yerdə olduğunu ilə tanışlıq

imkanı tapmışdı. Qəflətən kolun içindən pırıltı ilə uçan qırqovul atı hürkütmiş, yüyənindən çəkdiyi kəhər onu arxasında dartmış, ayağı burxulmuşdu. Yaxında yaşayan Məhyəddin yanına gelmiş və burdaca uzun illərdən sonra Qazi Bürhanəddinlə göz-gözə dayanmışdı. Məhyəddin Qazinin ayağını yoxlamış, topuqdan çıxdığını öyrənmişdi. Elə ordaca isti-isti ayağını çəkib yerinə salmış, əlavə məsləhətlər vermişdi. Ağbəniz və Yazgül dağ döşündən şəfali otlar yiğib Məhyəddinin dediklərindən təpitmə hazırlamış və hökmədarın ayağına qoymuşdular. Hökmədarın ayağının ağrısı səngimiş və iri bir qaya parçasının üstündə oturub dincəlməli olmuşdu.

- Sən mənə tanış gəlirsən. Kimsən, burda neyləyirsən? - hökmədar Məhyəddindən soruşdu.

Bu vaxt Məhyəddinin qırxdan artıq yaşı vardı. Bəlkə iyirmi ildən artıq olardı ki, onlar bir-birini görməmişdilər. Əlbəttə, Məhyəddin hökmədarı elə ilk baxışdaca tanımışdı. Bunu bürüzə vermək istəmirdi. Dürdənənin başına gələn hadisədən sonra o, Qazinin gözünə görünməkdən tamam imtina eləmişdi. Hərçənd ki, ilk gənclik çağlarında necə mehriban və yaxın idilər. Birinin yolu taxt-taca, digərinki elmə tərəf dönmüşdü. Hələ Məhyəddinin yadında o da qalmışdı ki, Qazi ona nələri demişdi.

- Eşitmışəm, səyahətə çıxırsan. Səfərin nə qədər çəkər?

- Mən adı səfərə getmirəm. Məqsədim dünyani gəzmək, dolaşmaq deyil.

- Bəs onda bizi niyə tərk edirsən? - Qazi dostundan inciməş kimi dilləndi.

- Yox, məni düz başa düşmədin. Mən Şərqiñ elm mərkəzlərinə gedirəm. Məqsədim təbabəti dürüst öyrənməkdir.

- Onda, ləp yaxşı. Qayıdanda gəlib mənim sarayında həkimlik işlərinə baxarsan.

- Əlbəttə, rəva bilsən, baxaram. Görək həyat nə göstərəcək.

- Xeyir olar, inşallah, əger əhdinə dönük çıxmasan.

Beləcə, onlar ayrıldılar və aradan keçən uzun illər hökmərlilik qayğıları ilə birləşib, Qazinin yaddaşından Məhyəddini tamam siliib-süpürdü.

İndi onlar Anadolunun uzaq kəndlərinin birində qarşı-qarşıya gəlmişdilər.

- Bəs sən niyə əhdinə vəfa etmədin? - Qazi Bürhanəddin ömrünün təxminən yarısını ötürməkdə olan dostunun üzünə baxdı. Məhyəddin başını aşağı dikmişdi. Düzdü, onun sakit, səssiz nəzərlərini yerə dikib susması o demək deyildi ki, əhdinə vəfa etməyib və indi bundan xəcalət çəkir. Məhyəddin bütün olub-keçənləri təzədən Qazi Bürhanəddinin üzünə deməyinin mənasız olduğunu düşünürdü. Bunun, əlbəttə, heç bir faydası olmazdı. Çətin ki Qazi Bürhanəddin də keçmiş hadisələrə təzədən qayida, kimdənsə hayif ala, cəzalandırı... və bunların mənası yox idi. Hələ üstəlik, kənddə yaşayan bir təbibin, sakit həyatı ilə güzəran keçirən yoxsul bir insanın dinc həyatı pozulardı. Bəli, bunu Məhyəddin ağlı-fəhmiylə hiss edirdi.

Bir azdan mühafizəcilərinin köməyi ilə Qazi Bürhanəddin atının belinə qalxdı. Demək olar, xudahafızlaşmədən kəhərinin üzünü döndərib xeyli getdi. Məhyəddin ayağa durmuşdu. Heç özünə də məlum olmayan düşüncələrlə köhnə uşaqlıq yoldaşının arxasında baxırdı. Fikir götürmüştü onu: doğrudanmı, insanların taleyini oyuncaq kimi atıb-tutan biganə adamlar hakimdirlər? Bəlkə də, elə bu andaca Məhyəddin başını qaldırıb hökmədarın arxasında nifrətlə, qəzəblə nə isə deyəcəkdi, ancaq yox, buna vaxtı çatmadı.

Birdən hökmədar dəstədən ayrılib atını düz Məhyəddinə tərəf sürdü.

- Sən cavan ömrünü sərf eləyib elm öyrənmişən, az qala dünyanın yarısını gəzib-dolaşmışsan, özünə necə rəva bilirsən ki, bir balaca kənddə baş gırlayırsən. Sənin biliyindən xüsusilə təbabət elmindən - həkimliyindən bütün ölkə faydalana bilər. Gör neçə-neçə yeni həkimlər yetişdirə bilərsən. Şəfanın

səndən gəldiyini bilən insanlar hər yerdə şad olar, sənə uzun ömür arzulayın, Allaha dua eləyərlər.

Əvvəlcə Şeyx Məhyəddin Qazi Bürhanəddinin sözlərinə əhəmiyyət vermək istəmədi. Bu deyilənləri ötəri bir hissin təsiri kimi anladı. Düşündü ki, yəqin, hökmdar bu sözləri deyib, yənə atını çapıb gedəcək. Elə onun saraya gedib çatması, təzədən hökmədarlıq qayğıları ilə məşğul olması bəs edəcəkdir ki, Məhyəddin yenə yaddan çıxsın.

- Hökmdar, mən əlimdən gələni insanlardan əsirgəmirəm, - dedi.

- Yox, Məhyəddin, sən düz danışmırsan, sən daha böyük işlər üçün doğulmusan. Yerin Anadolunun ucqar kəndi deyil. Sən tezliklə iqamətgaha təşrif buyurmalısan. Saraydakı şəfəxanaya başçılıq eləməlisən. Üstəlik, məmləkətin təbabət işləri bütünlükə sənin ixtiyarına keçməlidir. Bilirsən ki, müxtəlif vaxtlarda elə xəstəliklər peydə olur, neinki ayrı-ayrı kəndlərdə yaşayan insanlar, lap orduda da əsgərlər qarışqa kimi qırılır. Bunun qarşısını ancaq sənin kimi güclü həkim, elm adamı ala bilər. Gərək alım elmini, həkim şəfahətini xalqından, Vətənindən əsirgəməsin.

Hökmdar başqa cür rəftar eləsəydi, könlündən zor tətbiq eləmək keçsəydi, Məhyəddin başqa cür cavab verərdi. Amma hökmdarın bu səmimi təpkilərindən sonra sənki söz tapmirdi, daxilən zənginləşirdi.

- Mən insanların qulluğunda dayanmağa hemişə hazırlam, - dedi, dərhal əlavə elədi. Onların can sağlığını qorumaq borcumdur.

Bu sözlər Qazi Bürhanəddinə o qədər xoş gəlməsə də, hər halda bunu Məhyəddinin razılığı kimi başa düşdü.

- Dayan, yeri gəlmışkən, mən bir söz soruşmaq istəyirəm.

- Buyurun, hökmdar.

- Bu ətrafda hörmətli bir şəxs haqqında qulağım çalıb, söz eşitmışəm.

- Ola bilər, hökmdar, məmləkətdə hörmətli zatlar az deyil, - Məhyəddin qisaca cavab verdi.

- Yox, Şeyx Məhyəddin adlı müdrik loğmandan söhbət gedir. Olmaya həmin Şeyx sənsən?

- O hörmətli Şeyx adının nə dərəcədə mənə aid olduğunu deməkdə çətinlik çəkirəm, ancaq bu yerlərdə məni Şeyx Məhyəddin çağırırlar, - cavabında dolayısı ilə hökmdarın fikrini təsdiqlədi.

- Bu məni ikiqat sevindirir. Öz məmləkətində onu tanıyan insanlar arasında böyük hörmət, izzət sahibi olmaq asan deyil. Demək, sən bunu qazanmışsan, saray üçün də böyük işlər görməyə qadırsən.

- Saray üçün yaxşı işlər görə bilən adamlar var, hökmdar. Mən siyaset adımı deyiləm.

Söz Qazi Bürhanəddini tutdu. Bir anlığa hökmədarlıq iddiası yenidən baş qaldırdı. «Bunun ağızından qan iyi gelir» - düşündü. Yenə hökmdarın sağlam düşüncəsi, ağıllı münasibəti üstün gəldi.

- Şeyx, sən heç nədən nigaran qalma, siyaset adının öz işi var, sənin öz işin. Heç kim də sənin işinə qarşı bilməyəcək. Bunu mən deyirəm: Anadolunun hakimi, Diyarbəkrin sultani Qazi Bürhanəddin...

- Baş üstə, hökmdar, axı, sən də həkimsin. - Söz Qaziyə xoş gəldi. Amma Şeyx Məhyəddinin nəyi nəzərdə tutduğunu hələ özü üçün tam aydınlaşdırıbmamış, yenidən sözünə davam edən Məhyəddini başdan-ayağa süzdü. Məhyəddin əlavə elədi:

- Bəli, hökmdar, axı, sən şairsən. Şairlər də həkimdirler, təbibdirler. Siz şairlər insanları mənən müalicə edirsiniz, yəni ruhu oxşayan bədii sözlə, şeirin ecazkar diliylə, bizsə, cismən. Hər birimizin məqsədi insanların ruhunu qorumaq, ona keşik çəkməkdir.

Şeyx Məhyəddinin hökmdarın şairliyinə dəyer vermesi doğrudan-doğruya Qazi Bürhanəddinin ruhunu göylərə qaldırmışdı. Həqiqətən o, indi özünü hökmdar kimi yox, şair kimi təsəvvür edirdi.

- Bu əbədi olmayan dünyada əbədi nə var, Şeyx?
- Əbədi insanlıqdı, insanlığa mənəvi ziynət vuran Sözdür.

Şeyxin tərifatından sonra Qazi Bürhanəddin atdan endi. Burxulmuş ayağını astaca yerə qoydu. Şeyx Məhyəddinlə qucaqlaşıb, öpüşmədən ayrılməq istəmədi.

\* \* \*

**Q**azi Bürhanəddin ətrafındakılara ötəri nəzər saldı. Baxdı ki, heç kim ona tərəf heç gözünün ucuyla da olsa nəzər yetirmir. Ancaq Şeyx Məhyəddinin diqqəti bəs eləyirdi ki, Qazi Bürhanəddin hökmünü çatdırmağa kifayət qədər imkan tapsın. Bəlkə, Qazi bu məqamda min adamın başının kəsilməsinə də rəvac verərdi. Şeyx Məhyəddin əger bu məqamda, bu yerdə olmasayıdı, hökmdar qəzəbini də, nifrətini də cilovlaya bilməzdi. Çünkü o, təbiətən zalim deyildi, həyatın, taleyin qismət elədiyi ilə barışırkı, onacan ki, səbri tükənirdi, qılınca əl atırdı. İndi gözünün önündə, qabağında ona rişxənd eləyən, qicanmış dişlə və kinayəli baxışla baxan yad adamlar göründü sanki...

Qazi Bürhanəddin qarmaqarışıq yuxunun ona nəyi təlqin elədiyini qədərincə aydınlaşdırılmamışdı. Hiss eləyirdi kimsə, hardansa kölgəsini qılınclaysı: «Mən səni məhv edərəm», - deyir. Onu da görürdü ki, elə bir məhrəm qüvvə var və özünü göstərməyə cəhd edir. Deyir: «Narahat olma, mən səni ən çətin sinaqlardan keçirərəm, qoruyaram». Qisası, röyanın içində - bəlkə, heç yuxunun içində yox, əhvalın, səhhətin diqtə elədiyi məqamda bütün bunlar yuxu kimi gəlib keçməliydi. Qazi Bürhanəddin ətrafında olanların heç birinə cavab verə bilmirdi. Heç səsini də çıxarmır, cinqirini çəkmir, bütün danışqların hamısını onun yanında, ətrafında olan söhbətlərin hamısını yerliyində, dəqiqliyilə dinləyirdi. Söhbətin hikməti, məğzi onda idi, Qazi Bürhanəddin bütün bunları başa düşsün, - istər yaxşılığa, istər pisliyə. Ən əsası da o idi ki, həqiqət ortalığa çıxsın.

... Şeyx Məhyəddin əlini uzadıb hökmdarın nəbzini yoxladı. Gördü ki, sol əlin nəbzi daha sürətli və ahəngdar döyüñür. Bununla da anladı ki, Qazi Bürhanəddin artıq yatdığı əbədi yuxudan oyanıb, əsas da o idi ki, ətraf mühitdə Qazinin gücünü sərhədləyən heç nə yox idi. Külli-aləmə - Şeyx Məhyəddinin təbirincə deyilsə, məmləkətin bütün insanlarına daha nə lazım idi - Qazi Bürhanəddinin oyanışı, dirçəlişi. Bu elə bir xoş xəbər idi ki, onu asanlıqla qəbul etmək, pişvazına çıxməq mümkün deyildi. Şeyx Məhyəddin nə qədər sevinirdi, bunu Allah bilir, ancaq özünün sevindiyi qədər də bu sevinci bütün insanların duymasını istəyirdi.

\* \* \*

...Hökmdar səfərə çıxır. Heç kim deyə bilməz ki, bu səfərin müddəti neçə gün, həftə, aydır. Gərək bu vaxt ərzində bir kimsənin toyuğuna daş atılmassis. Qazi səhər göstəriş verdi: - Bütün ov adamları hüzurumda hazır vəziyyətdə olsunlar.

Qazinin dediyi kimi, bütün ov adamları həmin gün hazır oldu. Amma Qazi bilmədi ki, elə o ov hazırlığının içində onun üçün necə təhlükə, necə tələ qurulur.

...Qazini Allah qoruyurdu. Necə tələlər, qorxu-qadalar arasından keçmişdi, bunu ancaq Allah bilirdi. İndi isə Qazinin dünyasına güc göstərəcək, özünü təsdiq edəcək bircə qüvvə var idi. Bu da onun qızı və Əhmədin taleyi ilə bağlı macəra idi. Qazi özünü nə qədər güc, qüdrət sahibi hesab eləsə də, bacısı oğlu ilə qızı arasındaki məhəbbət macərasını həzm edə bilmirdi. Qazi

düşünürdü ki, bu dünyada həqiqi sevgidən söhbət gedə bilməz. Dünyanın əsas gücü budur ki, insanları inandıra biləsən, özünə tabe edəsən.

Qazi Bürhanəddin öz sarayında böyük şəfa mərkəzi - istedadlı gənclərin də cəlb olunduğu bir şəfaxana açmışdı. Şeyx Məhyəddin bütün bunların əsas özəyi idi. O, insanları qorumaq naminə öz həyatından da keçməyə hazır idi. Təki onun mənəvi mühitini qoruyacaq insanlar onun kimliyini axıracan dərk edəydilər, qoruyaydalar.

Kimsənin şühhəsi yox idi ki, Qazi səfər elədişə, demək, onun bütün əhli-əyalı və ən başlıcası, tibb-təbabət tərəfindən - bütün istəyən, istəməyən kim varsa, hamısı onunla olmalı idi. Ona görə də Şeyx Məhyəddinin özü ilə birgə bütün tibb-təbabət gücünü göstərəcək adamların hamısı onun yanında olmalı idi. Qazi Bürhanəddinin səfər yolunda bütün ordu səfərbər idi.

Şeyx Məhyəddin də səfərdə iştirak eleyirdi. Amma elə səhər tezdən Ağbəniz qarının ona deməyindən də məlum idi ki, bu səfər onun üçün təqdirli deyildi. Hər bir insanın taleyində elə hadisələr baş verir, bu olaylar o insanları bəlkə də müəyyən məqamlarda ən uca zirvələrə qaldırır və bəzən də əksinə alınır. Həmin gün ovda Əhmədi nə gözləyirdi, yalnız uca Allaha bəlliyydi.

Amma Şeyx Məhyəddini xəbər gözləyirdi. Ona sonsuz sevinc və eyni zamanda ağır dərd getirən xəber... Belə də olur: bəzən sevinc bütün varlığı ilə insanın üzünə gülür, dünyalar bəxş edir. Eyni anda insanı bir kədər seli də ağuşuna alır. Qəlbini ömürlük yaralayacaq bu kədər sevinclə qarşı-qarşıya durur. Şeyx Məhyəddin də, Qazi Bürhanəddin də, elə hökmdarın bacısı oğlu Əhməd də, sevgilisi Gülcöhə də sanki o gün böyük qəzavü-qədərin qənşərində idilər.

...Yeddi günlük ov səfəri başa çatmışdı. Hökmdar geri qayıdır. Səfər iştirakçıları da onunla birgə. Amma bu, əvvəlki qayıdlara bənzəmirdi. Necə ki, əvvəller ova gedəndə şeypurlar ələnilər, təbillər vurulardı, eləcə də qayidan baş elə qarşılanardı. Hökmdarın uğurlu ov mərasimi saray ətrafında adamların halay-mərəkə qurub şənlənməsi ilə başa çatardı. Qara zurnanın sədaları altında oynayanlar, rəqs edənlər, "Cəngi" altında küştü tutanlar, ip üstə yeri-yenlərin məharəti, ox atanların yarışı... bütün bunların hamısı insanlara xoş ovqat bəxş edərdi və axırdı hamı bir ağızdan: «hökmdarın ömrü uzun olsun, hakimiyyəti əbədiyyətəcən uzansın», - qışqırdılar. Hələ xanəndələrin hökmdarın qəzəllərini müğam üstə ifa etmələri, sazəndələrin şüx havacatları uzun müddət insanların yaddaşından çıxmazdı. Sonradan yeni ov mövsümünü böyük istəkli gözləyərdilər. Hökmdar əhvalının yaxşı vaxtında, xüsusilə, Novruz ərefəsində ayrıca fərmanlar imzalayardı. Zərərsiz məhbuslar azad olunur, həbs müddəti azaldılardı. Hansı tərəfdə, əyalətin quraq keçən yerlərində məhsul qılıqlı idisə, həmin yerin adamları vergidən azad edilərdi.

Amma bugünkü qayıdış heç kimə xoş əhval vəd etmirdi. Bütün yolu hökmdar dinib-danışmamışdı. Hətta iqamətgahə yaxınlaşan məqamda Baş Əyan:

- Hökmdar, bəlkə, qayıdınızı davullarla, şeypurlarla bildirək?! - deyib qılığa girməyə çalışmışdı.

Qazi Bürhanəddindən səs çıxmırıldı. Baş Əyan atını onun atının bərabəri ilə sürür, xeyli susur, bir azdan yenə təkrarlayırdı:

- Hökmdar, deyirəm, bəlkə...

Qazi Bürhanəddin üzünü döndərib Baş Əyanə öldürүү baxışıyla diqqət yetirdi. Mənalı-mənalı başını silkəldəti, Baş Əyan, demək olar heç nə başa düşmədi, cəsarəti də çatmadı ki, təzədən nəsə soruşsun. Çünkü bilirdi ki, tapşırığı yerinə yetirə bilməyib. Axı, ovdan əvvəl onun Baş Əyanla arasında üstüortülü söhbəti olmuşdu...

- Allaha şükür, hökmdar, əhvalın yaxşıdır.
- Eləmi, yaxşıdır?
- Bəli, bəli, hökmdar, - elə bil Qazi heç neçə ayın üzüntülü, sarsıntılı günlərini yaşamayıb, - əvvəlcə necə vardınsa, indi eləcə görünürsən.
- Necə görünürəm?
- Qürurlu, əzəmətli. Ölkəni idarə eləməyə qadir yeganə sima kimi.
- İndi deyirsən, yəni məndən başqa bu ölkəni idarə eləyə bilən tapılmaz?
- Bəli, bəli, hökmdar. - Baş Əyan tələsik cavab verdi.
- Deyirsən, varis də məndən sonra hakimiyəti idarə edə bilməz?
- Xeyir, hökmdar, mən elə demərəm. Əgər Allahın qisməti, hökmdarın istəyi, planı necədirə, yeqin ki, eləcə də olar, baş tutar.
- Deyirsən, varisə bir rəqib çıxmaz ki?

Baş Əyanın dalağı sancdı, canına üzütmə düşdü. Ona elə gəldi, hökmdar onun gizli niyyətindən xəbər tutub. Axi o, bu barədə kimsəyə bir söz deməmişdi. Baş Əyan illerdən bəri gözləyirdi ki, Qazinin ayağı büdrəyən kimi maymaq saydığı, hakimiyətin nə olduğunu bilməyən və fərsiz hesab elədiyi Qazinin oğlunu hakimiyətə gətirsin, sonra başını əkib, məmlekətə sahiblik eləsin. Bu barədə nəinki qeyri kimsəyə, hətta tək olanda özü-özü ilə danışmağa cəsərət eləməmişdi, çünki "yerin də qulağı var", - düşünmüştü. Bəs indi necə ola bilər Qazi onun niyyətindən xəbər tutmuş olsun? Bir az həyəcanlınsa, daxilindən bir qorxu küləyi əssə də, özünü cəmləyib dayandı. Keçirtdiyi sarsıntıni bürüzə verməməyə çalışdı. Amma birtəhər kilidlənmiş dili açıldı:

- Hə, hökmdarımız, Allahın rızası ilə nəyi, necə buyursa, biz əmrinə müntəzirk. Başqa yol yoxdu.
- Sən bilən, varisə rəqib ola biləcək kim var?
- Əlbəttə, "meşə çaqqalsız olmaz" deyiblər. Xəbis və nankor adamlar hər yerdə mövcuddur. Ancaq buna kimsənin cəsarəti çatarmı?
- Yenə də, sən kimləri nəzərdə tutursan? - hökmdar qətiyyətlə soruşdu.

Baş Əyanın dizləri əsdi. Rəngi avazdı və hökmdarın başa düşəcəyindən ehtiyatlığı üçün bir az da qorxu hissi yaşıdı. Yaxşı ki, hökmdar ona təref baxmırı. Bu, Baş Əyanın nəzərindən yayınmadı, hələ onu sevindirdi də. Bir məkr, hiylə ilə aradan çıxmışın məqamı gəlib çatmışdı. Hələ hökmdarın indiki əhvalından istifadə edib, gələcəkdə öz niyyətlərini yerinə yetirməkdə ona mane ola biləcək kəslərin adlarını da qaralamaq, üstündən xətt çəkmək mümkün idi: ancaq ehtiyatla. O, bilirdi ki, Qazi ayıq adamdı, cüzi bir səhv Baş Əyanı badi-fənaya verə bilərdi. Ona görə yenə hiylə pərdəsini ortaya çəkdi:

- Hökmdar, Tanrıının qüdretindən sənin taxt-tacına gözünün ucu ilə heç kəs baxa bilməz. O ki qaldı, varis məsələsinə, sənin iki qoçaq igid bacı oğlanların var. Biri Əhməd, digəri Qara Yuluq Osman. Allaha şükür, hər ikisinin də ordudakı nüfuzundan xəbərdarsan.

- Bəli, ondan da xəbərdaram ki, Əhməd başından yekə səhvə özgə niyyətə düşüb.
- Eşitmışəm, hökmdar, bəlkə, bacın oğlu Əhməd sənin kürəkənin olsa, bu daha çox işin xeyrinə yarayar?!
- Sən belə düşünürsən? Bəlkə, onun niyyəti tamam başqadır?
- Hökmdar, bunu bilməyə borclu olsam da, qəti bir söz deməyə çətinlik çəkirəm. - Baş Əyan bildi ki, bu söz hökmdarın xoşuna gəlməyəcək. Ona görə də tez sözünə düzəliş elədi, - amma bilirəm ki, insan ciy süd əmib, ondan nə desən, gözləmək olar.
- Bəlkə, niyyət kök atmamış, məqsədə rəvac verilməmiş, qarşısı vaxtında alınsa, xətalar sovuşar.

- Elədir, hökmdar, - Baş Əyan dodaqlarını kip sıxıb, mənali-mənali başını tərpətdi. Axır ki, handan-hana səsini çıxartdı, - vaxtın uzanlığı işin xeyrinə deyil.

- Necə bilirsən, bəlkə, ova çıxaq?

- Çox münasib vaxtdı, hökmdar, hamı sənin ənənəvi ov səfərini səbirsizliklə gözləyir.

- Elə üzümüzə gələn həftə... - hökmdar söhbətə yekun vurdu.

Artıq Baş Əyan hər şeyi başa düşmüşdü. Elə sevinirdi ki, uçmağa qanadı yox idi. Niyə də sevinməsin? Onun da qorxduğu hökmdarın doğmaca bacısı oğlanları idи. Bilirdi ki, nə qədər meydanda Əhməd at oynadır, Qara Yuluq var, o, heç vaxt taxt-taca yaxın gedə bilməyəcək.

İndi gizli niyyətinə doğru yolu astaca açılmaqdı idи. Elə hökmdarın özünün dili deməsə də, gizlin rəyi ilə rəqibin birini aradan çıxarar, qalar ikincisi. Doğrudur, təkcə elə Qara Yuluqun özü qorxulu qüvvə idи. Onunla da hesabı çürütmək çətin olacaqdı, hər halda o, tək qalacaqdı. Təki isə məhv etmək nisbətən asan məsələydi.

...Baş Əyan bilirdi ki, ov uzaqbaşı yeddi gün çəkir. Hökmdar tezliklə göstəriş verəcəkdi ki, geri qayıtsınlar. Günlər isə elə sürətlə ötürdü ki... Baş Əyan qəti bir tədbir görmədiyindən ortada gərginlik, əsəbilik yaranmışdı. Bilirdi ki, əgər bu mövsümə məsələni çürütməsə, Əhməd burdan sağ-salamat iqamətgaha qayıtsa, hökmdarın da qızının istəyi ilə qəlbini yumşalar, fikri dəyişərdi. Bu da Baş Əyanın gələcək planlarını alt-üst edərdi. O, məsələni elə indi, lap ov səfərinin sonuncu günü həll etməliydi. Neçə gün idи ki, tədbir tökür, Əhmədi aradan götürməyi kiməsə tapşırmağı düşünürdü. Ən çox da oğlu haqqında götür-qoy edirdi. Bəlkə, elə bunu oğluna tapşırsın. Amma buna cəsərət eləmirdi. Çünkü iş açılsaydı, Qazi Bürhanəddin onun oğlunu edam edəcəkdi. Bu, xalqın tələbi ilə olacaq, insanlar Əhmədin qanını yerdə qoymaq istəməyəcəkdi. Beləcə Baş Əyanın oğlunun başı hamının gözü qarşısında cəza meydanında kəndirə keçiriləcəkdi. Hələ iş bununla bitməyəcəkdi. Baş Əyanın özü də oğluna görə cavab verməli olacaqdı. Hadisənin onun planı əsasında ortaya atılacağı məlum olacaqdı, başqa nöqsanları açılacaqdı. Elə ona görə də Baş Əyan bu işi oğluna tapşırmaqdan vaz keçdi. Axır ki, qoruyucularından birini yanlayıb, qısaca tapşırıq verdi.

- Bu gün Əhmədi aradan götürməlisən.

Qoruyucunun gözü kəlləsinə çıxdı:

- Necə? Mən varisi - hökmdarın oğlunu aradan götürməliyəm?

- Yox, ay axmaq, - Baş Əyan öz qoruyucusunun üstünə çımxırdı. - Hökmdarın bacısı oğlu Əhməddən söhbət gedir. Onun hökmdara qarşı gizli niyyəti var, bunun qarşısını vaxtında almalıyıq. Əgər bu işi layiqincə yerinə yetirə bilsən, tezliklə mənim baş mühafizim olarsan.

Gənc oğlanın gözlərində işıq yandı. Əlini yanından asılmış qılıncın dəstəyinə apardı. Sanki, hökmdarın bacısı oğlu Əhməd onun qarşısında idи. O da qılıncını çəkib, "Ya Allah" deyəcək və bircə zərbə ilə onun başını bədənindən ayıracıqdı.

- Baş üstə, mənim Əyanım, - dedi.

- Get, bilirsən ki, bu gün səfərin son günüdür. Yaxşı olar, heç Əhmədin cəsədi də tapılmasın.

Həmin vaxt Qara Yuluq Osman və Əhməd hökmdardan xeyli aralıda - dağın yüksəkliyində ov bərəsində dayanmışdır. Əhməd irəlidə, Qara Yuluq Osman isə ondan bir qədər yuxarıda. Aralarındakı məsafə elə də çox deyildi. Gün günorta yerinə hələ çatmamışdır. Bir azdan onlar aşağıya - hökmdarın çadırının qurulduğu yerə qayıdacaqdılar. Bulaq başında kölgəliklərdə bir qədər

dincəlib axşam geriyə - iqamətgaha doğru dönəcəkdilər. Dağın sıldırıım yamacında Qara Yuluq Osmanla Əhməd arasında belə bir söhbət də olmuşdu:

- Osman, necə bilirsən, uğurlu ovdan sonar, yəqin ki, hökmdarın əhvalı yaxşı olar?

- Əlbəttə, əlbəttə.

- Onda, bəlkə, niyyətimi hökmdara ordaca bildirim.

Osman bilirdi ki, Əhməd hökmdarın qızının aşiqidir. Onu da bilirdi ki, hökmdar heç də bu eşq macerasından razı deyil. Hökmdarın nə üçün razı olmadığını da anlayırdı. Demək, hökmdar onun bu təmənnasından sevinmeyəcəkdi. Yəqin ki, işlər çətin olacaqdı. Ancaq Əhmədə başqa cür məsləhət vermək mümkün deyildi. Çünkü bu sevdanın nə qədər saf və səmimi olduğunu və böyük məhəbbətin nəyə qadırlığını dərk edirdi. Əhməd başını verməyə razı olardı, amma sevgisindən keçməzdi.

- Nə olar, Əhməd. Hər halda, sən sevgini hökmdara açıq bildirməlisən. Əgər hökmdarı inandırıa bilsən, onun gələcək varisinin də təhlükəsizliyi təmin olunar, yoxsa...

- Əlbəttə, yoxsa onun ətrafındakı quduzlar hökmdarın oğlunun hökmdarlıq taleyini özləri həll edərlər. Siyaset işlərindən başı çıxmayan varis Əhmədi asanlıqla aradan götürərlər, - Qara Yuluq Osman fikrini çəkinmədən bildirdi.

İndi onlar dağa qalxmışdır. Aralıdan bir dəstə əlik otlaya-otlaya dağ ciğiri ilə üzü aşağı enirdi. Alabəzək, yaraşlıqlı heyvanı Əhmədin gözü tutdu.

- Gəl, yuxarıya qalxaq, mən o alabəzək keyiki kəməndə tutaram. Onu eləcə diri apararam Gülcöhərəm üçün. Bu, ona ovdan ən yaxşı hədiyyə olar.

- Onda qalxaq yuxarı. Mən elə yerdə dayanacam ki, keyiklər mənim yanımıdan keçəcək. Sən yuxarıda dayan, birdən hürküb qayıtsalar, tutarsan.

Onlar ov bərəsində öz yerlərini tutmuşdular. Əhməd barmağını dodaqlarının üstünə qoyub Osmana işaret elədi. Yəni "tərpənmə, gəlirlər" - demək istəyirdi. Osman da başı ilə "bilişəm", - dedi. Təhlükədən xəbərsiz keyiklər dağ ciğirində atılıb düşə-düşə Əhmədə tərəf irəliləyirdilər. Birdən Qara Yuluq Osman gördü ki, Baş Əyanın yanında gördüyü, lap elə yaxşı tanıldığı mühafizlərdən biri əyilə-əyilə Əhmədə tərəf yeriyir. Əvvəlcə elə bildi ki, o da keyiklər üçün yeriyir. İstədi ki, kiçik bir daş atıb ayıq salsın ki, Əhmədə yaxınlaşmasın. Amma birdən mühafiz qılıncını siyirib arxadan Əhmədə tərəf yürüdü. Həmin anda Qara Yuluq Osman onun niyyətini başa düşdü. Xəncərini çəkib mühafizi tuşlamağıyla atmayı bir oldu. Xəncər sağ ciyinin üstündən mühafizin boğazını deşib o biri tərəfə keçdi. Qılınc əlində havada qaldı. Səntirlədi. Ha istədi ki, özünü saxlaşın, mümkün olmadı. Boğuq bir səs çıxarıb Əhmədin bircə addımlığında üzü dərəyə yuvarlandı. Bunu Əhməd də gördü. Keyiklər də qaçıb getmişdilər. Əhməd hələ də nə baş verdiyini qəti anlamamışıdı. Osman düşüb onun yanına gəldi. Səssiz-səssiz dayanıb üzü dərəyə baxdılara. Səs tamam kəsilmiş, bir şıqqılıt da gəlmirdi. Yəqin ki, xəyanətkarın son nəfəsini qayalara çırpması kəsmişdi. Onu oradan çıxarmaq müşkül məsələ idi. Gərək çoxlu adamlar gələydi, kəndirlə aşağıya düşəydilər.

Qara Yuluq Osman baş verənləri Əhmədə açıqladı. Əhməd dilləndi:

- Mən gedim adamları çağırıım. Baş Əyanı da xəbər verim.

- Yox, Əhməd, ola bilsin ki, bu elə onun planıdır. Məsələni açmaq xeyrimizə deyil.

Onlar fikrili, qanıqara olsalar da, kimsəyə bu barədə heç nə demədilər.

\*\*\*

**O**vdan qayıdanların arasında Şeyx Məhyəddin yox idi. Hələ ovun dördüncü gündündə arxasında çapar gəlmış, hadisənin də nədən ibarət olduğunu ona çatdırmışdı. Şeyx Məhyəddin düşünmüştü ki, hər necə

olsun, gərək mütləq hökmdara bildirsin. Özbaşına çıxıb gedə bilməzdi. Ancaq xasiyyətinə bələddi, hökmdar səfərdən yarımcıq qayıtmayı xoşlamır. Bəlkə, Şeyx Məhyəddinin çıxıb gedəcəyi təqdirdə hökmdarın yanında bir hadisə baş verdi, kimsə yaralandı? Hər hansı səbəbdən xəstələnən ola bilər,- gərək mütləq burada təbib olsun. Hələ obaşqa məsələdir ki, hökmdarın özünün başına bir iş gələ bilər. Özünün əhvalı pozular. Bəs onda buna kim cavab verəcəkdi?

Çapar başqa bir xəber deməmişdi. Təkcə Ağbənizin adından xəber gətirmişdi ki, gərək Şeyx tezliklə geriyə qayitsın. Şeyxin də ağlına hər cür fikirlər gəlirdi. Axi, Ağbəniz onu nə üçün belə təcili geri çağırmalı idi? Doğrudur, arvadı Yazgül hamilə idi, onun da vaxtının tamamına hələ düz bir ay qalırdı. Gələndə də Yazgülün əhvalını soruşmuş, ona məsləhətlərini vermişdi. Hansı yeməyi, hansı qidaları necə qəbul eləməyi, özünə xüsusi diqqət göstərməyi döñə-döñə tapşırmışdı. Bir də ki, onsuz da Ağbəniz Yazgülün yanında idi. Anası qədər, bəlkə, daha da artıq ona qulluq göstərir, hər cür qayğısını əsirgəmirdi. Belə olan təqdirdə, Şeyx Yazgül tərəfdən bir nigarançılıq duymadı. Amma başa düşürdü ki, Ağbəniz səbəbsiz yerə ona təcili qayitmaq ismaricini göndərməzdi.

Şeyx Məhyəddin bu başı bələli həyatında çox hadisərin şahidi olmuş, əhvalatlar görmüş, elə veziyətlə rastlaşmışdı ki, bu xəber keçmiş olayların yanında ona təəccübüllü görünmürdü. Yaşadığı, şahidi olduğu olaylardan ona bir dərs qalmışdı ki, bu dərsi də o, əzbər bilirdi. Həyatda qəflətən elə ağlagəlməz işlər baş verir ki, buna insan gərək hər vaxt hazır olsun.

Çapar bütün gecəni at sürmüş, hökmdarın ovlağına qədər gəlib çatmış, burda Allahına yalvarmışdı ki, elə birinci üz tutduğu ovlaqda Şeyx Məhyəddini tapsın. Bəxti gətirmişdi ki, daha bu dağdan-o dağa, o dağdan - bu dağa gedəsi olmamışdı. Elə hökmdarın məşhur ov yerində ocaq çatıldığının, tüstülərin burumlandığının, atların kişnədiyinin, itlərin hürüşdүүünün - bir sözlə, onu çekən, istiqamətini göstəren tərəfə üz tutmuş və buradaca dəstənin düşərgə saldığını görmüşdü.

Gecə özünün qara kürkünü yiğib getmişdi. Düşərgəyəbir qədər də yaxınlaşan kimi mühafizlər onun qabağını kəsdi:

- Dayan, kimsən? Hara gedirsən?

- Mən hökmdarın baş təbibinin arxasında gəlmişəm.

Mühafiz onun boy-buxununa, bir də atına baxdı. Döyüşçü görkəmi yox idi. Sıradan bir kəndli görkəmində olan şəxs, əslində, Şeyx Məhyəddinin şəfaxanasında xidmət göstərən cavanlardan idi.

- Bilirsən ki, ov vaxtı hökmdar xəber gətirəni xoşlamır?

- Bilirom, Şeyx özü bize bu barədə deyib.

- Bəlkə, sənin gətirdiyin xəber hökmdarı açmadı, onda?..

- Lap başımı da versəm, mən bu xəbəri Şeyxə çatdırımlıyam.

Mühafizbaşı cavanın qətiyyətli, inadlı sözlərindən sonra fikrə getdi: «Birdən elə xəber olar ki, məmləkət üçün, hökmdar üçün xüsusi əhəmiyyət kəsb edər. Onda mənim başım gərək bədənimdən ayrılmış olsun. Axi, nə üçün mən heç nədən başımı qurban verməliyəm? Yox, birdən dəyərsiz xəber oldu, onda yenə tənə-qınaq yeri olaram. Rütbəmi də endirərlər. Hər iki halda məni cəza gözləyir. Amma cəza da var cəza da... Yenə bu xəber gətirəni, bəlkə, Baş Əyanın mühafizlərinə təqdim edim. Onda başım lap salamat olar». Mühafizbaşı düşüncələrindən ayrılib yenə çapara başdan-ayağa bir nəzər saldı. Heç şərə-şur adama oxşatmadı.

- İndi sən deyirsən ancaq Şeyx Məhyəddini görmək istəyirsən?

- Bəli, mən ancaq Şeyx Məhyəddinə xəber gətirmişəm.

- Bəlkə, mənə deyəsən nə xəbərdi?

- Doğrusu, mən özüm də səhih bir şey bilmirəm. - Çapar dayandı. Ancaq mühafizbaşının onu səbəbsiz yerə hələ xeyli ləngidəcəyini düşünüb tez də əlavə elədi: - Mənim xəbərim Şeyxin ailəsinə aiddir.

Çaparın bu sözlərindən sonra mühafizbaşı hiss etdi ki, o, səmimi danışır. Deyəsən, həqiqətən də qara bir niyyəti yoxdur.

Mühafizbaşının şəkkaklılığını səbəbi vardi. Hələ ötən il ov mövsümündə bir azmiş adamın gəlib hökmdarın düşərgəsinə çıxmazı adı hal kimi qarşılanmışdı. Sonra məlum olmuşdu ki, onun niyyəti tamam başqadır. Hökmdara qarşı sui-qəsd üçün göndərilmiş adam imiş. Sonralar bunun çox söz-söhbəti getmiş, işin kökü araşdırılmışdı. Məlum olmuşdu ki, bəli, Qazi Bürhanəddinin hökmranlığına son qoymaq istəyən qonşu əyalətlərdən birinin adamı olub. İndi bu əhvalatın özü unudulsa da təcrübəsi qalırdı. Ov vaxtı düşərgəyə yaxınlaşan hər hansı bir yad adam çox diqqətlə yoxlanılır, niyyəti öyrənilirdi. Mühafizbaşının sorğu-sualı tutduğu çaparın ləngidilməsinin də səbəbi elə bu idi.

Axır ki, mühafizbaşı onu düşərgəyə gətirib Baş Əyanın mühafizlərinə təhvıl verdi. Onlar da çaparı sorğu-suala tutdular və nəhayət, bu barədə Baş Əyanın məlumat verildi. O da əyalətin mərkəzindən gəlmış çaparın yanına gətirilməsini tapşırırdı. Çapar Baş Əyanın hüzuruna çatan kimi ədəb-ərkanla təzim elədi:

- Hökmdarımızın Baş Əyanına salam olsun, - dedi.

- Salam gətirənin də qədəmləri xoş olsun. - Baş Əyan da onun salamını cavabsız qoymadı.

Demək olar ki, Baş Əyanla çapar arasındaki söhbət elə mühafizbaşının şahidi olduğundan o yana keçmədi. Amma hər haldə Baş Əyan çaparı axşama qədər ləngitdi. Düşünürdü ki, bəlkə, nəsə təzə bir xəbər öyrənər. Yalnız axşam, hələ günün sarısı ötməmiş onu Şeyx Məhyəddinin yanına buraxdırılar. Çapar Ağbənizin Şeyxə ünvanlanan «təcili gel» ismaricini çatdırırdı. Əlavə onu da dedi ki, mən yerli-yetərli heç nə bilmirəm. Ancaq mənə elə gəlir, arvadınızın əhvalı yaxşı deyil. Qulluqçu qadın məni elə buna görə göndərib.

Şeyxi təlaş bürüdü. Əlavə sorğulara cavab almadıqından özünü tez Qazi Bürhanəddinin yanına saldı:

- Hökmdar, bütün külli-aləm bilir ki, sən ədl və əql sahibisən. Mənim arvadımın da ikicanlı olmağından xəbərin var. Əgər vəziyyət elə gərgin olmasaydı, heç mənə belə ismarıc gəlməzdii. Görünür, məsələ ciddidir.

- Bəs istəyin nədir? - Qazi Bürhanəddin Şeyxin məqsədini öyrənmək üçün soruşdu.

- İstəyim budur ki, Qazi icazə versə, mən elə indicə düşərgəni tərk edib evə gedərəm. Vəziyyətdən hali olaram. Əgər hər bir iş qaydasına düşsə, lap səfərin axırıcı günü də olsa, özümü bura çatdıraram.

Qazi bilirdi, Şeyx asanlıqla təlaşa düşən deyil. Əgər o, belə həyəcanlanıbsa, onda məsələ, həqiqətən, fikirləşdiyi kimidir. Xidmətçilərinə buyurdu ki, Şeyxə yüyrək bir at versinlər. Elə indicə düşərgədən çıxb yola düşməsini təmin etsinlər.

Bu görüşdə üçüncü bir şəxs də var idi. Dinib-danışmır, heç nəyə müdaxilə eləmirdi. Hətta axırdı Qazi Bürhanəddinin göstərişinə rəgmən, razılıqla başını da tərpəmişdi. Demək olar ki, heç bir kənar rəy bildirməmişdi. Bu, Baş Əyan idi. Ancaq bu zaman Baş Əyan tamam özgə məsələlər haqqında düşünürdü. O, yaxşı bilirdi ki, nə qədər Qazi Bürhanəddinin sarayında Şeyx Məhyəddin kimi bir müdrik yalnız şəfaxana rəhbəri, təbibbaşı deyil, həm də nüfuzlu bir

məsləhətçidir, hökmdarın inandığı adamdır - bir o qədər də Baş Əyanın elə özünün başının üstündən təhlükə əskik olmayıcaq. Neçə il idi ki, Şeyx Məhyəddinin güdaza verilməsi üçün plan qurur, tədbir tökürdü, amma hamisinin ahi elə sinəsində qalırdı. Bütün gözlənilməzliklərdə Şeyx Məhyəddinin dəyərli məsləhəti, ağıllı qənaəti, yetərli tədbiri onu hökmdarın gözündə ucaldır, nüfuzunun üstünə nüfuz gətirir, hörmətinə hörmət qatırırdı. Hələ demək artıqdır ki, neçə dəfə qorxulu xəstəliklərin qabağını almış, elə axırıncı əhvalatda hökmdarın həyata qayıdışını Tanrıdan sonra o, təmin etmişdi. Bütün bunlara görə Şeyx Məhyəddinin sərhədlərini daşıtmış, onun özünü məhv etmək planlarından - niyyətlərindən əl çəkməsə də heç nə edə bilmir, yanıb-yaxılırdı. İş o yerə gəlib çatmışdı ki, hökmdar Baş Əyanla məsləhətləşəndən sonra hökmən Şeyxin rəyini öyrənirdi. Çox vaxt da əməl Şeyxin dediyi kimi icra edildi. Hökmdar uşaqlıq deyildi, kimin hansı kamala malik olduğunu bilirdi. Hiss edirdi ki, Baş Əyan məmlekəti səssiz idarə edə bilir, onun bu bacarığını kimsə dana bilməzdi. Kimin hansı yuvanın quşu olduğunu Baş Əyan qədər heç kəs tanımazdı. Hətta qonşu əyalətlərdən, ölkələrdən kimin kimlə müharibəyə hazırlaşlığı, kimin hansı qərar qəbul edəcəyi məsələlərini də bilmək sarıdan Baş Əyanın tayi-bərabəri yox idi. Elə ona görə onu idarəcilikdən ayırmağı Qazi Bürhanəddin ağılna da getirmirdi. Necə deyərlər, zəncirini də əlindən buraxmir, onunla tam ehtiyatla davranırdı. Hətta ürəyinə xal da düşmüdü ki, bu Baş Əyan, məqamı çatsa, bilsə ki, hər şey təhlükəsiz ötüşər, Qazinin özünə xəyanət etmək qəsdindən də çəkinən deyil. İndi Şeyxə icazə verilib və üstəlik, hökmdarın özünün diqqət və qayğısı ilə əhatələnib, yola salınma mərasimi də Baş Əyanı təzədən cinləndirmişdi. Hətta bir arada «gecənin xeyirindən sabahın şəri yaxşıdır» demək istəmiş, amma söz boğazında qalmışdı. Başa düşmüdü ki, Şeyx elə də asan həzm olunan yem deyil. O, həmin məselənin hara, necə, hansı məqam üçün deyilməli olduğunu, harada fayda gətirə biləcəyini, harada ziyan verə biləcəyini elə yerli-yataqlı izah edəcəkdi ki, hökmdarın yanında Baş Əyan bir daha bədnam olacaqdı. Hələ ola bilərdi ki, bununla onun qərəzi də üzə çıxardı. Artıq neçənci dəfə idi ki, hökmdar ona xəbərdarlıq eləmişdi. Özünün hörmət göstərdiyi adama Baş Əyanın qərəzkarlıq göstərdiyi yolverilməzdirdi. Bütün bunları başa düşdündən, Baş Əyan dillənməmiş, səsini içincə çəkmişdi. Bu gün isə, bir tərəfdən, heç olmasa, Şeyxi axşama qədər ləngitməyindən məmnun idi. Elə buna sevinirdi. Hər hansı baş verəcək bir hadisə Şeyxin əhvalına təsir göstərəcək, onu sarsıdacaqdı. Bu da bəs edəcəkdi ki, Şeyx daha özünə gələ bilməsin. Onsuz da elə hadisələrin şahidi olub ki, onlar Şeyxin saçlarına vaxtından əvvəl dən salıb.

Baş Əyan hələ onu da düşünürdü ki, bəlkə, mühafizlərindən birini Şeyxin arxasında göndərib elə bu gecənin qaranlıqları içərisində onun izini itirmək daha yaxşı olar. Amma sonra başa düşdü ki, Şeyx hökmdarın özünün inandığı mühafizlərlə yola salınıb. Ola bilsin ki, hökmdar onlara ayrıca göstəriş də vermişdi - Şeyxi sağ-salamat evinə qədər müşaiyət göstərişi...

Bütün gecəni dayanmadan at sürmüdüller. Səhəreyaxın, ala-toranlıq çəkilər-çəkilməz həyətə çatdılar. Şeyx öz həyətində bir neçə adamın dayandığını gördü. Qonşu qadınlar, şəfaxananın adamları da burda idi. Şeyxin dalağı sancı: «olmaya, yazığın başında bir iş var?». Elə həmin andaca onu bütöv bir gün Baş Əyanın ləngitməsinin səbəbini başa düşdü. Bütün həyatını şərə xidmətdə keçirmiş olan Baş Əyanın nə üçün Allahın qəzəbinə tuş gəlmədiyinə təəssüf elədi. İçəri girər-girməz, demək olar, yeni bir qəzavü-qədərin astanasında olduğunu anladı.

Adamlar salamını hüznlə alıb kənara çəkilir, heç kim qabağa yerimir, kəlmə kəsmir, kimsədən bir səs çıxmırıdı...

Şeyx Məhyəddin birbaşa içəri keçdi. Yenicə açılmış səhər evi güclə işiqlandırıldı. Yazgülüñ baş tərəfində yanın şamın solğun şüası gənc qadının üzünə düşmüşdü. Bu solğun şüalar sanki onun üzünə sariya çalan nur çı�əmişdi. Şeyx Yazgülüñ simasında batan günəşin qurubdakı solğun, sarımtıl rəngini gördü, səksəndi.

Gənc qadın dinməz-söyləməz açılan qapıya tərəf baxmaqdə idi. Görünür, o, həyatının son dəqiqələrini yaşaya-yaşaya ötən anları xəyalında intizarla yola salır, Şeyxin təşrifini səbirsizliklə gözləyirmiş. Erkən gəncliyindən bəxtəvərlik üz çevirmiş, həyatın ancaq acısını görmüş, şirinini doyunca dadmamış, Şeyxlə birgə keçirdiyi xoşbəxtliyin gətirdiyi əhvaldan kama çatmamışdı. İndi yenidən taleyin qəza-qədəri onu yataqda yaxalamışdı.

Şeyx yaxına geldi. Arvadının baş tərəfində diz üstə çökdü, nəbzini tutdu. Nəbzi çox zəif vururdu. Bəlkə də, qadının daxili aləmində yalnız gəncliyinin hesabına özünü qoruyub Şeyxi gözləmək istəyi ilə davam gətirən gücün son müqaviməti idi.

Şeyx gördü ki, Yazgülüñ gözlərində həyat işaretləri sönür. Nəsə təcili bir tədbir görmək, onun həyatını xilas etmək üçün düşünsə də, təlaşını duyan Yazgül astaca, sükutdan güclə ayrılan bir iniltiyə:

- Dayan, daha gecdir, - dedi.

- Yox, Yazgül, heç nə gec deyil, darixma, mən gəlib çatmışam. Axı səni mənə... Şeyx sözünün davamını gətirmədi. Yenə arvadının dodaqlarının tərpəndiyini hiss etdi. Onun nə demək istədiyini eşitmək üçün susdu:

- Onsuz da sən məni əmanət almışdin. Ata-anamı aparan qəza-qədərdən sonra yeganə pənahım idin...

Gənc qadın yaşına uyğun olmayan müdrikliklə sanki səksən-yüz illik bir ömrün zirvəsində dayanmışdı. Şeyx yenə təskinlik vermək istədi:

- Mən həmişə sənin yanındayam, Yazgül. - Şeyx qadınının sözlərindən sonra heç özü də hiss etmədən kövrəldi, gözləri doldu. Amma sözünə davam etdi: - Əger sən mənə əmanət verilmisənse, mən də bu əmanəti qorumağım.

Şeyx əlini gənc qadının saçlarına çəkdi. Səssiz-səssiz onun gözlərinə baxdı. Deyəsən, onun gözlərinə bir az işıq gəlmışdı.

- Mən də sənə bir əmanət qoyub gedirəm.

Şeyx gənc qadının nə dediyini yaxşı bilirdi, anlayırdı ki, iş işdən keçib. Yaxşı başa düşürdü ki, indi Yazgülüñ həyata qayıtması mümkün deyil. O, son anlarını yaşayır. Ancaq bu qadının özü də hələ həyatın ən xoş çağlarını yaşamamış gənc qadının bu qədər təmkinlə, bu qədər həyata doyumluqla yanaşmağında sonsuz bir müdrikliyin haradan, nədən qaynaqlandığını bəlkə də qədərincə anlamırıldı. Amma hər halda qızın gözlərində sonsuz bir qüdrət vardi, həyat eşqi vardi. Şeyx yaxşı anlayırdı ki, bütün canlıların, əlbəttə, ən başlıcası, insanların hamısı həyatı qeyri bir nəsnəyə dəyişməyə razı deyil. İnsan üçün nə qədər əzablı, əziyyətli olsa da, həyat daha qıymətlidir. Bəlkə də, həyatın şirinliyi əzablarla yaşadıqda daha çox duyulur. Şeyxin imkanı olsaydı, ömrünün qalan hissəsini də kəsib, bu gənc qadının ömrünə calayardı. Tale onun əlindən ilk sevgilisini almış, ona sevgi iztirabları ilə yaşamaq taleyi bəxş eləmişdi. O, illər boyu bu əzabları öz içərisində çəkə-çəkə yaşamışdı. Tənhalığında, bir kimsəyə yovuşturmağında özü bir təskinlik tapirdi. Həmin illərdə onun ən çox qorxduğu bu idi ki, kimsə ona yaxınlaşıb; sən niyə evlənmirsən, ailə həyatı qurmursan - desin. Çünkü bu sualların cavablarını ondan mükəmməl bilən bir kimsə yox idi. Amma iş elə gətirdi ki, onun bu yaralarının ağızı qaysaq bağladı. Şeyx Ağbənizin timsalında anasını tapdı. Çox yaxşı anlayırdı ki, əgər Ağbəniz olmasaydı, onun analıq qayğısı olmasaydı,

qəlbindəki sevgi yaraları heç vaxt qaysaq bağlamazdı. Məhz Ağbənizin qayğısı sayəsində analıq nəvazişləri ilə get-gedə yaddaşındakı göynəmələrdən, siziltılardan xilas ola bildi. Yazgülün öz sədaqəti ilə Dürdanəni xatırlatması da Şeyxin ona bağlılığının əsası oldu. Özü də əbədi bağlılığının. İndi bu dünyada Şeyx yenidən taleyin zərbəsini dadmali olacaqdı. Bu zərbə də öldürücü olsayıdı, onda Şeyx, yəqin ki, bir daha özünə gələ bilməzdi. Həyat onu öz nəhrinin ağızına alar, qayalara, daşlara çırpa-çırpa məhv edər və nəticədə əzablar ümmanında boğardi.

**S**eyx bütün bunları hamısını görürdü. Yazgülün həyatı tərk eləməsi onun qalıb tənha yaşamasından çox üstün görünürdü Şeyxə. İndi onun gözündə iki ələm müqayisə olunurdu. Bu dünyada yaşamaq, yoxsa əbədiyyətə köçmək. Hansı daha üstündür? Amma Şeyx üçün, həyatını qurban versə belə, Yazgülü qoruya bilməyəcəyini anladığı təqirdə Yazguldən əmanət qalan qızını tənha Ağbənizlə, bu dünyadan gətirəcəyi zillətlərin qabağında qoyub getmək daha betər idi. Şeyxin yanaqlarından yaş süzüldü. Nurlu çöhrəsindən süzülən bu damlalarda sanki Yazgülün öz əksini görürdü. O, Şeyxi heç vaxt bu qədər hüznlü, dərd içərisində, bu qədər sixıntı və əzab çəkən görməmişdi. Şeyx Yazgülün timsalında sanki Dürdanəsinin ölümünü, faciəsini təzədən yaşayırıdı. Yazgül canında olan həyat işartilərini aşığı olduğu bu müdrik insanın əzablarını yüngülləşdirmək üçün yenidən cəmlədi. Özünü ələ alıb, bəlkə də, ondan ayrılmadı olan ruhuna qəlbən yalvardı: «Məni tərk eləmə, mənə bir az da möhlət ver. Qoy mən sonuncu sözlərimlə məndən ötrü bu qədər əzab çəkən insana heç olmasa bir-iki kəlmə ilə təskinlik verim. Ona dayaq olum». Şeyx Yazgülün ona nəsə demək istəyini gözlərindən oxuyurdu, onu duyurdu. Nəinki anlamaq istəyirdi, hətta onun deyəcəyi sözlərin də hər birini axırıncı kəlməsinəcən bilirdi. Şeyx yenidən Yazgülün başını sinəsinə tərəf çəkdi, sanki ürəyinin döyüntüsü ilə ona demək istəyirdi ki, mən səni duyuram, başa düşürəm. Hətta ona demək istəyirdi ki, eger bir neçə kəlməni demək sənin üçün çətindirsə, heç əziyyət çəkmə, çünkü hər şey mənə məlumdur. Şeyx bunları demək istəyirdi Yazgülə. Necə ki, bir vaxt Dürdanə son anlarını yaşayarkən də beləcə düşünmüşdü. Ağbəniz bir qədər kənardə dayanıb baxırdı. Bu yaşlı qadının həyatda yeganə qazancı, bəlkə də, bu evin divarını, daşını analıq hərarəti ilə isindirmək olmuşdu. O da daxilən çox ağır anlar yaşayırıdı. Eyni faciəni, eyni kədəri, dərdi tale bu adamlara təkrar-təkrar necə bəxş edirdi?! Əlbəttə, Ağbəniz özünü də bu dərdin, bəlanın içərisindən ayırmırıdı. Ağbəniz göründü ki, Şeyx bütün mərdanəliyi ilə bu ağrı-əzaba dözür. Allahına ası olmur. Sanki elə əvvəlcədən belə əzablara düşçər olacağını bildiyindən sonsuz təmkin göstərirdi. Hər halda, Şeyxin bu sonsuz iztirablara belə mərdanəliklə dözümü Ağbənizi heyrətləndirirdi. Nə yaxına gələ, nə də kənara çəkilə bilirdi. Axır ki, Şeyx sol əli ilə Yazgülün saçlarını asta-asta sıqallamağını dayandırdı, yenidən onun gözlərinə baxdı. Deyəsən, Yazgülün dodaqları tərpənirdi:

- Sən yaşamalısan, Şeyx, məndən sonra uzun illər yaşamalısan.
- Sən də mənimlə birgə yaşayacaqsan, Yazgül.
- Bilirəm, - Yazgül dodaqlarını astaca tərpətdi. Sanki qəlbindən gələn bir işiqla, güclə sezilən bir təbəssüm göstərdi.
- Əlbəttə, bilirəm ki, bilirsən, - Şeyx yaxşı başa düşürdü ki, Yazgül nəyi nəzərdə tutur.
- Şeyx, mən sənin sədaqətinin, sevginin tükənməzliyinə inanıram. Bilirəm ki, nə qədər yaşasan, mənim də adım sənin qəlbində əbədi qərar tutacaq.
- Doğru deyirsən, Yazgül. Mən səni heç zaman yaddan çıxarmaram, bəlkə, məzarda, başımın içində əqrəblər dolaşanda belə, yenə unutmaram. Çünkü sən mənə Dürdanəmi qaytarmışın.

- Mən də elə bunu deyirəm. Sən artıq bir Dürdanə itirmisən. Sənin haqqın yoxdur ki, Tanrıının bəxş elədiyi Dürdanəni itirəsən. Bunun üçün sənin yaşamağın gərəkdir.

Ağbəniz də bu sözləri dinləyirdi. Gözlərinin qabağında böyümüş Yazgülün bu qədər düşüncəli, hissiyyatlı, ağıllı və vəfali olduğunu bilməzdi. Onu heyrətə gətirən də elə bu idi. Ancaq Şeyx yaxşı bilirdi ki, Yazgülü bu qədər ilahi bir duyğu ilə danışdırın hiss onun analıq duyğusudur. Özündən sonra qalan körpəyə ana məhəbbəti, qadın sevgisidir. Onu danışdırın əsl mətləb o idi ki, övladının taleyindən arxayı getsin.

- Sən hər vaxt baharın gelişи ilə açılan güllərə baxarsan. O güllerin eşqi ilə oxuyan bülbüllərin səsində məni dinləyərsən. Qönçələrin təravətində məni görərsən. Gör hələ neçə illər biz hər baharda görüşəcəyik. Həmin güllerin, bülbüllərin bir-biri ilə hansı dildə danışdığını qızımıza danışarsan. Qoy o da bilsin ki, anası onu görmək üçün təzədən dünyaya qayıdacaq.

Ağbənizə də, Şeyxə də elə gəlirdi ki, Yazgülü danışıği heç vaxt qurtarmayacaq. O, elə bu cür rəvan, sükutqarışq səsle əbədi olaraq sözünə davam edəcək. Ancaq belə olmadı. Yazgülü səsi get-gedə lap dərinliklərə çəkildi. Bir azdan dodaqlarının da tərpənişi dayandı.

Şeyxin gözlərindən iki damla yaş süzülüb Yazgülü yanaqlarına düşdü. Daha Yazguldə həyat əlaməti yox idi. Şeyx ağır bir hüznə onun açıq, hissiz qalan gözlərini qapadı.

Şeyx Məhyəddin Yazgülə birgə hələ dünyaya gəlməmiş övladını da dəfn etdi. Dünyada həmişəlik onun pasibani olacaq Ağbəniz və Ağbənizin ümidində qalan Yazgülü yadigarı Dürdanəsi ilə özünü ovundurdu. Həyatda baş verənlərin yaxşı və pis olmağının fərqinə getmədi. Əgər artıq qızlar bulağından su içmiş Dürdanəsi olmasaydı.

Analıq qayığını, bəlkə, nənəlik duyğusunu Ağbəniz üzərinə götürdü. Dürdanənin qaynar gözlərindən onun isteklərini göydəcə oxuyan Ağbəniz qızı göz-bəbəyi kimi qoruyurdu. Hər hərəkətinə göz qoyan analığı bir gün gördü ki, qızın gözləri göylərin dərinliyinənən uzaqlaşıb, elə bil ki, bu dünyadan adamı deyil. Davranışından qəribəlik yağır. Yerə-göyə siğmir, aşıl-dasıır, səmaya pərvazlanıb uçur. Elə bil ki, bu dünya onun üçün görünməz olmuşdu. Hardaşa uzaqlarda yalnız onun gözünə görünen bir uledüz parıldayı, ruhunu özünə sarı çəkir. O uledüz hardaydı, yaxında, yoxsa uzaqda idi, Ağbəniz bilmirdi. Axır ki, bir gün gördü; Şeyx Məhyəddinin şəfaxanasında təbabətin sırlarını öyrənən gənclər dağlışib getmişdilər. Hələ axşamın qaranlığı gəlməmiş, günəş üfüqdə batmamış iki gəncin şəfaxananın qabağında baş-başa verib kimsənin eşitməyəcəyi bir tərzdə danışmağını gördü. Əslində, bu danışmaq deyildi. Göz-gözə dayanmaq idi. Gənclər bir-birinə elə baxırdılar ki, elə bil ilk dəfədi biri digərini görür. Üz-üzə, lap yaxından-yaxın dayanmışdlar. Gözə görünməz bir qüvvənin cazibəsi ilə ayrıla bilmirdilər. Ağbəniz də öz gəncliyini, həyatının bəxtəvər günlərini həmin anlarda gözünün qabağına gətirmişdi.

O vaxtdan illər keçmiş, çox sular axıb durulmuşdu, indi Ağbəniz həmin günlərə qayıtmışdı.

- Mən sənsiz yaşaya bilmərəm, Ağbəniz. - Bunu gənc, qaraşırın oğlan deyirdi. Udquna-udquna, çəkinə-çəkinə deyirdi, sözlər dodağında od tutub yanındı, onların yaxınlığında bir kimsə belə eşidə bilməzdi. Həyəcandan dizləri bir-birinə dəyirdi. Ağbəniz cavanın nə dediyini yaxşı anlayırdı.

- Kim deyir, mən yaşaya bilmərəm, ay "qarabəniz". Bu sözlər də Ağbənizin dilində çıxdı. Axi, həmişə sevgilisi ona Ağbəniz, yəni öz adı ilə müraciət edəndə, o da sevgilisinə onun rənginə uyğun, özünün qoyduğu adla cavab verirdi. Ağbənizin dilində "qarabəniz" sevgilisinin adı olmuşdu.

- Mənim ixtiyarım var ki, sevgilimi atımın tərkinə qoyub dünyanın o başınanın aparıam.

- Axı, hara apara bilərsən məni? - Ağbəniz cavab verdi, sonra da əlavə elədi. - Dünya bir-birinə qarışır. Hara getsək, müharibə, od-əlov, dava-qırğıın... Sən də ordunun siyahısındasən. Harda bizi tapsalar, səni fərari kimi edam edər, məni hüquqsuz köləye çevirərlər.

- Sən elə düşünmə, Ağbəniz. Gənc söz altında qalmaq istəmədi. Sevənlər Tanrıının kölgəsinə sığınar. Tanrıının kölgəsinə kimsənin əli çatmaz.

- Yox, əzizim. Unutma ki, bu dünyanın hökmədarları özlərini Allah bilirlər. Onların əli hər yerə çatır. Ona görə də gərək ehtiyatlı davranasən. Sən bir az fürsət və möhlət məqəmə gözlə, görək bu müharibələrdən bir nəfəs almaq imkanı yaranır, ya yox.

- O imkan yaranacaq, Ağbəniz. Nə vaxtsa, padşahların gözləri bu dünyadan doyacaq, onda o imkan da yaranacaq. Biz də o zaman öz istəyimizə çatarıq. Ancaq bir məsələ var.

- Nə məsələdir o, qarabəniz? Ağbəniz istədi, sevgilisinin dumanlanmış gözlərinə bir inam gətirsin, orda aydınlıq bərqərar eləsin. Ona görə bu suali verdi. Düşündü ki, bəlkə, bir qədər təskinlik verməklə sevgilisinin fikirlərini daha da aydınlaşdırır, ona yeni ruh bəxş edər, güc-qüvvət verər.

- Bilmək istədiyin o məsələ qiyamətə qalacaq.

- Necə, qiyamətdə olacaq?

- Bəli, bəli. Yalnız qiyamətdə.

- Axı, niyə? - Ağbəniz yenə təkidlə soruşdu.

- Çünkü bu dünyada hökmədarların gözləri heç vaxt doymur. Ölən insanın gözlərinə torpaq tökürlər, eşitmisən?

- Bəli, eşitmışəm.

- Biləsən ki, bəlkə də, o torpaq tökmək adəti elə hökmədarları başa salmaq üçün yaranıb. Onlara bu dünyanın gəldi-gedərliyini bu dünyada öyrətmək olmur, ona görə də gözlərinə torpaq töküür.

- Hə, başa düşdüm. - Ağbəniz cavab verdi. - Yəni ki, bu dünyada gözünüz dünya malından, özünüzə aid olmayan torpaqları zəbt eləməkdən, tutmaqdən doymadı, tamahınız öz dişlərini qıcaya-qıcaya qaldı. Bəlkə gözlərinizə tökülmüş bu torpaq doydurər. Nə olsun, ruhunuz bədənidən uçub, canınızı təslim etmisiniz. Ruhunuz bədəninizi örtən, gözlərinizə tökülen torpağa baxıb deyər ki, bax budur sənin kimliyin, axırın. Tamahi hara çəksən, sonu qaçılmazdır.

Qaraşın oğlan Ağbənizin danışığına heyrətlə qulaq asardı. Elə bilərdi ki, bu sözləri Ağbəniz yox, elə Tanrıının özü diqtə edir, yalnız Ağbənizin dodaqları tərpənir. Səs isə qaraşın oğlan üçün dünyanın o başından gəlirdi. O yerdən ki, orda Tanrı dağı vardi və Tanrıının özü o Tanrı dağında əyləşib, bu dünyanın işlərinə yuxarıdan aşağı baxırdı: «Görün hansı həddə çatıblar? Öz əməlləri ilə özlərinə necə quyu qazırlar?».

Ağbəniz sevgilisinin ona belə heyranlıqla baxmağından vəcdə gəlirdi. Sözü sözə calayır, dil-boğaza qoymurdu. Axşamın qaranlığında, göz gözü görmədiyi bir aləmdə sözünü bitirər-bitirməz boynuna sarılırdı. Lap ürəyindən tikan çıxanacan onu öpərdi. Qaraşın oğlan da Ağbənizdən doymazdı, əllərini tez-tez saçlarına çekər, siğallayar, belini qucaqlayardı. Arabır «ah, mənim dünyam, mənim əzizim, səni məndən ayırmaga heç kəsin gücü çatmaz» - deyərdi. Beləcə, ömrü çox qısa olan məhəbbətli günlərin xatirəleri Ağbənizin yaddaşında hərən oyanar, uzun müddət keçdiyinə görə gizli yaratmadı. İndi ötən xatirələr gözlərinin qabağında olan iki gəncin timsalında təzədən yaddaşında boy göstərəndə, ruhundan bir gizli keçmişdi. Bəlkə, elə həmin

andaca soruşan olsaydı ki, onsuz da aq olan sıfəti niyə belə ölü rənginə düşüb, niyə qorxub, nədən qorxub? - heç cavab da verə bilməzdi. Hərdən həyatının davamını Dürdanənin və Varisin timsalında gördüyündən canına bir vəlvələ düşürdü. Allahdan güc istəyirdi ki, ona bir mələklik bacarığı verilsin, o da qanadlarını gərib bu iki gəncin yanına gəlsin. Onları Allahın yerdəki kölgələri sayılan padşahların var-mənsəb, şan-şöhrət xəstəliyindən qurtarsın, hökm sahiblərinin məkrindən qorusun. Dürdanənin gözəlliyi başına bəla aça bilərdi, necə ki, Ağbənizin cazibədarlığı başına oyun açmışdı. Amma Ağbənizin bir təskinliyi də vardı. Çünkü indi zaman o zaman deyildi. İndi Şeyx Məhyəddin hökmdar Qazi Bürhanəddinin sarayında keçərli söz sahibi idi. Bir kimsənin cəsarəti çatmadı ki, Şeyxin qızına tələ qursun, onu öz istədiyindən ayırsın. Arzusunun qabağına sədd çəksin. Amma sadələvh Ağbəniz bilmirdi ki, elə Qazi Bürhanəddinin özünün gözlərini qapayanlar var. Ağbəniz bilmirdi ki, indi Qazi Bürhanəddin dünyaya, elə doğma məməkətinin işlərinə Baş Əyanın onun qənşərinə çəkdiyi hörümçək torunun arxasından baxır. Elə bir sözükeçən də yoxdur ki, Baş Əyanın kim olduğunu Qazi Bürhanəddin üçün açsın. Ağbəniz heç bilmirdi ki, elə onun özünün taleyini, Qazi Bürhanəddinin qızı Gülçöhrə üçün Baş Əyan təzədən yazır.Şübhəsiz, Gülçöhrənin sevgilisi Əhmədin gələcəkdə hakimiyyət üçün necə böyük təhlükə mənbəyi olacağını Qazi Bürhanəddinə Baş Əyan çatdırmışdı. Əlbəttə, əgər Baş Əyanın vicdanı azacıq oyaq olsaydı, o, Əhmədin səltənət üçün necə sədaqətli bir igid olduğunu hökmdara anladardı. Ancaq o bunu eləməzdi. Çünkü bilirdi ki, nə qədər ki, hökmdarın yeznesi olacaq Əhməd sağdı və onun arxasında hökmdarın digər bacısı oğlu Qara Yuluq Osman dayanır, o, heç vaxt mənsəbləbağlı istəklərinə yetə bilməz. Hərçənd ki, Baş Əyanın mənsəbi də balaca deyildi. Hökmdardan sonra ikinci şəxs idi. Var-dövlət sarıdan da Qazi Bürhanəddindən geri qalmazdı. Geniş, ölçüsü-biçisi olmayan təsərrüfatı, müharibələrdən qənimət kimi götürülmüş və xəzinədən gizlədilmiş saysız-hesabsız ziynət əşyaları, qiymətli mirvarilər, qızıl, gümüş... bütün bunlar artıq gücə çevrilmişdi və Baş Əyana bu var-dövlət sakit-sakit anladırdı ki, sən məməkətin sahibi olmağa layiqsən. Baş Əyan da onunla dilsiz-dilsiz danişsa belə, var-dövlətinin dilini yaxşı bilirdi. Bu var-dövlətin ona nə dediyini yaxşı anlayırdı. Hərdən əlini qızıl kisələrinin üstüne çekir: «Darixmayın, tələsməyin, mənim də zamanım gələr, sizi işə salaram, üzünüz gülər. Bilərsiniz "saxla samanı, gələr zamanı" nə deməkdir» - deyərdi. Bu zaman təsadüfən kimsə gəlib onu görseydi, düşünərdi ki, bu kişi dəli olub, başına hava gəlib. Amma yox, Baş Əyan ağıllı adam idi. O, belə söhbətlərini qapını kilidleyəndən sonra varlığını dingildədən qızılları ilə danişardı. Ona görə də sərr kənara çıxmazdı. Amma Baş Əyan da illər uzunu qızılları ilə xəlvət danişmaqdən bezmişdi. O, daha xəlvət danişmaq istəmirdi. Çalışındı ki, qızıllarının gücünü görsün. Sərvətinin üzü gülsün ki, sahibi-imkan olan Baş Əyan artıq hökm sahibidir. Vaxt isə uzanırdı. Gün günü üstələyir, Əhmədin şöhrəti hər tərəfə yayılır, onun yenilməzliyi, gücü, qüdrəti daniılmaz olurdu. Axırıncı ugursuz tədbir Baş Əyanın gözünün qabağında durdu. O da kimsəyə aça bilmirdi ki, tapşırıq verdiyi mühafiz harada itdi - batdı. Həmin mühafizin ailə üzvləri hər gün onun qapısını kəsir, ondan nəsə cavab umur, amma bir cavab almadan naümid geri qayıdırıllar. Hər halda, Baş Əyan düşündü ki, həmin mühafizin ailə üzvlərini də kiritməlidir. Axır ki, bir gün o, həmin qadını və oğlunu qəbul edib, onlara aydınlatdı ki, mühafiz mühüm bir tapşırıqla, elə hökmdarın öz göstərişi ilə uzaq bir səfərə göndərilib. Sonra səs-sovun çox yayılmaması üçün həmin mühafizin ailə üzvlərinə aylıq donluq da kəsdi. Mühafiz mühüm dövlət tapşırığına görə getdiyi üçün dövlətdən həmişə yardım alacaqlarını da dedi.

Baş Əyan da bilirdi ki, yaxın ara müharibələrinin baş verəcəyi təqdirdə baş mühafiz söhbəti bağlanacaq. Onun həmin müharibələrin birində öldürüləcəyi bildiriləcəkdi. Bundan sonra ailənin qayğısı dövlətin işi olacaqdı. Amma indi Baş Əyan qəfəsə salınmış şir kimi vurnuxurdu. Özünü divarlara sürtürdü. Bütün gücü ilə hadisələri sürətləndirmək, Əhmədi aradan götürmək üçün münasib yollar arayırdı. Bəlkə də, bu, gec-tez mümkün olacaqdı. Qara Yuluq Osman xəbər tutmasaydı.

...Ağbəniz Dürdanə ilə Varisin görüşlərinə özü şərait yaradırdı. Çünkü bu iki cavanın təmizliyinə, paklığına inanındı. İnanındı ki, bir kimse bu Tanrı iradəsi ilə bir-birinə doğru gedən sevənlərin qarşısına sıpər çəkə bilməz.

Şeyx Məhyəddin isə, qızı ilə müridinin arasındaki sevgi odundan qışqanmir, əksinə, nəşələnirdi. Qızının azad məhəbbətindən fəxarət duyurdu. Ən başlıcası, özündən sonra yerində bütün şəfaxananı idarə edəcək, sahib olduğu bilikləri verdiyi bir gəncin olması ilə fəxr edirdi. Şeyx Məhyəddin öz söhbətləri ilə, əslində, Qazi Bürhanəddinə anlatmaq istəmişdi ki, dünyanın işlərini ancaq hökmədarlar idarə eləmir, Tanrı da bu işlərə müdaxilə edir; insanların qəlbinə təmiz sevgilər, pak duyğular, eşq odu bəxş eləməklə.

...Qazi Bürhanəddin isə, Şeyx Məhyəddinin düşündüyü qədər müdrik deyildi. İndi o, Baş Əyanın hördüyü ve hörümçək toru kimi qatı olan, ancaq asanlıqla kəsilib, doğranmayan bir hiylə şəbəkəsinin arxasında qalmışdı. Bununla da o, özü ilə Şeyx Məhyəddin kimi müdriklərin arasına sədd çəkmişdi. Nə Şeyx Məhyəddinin səsi ona çatırdı, nə də o, Şeyx Məhyəddinin danışdığı hikmətlərdən bir nəticə çıxartmaq iqtidarındaydı. “Əhməd ölməli idi” - Qazi Bürhanəddinin fikri-zikri buydu.

Qara Yuluq Osman gecənin qaranlığında özünü Əhmədin gecələdiyi hücrəyə çatdırıldı. O, Baş Əyanla Qazi Bürhanəddin arasında olan söhbəti sözbəsöz xalasiogluna danişdı.

- Mən Gülçöhrəni qoyub gedə bilmərəm. - Əhməd qətiyyətlə cavab verdi.  
- İndiki halda Gülçöhrəni apara bilməzsən. Bu müharibə deməkdir.

- Olsun, “Ölmək ölməkdi, xırıldamaq nə deməkdi”, mən axıracan döyüşərəm. Əhməd mövqeyindən dönmədi.

- Döyüşərsən, tək-tənha məglub olarsan. Sən bütün orduya qarşı dura bilməzsən. Ancaq indilikdə bir kənara çəkilsən, bəlkə, hökmədara nə isə başa salmaq mümkün olsun.

- Deyirsən, bəlkə, tale üzümə güldü?

- Bəli, əgər belə olsa, iki sevənin xoşbəxtliyi məni də fərəhləndirər. Qara Yuluq Osman cavab verdi, deyəsən, heç özü də dediyinə inanmadı.

\* \* \*

**Q**ara Yuluq Osman Əhmədin yanına gələnəcən bütün olub-keçənləri ən xırda təfərrüatınacan yaddaşının süzgəcindən keçirmişdi. İnsan haqqa, haqq insana tapınanda, məmləkətdə əmin-amanlıq, inam artır. Bütün bu narahat çözələmələrin arxasında bircə həqiqət dayanırdı. O da bundan ibarət idi ki, Əhməd öz sevgisindən savayı, nə Qazi Bürhanəddinin məmləkətində, nə də Tanrıının bəxş elədiyi şəxsi həyatında bir özgə günahın sahibi deyildi. Qara Yuluq Osman dayısının - Qazi Bürhanəddinin təbiətini yaxşı bilirdi. O, təbiətin vurğunu idi. Gözəl simalara, insanların mənəvi aləmi ilə tarazlaşan görkəmlərinə baxanda özündə asılı olmayıaraq, qeyri-ixtiyari elə bu Allahın özüdür, - deyərdi. İndi ona görə də, baxmayaraq ki, Qazi Bürhanəddin hökm sahibidir - və bütün ciddi-cəhdə öz hakimiyətini qorumaq niyyətindədir, onun yənə də haqqın tərəfində olacağına inanındı. Axi Əhməd bir günahın sahibi deyildi. Əgər Qazi Bürhanədinin məqsədi və məramı öz səltənətinin təhlükəsizliyidirsə, onda gərək Əhməddən heç şübhələnməsin, amma Qara

Yuluq Osman onu da bilirdi ki, Əhmədin qoçaqlığı, orduda nüfuzu da Qazi Bürhanəddində elə əvvəllərdən narahatlıq yaratmışdı. İşin sonrakı mərhələsi ora gətirib çıxardı ki, Qazi Bürhanəddin biləndə ki, Əhməd onun qızının aşiqidir, bu, onun bütün inamını dağıtdı. Artıq Qaziyə elə gəlirdi ki, bu qoçaq, igid, orduda xüsusi nüfuzu olan bacısı oğlu çox tezliklə onun səltənətinə sahib olacaq. Bunun qarşısını almağın bircə yolu vardı. Bu da ondan ibarət idi ki, Əhməd onun qızı Gülçöhrəni sevməkdən imtina eləsin. Qazi bu barədə üstüortülü xəbərdarlıqlar, ismarıclar yollayırdı, amma eşidən yox idi.

Qazi Bürhanəddin eşidəndə ki, nə Gülçöhrə, nə də Əhməd bu sevdadan əl çəkən deyillər, ağlına gəlmışdı ki, qızını heç bir səbəb göstərmədən zəhərləyib öldürməklə aradan götürsün. Təki Əhməd ordusunda döyüşməkdən imtina eləməsin. Qolunun gücünü əsirgəməsin. Amma çox götür-qoydan sonra yeganə, onu sevən qızının həyatdan vaxtsız köçməsinə, bir sözlə, ata fitvası ilə öldürülməsinə hökm verə bilməmişdi. Hakimiyyətin, səltənətin təhlükəsizliyi naminə sevgidən başqa bir günahı olmayan qızının öldürülməsinə razı ola bilməmişdi. Axı, niyə qızını ölümə məhkum edəydi? Qoy onun qızını yoldan çıxaran və gələcəkdə səltənətə birbaşa iddialı ola biləcək Əhməd özü ölsün. Burada başqa bir məsələ də Qazinin yaddaşında cövlən eləyirdi. Bu da ondan ibarət idi ki, Gülçöhrəni öldürse, onu səltənətin təhlükəsizliyi naminə aradan götürsə belə, bu qəfil ölüm məsələsi Əhmədi daha artıq qıcıqlandırıa bilərdi. Onu, bəlkə də, daha betə əməllərə sövq edərdi. Əhməd Gülçöhrənin ölümünün səbəbini araşdırar və son anda bunun bir qərəzli hökmün nəticəsi olduğunu bilər, ona görə də Qazi Bürhanəddinin nəinki özünə, bütün nəslinə qarşı - əlbəttə, yeganə oğluna qarşı, birinci növbədə qərəzli münasibətə sövq edərdi. Əhməd Gülçöhrənin qisasını qılıncının gücünə alardı. Artıq bu zaman nə dayısı Qazi Bürhanəddin, nə dayısı oğlu, özünün adaşı - Əhməd onun gözünə görünməzdidi. Kimin öldüsü, kimin qaldısı onun üçün fərq eləməzdi. Çünkü bacısı oğlu Əhməd üçün yeganə ideal onun qızı idi. Əger Gülçöhrənin vüsalına qovuşmayacaqdısa, artıq onun üçün dünyadan dəyəri olmayıacaqdı. O da qəzəb qılıncını çəkəcək, orduda ona güvənən tərəfləri ətrafına yiğacaq və beləliklə, Qazi Bürhanəddinin taxt-tacını başına uçuracaqdı. Elə ona görə də Qazi Bürhanəddin Əhmədi hiylə toruna salmaq, onu yanına çağırmaq, söhbət əsnasında onun hissələrini qızışdırmaq istəmişdi. Bununla da çalışmışdı ki, Əhmədi haldan çıxartsın, onun heysiyyətinə toxunsun. Amma görmüşdü ki, yox, bu, asan sindiriləsi bir qoz deyil. Məsələni nə qədər örtülü saxlamaq istəsə də, Əhməd dairədən çıxa bilmişdi. Özü də ətrafindakı qüvvə ilə.

Qara Yuluq Osman dayısı ilə üzbüüz danışdıqlarının hamisini indi Əhməd-lə qabaq-qənşər dayananda xəyalından keçirirdi. Əhmədin də qırımına baxırıldı. Dayısının da dediklərini yaddaşına gətirirdi. Əhməd her çaxışından qığılçım töreyən çaxmaqdaşı kimi parıldayırdı. Qara Yuluq Osman oxuyurdu ki, deyəssən bu həna o hənədan deyil. Onun özünün də ürəyində bir şübhə baş qaldırırdı. Əger Əhmədi yola gətirib apara bilsə, Vətənə dayaq ola biləcək belə bir oğlu odun ağızına atmazdım? Çoxdan baş vermiş bir əhvalatı xatırlamışdı:

- Biz Qazi Bürhanəddinin əsgəriyik, - bunu Qara Yuluq Osman demişdi.
- Yox, Qara, biz vətənin əsgəriyik, - bunu da Qara Yuluq Osmanın ağızından söz çıxar-çıxmaz xalası oğlu Əhməd demişdi. Özü də gözünü qırpmadan.
- Mən səninlə razıyam, Əhməd, amma unutma ki, Qazi Bürhanəddin özü də vətənin rəmzidir.
- Çox doğrudur, Qara, - Əhməd təsdiq eləmiş, sonra da demişdi: - Sən unutma ki, vətən əbədi qalır, rəmzlər isə zaman-zaman dəyişir.

Qara Yuluq Osman xalası oğlu Əhmədin belə qırılmaz məntiqə, güclü, dayanıqlı amala sahib olmasından qururlansa da, özünü o yerə qoymadı.

- Hökmdarlar vətənin timsalıdır. Biz onları vətəni qoruduğumuz kimi qorunmalıyıq. - demişdi.

- Doğrudur, igid Qara Yuluq. Nə sən, nə də mən Qazi Bürhanəddinə özgə deyilik, üstəlik də, onun əsgərləriyik. Sonacan da bu yolumuza sadıq olmalıyıq. Ancaq başqa bir məsələ də var.

- O hansı məsələdir? - Qara Yuluq Osman Əhmədin sözünü kəsdi.

- O məsələdir ki, əgər Qazi Bürhanəddin hər hansı bir səbəbdən hakimiyyətdən kənardə olsa, lap elə Allahın iradəsi ilə yixilib ölsə, biz bu məmləkəti qoyub qaçası deyilik ki. Axı, burada doğulmuşuq, burada böyümüşük. Ona görə də bizim üçün Qazi Bürhanəddindən əzəl vətənin özüdür, məmlekətin özüdür.

Qara Yuluq Osman xalası oğlu Əhmədin belə dərin düşüncəyə, dərin inama, Vətənə sədaqətinə heyran olmuşdu. Amma ürəyindən onu da keçirmişdi ki, belə düşünmək bir tərəfə, hətta onu ağlıdan keçirmək, dile gətirib danışmaq nə qədər təhlükəlidir. Əhmədin danışığından belə çıxırdı ki, hökmdarlar gəldi-gedərdi. Yəni Qazi Bürhanəddinlər gəldi-gedərdi, əbədi olan vətən torpaqlarıdır. Əger varislərin gücü-qüdrəti olsa, vətən torpaqlarını elə qoruyar ki, hökmdarların gəldi-gedərliyi vətən üçün təhlükəyə çevrilmez. Yəni vətən gələcək nəsillər üçün də məskən olar. Yadellilər onun üstünə ayaq açmaz.

Qara Yuluq Osman xalası oğlu Əhmədin danışığına məəttəl qalmışdı. O hardan, hansı səbəbdən belə cəsaretti, qüdrəti olmuşdu. Başa düşmüşdü ki, xalası oğlunun ürəyində elə bir sevgi, elə bir eşq çağlayır ki, bu sevgi, bu eşq ona güc, qüdrət verir. Qara Yuluq Osman bir anlığa ona dünyanın ən xoşbəxt adamı kimi baxmışdı. Öz-özünə düşünmüştü ki, xalası oğlu Əhməd nə qədər bəxtəvərdir. Hakimiyyət, cah-cəlal, daş-qas, sərvət insanı bu dünyaya bağlayacaq maddi olan hamısı nə varsa, onun gözlərində heç nədir. Amma ürəyində düşünürdü ki, hadisələrin axarı belecə sakit keçib gedə bilməz. Bu işlərin axını fəlakətə, edama aparır. İnsafən, Əhməd onun dediklərindən kənara çıxmış istəməmiş, məsləhətlərini qulaqardına vurmamışdı. Bacardığı qədər Gülcöhrədən uzaq dolanmış, ona da ismarıclar göndərmışdı ki, səbrlə gözləsin, dözsün. Bu hadisələrin nə ilə qurtaracağını, hansı axara düşəcəyini hələ nə o, nə də başqaları bilir.

Amma dəxli yox idi. Hadisələr kəskinləşməyə doğru gedirdi. Qazi Bürhanəddin birbaşa fitva verməsə də, Baş Əyanın əlilə Əhmədi aradan götürməyə çalışmış və buna nail olmamışdı. Axır ki, üzbeüz toqquşmadan sonra Əhməd onu elə keçirməyə cəhd göstərən fərraşların arasından çıxa bilmişdi.

...Qara Yuluq Osman ona görə gəlmışdı ki, Əhmədi geriyə qaytarsın. Əhmədi geri qaytarmaqdə Qazi Bürhanəddinin iki niyyəti var idi. Birincisi o idi ki, Əhmədin inandığı Qara Yuluq Osmanın vasitəsilə Əhmədi qaytarmaqla onun parçalayıb apardığı qüvvələri də geri qaytarsın. Onlara ümumi əfv versin və ordunun həmin güclü bacarıqlı dəstəsi yenidən Qazi Bürhanəddinin ordusunda xidmətini davam etdirlər. İkinci niyyəti də ondan ibarət idi ki, Qazinin özünün bildiyi kimi, Əhməd asanlıqla geri qayıtmayacaqdı, ancaq onu Qara Yuluq Osmanla geri qaytarmaq mümkün ola bilərdi. Çünkü Əhmədlə Qara Yuluq Osman arasındaki dostluğun, sadıqlıqın kökü çox dərinlikdə idi. Onlar hələ ilk gəncliklərindən bir yerdə böyümüşdülər. Qanlı-qadəl döyüslərdən keçmişdilər. Nə qədər örtülü olsa da, Qazi Bürhanəddinə axırıncı ov əməliyyatından bəzi məsələlər də gəlib çatmışdı. Hiss eləmişdi ki, Əhmədin sağ-salamat qalmasında əsas səbəb elə Qara Yuluq Osmandır.

Amma Qara Yuluq Osmanın da Əhmədin yanına gəlməsində özünün niyəti vardı. O, isteyirdi ki, dayısını razı salmaqla Əhmədi ölümdən xilas eləsin. Əhmədin gücünə, sədaqətinə güvənərək, ordunu daha da möhkəmləndirsin. Qazi Bürhanəddindən sonra özünün və xalası oğlu Əhmədin həmyaşdı olan dayioğlu Əhmədi hakimiyyətə ləyaqətlə gətirsin. Və ən başlıcası, Baş Əyanı onun bütün tərəfdarları ilə birlikdə hakimiyyətdən kənarlaşdırınsın. Qazinin oğlu Əhmədin vasitəsilə Qazi Bürhanəddinin ədalətli hakimiyyətinin uzunömürlü olmağını təmin etsin.

Qara Yuluq Osman bilirdi ki, dayısı Qazinin bəsirət gözüartıq bağlanıb. O, yalanı doğrudan, yaxşını pisdən ayırmağı ancaq Baş Əyanın məsləhətləri ilə görür. Bu da artıq zamanını keçirmiş bir dövr idi. Baş Əyan heç bir vəcələ nə xalqın xeyrinə, nə də Qazi Bürhanəddinin hakimiyyətinin təhlükəsizliyi naminə iş görmək niyyətində deyildi. Qara Yuluq Osman artıq hiss eləyirdi ki, dayısının hakimiyyətinin nəinki fiziki güc, həm də mənəvi güc baxımından sonudur.

Uzun söz-söhbətdən, ötüb-keçənləri xatırlamalardan sonra Əhməd üzünü Qara Yuluq Osmana tutdu:

- İndi məndən nə istəyirsən?
  - Sənin özünü.
  - Bəlkə, başımı?
  - Yox, başını aparmaq mənim üçün asan olardı, - Qara Yuluq Osman dedi.
- Deyəsən, bu söz Əhmədə xoş gəlmədi.
- Necə yəni asan olardı?
  - Çünkü səndən başını istəsəydim və mərdi-mərdanə istəyimi desəydim, inanıram ki, sən yox deməzdin.
  - Çox doğru deyirsən, Qara. Əgər mənim başım bir işə yarıyacaqsa, vətənə kömək edəcəksə və ən başlıcası, mənim Gülcöhrəmi qoruyacaqsa, onda niyə əsirgəyməm?
  - Çox sağ ol, cavabın da xoşuma gəldi, üstəgəl səmimiyyətin də. Ancaq indi sənin basın yox, özün gərəksən.

- Kimə, Qara? - Əhməd soruşdu. Amma bu sualda bir kinayə var idi. Hiss elədi ki, bunu onun qarşısında dayanan xalası oğlu Qara Yuluq Osman da yaxşı qarşılımadı. Qara Yuluq Osman bir qədər kənara çəkildi. Üzünü gəldiyi tərəfə - məmləkətə sarı tutub dedi:

- Sən vətənə gərəksən.
- O vətənə ki, məni və sevgilimi məhv edəcək? - Əhməd dedi.
- Yox, vətən elə sənin və sənin kimilərin sevgilərini qorumaq üçün gərəkdir. - Qara Yuluq Osman asta-asta dilləndi.

Qara Yuluq Osman Əhmədin üzündə özünə qarşı həlim bir münasibət, inam gördü. O, qəzanın, qədərin nə gətirəcəyini düşünmürdü də. Əsas o idi ki, xalası oğlu Əhməd onunla bir rəyə, fikrə gəlsin. İndi Əhmədlə üz-üzə dayanmışdı. Onun gözündə qəzəb qıgilcimləri oynayırdı. Elə qəzəb qıgilcimləri oynayırdı ki, Qara Yuluq Osman bu qəzəbin haradan gəldiyini, nədən qaynaqlandığını belə heç dərk eləmirdi. Əsas o idi ki, onlar üz-üzə dayanmışdı. Əhməd təsadüfi bir adam deyildi, Qazi Bürhanəddinin bacısı oğlu idi. Üstəlik, Qazi Bürhanəddinin qızının sevgilisi idi. Əgər birdən Qara Yuluq Osman Qazi Bürhanəddinin istəyinin özünə müğayir hərəkət elədi, onda bunun nəticəsi necə olacaq? Yox, əgər Qazi Bürhanəddinin istəyinə uyğun hərəkət edərsə, onda Əhmədin taleyi kimin ixtiyarında olacaq? Əlbəttə, yene Qazi Bürhanəddinin. Qisası, zamanın həll edəcəyi məsələlər indiki vaxtda Qazi Bürhanəddinlə Əhməd arasındaki münasibətdən asılı idi.

- Sən mənimlə getməlisən, - Qara Yuluq Osman Əhmədə üzünü tutub qətiyyətlə tələb elədi.

- Axi, nə üçün mən səninlə getməliyəm? - Əhməd dilləndi. - Başımı vermək üçün?

- Mən sənin başını aparmaq üçün gəlməmişəm. Mən sənin özünü aparmaq üçün gəlmışəm. - Qara Yuluq Osman hırslı dilləndi.

- Amma, deyəsən, belə deyil, əziz xala oğlu, sən, deyəsən, buyruq qulusan.

- Yox, sən səhv eləyirsən, əziz xala oğlu. Mən bütün gücümələ insaniyyəti, ləyaqəti və ən başlıcası, inamı qorumaq istəyirəm.

- İnam sənin nəzərində nədir? - Əhməd soruşdu.

- İnam mənim nəzərimdə insanın insana etibarıdır. İnsanın gələcək yoluna olan açıq qapıdır. - Bunu da Qara Yuluq Osman dedi.

- Yaxşı, mən bütün şübhələrimi bir tərəfə atım və sənə inanım? Bunun axrı nə ilə qurtaracaq?

Qara Yuluq Osman bu sualın cavabında dərin fikrə getdi. Həqiqətən də, əgər Qazi Bürhanəddin qızı Gülçöhrəni Əhmədə əre verməyəcəksə, onda bu barışığın hansı faydası ola bilərdi? Tale, həyat ona hansı bəxti, qisməti nəsib edəcəkdi? Əhməd hakimiyyət iddiasında deyildi, vacib olan, qiymətli olan o idi ki, Gülçöhrəsinə qovuşsun. Gülçöhrəsinə qovuşmaq da Əhməd üçün asan məsələ deyildi. Kimsə ona zəmin durmali idi. Kimsə onun mənəvi gücünü, kimliyini təsdiq etməli idi. Bunu da təsdiq edəcək bir adam yox idi. Əgər beləsi var idisə, elə Qara Yuluq Osmanın özü idi. Buradan çıxan yeganə nəticə, çıxış yolu ondan ibarət idi ki, Qara Yuluq Osman hər iki tərəf üçün zəmin idi. Qazi Bürhanəddinin bəxti onda kəsə bilərdi ki, o, Qara Yuluq Osmanın gücünü qəbul edəydi, onun mənəvi iqtidarına inam gətirəydi. İndi bunun heç birisi yox idi. Əsas olan o idi ki, Əhməd geriye qayıdaydı, Qazi Bürhanəddinin özünə beyət edəydi. Əhməd üçün nə Qazi Bürhanəddin, nə onun idarə elədiyi məmləkət, nə də bu məmləkətin gələn gəliri olaraq, Gülçöhrənin payına düşəcək məbləğ - bütün bunların heç birisi onu maraqlandırmırı.

Əhməd uşaq deyildi, kifayət qədər siyasi oyunlarının iştirakçısı da olmuşdu. Onların məqsəd və məramalarını qədərincə öz həyatında, taleyində oxuya da bilməşdi. Amma indi söhbət oyunlardan, siyasi mənafelərdən getmirdi. Əhməd üçün qəribə olan, daha doğrusu, ağıla batan o idi ki, onu geriye çağırıran qüvvələr sevgisinə qovuşmağa etiraz eləmirdilər. Gülçöhrənin sevdasına qovuşmaq... bu, o demək idi ki, Qazi Bürhanəddin qızının Əhmədilə izdivacına etiraz eləmirdi. Bu da Əhməd üçün dünya demək idi.

Dolaşlıq, qarmaqarışlıq fikir və mülahizələr Əhmədi yorub əldən salırdı. O, hansı tərəfə yön tutacağını aydınlaşdırıa bilmirdi. Özünün daxili aləmi ilə vuruşurdu. Kimin yaxşı, kimin pis olmayı, kimin ömrünü harda qurtarması işin xeyrinədir, kimin hələ yaşaması işin ziyanı nadır. Bunları özü üçün aydınlaşdırıa bilmirdi. Qəti və aydın sözü demək isə onun özünün ömrünə, taleyinə xitam verəsi demək idi. Gülcöhrəyə qovuşmağın da yolu, deyəsən, Qara Yuluq Osmanın təklifindən keçirdi. İndi Əhməd neyləsin? Əhməd gücünü, iradəsini səfərbər eləsin. Qazi Bürhanəddindən gələn təhlükədən özünü qorusun, yoxsa, bu təklifi qəbul eləsin? Bəlkə, Qazi Bürhanəddin bütün olub-keçənləri bağışlayar?

\* \* \*

 hməd Qazi Bürhanəddinlə qarşılaşmadan əvvəl qala arxasında Qara Yuluq Osmanın əlindən tutub dayandı.

- Gəl gedək, Əhməd xalоğlu.

- Yox, gedə bilmərəm, Qara Yuluq Osman.

- Axi, niyə, mənə inanmırısan?

- Mən sənə bütün varlığımla inanıram, Qara Yuluq Osman.

- Bəs onda niyə getmək istəmirsin?
- Çünkü sən özün də qurbansan.
- Necə yəni qurbanam, Əhməd? - bunu Qara Yuluq Osman dedi.
- Ona görə ki, sən inam-əqidə adamı olduğun üçün kifayət qədər inanmışan boş və mənasız andlara. Sən gərək bütün andların, məramların nəyə xidmət elədiyini qədərincə görə biləydin. Bax sən bunu görə bilməmişən. Sən unutma ki, mən də səninlə birgə o meydana - insandan canını istəyəcək meydana gedəcəyəm.

Qara Yuluq Osman xalası oğlu Əhmədin cəsarətinə, qüdrətinə heyran qalmışdı.

...Yolboyu dinib-danışmamışdılar. Elə bil ki, adı bir səfərdən, ya elə ovdan qayıdırıldılar. Doğrudur, hərdən tanış yerlərdən keçəndə xatirələr, olub-keçmişlər, yaddaşda yaşayan duyular oyanır, onları danışdırmaq istəyir, amma yenə hər kəs tezliklə öz aləminə qapılırdı. Qara Yuluq Osman nə qədər Əhmədi inandırmış olsa da, içində nə çəkdiyini biliirdi. Çünkü o da son anda dayısı ilə - hökmdar Qazi Bürhanəddinlə üz-gözə gəlib ayrılanca gözlərində parıldayan hiyləni duymuşdu. Amma bütün bunlara baxmayaraq, Qazinin ciddi-cəhdə onu inandırmaq niyyəti baş tutmuşdu. Varlığına hakim kəsilən inam qara qorxunu da qovub dağıtmışdı. Qara Yuluq Osmanı təkcə Əhmədin canı üçün yaranmış təhlükə deyil, bütövlükdə bu əməlin pis sonluğu qorxudur. Çünkü Qara Yuluq Osman Qazi Bürhanəddinin yalnız hakimiyyət qorxusu ilə bağlı olaraq bacısı oğlu Əhmədlə düşünüşdүünü biliirdi. Onu da biliirdi ki, heç Qazinin öz oğlu Əhməd də gələcəkdə hakimiyyəti qoruyub-saxlamaq iqtidarında deyil. Elə bu səbəbdən də hakimiyyətə - xüsusən də oğlunun hakimiyyətinə rəqib görmək Qazini dindən-dondan çıxarmışdı. Çünkü bacısı oğlu Əhməd onun qızı ilə eşq sevdasına düşmüdü. Əger bu sevda baş tutsaydı, onda Əhmədin saraya yolu açılırdı. Saray isə dədə-babadan bəri həmişə intriga yuvası olub. Şübhəsiz, sarayın öz içindən elə qüvvələr çıxacaqdı ki, onlar da Qazinin kürəkəni Əhmədi müdafiə edəcəkdilər.

Öz oğlu Əhməd isə, siyasetə meyilli deyildi. Saray daxilindəki siyasi güc mənbələrini nəzərdən buraxacaq, onlar da Qazinin oğlunu asanlıqla aradan götürəcəkdilər. Bu da nəticədə Qazinin varlığını didən təhlükənin baş verməsi demək olacaqdı. Qazi da elə bu səbəbdən bütün varlığı ilə çalışırkı ki, təhlükəni oğlunun taleyindən sovuşdura bilsin. Ola bilsin ki, heç Əhmədin öz qaynı olacaq Əhmədə xəyanət eləmək fikri olmasın. Amma saraydakı insan cildində olan yırtıcılar onu rahat buraxmayacaq, onu öz mənafelərinə uyğun yol getməyə məcbur edəcəkdilər. Əhməd istəsə də, istəməsə də onların göstərdiyi yolu seçməli olacaqdı.

Hələ Qazi Bürhanəddin Qara Yuluq Osmanı Əhmədin arxasında göndərməmişdən və ona Əhmədin təhlükəsizliyi üçün təminata söz verməmişdən əvvəl və elə sonra da qəti bir fikirdə qalmışdı. Yox, Əhmədin yetmiş yeddi canı olsa da, o, yerin təkinə ensə də, göyün qatına qalxmış olsa da, tapılıb öldürüləməlidir. Onu da yaxşı biliirdi ki, Əhmədi müharibəyə çəkmədən, ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymadan yalnız bircə nəfər - Qara Yuluq Osman qaytarıb gətirə bilər. Başqa heç kimsəyə bu inadkar döyüşçü inam bağlayıb, Qazi Bürhanəddinin hüzuruna qayıtmazdı.

O biri tərəfdən, Qara Yuluq Osmanın da qəlbindən qara qanlar axırdı. Əhməd ona inanıb geri qayıdırıldı. Çox keçməyəcəkdi ki, o, Qazinin hüzurunda olacaqdı. Qazi hansı qərarı qəbul edəcəkdi - baxmayaraq ki, Qara Yuluq Osmana söz vermişdi - hələ şübhəli idi. Bu şübhələr də Qara Yuluq Osmanın varlığında geriyə doğru yol zamanı təzədən baş qaldırılmışdı. Deyəsən, o, artıq duymağə başlamışdı ki, xalası oğlunu hökmdarın hüzuruna aparmaqla onu

ölümə sürükləyir. Əhməd lap iki dünya bir olsaydı da təzədən Qazinin hüzuruna qayıtmaz, onu əfv etməyi diləməzdə. O, bu qayıdışı sevgilisi ilə görüş və ya ona qovuşmaq üçün sonuncu imkan hesab eləyirdi. Əgər bu imkan da baş tutmasaydı, onda Gülcöhrə ilə onun görüşü qiyamətə qalacaqdı. Belə olan təqdirdə Əhməd üçün həyatın, yaşamağının özü dəyərini itirmiş olurdu.

Qara Yuluq Osman daxilindən gələn şübhə didişmələrinin sonunu gözləmək məcburiyyətində idi. Əgər Qazi Əhmədi bağışlamayıb, onun boynunu vurdursa, onda Qara Yuluq Osmanın nə məmələkətdə, nə də ordu içərisində bir nüfuzu qalmayacaqdı, o, hörmətdən düşəcək, bir igidi namərdəcəsinə aldadıb, gətirib tora salmış yalançı kimi tanınacaqdı. Bu da Qara Yuluq Osmanın özünün Əhməddən qabaq ölümü demək idi. O düşünürdü ki, Əhmədin ölümünə yol vermək olmaz. Bəs necə, nə cür? Əgər Qazinin Əhmədi xaincəsinə öldürmək planı olsa, bunun qarşısını necə almaq olar? Hələlik Qara Yuluq Osman üçün bu, aydın deyildi. Amma qılıncının gücünə olsa belə, Əhmədi ölümən xilas etmək onun borcu, özü də məhz, ləyaqətini qorumaq baxımından borcu idi. Əgər Əhmədin ölümünün qarşısını ala bilməsəydi, Qara Yuluq Osmanın bütün qohum-əqrəbası da, Əhmədin nəslidə ona qarşı çıxacaqdı. Bunun özü də Qara Yuluq Osmanın ailəsinə yaxşı heç nə vəd elemirdi. O başa düşürdü ki, Əhmədin ölümü ilə özündən sonrakı nəsilə, övladlarına, nəvələrinə, nəticələrinə bitib-tükənməyən düşməncilik miras qoyur. Bu düşmənciliyin harayacan gedəcəyi məlum deyildisə, məlum olan tərefləri də var idi. Yəni, Qara Yuluq Osmanın nəslindən kim baş tərpədəcəkdir, o, hansısa bir qonaqlıqda zəherlənəcək, yaxud bir döyüsdə arxadan oxlanacaq, hardasa pusquya düşəcək, bir sözlə, məhv ediləcəkdi. İndi Qara Yuluq Osman düşünürdü ki, qılıncının daşı böldüyü bir zamanda nəslinin yaşayışını təmin edəcək bir varidat toplamayıb. Əvəzində o, elə bir miras qoyub gedəcək ki, bunun zərərini zaman-zaman bütün nəsil daşıyacaqdı. Bu da o demək idi ki, ağılı başında olan insan gərək bu yolu getməsin. Bütün bunlar onun varlığını əsir eləmişdi.

Birdən Qara Yuluq Osmana elə gəldi ki, bu dünyada dəyəri olan bircə günəşdir. Çünkü onun işığı var. İşığını yer üzünə yayır. Yer üzünü nura qərq edir, bu işığın altında insanlar çox vaxt öz məkrələrini, hiylələrini gizləyə bilirlər. Onlar işığın altında ifşa olunacaqlarından ehtiyatlanıb, nə qədər bəd əməldən çəkinirlər. İndi də hələlik günəşin göydə sönmədiyindən məmənun qalan Qara Yuluq Osman gözaltı xalası oğluna nəzər saldı. Onun nə qədər dərin fikirlərə qərq olduğunu gördü. Hiss elədi ki, Əhmədin çöhrəsində heç cüzi də olsun ölüm qorxusu yoxdur. Ölüm Əhməd üçün dəyəri olmayan bir hissə çevrilmişdi. İndi onu yalnız bircə duyğu çulğamışdı. Lap uzaqdan-azağa olsa da, sevgilisini görə bilsin. Dilsiz baxışlarla onunla danışın. Bilirdi ki, lap dünya dağlısa da, Gülcöhrə haradansa yol tapıb Əhmədlə danışmaq istəyəcəkdi. Əlbəttə, əgər Tanrı onların bəxtinə yar olsaydı, onda insanlığın adına yaraşan nə vardısa, hamısı Qazi Bürhanəddinin timsalında görünəcəkdi. Elə Əhmədin və Gülcöhrənin də xoşbəxtliyi, bir-birinə qovuşması üçün Qara Yuluq Osmanın da az iş görmədiyini düşünürdü Əhməd. Öz aləmində xalası oğluna çox böyük minnətdarlıq hissi ilə, gələcəkdə bunun əvezini necə çıxacağını demək üçün vaxt, məqam gözləyirdi. Onsuz da Qara Yuluq Osman da, Əhməd də ayrı-ayrı vaxtlarda bir-birlərini ölümün pəncəsindən az almamışdır. Yaşamağın mənası da, bəlkə, elə bundadır. İnsanlar olub-keçənləri unutmurlar. Hər şeyi yaddaşlarının saxlancına yığır, yeri gəldikcə onu xatırlayır, mənən güc alırlar.

Bəlkə, insanın olub-keçənləri yaddaşında saxlamaq gücü olmasaydı, həyat da belə, öz nizamında qalmazdı. İnsanlar vəhşiyə dönər, bir-birini

parçalamağa hazır olan yırtıcılar kimi göz-gözə yatardılar. Su çəkməz, yurd salmaz, yer əkməz, ağac basdırmazdılar. Axı, insanın əməli onun hörməti-izzət sahibi olması üçün əsasdır. Bir adamın əməlinə baxıb ona qiymət verər, onun kimliyini əməli ilə təsdiq edərlər. Ona görə də insanlığın adına yaraşan yaxşı əməllər gərək heç vaxt unudulmasın. Qara Yuluq Osman indiyə qədər məmləkətin əmin-amənlığı naminə çox düşmənlərlə qarşı-qarşıya gəlmiş, coxlarına gücünü göstərmiş, kimliyini anlatmışdı. İndi vəziyyət elə bir məqama çatmışdı ki, onun özünün olumu və ya ölümü sual altında idi. Qara Yuluq Osman Allaha yalvarırdı ki, bütün nəslinin taleyini təhlükə altında qoyacaq bu əməlinin sonluğu yaxşı qurtarayırdı. Onu da bilirdi ki, artıq iş işdən keçmiş, necə deyərlər, söz ağızından çıxdığı üçün o da sözünün quluna çevrilmişdi. İndi məmləkətdə Əhmədin öz qohumları, onun da xətirini istəyənlər sevinirdilər ki, Qara Yuluq Osmanın sayəsində Əhmədlə Qazi Bürhanəddin arasındaki münaqışə qansız-qadasız sovuşacaq. Hətta Əhmədlə ayrılib getmiş hərbi qüvvələr də yenidən geri qayitmaqla, əslində, mənasız cəngicidaldan qurtulmuş olurdular. Qara Yuluq Osmanın gücü, cəsarəti ilə Əhmədin qaytarılıb təzədən divana gətirilməsi, bir növ ağın qaradan, yaxşının pisdən ayrılması demək idi. Bu, məmləkətin özünün gələcək taleyində də mühüm əhəmiyyət kəsb edəcəkdi. Onsuz da müxtəlif tərəflərdən məmləkəti hədələyən xarici qüvvələr az deyildi. Onların bir çoxu Əhmədin necəgüclü bir qəhrəman olduğunu bilirdilər. Əslində, Qazi Bürhanəddin özü də yaxşı bilirdi ki, əger Əhmədin hakimiyyət üçün oğluna rəqib olmaq təhlükəsi olmasaydı, heç Əhmədin başından bir tükün də əskilməsinə razı olmazdı. Coxları ona, elə Şeyx Məhyəddin də məsləhət görmüşü ki, qızı Gülçöhrəni Əhmədə verməyin saraya da, məmləkətin təhlükəsizliyinə də çox böyük təsiri olar. Artıq xarici qüvvələr də Əhmədin hərbçi kimi necə qüdrətə malik olduğunu bildiklərindən, Qazi ilə qarşılaşmaqdan çəkinərlər. Əks təqdirdə, hərə bir tərəfdən məmləkətin üzərinə dişini qıçayacaqdı. Bəlkə, az müddət içərisində birləşmiş qüvvələr Qazi Bürhanəddinin üzərinə yeriyəcək, onu doğulduğu günde peşman edəcəkdilər. Qazi isə bütün bunları gözlərinin qabağına gətirsə belə, onların hamisindən ən betə təhlükə kimi yalnız Əhmədi görürdü. Hətta onun ağılına gəlirdi ki, Əhmədi səssiz-küysüz qaytarmaq üçün Gülçöhrəni aradan götürsün. Doğrudur, Qazi bu hissi qəlbine yaxın qoymamışdı. Sözarası belə bir yoluñ olduğunu da onun ağılına Baş Əyan salmışdı. Qazi necə gecə yatmamış, yuxusu ərşə çəkilmişdi. Az qala Allahdan ölüm diləmək, ölümü indiki yaşamından üstün tutmaq istəmişdi. Həyatının axarı onu gətirib elə bir tərəfə çıxarmışdı ki, oğlunun hakimiyyətini və qızının taleyini qorumağı daha üstün bilmişdi.

**Y**adına düşürdü ki, qızı təzəcə dil açmış və güclə ayaq üstə dayanan, addımlayan vaxtı necə şirin idi. Sonra o necə sürətlə boy atdı, necə dilli-dilavər bir qız oldu...

- Nə isteyirsən, qızım?
  - Coxlu şeylər istəyirəm.
  - Hər nə istəsən hamısını sənə verərəm.
  - Qızı qollarını açıb ətrafi göstərmişdi.
  - Bütün bu gördükərimin hamısını verərsən?
  - Niyə vermirəm ki, qızım, hamısı mənim əlimdədir.
  - Hə, onda günüşi ver mənə, - Gülçöhrə demişdi.
- Qazi da doyunca gülmüş, sonra da qızının boyunu qucaqlayıb, bağıra basmışdı.
- Yaxşı, böyü, boy-a-başa çat.
  - Necə böyüyüm, yəni anam kimi olum?

Qazi yenə gülmüşdü. Ancaq başını razılıqla tərpətmışdı.

- Hə, anan kimi ol.

- Onda günəsi mənim üçün gətirəcəksən? Mən anam boyda olanda mənim hər şeyim olacaq?

- Əlbəttə, olacaq, qızım. - Qazi qızının saçlarına siğal çəkmiş, əzizləmişdi.

İndi o vaxtdan illər keçmişdi. Qızı böyüüb boy-a-başa çatmışdı. Bu əhvalatın təkrarlanması, deyəsən, Qazini utandırdı, bütün varlığı ilə özünü sanki ona baxan günəşdən gizləmək istədi. Sanki günəş ona gülündü. Günəş onu vədinə əməl etməməkdə, yalançılıqda qınayırdı.

- Bu nə əməldi belə, bu nə işdi belə, - Qazi düşündü. - Bir vaxt mən qızıma göydəki günəsi gətirib verməyi vəd eləmişdim. Amma indi ona öz sevgisinə qovuşmağa belə imkan vermirəm. Gör iş nə yerə gəlib çatıb ki, göydəki günəş də mənə istehza eləyir. Mən o günəşdən utanmağımın ucbatından göyə baxa bilmirəm. Bircə tez gəlsəydi. Bir bəhanə ilə Əhmədi məmləkətin bələsi olmaq təhlükəsindən rədd etsəydim, daha bu dünyada dərdim olmazdı.

...Adamlar vurnuxurdular, hamı bir-birinə dəymışdı. Sevinən də vardı, qəmə-dərdə batan da. Əhmədin, Qara Yuluq Osmanın qayıtmağı Qazi Bürhanəddinin daha güclü olmağı demək idi. Hakimiyyət ehtiraslıları indi ona yaxın gələ bilməyəcəkdilər. Ancaq onlar bilmirdilər ki, Qazini nə gözləyir, Əhmədin taleyi nə yazılıb, Qara Yuluq Osmanın başına nə gələcək.

Göyün üzünü bulud almışdı. Six qara buludlar dəstə-dəstə o tərəf - bu tərəfdən həmlə etməkdə idi. Diyarbəkr tərəflərin dağları, təpələri bütövlükdə du-man-çiskinə bürünmüştü. Özü də yoldan keçənin - karvan adamının hamisiniñ təəccübünə səbəb olmuşdu. Hələ heç payız gəlməyib, payızın nəfəsi yetmiş-yetməmiş, yolu, rizi basmış bu duman-çən aləmi bürümüşdü. Yağış yağacaq, göy guruldayacaq, ildirim çaxacaq, ya bəlkə, sisqa yağışa döneləcək? Axırını da döndərəcək qirova, qara. Hələ ki, bunların heç birisi yox idi.

Qazi Bürhanəddin tərəddüdlər içərisində idi. Bilmirdi ki, Əhmədi qəhrəman kimi qarşısın, yoxsa xəyanətkar kimi?

Qazi həyətə boylandı. Mühofizəcilər ele sıralanmışdır ki, Qazi Bürhanəddinin bacısı oğlu Əhmədlə Qara Yuluq Osman dairənin içərisində qalmışdı. Ətrafda silahlı adamlar və ən başlıcası, Qara Yuluq Osmanın tanımadığı adamlar qılınc, nizə, oxla silahlanmışdır. Bircə əmr bəs edirdi ki, Qazinin bacısı oğlu Əhməd və o biri bacısı oğlu Qara Yuluq Osman oxlarla dəlmə-deşik olsunlar.

Nə Qara Yuluq Osman, nə də Qazinin bacısı oğlu Əhməd gözünü də qırpmırıldı. Qorxu deyilən heç nə bu iki cavan cəngavərin heç həndəvərinə də yaxın gəlmirdi. Qara Yuluq Osman xüsusilə iddialı idi. O, inanındı ki, hökmdar onu mütləq qəbul edəcək. Ona görə ki, Əhmədin həyatı üçün zamin durmuşdu. Bəli, Qara Yuluq Osman qənaətində inamlı idi, amma Qazi Bürhanəddin də içindəki şübhələrdən hələ qədərincə azad olmamışdı. Ona elə gəlirdi ki, bircə işarə ilə Əhmədi edam ayağından buraxıb, onu Qara Yuluq Osman tərəfə ötürsə, məmləkət məhv olacaq. Ən başlıcası, Qazi Bürhanəddinin məmləkəti olmayıacaq və Qazinin məmləkəti olmayıacaqdısa, demək, onun üçün bundan sonrakı prosesin heç bir fərqi yox idi. Yaxşı, ya pis.

Qazi Bürhanəddin qərarını elan eləməmişdən əvvəl bütün meydanı nəzərdən keçirdi. Demək olar ki, meydandakıların hamısı onun yaşıdları, ya da ondan cavan nəslin adamları idi. Bacısı oğlu Əhmədin də mənsub olduğu nəslin usağından böyüyünəcən hamısı burada idi.

Hökmdar ehtiyatlı adam idi. O, bilirdi ki, verəcəyi hökmdən kimlər razi, kimlər narazı ola bilərdi. Qəzəblənənlərin, əlini qılıncı atmaq istəyənlərin də

olacağını düşünürdü. Buna görə də kifayət qədər ehtiyat tədbirləri görmüşdü. Həmişə belə tədbirlər bacı oğullarına - Qara Yuluq Osmana və Əhmədə tapşırıldı. Ən ağır döyüşlərə belə əldə qılınc, atın üstə cəsarətlə yeriyən Qazi Bürhanəddin bir dəfə də olsun gözlərinin önünə qara qorxu gətirməmişdi. Çünkü bilirdi ki, Qara Yuluq Osman da, Əhməd də - biri sağında, biri solunda onun təhlükəsizliyini göz bəbəyi kimi qoruyur. Bunları düşünəndə Qazi Bürhanəddinin canından bir od qalxdı. Bəlkə də ilk dəfə ağlına gəldi ki, indi verəcəyi əmrin gücünə onun çarxi çevriləcək. Amma başqa yol da görmürdü. Əger Əhmədi aradan götürməsəydi, orduda ikitirəlik yaranacaq, qüvvələr nisbeti pozulacaqdı. O zaman bircə yol qalırdı: Gülcəhrəni Əhmədə vermək. Hökmdar isə, dünya dağılsa da, bunu etmək istəmirdi. Çünkü bu əmel göz görəsi hakimiyətin dağıılması demək idi. Yəni öz əli ilə hakimiyəti Əhmədə verməli olardı. Bunu istəmirdi, çünkü bu hakimiyəti, bu səltənəti öz qüdrətinə qazanmışdı. Baxmayaraq ki, qayınatasından almışdı. Əslində, almamışdı. Dağılmaqda olan hakimiyəti bərqərar etmişdi. Qazi ona sadiq qüvvələrin ayıq-sayıq olduğunu bir də nəzərdən keçirdi. Meydanda heç kimin səsi çıxa bilməzdi. Axır ki, qərara gəldi. O, hökmünü verməli idi...

Qazi Bürhanəddin hökm elədi: - Mən dinin fitvasını almışam. Hər kim ölkənin, məməkətin mənafeyinə qarşı çıxarsa, hər kim dövlətin hakiminə qarşı çıxarsa, o, xain elan olunur.

Kütłə səsini çıxarmadı. Elə bil camaatın üstünə su ələnmişdi. Bayaqdan nə qədər adam Allaha yalvarırdı ki, Qazi Bürhanəddin öz bacısı oğlu Əhmədi bağışlaşın. İndi bir insandan, bir kimsədən səs çıxmırıldı. Əhmədi çox istəyən adamların hamısı sanki yox olmuşdular.

Əhməd sükuta qərq olan adamların heç birisinə təref baxmırıldı. Dünya-aləm onun gözündə heç nə idi. Allaha yalvarırdı ki, bircə Gülcəhrəsi bu insanların arasından qabağa çıxsın, gözünə görünən. Gülcəhrənin gözlərinə baxsın. Hələ ki, Gülcəhrəni görə bilmirdi. Düşünürdü ki, onu bu meydana gətirən Qazi Bürhanəddinin qılıncı sevginin, məhəbbətin önündə gücsüz olacaq. Həmin anlarda gözləri ilə onu bura gətirən xalası oğlu Qara Yuluq Osmani axtarırdı. Qara Yuluq Osman tərəddüllər içərisində idi. O, hələ də inanmırkı ki, Qazi Bürhanəddin verdiyi sözə belə xilaf çıxır. Axi o, dayısına inanmışdı. Dayısı da ona demişdi ki, əger Əhmədlə birgə mənim ordumda yürüşə razı olsan, biz sərhədlərimizdəki bütün rəqiblərimizi yenə bilərik.

... Əhmədin sağından, solundan yapışmış adamlar onu iri gövdəli kötüyün yanına gətirdilər. Sonra da onu döndərib meydanla üzbeüz dayandılar. Böyük də, yan tərəfdə başıçalmalı, iri çuxalı ruhani dayanmışdı. Əlində də qara, qalın bir kitab. Hələ Əhməd gətirilməmişdən uca səslə o kitabdan nə isə oxuyurdu. Aradabir kitabı qapayıb, "Amin" - deyirdi. Bütün meydan da təkrarlayırdı: «Amin». Meydan "Amin" səsi ilə uğuldayırdı. Bir anlığa Gülcəhrəyə elə gəldi ki, mücdəhidin əlindəki kitabdan oxunan müqəddəs ayələr və o "Amin" sözü Allahın hökmü kimi gücə çevriləcək, qüvvəyə dönəcək, yenilməz bir pəhləvan olacaq, qabağa yeriyəcək. Əhmədin qollarını arxadan bir-birinə bağlayan qandalları qırıb atacaq. Vaxt ötürdü. Allah kəlamı adlanan sözərə də cansız nəfəs kimi havaya uçurdu. Nə pəhləvan olurdu, nə də bir təsir göstərə bilirdi. Hələ ki, meydanda hazırlıq işləri görüldü və bu da o demək idi ki, Gülcəhrənin qəlbində yalvardığı, ricalar elədiyi Allahın özü də kara gəlmirdi. Birdən Gülcəhrə elə düşündü ki, Allah yatıb, yuxuya gedib, bu meydanda baş verənlərdən xəbəri yoxdur. Necə ola bilərdi ki, hər zaman hər yerdə gözü olan Allah bu meydandakı allahsızlığı görə bilməsin? Gülcəhrənin əli heç yere çatmırıldı. Bir kimsə də onun hayına-harayına gəlmirdi. Elə onu da

yandırıb-yaxan bu idi ki, necə ola bilər onun ürəyini sinəsindən çıxarıb meydanda edam ayağına çəksinlər, o da bu dörd divarın arasında qalsın. Gülcöhre əlini sol döşünün üstünə apardı. Çırıntıları hiss eləyirdi. Yox, Gülcöhre bununla barışmırıldı, onun ürəyi meydanda idi. Necə olur-olsun o, Əhmədin yanına getməli idi. Əlini bayaqdan dağlımış saçlarına atdı və ele bir qıyya çəkdi ki, çığırtıdan daş-divar da sirkələndi. Dünya-aləm gözündə qaraldı, başı fırıldırı və necə yixildığını bilmədi...

Hökmdar hələ meydana gəlməmişdən əvvəl Qara Yuluq Osman onun nə qərar verəcəyini anlamışdı. Artıq başa düşmüşdü ki, Qazi Bürhanəddin qəzəb qılıncını sıyırib. Heç şübhəsiz, o, Əhmədin bu gün, bu meydanda camaatin gözü qarşısında edam hökmünü verəcək. Qara Yuluq Osman anladı ki, gücsüzdür. Hökmdarın yanına getmək, onunla axırıncı dəfə üzbeüz gəlmək, ona yalvarmaq, minnət eləmək istəyirdi. Təki Əhmədi edamdan qurtarmaq mümkün olsun. Axi, xalası oğlunun təzədən hökmdarın hüzuruna gətirilməsinin bütün babalı onun boynunda qalmışdı. Əgər Əhmədə zamin durmasayıdı, Əhmədi inandırmassayıdı, o, bu gün bu meydanda əli-qolu bağlı, ixtiyarı əlindən alınmış bir vəziyyətdə - ölümün önündə gücsüz, köməksiz qalmazdı. Belə olan halda kimin nüfuzundan, köməyindən istifadə etmək olardı? Qara Yuluq Osmanın ağılına gəlirdi ki, o, Şeyx Məhyəddinə müraciət eəsən. Onun hökmdarın yanındaki hörmət və nüfuzundan istifadə ilə bəlkə, Əhmədi ölümdən qurtarib, lap zindana atmalı olsalar da, heç olmasa canını qoruyub saxlamaq olardı. O da, Qara Yuluq Osmanın ağılına gəlirdi ki, əgər Şeyx Məhyəddin bir işiq, bir xilas yolu görsəydi, özü bu barədə Qazi Bürhanəddinlə danışardı. Bəlkə, Qara Yuluq Osmanın təvəqqesinə ehtiyac qalmadan, Şeyx Məhyəddin özü Qazi Bürhanəddinlə belə bir söhbət edər.

Qara Yuluq Osman gözünü Baş Əyanə zillədi. Baş Əyanın sanki ciçəyi çirtlamışdı. Sevincini heç cür gizləyə bilmirdi. Hərçənd ki, hökmdarın niyyətini bilən bütün saray əhli yasa batmışdı. Hökmdarın oğlu Əhməd də bir künçə çəkilmiş, dərddən və xiffətdən büzüşüb qalmışdı. Gülcöhrenin də ağır vəziyyətdə olduğu xəbəri artıq hamiya yayılmışdı. Amma Qazi Bürhanəddin üçün bütün bunların əhəmiyyəti və dəyəri yox idi. Dayısının yaxınlığına gedə bilməyən Qara Yuluq Osman aralıdan-aralya olsa da, onun dediklərini eşitmışdı: «Məmlekətə, taxt-taca xəyanət eləyənin... aqibəti budur». O, Baş Əyanə tabe olan mühafizə dəstəsini yarib, meydanın yuxarı başında əyləşmiş dayısına çatmaq istədi. Ancaq bunun ağılsız bir düşüncə olduğunu həmin andaca anladı. Çünkü özünə tabe olan qüvvələrin hamisinin yaraq-əsləhəsi alınmışdı. Qara Yuluq Osman gücsüz olduğunu anlayırdı. Hələ edamın vaxtı var idi. Gün günorta yerinə qalxandan sonra hökmdarın fərmanı icra olunacaqdı. O vaxta qədər meydanın yuxarı tərəfində qoyulmuş taxt-tacın yanından hökmdarın etibar elədiyi, əslində, hökmdara sadıq yox, ona yaltaqlanan, yaranan adamların bir-bir, növbə ilə tutuquşu kimi ötmələrini camaat dinləməli idi. Onlar növbə ilə yuxarıya qalxır, hökmdarın şəninə təriflər yağıdırır, canına dualar eləyir və son nəticədə verilən fərmanın nə qədər ədalətli və doğru olduğunu təsdiqləyirdilər. Kütlənin isə cinqiri çıxmırıldı. Baş Əyanın özünə tabe olan qüvvələri, eləcə də toplayıb meydana gətirdiyi adamlar da ağızlarına su alıb durmurdular. Hər çıxışçıdan sonra hökmdarın ünvanına "ömrü uzun olsun, taxt-tacı taraz olsun, Allah üstündə yar olsun", - deyə qışqırqlarla cavab verirdilər, münasibətlərini bildirirdilər. Qara Yuluq Osmanbilirdi ki, hökmdarın bütün mühüm tədbirlərində Şeyx Məhyəddin də iştirak edir, ancaq burada gözünə dəymirdi. Geriyə çəkildi, kənara çıxdı. Qabağına çıxan saray əhlindən etibarlı olanın birini yanladı:

- Nə əcəb Şeyx Məhyəddin gözə dəymir? - soruşdu.

- Bəs bilmirsən, hökmdarın qızının vəziyyəti ağırdır?!

- Necə, Gülçöhrəninmi?

- Bəli, bəli, Gülçöhrə bəyimin hali çox pisləşib. - Saray əhlindən olan adam ötüb getmək istədi. Qara Yuluq Osman onun qolundan tutub saxladı.

- Bir dayan görüm, indi haradadir?

- İçəridə, sarayın şəfaxanasında.

- Şeyx Məhyəddin də onun yanındadır?

- Bəli, - saray əhlindən olan adam sözünü qısa elədi və dönüb getdi.

Qara Yuluq Osman tez özünü içəri saldı. Saray qulluqçuları, Gülçöhrənin anası da burada idi. Şeyx Məhyəddin özündən getmiş, hali pisləşmiş qızın böyründə əyləşmişdi. Görünür, ona dərman vermişdi, ayılmağını gözləyirdi.

Qara Yuluq Osman içəri keçib Şeyxə təzim elədi. Şeyx də başı ilə onun salamını aldı. Astaca Şeyxə işaret elədi ki, bir tərəfə çəkilsin.

- Şeyx, Allah səni salamat eləsin, nə yaxşı ki, sən varsan.

- Ay oğul, var olanın əlindən bir iş gəlmirsə, bunun nə faydası? - Şeyx sanki Qara Yuluq Osmandan utanmış kimi başını aşağı saldı.

- Şeyx, bu qızın dəva-dərmanla nicat tapacağına inanırsan?

- Onun nicatı Əhmədin xilasıdır, oğul.

- Bəs indi necə olsun? - Qara Yuluq Osman ələcsiz-ələcsiz soruşdu. - Bəlkə, Qazi Bürhanəddinlə bir də danışasan.

- İndi o, kimsəni qəbul eləmir.

- Bəs qızının belə ağır vəziyyətdə olduğunu bilsə necə? - Qara Yuluq Osman axırıncı imkan kimi bu vəziyyəti də əldən buraxmaq istəmirdi.

- İndi ona bu xəbəri kim apara bilər?

- Bəlkə, sən Gülçöhrənin anasına deyəsən, Şeyx?

Şeyx yenə gümənsiz-gümənsiz çıynını çekdi:

- Nə deyim, bəlkə də... - dedi.

- Şeyx, sən vaxtı itirib, fürsəti ötürmə, hökmdarın xanımını göndər onun yanına, qoy vəziyyəti desin.

Şeyx Gülçöhrənin anasını yanına çağırıldı. Qara Yuluq Osman da burada idi. Elə onun yanındaca xanıma müraciət elədi.

- Özün görürsən ki, qızının vəziyyəti necədir...

- Görürəm, Şeyx, Allahdan aşağı ümidişim sənədir - Gülçöhrənin anası nicat kimi Şeyxə baxdı. O, az qalırdı ki, Şeyxin çuxasının ətəklərindən öpsün. Şeyx əlini qaldırıb onu sakitliyə dəvət elədi. Sonra da asta-asta dilləndi:

- Xanım, sən bilirsən ki, Gülçöhrənin nicatı Əhmədin canının salamatlığındadır. Buna da ancaq hökmdarın fərmanını dəyişməklə nail olmaq olar.

- Şeyx, özün görürsən ki, indi heç kimi onun yanına buraxmırlar. Mən neyləyim?

- Mühafizlərə deyin ki, hökmdara çatdırıslar, qızı can üstədir. Son dəfə qızını görmək istəyirsə, gecikməsin.

Hiss olunurdu ki, xanım da hökmdarı çağırmağa cəsarət eləmir. Onu da yaxşı bilirdi ki, belə anlarda bir kimsə hökmdara yaxın gedib bir söz deyə bilməz. Yaxına getmək istəyəni onsuz da Baş Əyanın ixtiyarında olan mühafizlər buraxa bilməzdilər. Bunu Qara Yuluq Osman da yaxşı bilirdi.

- Xanım, ümid bircə sənədir. Bəlkə, sən özün də bu edam səhnəsinə baxmaq adıyla hökmdara yaxınlaşa bilərsən.

Xanımın da rəngi qaçıdı. Bunun da iki başı olardı. Hökmdar qaydanı pozduğuna görə bir kimsəyə asanlıqla güzəşt eləməzdi. Ola bilərdi ki, elə xanımın özünü də qəzəbinin qabağına verib, oradan birbaşa zindana göndərsin. Ana qəlbə iki odun arasında qalmışdı. Canının qorxusu heç ağlına

da gəlmirdi. Gedərdi, ancaq qaydanı pozduğuna görə onun özünü birbaşa zindana atardılar, Gülcöhrəsi də kimsəsiz və köməksiz qalardı. Oğlu Əhmədə də bu barədə nəsə deməyin mənası yox idi; qan iyi gətirən fərmanın xəbərini eşidən kimi sarsılmış, nə edəcəyini bilmədən qapı-bacanı bağlayıb hücrəyə çəkilmişdi. Bir kimsəni eşitmək istəmirdi. Axır ki, Şeyx xanımı inandırmak üçün:

- Xanım, doğrusunu Allah bilər, sən indi hökmədarın yanına gedə bilməsən, qızının sağ-salamat qalmışına bir kimsə təminat verə bilməz. Onsuz da ayılsada, intihar edər, yaşamaqdansa, həlak olmayı üstün tutar.

Qara Yuluq Osman aradan nə qədər vaxt keçdiyinin fərqində olduğunu bildirmək üçün xanımı tələsdirdi.

- Bizim burada dayandığımız hər an Gülcöhrənin ölümünü yaxınlaşdırır. - Bəlkə də Qara Yuluq Osman Gülcöhrə evəzine Əhməd demək istəyərdi. Ancaq Gülcöhrənin ölümünü demək kə xanımı bir qədər də tələsdirmək və onu hökmədarın yanına tez göndərmək, bir sözlə, Əhmədi ölümdən qurtarmaq istəyirdi.

Xanım dönüb üzünün qanı qaçmış, gözləri yumulu, çarpayıda hərəkətsiz qalmış Gülcöhrəsinə baxdı. Dönüb Qara Yuluq Osmani, Şeyx Məhyəddini bir də süzdü. Bununla demək istəyirdi ki, lap mənim canımı alın, ölümə məni göndərin, ancaq qızımı xilas edin.

Həmin anlarda meydana buraxılmayan bir ana iqamətgahdan xeyli aralı bir həyətdə fəğan eləyirdi, saçlarını yolub yellərə verirdi, dırnaqları ilə üzünün dərisindən şirim açmışdı. Qızıl qan içindəydi. - "Vay, oğlum, Əhməd", - deyirdi, nə burada Gülcöhrənin anasının dilsiz fəryadlarını eşidən var idi, nə də o yanda Əhmədin anasının az qala Allahacan yetən ah-naləsinə cavab verən.

Qara Yuluq Osmanın əli qılıncının qəbzəsindən tutmuşdu. Əgər bu daş-divarda bir çarə görsəydi, qılıncı ilə daşı yarar, divarı dağıdardı. O, qəbzəsindən sıxlığı qılıncı ilə hökmədarın düşmənlərinə qarşı üz-üzə gələndə, bir kimsənin ona cəsarətlə qılınc qaldıracağına inanmamışdı. Nə atdığı nizə boşça çıxmış, nə də endirdiyi qılınc qabağında bir qalxan dayanmışdı. Onun cəsarəti də, gücü də, fəhmi, fərasəti də məmləkət əhlinə yaxşı məlum idi. Amma indi gücsüz idi. İçinə yiğilmiş qəzəb gözlərində şimşek kimi çaxdı:

- Get, xanım, vaxtı itirmə, yoxsa, Əhmədin ölümü ilə Allahın qəzəbi bu sarayı yerlə-yeksan edər.

Xanım yaydan çıxmış ox kimi onların yanından keçdi. Az keçməmiş mühafizlər qapını açıb, hökmədarı içəri buraxdılar. Şeyx Məhyəddin usta tərəpənib Qara Yuluq Osmandan təvəqqə elədi ki, bir tərəfə çəkilsin. Yoxsa, bu hökmədarı daha da qəzəbləndirər.

Qara Yuluq Osman bir tərəfə çəkildi. Hökmədar düz Şeyx Məhyəddinin üstünə şığıdı:

- Nə olub, Şeyx, sən bilmirsən ki, mən fərmandayam?

- Bilirəm, hökmədar. Onu da bilirəm ki, qızın can üstədir. Mən istədim ki, vəziyyətinin necə olduğunu öz gözlərinlə görəsən. Axi, hər bir insanın ölümü Allahdan olsa da, cavabdehi yenə biz insanlarıq.

- Gülcöhrənin hali niyə pisləşib? İndi necədir?

- Buyurub baxa bilərsən.

- Bunun dərdi nədir?

- Hökmədar, mən eşqin, sevginin insanların başını necə ucaltdığını sizə demişdim.

- Yadımdadır, demişdin. Ancaq mən nə demişdim?

Şeyx Məhyəddin dinmədi. Hökmədarın qəzəbinin qarşısında susmağı üstün tutdu. Hökmədar Şeyxin dinmədiyini görüb özü dilləndi:

- Mən də demişdim ki, eşqin, sevginin cilovunu buraxsan, insanı dəli eləyər, çöllərə salar.

Şeyx başını qaldırıb, Qazini yaxşı-yaxşı süzdü. Baxışlarında tənə və kinayə yox idi. Təəssüf var idi sadəcə... Yəni ki, lirik qəzəllər ustası olan, sevgini min-bir dillə tərənnüm edən insan necə belə qəzabnak ola bilər sevgiyə qarşı. Hökmdar qızına təref getmədi. Amma əvəzində Şeyxə dedi:

- İndi nə məsləhət bilirsən?

- Əgər hökmdarın fərmani qüvvədə qalsa...

- Hə, nə olacaq?

Hökmdar Şeyxin sözünü kəsdi.

Şeyx gördü ki, hökmdarla daha məsləhət təriqində danışmağın yeri yoxdur:

- Özün bilərsən, hökmdar, ancaq mən deməyi özümə borc bildim, - dedi.

- Nəyi?

- Onu özümə borc bildim deyəm ki, əgər hökmdarın fərmani qüvvədə qalsa, Allahın qəzəbinə gələrik.

- Sən bilmirsən ki, hökmdar yerdə Allahın kölgəsidir? Mən hökmərimi Allahın adı ilə verirəm.

- Bilirəm, hökmdar, ancaq Allahın adı ilə verilən hökmərin də bir həddi var, yoxsa...

- Yoxsa, nə olar?

- Yoxsa dünya dağları, - Şeyx Məhyəddin dedi və dönüb halsiz uzanan qızın yanına getdi.

...Meydan aram olmuşdu. Hamı sakitlik içində hadisələrin hansı axarda gedəcəyini gözləyirdi. Heç kimin səsi çıxmırıldı. Bir tərəfdə - edam xəbərini eşidib gələn adamlar toplanmışdı. Onlar üçün, bəlkə, heç Əhmədin kimliyi belə maraqlı deyildi. Onlar şəhərin elə bir zümrəsi, elə bir təbəqəsi idi ki, heç hökmdardan, onun məmurlarından da asılı deyildilər. Onların əksəriyyəti sənətkarlar, qonşu ərazilərdən edam xəbərini eşidib gələn köçərilər idi. Əslində, onlar bu edam xəbərini eşidib meydana gəlməkləri ilə edam tamaşasının sadəcə görucusü də deyildilər. Onlar həm də kimin haqlı, kimin haqsız olmağının da marağında idilər. Fitva sahibinin oxuduğu nitqin nə demək olduğunu dinləyənlər, sadəcə, hökmdarın özünün sözü kimi qəbul eləmək isteyirdilər. Bəli, yuxu deyildi. Burada heç keçmiş zamanlardakı kimi oğurluq və quldurluğa görə cəza tədbiri də nəzərdə tutulmamışdı. Əslində, qonşu ərazilərin, kənd-kəsəklərin camaatını da bura çəkib gətirən belə bir hiss idi ki, öldürülən adam oğru deyil, öldürülən adam quldur deyil, öldürülən adam bir kimsəyə zərər yetirməyib. Bəs onda onu nə üçün edam edirlər?

İndi edam başlayacaqdı. İnsanın başı kötük üstüne qoyulub kəsilecəkdi. Özü də bir oğrunun, bir quldurun yox, bir namərhəm üzünə baxanın yox... Söhbət hökmdarın bacısı oğlundan gedirdi. Hökmdarın - Qazi Bürhanəddinin bacı oğlu Əhmədin ölümündən, edamından söhbət gedirdi. Bir az keçəcək, qaraağac kötüyünü edam yerinin ortasına çəkəcəkler. Bir az da keçəcək, hökmdarın bacısı oğlu Əhmədi edam kötüyünün yanına gətirecəklər. İş də ondan ibarət olacaq ki, məmləkətə, ölkəyə, insanların namusuna, xalqın mənəvi varlığına ən müxtəlif tərəflərdən xəyanət eləmiş adamların görk yeri edam kötüyü olacaq. Bütün bunların hamısı o demək idi ki, bu dünyada hər insan övladının öz ciyinində çəkəcəyi bir yük var. Bu, ağıl, idrak yüküdür. Gərək bu yükü şərəf və ləyaqətlə, ağıl və idrakla daşıyasın. Əgər sən harada doğulduğunu, hansı xalqın içində böyüdüyünü unudursansa, onda bu dönyanın cəzasından qurtula bilməzsən. Əsas odur ki, gərək ömrünü elə yaşayasan ki, bu dönyanın qanunları ilə axırət qanunları bir-birini tamamlasın.

Səni axirət qanunları mühakimə eləyəndə bu dünyanın qanunları haray salıb qışqırıq salmasın ki, bu, düz deyil. Demək, insan övladı Vətəninin, millətinin, xalqının təəssübünü o dərəcədə çəkməyi özüne rəva bilsin ki, bir zaman kimsə qabağına durub «sən səhvən, sən yalansan» - deyə bilməsin. Kenardan bu mənzərəni seyr edən Varis içində qaynayan etirazları boğa bilmirdi. O, düşüncəsindən keçən hər nə var idisə, hamısını yiğmalayıb bir daşa çevirmək, Qazi Bürhanəddinin başına çırpmaq istəyirdi. Əlbəttə, Varis dinə bilməzdi, çünki hələ bir gün əvvəl Şeyx Məhyəddinlə - ustادı ilə aralarında söhbət olmuşdu.

- Ustad, gözümüzün qabağında çox ləyaqətli gənc, igid döyüşçü, gələcəyin qüdrətli sənətkarı mühakimə olunur, biz isə onun taleyinin necə olacağını bilmirik.

- Doğrudur, mənim Varisim - Şeyx Məhyəddin «mənim Varisim» sözünü elə dedi ki, Varis bilmədi ki, Şeyx onun adını deyir, yoxsa onu varis kimi gördüyüni etiraf eləyir. - Unutma ki, insanlar sahib olduqları mənsəbi özlerinin əbədi mülkü bilirlər. Elə bilirlər ki, nəyə sahib olurlarsa, əbədi olaraq onun sahibidirlər.

- Şeyx, onda belə çıxır ki, bu məmləkət də, bu yer-yurd da, elə bizim hamımız da... - Varis sözünün gerisini deməyə çekindi. Amma Şeyx Məhyəddin onun nə demək istədiyini, əslində, danışmadan da qabaq bilmışdı. Ona görə də sağ əlini ustalıqla yuxarı qaldırdı:

- Bir dayan, - dedi.

**V**aris də mübahisə eləmək fikrində deyildi. Onu maraqlandıran o idi ki, məsələnin nə yerdə olduğunu bilsin, işin kökündən xəbərdar olsun. Əslində, məsələnin mahiyyəti Varisin düşündüklərindən də çox dərində idi. Varis üçün qəribəsi bu idi ki, hökmdar öz qızını bacısı oğlu Əhmədə nəyə görə vermir? Bax, bunu anlaya bilmirdi. Şeyx Məhyəddin də Varisə birbaşa izah eləmək istəmirdi ki, Qazi Bürhanəddin qorxur qızını Əhməde verməyə. Varisə çox qəribə gəlirdi: «axı, burada nə var? Hökmdarın qızı Gülçöhrə hökmdarın bacısı oğlu Əhmədi sevir. Lap yaxşı, qoy bir az da artıq sevsin. Bəs niyə hökmdar buna narazı olmalıdır?». Amma bu yazıq Varis onu bilmirdi ki, qızının bacısı oğlu Əhmədə sevgisini bilən hökmdarı yerindən oynadan nədir.

Heç şübhəsiz, Şeyx Məhyəddin məsələnin kökündən xəbərdar idi. O bilirdi ki, Qazi Bürhanəddin bacısı oğlu Əhmədə ömrü boyu doğmaliqla, yaxınlıqla, istəkla davranışlığını çox istəyərdi. Qazi Bürhanəddin yaxşı bilirdi ki, Əhməd qədər qüdrətli, güclü bir sərkərdəni bir daha tapmayacaq. Amma hakimiyyət qorxusu onun üzərini daşa döndəmişdi.

Varis dördgözəl etrafa baxırdı. Fitva səbəbini dinləyərək belə nəticəyə gəldi ki, əgər Şeyx Məhyəddin bu edam mərasimində iştirak eləmirsə, əgər Şeyx Məhyəddin öz varisinə - Varisin özünə «bu mərasimə bax, məsələnin məğzini gör» - deməyib, demək, verilən fitvada da, göstərilən hökmdə də şübhə yeri var.

Varis hökmdarın hökmü də - bütün bunların hamısı bir tamaşadır, bir görüntüdür.

Ustadı deyəndə ki, - ay oğul, sən o meydana getmə, - Varis bununla razılaşmamışdı. Ustadı da Varisin xətrinə dəyməmək üçün etiraz eləməmişdi. Əslində, Şeyx Məhyəddin düşünmüştü ki, cəhənnəm olsun bu dünyanın gəldi-gedəri. Qoy bizim zəmanəmizin insanları da bilsinlər ki, bu dünyanın necə haqq-hesabları var. İnsanlar hakimiyyət, var-dövlət, sərvət naminə ən qorxulu üsullaranecə əl atır. Sahib olduqlarını qorumaq üçün necə dəhşətli vasitələrdən istifadə edirlər. Bu yolda oğlundan keçmək, qardaşını öldürmək, doğmalarını məhv eləmək nədir ki, qızının sevgisini ayaqlamaq çətin ola.

Varis meydana yiğilan insan kütləsinə tərəf baxırdı. Anlaya bilmirdi ki, bu adamlar, bu qədər insan yiğnağı hökmədarın bacısı oğlunun ölümünə sevinir, ya sevinmir.

- Ay Allah, bu necə bir qəribə mühitdir? - Varis düşündü. Bilmək olmur ki, bu adamlar hökmədarı çox istəyir, ya istəmir. Əgər dünən gəlib soruşsaydın ki, sənin bacıoglun Əhmədin bir tükünü kəsmək istəyirik, onda hökmədar onun başını bədənindən üzərdi. Amma indi bütün məməkətin əhalisini hökmədar buraya yiğib. Hamısı görsün ki, o, öz bacısı oğlunu necə edam eləyir.

Varis məəttəl qalmışdı. Ağlına siğıldırımdı ki, ədalət hakimi kimi tanınan Qazi Bürhanəddin heç nəyin üstündə bacısı oğlunu edam etdirər. Çünkü camaat arasında deyildirdi ki, Əhmədin yeganə günahı hökmədarın qızını sevməyidir, vəssalam.

...Əhmədin qolları arxa tərəfdən bağlanmışdı. Gözlərini də qara bir örtüklə bağlamışdır. Onun gözlərini qara örtüklə bağlayanda demişdi:

- Mənim gözlərimi bağlamayın.
- Yox, insan öz ölümünü görə bilməz.
- Axı, nəyə görə görə bilməz?
- Ona görə ki, insanın öz ölümünü görə bilməyi günahdır, - bu sözləri onu edama aparmaq üçün hazırlayan adamlar demişdilər.
- Necə ola bilir ki, günahsız insanı edama məhkum eləyən heç bir günah daşımir, - bunu da Əhməd demişdi.

Əlbəttə, həmin məqamda Əhmədi edama hazırlayan adamların heç biri dilindən bir kəlmə də qaçırmamışdı. Əhməd də onların səssizliyinə və yazılıqlığına baxıb heç nə deməmişdi. Amma bir az sonra edama aparılan Əhməd gözünə qara örtük bağlayana üz tutub soruşmuşdu:

- Son anda səndən bir söz soruşuram.
- Yaxşı, soruş görüm, nə istəyirsən.
- Düzünü de, ömrün boyu bircə kərə sevmisən?

Örtüyü əlində tutub Əhmədin qabağında dayanan adamın elə bil ki, alnının ortasına ox dəydi. Sarsıldı, səntirlədi, geriyə çəkildi. Bir də irəliyə gəldi, nə deyəcəyini bilmədi. Əhməd onun dalbadal səryiyyən sifətinə baxdı. Bir anda təkrar-təkrar dəyişən gözlərinin ahənginə baxdı. Bir az keçəndən sonra onun gözlərinin necə dolduğuunu gördü. Əhməd ondan ikinci dəfə nə isə soruşmaq istəmədi. İstəyirdi ki, gözlərini bağlayan bu adamın hansı düşüncədə olduğunu, hansı istəkdə olduğunu hiss eləsin, duysun.

Əhmədin edam yerinə aparıldığını görəndə Qara Yuluq Osmanın onu xilas etmək cəhdlərinin boşça çıxdığını, elə özünün də etiraz eləmək, Əhmədi ölümdən xilas etmək naminə yeni cəhdlər göstərməyin də mənasız olduğunu hiss elədi. Sanki əli-qolu boşaldı, yanına düşdü. Ümidi yerdən-göydən üzülmüşdü. Qəfəsə salınmış şir kimi gərginliyi boğa bilmirdi, içəridən vurnuxurdu. Nə qədər özünü sakit göstərməyə, hadisələrə seyirçi bir nəzərlə baxdığını göstərməyə çalışsa da, dözə bilmirdi.

Üzü qara örtüklə bağlanmış cəllad ağızı par-par yanana, hərdən Günəşin işığı düşəndə şüaları əks etdirən qılınıcı o yan-bu yana çevirir, sanki tələsirdi. Başına bağlanmış xüsusi qara örtüyün ikicə deşiyi vardi. Həmin o deşikdən cəlladın ölüm yeyən gözleri işildayırdı. Edam kötüyünün üstünə başı qoyulmuş məhkumu soyuqqanlılıqla, sanki meşədən bir ağac budagını kəsəcək kimi edam eləyirdi.

Cəllad Qəməlinin neçə illik cəlladlıq təcrübəsi vardi. Hələ bir dəfə də olsun edamın qaydasını pozmamış, əli titrəməmişdi. Cəlladlığa məxsusi seçib gətirmişdilər onu. İri gövdəli, hündürboylu, qolu zorlu bir cavan idi. Döyüşçülər arasından seçilmişdi. Endirdiyi qılincin zərbəsi az qala qalxanı da böldürdü. Elə

Qazi Bürhanəddinin özünün gözü qabağında döyüşdə məharətini göstərmişdi. O da Baş Əyanı çağırıb, tapşırmışdı ki, döyüşdən sonra bu cavan sağ qalsa, onun yanına gətirsinlər.

- Adın nədir, cavan?
- Adım Qəməlidir.
- Haralardansan?
- Diyarbəkrin yuxarı tərəflərindən, - Qəməli cavab vermişdi.
- Atan-anan nə işlə məşğul olur?
- Anam xalçaçıdır, xalı toxuyur, toxuduğu xalıları satır, ailəmizin dolanışığına kömək eləyir.
- Bəs atan?
- Atam da bəyliyin ixtiyarında olan adamdı. Təqsirkar adamların salındığı cəza evinin rəisidir.
- Bəs sən bu döyüşçülük sənətini haradan öyrənmisən?
- Qılınc çalmağı, at sürməyi atamdan əxz eləmişəm.
- Var olsun o ata ki, belə cəsarətli, ığid böyüdüb. Bəs neçə ildir orduda xidmət eləyirsən?
- Beş ildən yuxarıdır. İki il də xidmətdən sonra evimizə qayıdlıb, evlənmək, ev-eşik sahibi olmaq, ata-anama yardımçı kimi sakit bir həyat yaşamaq fikrindəyəm.

Qazi Bürhanəddin xeyli dinməmişdi. Oğlanı bir də süzmişdi. Onu buraya nə məqsədlə çağırduğunu düşüncəsində götür-qoy eləmişdi. Fikirləşirdi ki, birdən məsələni açıqlasa Qəməli razılaşmaz. Qazinin düşündüyü işin öhdəsindən gələsi adamlar uzun müddət sarayda təcrübəli adamların yanında olur, onlardan təlim alır, müəyyən vərdişlər qazanırlar. Xüsusilə gərək belə adamların iradəsi möhkəm olsun, güclü-qüdrətli olsunlar. Ən başlıcası, kövrək adamlar belə iş üçün yaramırlar. Cəlladın ki qılıncı sıyırandı əli titrədi, başı bədəndən bir zərbəyə ayıra bilmədi, demək, ondan şah cəlladı çıxmaz. Beləsi vəzifəsini icra edəndə birçə qüsura yol verdişə, onda adamların ürəyində cəlladdan çox, hökmdara qəzəb, nifrət kini yığırlar. Beləsi gərək hər edamda daha qətiyyətli olduğunu, daha güclü olduğunu öz əməli ilə təsdiq eləsin. Qazi Bürhanəddin yan tərəfdə dayanmış Baş Əyanı dedi:

- Bu cavanın ailəsini tapın, mənim adımdan hər cür kömək göstərin. Bir qayğıları olmasın. Ayda bir dəfə də ailəsi ilə görüşməyə şərait yaradın. Hələlik bir gün bəs eləyər. Sonralar onun istirahət günlərini artırmaq da mümkündür.

Baş Əyan hökmdarın məqsədini qədərince bilməsə də, sövq-təbii, uzun illər Qazi Bürhanəddinin yanında olduğundan, onu müşahidə etmək, məqsədini gizləyərək, örtülü şəkildə fikirlərini bildirməkdə gələcək üçün hansı plan qurduğunu, demək olar ki, tamam-kamal öyrənmişdi. Hiss eləyirdi ki, hökmdarın məqsədi bu cavanı sarayda saxlamaq, ona mühüm bir iş tapşırmaqdı. Elə bu saridan da bir az dalağı sanılmışdı. Qorxurdu ki, bu cavan döyüş məharətini bacarmağından başqa, savada sahib olmuş olsun. Həmişə savadlı, istedadlı gəncləri, cavanları özüne təhlükə hesab etdiyindən, belələrinin Qazi Bürhanəddinin gözünə görünməməsi üçün ciddi-cəhd göstərirdi. Həmin nigaranlığı elə indi də baş qaldırmışdı. Amma buna Qazi Bürhanəddinin suali son qoymuşdu:

- Qəməli, sən de görüm, oxuyub - yazmayı bacarırsan?
- Xeyr, mənim hökmdarım, bu xoşbəxtlik mənə qismət olmayıb.

Hökmdar cavabdan məmən qaldı. Bunu Baş Əyan da hiss elədi. Demək, bu oğlan nə karəçi olur-olsun, gələcəkdə ona heç bir təhlükə törətməyəcəkdi. Qəməli savad almağı, oxumağı bacarmasa da, bu keyfiyyəti insanda xoşbəxtlik kimi təsəvvür edirdi. Adətən, savadlı gənclər qəddarlıqdan kənar

olur, təbiətlərində bir kövrəklik, yumşaqlıq özünü göstərir. Qazinin də bildiyi bu idi ki, belələri məqsədə yaramırlar. Burası da var ki, Qəməli savadsız idi. Oxudan - kitabdan kənarda qalmışdı. Onu məqsədə uyğun hazırlamaq elə də çətin olmayıacaqdı. Bir işarə ilə yaxına gələn mühafizlər Qəməlini bir qədər kənara çəkdilər, dayanıb gözlədilər. Hökmdar təzədən Baş Əyana tərəf baxıb dedi:

- Necə bilirsən, hörmətli Baş Əyan, bu cavan bizim cəllad Abbasəlini əvəz eləyə bilərmi?

- Düşünürəm ki, hökmdarın fəhami onu aldatmaz - Baş Əyan cavab verdi.

- Hə, elədi, özün bilirsən ki, Abbasəli artıq kardan düşməkdədir. Bir azdan sonra... - Qazi Bürhanəddin sözlərini tamamlamadı. Ancaq Baş Əyan özünə borc bildi onun fikirlərini davam etdirməyi.

- Hə, doğrudur, hökmdar, bir azdan sonra onun əli titrəyəcək. Ən pisi də odur ki, bir boyuna iki zərbə endirməli olacaq. Bu da ki, hökmdarın fəmanına xoş olmayan münasibət yaradar. Hökmlərin dəqiq və yerində icrası hökm sahibinin nüfuzunun bir qədər də yüksəlməsinə xidmət edər.

- Onda sən bu cavanla bağlı tapşırıqlarımı yerinə yetir. Gündəlik məşqlərində gözün olsun. Aradabir mən özüm də yoxlayacam. Özün bilirsən ki, əvvəlcə onun iradəsini möhkəmləndirmək gərəkdir. Qan tökmək, insan öldürmək onun üçün gərək o qədər asan olsun ki, əli titrəməsin, gözü səyriməsin.

- Baş üstə, hökmdar.

- Unutma ki, gərək ata-anası da nigaran qalmasın, oğulun sarayda xidmət eləməyi ata-anaya fərəh gətirməsə, onda o bizə sədaqətlə xidmət eləməz. Hər şey nəzərdə tutulduğu kimi olsa, biz tezliklə, yaxın bir iləcən Abbasəlini əvəz edəcək cəlladımızı gözüümüzün qabağında görə bilərik.

Daha örtülü heç nə qalmadı. Baş Əyan hökmdara rəsmi qaydada təzim edib, çıxdı. Mühafizlərin və Qəməlinin yanından keçəndə onlara da arxasında gəlmələrini tapşırıdı.

Qəməli nazik yaş ağac şıvlərini kəsməkdən başladı. Doğrudur, ona belə xırda iş tapşırında o qədər də xoşlanmamışdı. Heç hökmdarın məqsədini də bilmirdi. Get-gedə vəziyyət dəyişməyə başladı. Bir gün ərzində aşpazxanada işlədiləcək ərzaq üçün ayrılan toyuq-cücəni, sonralar qoyun-keçini, daha sonralar iribuynuzlu heyvanları kəsməyi ona həvalə elədilər. Amma bu kəsmək işi də çox davam eləmədi. Tezliklə ona sıfariş elədilər ki, heyvanların başını balta ilə bir anda üzüsün. Qəməli buna da təəccüb qalırdı. Axı, heyvanı kəsməyin, xüsusilə əti yeyiləsi heyvanın halallıq üsulları vardı. Heyvan yerə yixılır, ayaqları bağlanır, başı qibləyə tutulur, kəsim duası oxunur, sonra da «Bismillah» deyilib bıçaq heyvanın başına çekilir... Qəməli ona təklif olunan kəsimlərin qeyri-adiliyini görəndə etiraz eləmiş: «Mən günaha bata bilmərəm», - demişdi. Bu zaman cəlladlıq təlimçiləri ona başa salmışdilar ki, ordu üçün hazırlanan yeməyi sən deyən qayda ilə icra eləmək mümkün deyil. Bu da Qəməlinin ağlına batmışdı. Get-gedə Qəməli özü də hiss eləyirdi ki, varlığında bir dəyişiklik yaranır, canının ölümü, qanın şorlanıb axmağı onun üçün adı bir mənzərəyə çevrilirdi. Elə bil hiss edirdi ki, daşlaşır, onda ətrafa seyirçi bir təəssürat yaranır. Ən ağır qan tökmələrdə belə, təlimçinin zarafatına zarafat, gülüşünə gülüşlə cavab verirdi. Bundan sonra daha ciddi mərhələ başlanır. Ayrı-ayrı təhlükəli adamların səssiz-səmirsiz aradan götürülməsi işlərinə də cəlb edilir. Onun güclü əllərinin arasında ölüm hökmü verilmiş adam bir anda canını təslim eləyir. Dəmir kimi barmaqlar öldürülməli olanın boğazından yapışır. Az keçməmiş insan qaralır, boğulur, dili ağızından çıxır, heydən düşdü. O da cansız cəsədi yerə buraxır. Yaxud başı

kəsilməklə edama məhkum olunanları da öldürəndə onun əlinin titrəməyi bir tərəfə, heç gözləri də səyrimirdi. Olurdu ki, edam elə zindanın bir küncündə icra olunurdu. Hansı qayda ilə edam olunmağın tapşırığına uyğun, Qəməli vəzifəsini çox layiqincə yerinə yetirirdi. Əgər ölümə məhkum olunanın qarnı cirilmasına fərman verilmişsə, onda məhkumu oturduğu vəziyyətdə divara bağlayıb, əllərini-ayaqlarını açıq qoyurdular. Qəməli də, tapşırığa əsasən, bıçağı məhkumun qarnına ilişdirib aşağı çəkir, məhkum tökülən bağırsaqlarını əlləri ilə qucaqlayıb, yerindəcə canını tapşırırdı.

Beləliklə, Qəməli öz peşəsinin sadıq quluna çevrildi. Daha insan olmaq heç onun yadına da düşmürdü. O, təzədən qayıdır insan olmayı heç istəmirdi də. Əvəzində dəfələrlə hökmardan ənamlar almışdı. Sarayın izzətli-hörmətli adamlarından birinə çevrilmişdi. Hərdən vaxtı olanda küçəyə, bazara çıxanda, görüb-taniyanlar qarşısına çıxanda süzürdü onu. Doğrudur, coxları bilmirdi ki, o, hökmərin cəlladıdır; meydan edamlarında, demək olar ki, həmişə onun başı bağlı olar, ancaq gözləri görünərdi. Hər halda, kimlərsə onun cəlladlığını hiss eləyirdi. Beleləri ona vahimə ilə baxır, sanki onun gözlərini görməklə qorxu və təlaş keçirir, tez də ondan aralanırdılar.

Qəməlinin ailəsi yaxşı yaşayırırdı. Qoca ata-anasına kənd-kəsəkdə hörmət göstərirdilər. Bəs necə? Axi onların oğlanları hökmər qulluğunda idi. Bir qayda olaraq, işi haqqında evinə, ailəsinə bir kəlmə də olsun danışmırırdı. Amma get-gedə bir qaraqabaqlıq yaranmışdı xasiyyətində. Çox əhatəli söhbətlərə qoşulmurdu.

Bütün bunların hamısı olub-keçmişdi. İndi onun hüzurunda bütün məmləkətin rəğbət bəslədiyi Əhməd dayanmışdı. Əhmədi kötüyün yanına gətirdilər, kötüyün qabağında diz çökməyə məcbur elədilər. Əvvəlcə çökmək istəmirdi. Şeyxə təklif eləmişdilər ki, onun yanına getsin. Günahlarının bağışlanması üçün Allaha dua eləməyi tövsiyə eləsin. Amma Şeyx xəstələndiyini bəhanə eləyərək evdən çıxmamışdı. Fikri də qəti idi. Daha qorxu-hürküdən keçmişdi. Lap hökmərin adamları gəlib onu hökmərin əmrini yerinə yetirmədiyi üçün edam eləsəydilər, bıçağı boğazına dirəyib öldürməklə hədələsəydilər də meydana gedəsi deyildi. Bunu Qazi Bürhanəddinə dedilər, Qazi yerindən tərənmədi də. «Hökmərin üzünə ağ olub, məmləkətinə xain çıxan, qiyam başçısı olan şəxsin günahını heç Allah da bağışlamır», - demişdi.

Əhmədi edama gətirənlər təkid elədilər ki, başını kötüyün üstünə qoysun. Amma ha çalışdlarsa da Əhməd bu tələbi yerinə yetirmədi. Daha təkid eləmədilər. Qəməlinin işarəsi ilə kənara çəkildilər. Qəməli qılıncın dəstəyindən ikiəlli yapışib başıboyu yuxarı qaldırmışdı. Təzəcə ovxarlanmış qılınc havanı üzüyuxarı yardı və bir anda üzüaşağı endi. Əhmədin açıq boyuna çatmış qılınc axırıncı dəfə parıldadı və bir anda baş bədəndən ayrılib, kötüyün o tərəfinə düşdü. İki nəfər Əhmədin ayaqlarından tutub, cəsədini sürüyə-sürüyə bir tərəfə, başqa birisi də başını əlində tutduğu dəri torbaya atdı.

Əhmədin damarlarından fişqiran qan süzülməyində idi. Qoşa qan izi elə bil ki, hansısa qaranlıq bir gələcəyə yol açırdı. Birdən sanki Qazi Bürhanəddin ayıldı.

- Qara Yuluq Osman hanı? - qətiyyətlə soruşdu. Amma Qara Yuluq Osmani gördüm deyən tapılmadı.

Əhmədi edama aparanın ciyininə atdığı qara, kiçik şal örtüyünü görəndə, Qara Yuluq Osman başa düşdü ki, Qazi Bürhanəddinin fikri qətidir. O, axşamdan bəri dəfələrlə təşəbbüs göstərmişdi ki, Qazi ilə təzədən görüşsün. Ancaq yaxına buraxmamışdılardı. Doğrudur, bu da Qara Yuluq Osmani

qəzəbləndirmiş, az qala mühafizbaşı ilə qılınc savaşına çıxmalı olmuşdu. Mühafizbaşının yalvarışlı nəzərlə “axı, mənim günahım yoxdur” deməsi onu sakitləşdirmiş və yalnız bundan sonra əlini qılıncın dəstəyindən çekmişdi. Onsuz da ətrafda dayanan mühafizəçilərin də əmrə tabe olduğunu və onlarda da bir günahın olmadığını bildiyindən, Qara Yuluq Osman geri dönməli olmuş, gecəni səhərəcən yatmamışdı. Gözünü yuman kimi edama aparılan Əhməd gəlib dururdu qənşərində:

- Axı, mən gəlmirdim, Qara.
- Doğrudur, bütün günahlar məndədir.
- Mən heç də elə düşünmürəm, günahı da səndə görmürəm.
- Başqa kimin günahı ola bilər?
- Sənin, bizim, hamımızın. - Əhmədin bu cavabı onu bir qədər də təəccübəldəndirdi. Nəyə görə Əhməd günahı kimsədə yox, hamida göründü?
- Bəlkə, açıq danişasan, Əhməd? Necə yəni hamımızın?
- Bəli, günah hamımızındı. Qazi Bürhanəddinin yolunda ölümə gedənlərin, onun uğrunda savaşanların, ona xidmət eleyənlərin hamısının günahı var.
- Demək, günah bizim inamımızdadı. Əgər bu inamımız olmasaydı, elə səninlə mən - Qazi Bürhanəddinin iki bacısı oğlu əldə qılınc dəfələrlə özümüzü ölümün ağızna atıb onu qorumazdıq.
- Əlbəttə, biz onu qorumasayıq, Baş Əyan kimi yırtıcıların caynağında parça-parça olardı.
- Doğrudur, Əhməd - Qara Yuluq Osman təsdiqlədi, sonra da sözünə davam elədi. Ancaq bir məsələ də var. Axı, biz yalnız Qazi Bürhanəddinin uğrunda yox, həm də doğulub, böyüdüyümüz torpağın uğrunda vuruşmuşuq. Onu yağılardan, yadlardan qorumuşuq.
- Doğrudur, Qara Yuluq Osman, haqlısan sən.

Bir xeyli sükut oldu. Nə Qara Yuluq Osman, nə də qarşısındaki Əhmədin xəyali dinib-danişmadı. Aradan nə qədər vaxt keçdiyini Qara Yuluq Osman hiss etmirdi. Amma göz qapaqları da bağlanmırıldı. Qaranlığa zillənib qalmışdı. Hərdənbir uzandığı yerdə təngnəfəs olurdu, ürəyi döyündürdü. Nəbzi sürətlə vururdu. Qalxıb yerinin üstündəcə oturdu. Fikrindən keçirdi ki, qılıncını siyirib elə buradanca qapıya çıxsın. Qara Yuluq Osmanın fikri qarışırı. Savaşa qalxmaq, Qazi Bürhanəddinin üstünə yerimək isteyirdi. Onun iqamətgahına qədər qarşısına kim çıxsayıdı, hamısını qılıncdan keçirməyə hazır idi. Təki özünü Qazi Bürhanəddinə yetirə biləydi. Heç tərəddüd eləmədən qılıncı onun başının ortasından endirər, onu iki şaqqaya ayırdı. Ancaq belə eləmek mümkün idimi? O, irəliyə yeriyə bilərdimi? Özünü Qaziyə çatdırı bilərdimi? Elə yarı yoldaca kiminləsə üzbeüz savaşlığı halda başqa bir mühifizəçinin kənardan atdığı nizə onun kürəyinin arasından keçib, sinəsindən çıxmazdım? Yox, bu, ağıllı yol deyildi. Belə olduğu halda onsuz da Əhmədin ölümünə fərman verilib, onun özü də öldürülər və Qazi da Baş Əyanın fitvasına aldanıb, verdiyi fərmanın uğurlu icrasına təntənə ilə baxardı. Eləcə də niyyətlərini ustalıqla gizləyən Baş Əyan çox asanlıqla onun əvəzinə oğlunu hərbi qüvvələrə komandan təyin eləyər. Bundan sonra onun özünün hakimiyyətə gedən yolu açılları. Yəqin ki, Baş Əyan taxt-tacı Qazinin əlindən alıb hakimiyyəti qəsb etdikdən sonra Qazinin bütün nəslini yer üzündən siləcəkdi. Təbii ki, belə olduğu halda Qara Yuluq Osmanın da, Əhmədin də bütün yaxınları, doğmaları qılıncdan keçiriləcəkdi. Allah bilir ondan sonra Baş Əyan bu torpağın, məmləkətin başına daha hansı felakətləri gətirəcəkdi.

- Sən ruha inanırsan, Əhməd, necə bilirsən, ruhumuz bizdən sonra yaşayırı?

- Qara Yuluq Osman, unutma ki, əgər ruhumuz bizdən sonra yaşamasaydı, onda insanların keçmişlə bağlı bütün yaddaşları beyinlərdən silinərdi.

- Hə, demək, onda biz ona görə keçmişdə olan yaxşları yadımızdan çıxara bilmirik. Yaxşı olan nə varsa, hamısına ona görə ehtiramla yanaşırıq ki, yaddaşımız bize hakimlik edir. Yaddaşımız isə ruhun varlığının təsdiqidir.

- Başqa sözlə, yaddaş elə bizim ruhumuzdu. Doğrudur, Əhməd, elə belədir.

- Bununla nə demək istəyirdin, Qara Yuluq?

- Heç... onu deyirəm ki, gərək sən ölümünə qənşər mərdliklə gedəsən. Ruhunun mənim canımda yaşayacağına inanasan.

- Bilirəm, Qara Yuluq, mənim bu dünyada iki isteklim var idi. Əlbəttə, bunun biri sənsən. Biri də... - Əhməd sözünün davamını gətirmədi.

Qara Yuluq Osman onu kimi nəzərdə tutduğunu anlasa da, istəyirdi ki, Əhmədin öz dilindən bu adı eşitsin. Əlbəttə, bəlkə də sonuncu dəfə.

- Hə, odur, - Əhməd sözünə davam elədi. Ancaq yenə ad çəkmədi.

- Kim? Kimi nəzərdə tutursan? - Qara Yuluq Osman soruşdu.

- Sən yaxşı bilirsən ki, Gülcöhrə mənim varlığım idi. Bəlkə də, məni edama gətirən ən böyük güc ona olan sevgim, heç olmasa onu bircə dəfə görmək istəyim olub.

Qara Yuluq Osmanın gözləri doldu. Ovucları ilə kipriklərinin arasına dolmuş yaşı sildi. Elə bil ki, gözlərindən bulaq açılmışdı. Əlləri göz yaşından islandı, başını ovuşturdu. Bilmədi ki, nə qədər ağladı, amma hiss elədi ki Əhmədlə xeyali danışığından sonra xeyli sakitləşdi. Elə beləcə də oturmuş vəziyyətdə divara söykəndi. Sanki vaxt dayanmışdı. Gecə nə vaxt qurtaracaqdı, harda qurtaracaqdı, bunu bilmirdi. Elə beləcə, bu ağır düşüncələrin içərisində divara söykəkli halda, deyəsən, bir balaca yuxulamışdı. Artıq səhər açılırdı.

...Hələ gecənin alaqqaranlığından əyalətin hər tərəfinə çaparlar getmişdi. Bəyliyin mərkəzi iqamətgahının da hər tərəfinə carçılar Qazi Bürhanəddinin hökmünü oxuyub, adamları xəbərdar edirdilər. Hamı meydana çağrılırdı. Belə meydana çağrılmalar ildə bir neçə dəfə olurdu - Qurban bayramında, Novruz bayramında və bir də edamlarda. Qəribə idi ki, insanlar edam tamaşalarına Qurban və Novruz bayramlarında olduğundan daha çox gəlirdilər. Doğrudur, insanların üzündə sevinc olmurdu. Adamlar bir qədər vahiməli görünürdülər. Elə bil ki, hər kəs meydana can atmaqla, gəlib dünyanın axırını görmək istəyirdi. O dünyanın ki, ondan dördəlli yapılmışdır. Bu dünyada əbədi qalacaqlarını düşünürdülər, ancaq edam yerinə gəlməklə sanki görmək istəyirdilər ki, insanların sevdiklərini bir hökmdar fərmani ilə necə əldən almaq olar. Bügün də hamı yaxşı bilirdi ki, Əhmədin böyük və bağışlanmaz günahı onun məmləkətə, taxt-taca xəyanəti deyil, hökmdarın qızını sevməsi, onunla evlənmək istəməsidir. Qara Yuluq Osman insanların meydana necə axışacağı, onların bu meydanda baş verəcəklərə tamaşa edəcəklərini indidən gözlərinin qabağına gətirirdi. Onu da başa düşürdü ki, hamiya məlum olan həqiqəti bircə adam da dilinə gətirməyəcək. Heç kimin cəsarəti çatmayacaqdı ki, dillənib həqiqəti, hökmdarın haqsızlığını onun üzünə desin və insanlar da yerdən cəsarət edib bir kəlmə deyə biləcək adama - əgər beləsi olsayıdı - yenə tərəfdar çıxmayaçaqdılar. İnsanların gözü qarşısında hökmdarın ədalətsiz, haqsız hökmü icra olunacaq, Əhmədin boynu vurulandan sonra, onun fişqiran qanına baxacaqdılar. Edamdan sonra hökmdarın fermanına görə Əhmədin başı meydandakı hündür ağaçın başına keçiriləcək, cəsədi də elə həmin ağaçın dibinə atılacaqdı. Hökmdarın

fərmanından asılı olacaqdı ki, Əhmədin bir-birindən ayrı olan başı və bədəni neçə gün o meydanda qalacaq.

Yox, belə allahsızlığa davam gətirmək olmazdı - Qara Yuluq Osman düşündü. Səhər açılar-açılmaz, lap elə meydanda öz adamlarına, yaxınlarına xəbər eləyər, kimsəyə bildirmədən ustalıqla yavaş-yavaş çəkilərdi. Orduda olanlar ordudan ayrılır, əyalətin mərkəzində onun ixtiyarında olan hərbi dəstələr də əyalətdən çıxmaga hazır vəziyyətdə olmalıdırlar. Onun qapısının ağzında həmişə ən yaxın adamları keşik çəkirdi. İki-bir, üç-bir - Əmir Əsgər, Lətif bəy, İlyas ağa indi qapının ağzında dayanmışdır. Qara Yuluq Osman paltarını geyib, müsəlleh olduqdan sonra qapıya çıxdı. Yuxarıda Allah, aşağıda sakit-sakit uyuyan insanlar. Daha başqa bir kimsənin səsi-ünü yox idi.

İlyas ağanı yaxına çağırıldı. Gecənin necə keçdiyini, təzə bir xəbərin olub-olmadığını, hökmdarın sarayından kiminsə bir xəbərlə kənara çıxıb-çıxmadığını soruşdu. Sonra da İlyas ağa ilə birlikdə Əmir Əsgərin və Lətif bəyin yanına gəldi. Səhər açılmaqdə idi. Ancaq Ay da batmamışdı. Bütün parlaqlığı ilə işiq saçındı. Bir tərəfdən iri qara bulud layı Ayın üzünə tərəf sürüdürdü.

- Hə, nə deyirsiz, neyləyək? - Qara Yuluq Osman bir-bir silahdaşlarının üzünə baxdı.

Hər üçü müntəzir dayanmışdı. Amma İlyas ağa cavab verdi:

- Komandan, biz heç nədən qorxmuruq.

Qara Yuluq Osman gördü ki, bu silahdaşları onu necə inamla süzür. Onların da gözlərindən bir qətiyyət yağırdı.

- Heç bir müzakirəyə vaxt yoxdu, İlyas ağa, sən tez Rəhim bəy Köylünü, Zaman ağanı və Azadxahı tap. Biz edamdan bir az əvvəl, bəlkə lap tez adamlarımızla birgə burdan çıxacağıq.

- Hansı tərəfə? - bu dəfə Əmir Əsgər dilləndi.

- Tərəfi sonra müəyyən edərik, ancaq Diyarbəkrdən üç ağac o tərəfə vadinin yanındakı bulaq başında, qədim çinarın yanında görüşərik. Yaxşı olar ki, işinizi ehtiyatlı tutasız; adamlar nəzəri çox cəlb eləməsin. Hamınız Əmir Əsgərə tabesiz, qalan bölmələrdə də hamı öz yerində olacaq.

 Əmir Əsgər başa düşdü ki, Qara Yuluq Osman özünə sadıq qüvvələri, məhz öz rəhbərliyi ilə ayrı-ayrı döyüşlərə apardığı və eləcə də təlim keçdiyi dəstələri nəzerdə tutur. Bu dəstələrin də başçıları məlum idi. Elə həmişə döyük planlarını müzakirə elədiyi bu adamlar, yəni Əmir Əsgər başda olmaqla - Lətif bəy, İlyas ağa, eləcə də süvari dəstələri ilə ad çıxarmış Rəhim bəy Köylünün, Zaman ağanının və Azadxahın hər biri öz işini bilən döyüşçülər idi. Onlar dəstəbaşılıqlıda da kifayət qədər təcrübə toplamış çevik hərəkət ustaları idilər. Ayri-ayrı döyüşlərdə Qara Yuluq Osmanın tapşırığı ilə bu cavan süvari döyüşçülərin hər biri qızılquş kimi düşmənin cinahlarına təpilir, sürətlə cəbhənin arxa tərəfindən həmlə edir, düşmən arasında çaxnaşma yaradırlılar.

Qara Yuluq Osman bilirdi ki, özünə sadıq qüvvələri, bu altı igidin hər birinə tabe olan ayrı-ayrı yüzlük atlı dəstələrini, ola bilsin ki, sonuncu nəfərinəcən ölüm gözləyir, ancaq o düşünürdü ki, ədalətli adam daha haqlı olar, daha güclü olar. Onunçun də cəsarət edib belə bir tapşırıq üçün qərara gəlmişdi.

...Qara Yuluq Osman yaxındaki tərəfdarlarına işarə elədi. Meydan hələ də uğuldayırdı. Adamlar da bir ucdn gelməkdə idilər. Qara Yuluq Osman hiss elədi ki, Qazi Bürhanəddin sanki dünya-aləmi unudub, bütün diqqətini meydana verib. O, yaxınları ilə bir-bir insanların arasından çıxanda heç kim hiss eləməmişdi.

Əhmədin başı bədənindən ayrılanда gün əyilməkdə idi. Qazi Bürhanəddin sanki yuxudan ayılıb, Qara Yuluq Osmanın meydanda olmadığını görəndə dalağı sancdı.

...Bu vaxt artıq Qara Yuluq Osmanın dəstələri əyalətin mərkəzindən üç ağaçlıq məsafədə idilər...

Əyalətin mərkəzindən üç ağaçlıqda - vadinin yuxarı tərəfində adamların cəmləşmək imkanı olan bir yer Əmir Əsgərin diqqətini cəlb eləmişdi. O da öz növbəsində Lətif bəyə görüşəcəklərini demişdi. Beləliklə, xəbər İlyas ağaya çatdırılmış, o da Qara Yuluq Osmana görüş yerini bildirmişdi. Qara Yuluq Osman da, öz növbəsində, Rəhim bəy Köylüye və Zaman ağaya tapşırıqları verməli olmuşdu. Azadxah isə, məsələnin nə yerdə olduğunu, elə əvvəldən biliirdi. Çünkü Azadxah həmişə Qara Yuluq Osmanın ətrafında hərlənər, bir növ, onun təhlükəsizliyini qorumağa çalışardı. Öz vəzifəsini, öz işini qaydasında aparmağa çalışsa da, hər vaxt Qara Yuluq Osmanın yaxınlığında olmaq ona xüsusi nəşə verirdi. Hətta onu da görürdü ki, Qara Yuluq Osmanı istəməyən, onun qanını içməyə hazır olan kimsələr var ki, yağılı dillərini işə salıb hər vaxt Qara Yuluq Osmanın böyük-başında hərlənir, imkan düşəndə Qara Yuluq Osmandan öyrəndiklərini, eşitdiklərini tez Baş Əyana çatdırırdılar. Qısaçı, Azadxah, həm Qara Yuluq Osmanın təhlükəsizliyini qorumağa çalışır, həm də onun ətrafında daha yuxarıların toxuduğu torların ilgəyi kimin əlindədi, bunu gözdən-nəzərdən qaçırmazdı. Vəziyyətin qəlizləşdiyi məqamlarda Azadxah həmin andaca qabağa durar, hiylələrin, kələklərin kimdən gəldiyini, hansı hadisələrdən qaynaqlandığını Qara Yuluq Osmana çatdırardı. Daha doğrusu, Qara Yuluq Osman mətləbi anlamayanda, məsələnin dolaşmağının kökünü bilməyəndə, suallı nəzərlərle bu yaxın silahdaşlarının bir-bir gözlərinə nəzər yetirərdi və onda Azadxahın dili açıldı.

Qara Yuluq Osman həmişə təpədən-dırnağa sədaqət nümunəsi olan bu insanın kimliyi haqqında düşünərdi. Hətta istəyərdi ki, bir vaxt imkan olan kimi onun bir tərəfini bütövlükdə qoruyan Rəhim bəy Köylünün, Zaman ağanın və Azadxahın bu yerlərə necə gəlib çıxıqlarını da onlardan bir ətraflı soruşsun. İstəklərinin, qayğılarının nədən ibarət olduğunu bilsin. Amma uzun illər idi ki, nə Rəhim bəy Köylü, nə Zaman ağa, nə də Azadxah, heç biri Qara Yuluq Osmana yanaşıl orduda sədaqətlə qulluq eləməklərinin əvezində heç nə istəməmişdilər. Doğrudur, Qara Yuluq Osman nə Zaman ağanın, nə Azadxahın haradan gəlib orduya qoşulmaqlarının kökünü yetərincə bilməsə də, Rəhim bəy Köylünün Arazqırığından, Xudafərin üstündən olmayıni biliirdi. Onu da bilirdi ki, Zaman ağa da, Azadxah da Rəhim bəy Köylü ilə birgə gəlib orduya qoşulmuş və Qazi Bürhanəddin uğrunda bütün döyüşlərdə can fədakarlığı ilə vuruşmuşdular. Sonralar Rəhim bəyden eşitmışdı ki, elə Zaman ağa da, Azadxah da Rəhim bəy Köylünün geldiyi Qarabağ tərəflərdəndir. Deyəsən, Zaman ağa elə Qarabağ tərəflərdən keçib gəlmışdı. Azadxah da Qarabağın bəri üzündən onlara qoşulmuş, uzun müddət yol keçmiş, ayrı-ayrı yerlərdə baş girləmiş və nəhayət, Qazi Bürhanəddinin ordusuna, ləp bir az da dəqiq desək, Qara Yuluq Osmanın özünə tuş gəlib, onun dəstəsinə qoşulmuşdular. İndi hadisələrin elə vaxtı idi ki, Qara Yuluq Osman çox təəssüf eləyirdi; indiyəcən ona bu qədər sədaqətli olan bu dəstəbaşıların həyatı, taleyi ilə maraqlanmayıb. Onların hansı qayğılarla yaşıdlıqlarından xəbəri olmayıb. İndi hadisələrin belə kəskin şəkil almasından sonra sağ və sol cinahlarda, cəbhənin ən ağır yerlərində döyüşməkdən çəkinməyən bu igidlərin sədaqəti Qazi Bürhanəddindən çəkinmədən, ölüm qorxusuna sinə gərərək, onunla birgə əyalətdən çıxmaga

cəhd göstərən, bir sözlə, Qara Yuluq Osmanın uğrunda ölümə getməyə hazır olan bu adamların bu qədər fədakarlıq, ölüm qorxusuna üstün gəlmək cəsarətləri də onu kövrəldirdi.

Qara Yuluq Osman çoxlarına yaxşılıq etmiş, çoxlarını qanadının altına çəkmışdı. Əyalətin adlı-sanlı, varlı-karlı adamlarının çoxu onun sayəsində ev-eşik sahibi olmuş, mülk-mal qazanmışdı. Amma son günlərdə görürdü ki, bu adamların heç birisi onun gözünü dəymir. Səbəbi də bu idi ki, artıq əyalətin hər tərəfinə Qazi Bürhanəddinin bacısı oğluna, yəni Qara Yuluq Osmana soyuq münasibəti haqqında söz-söhbət yapılmışdı. Hamiya məlum idi ki, Əhməd edam olunacaq, öldürüləcək. Əhmədin ölümü kimdə rəğbət doğurmayacaqdısa, hamısına hökmdar şübhə ilə baxacaqdı. Belələri, lap elə gözünün işığı, doğması olsa belə, Qazi Bürhanəddinin gözündən düşəcəkdi. Hökmdarın gözündən düşmək - Allahın gözündən düşmək idi belələrinin gözündə. Bu bir neçə günün içərisində Qara Yuluq Osman ətrafında olan sixlaşmanın necə seyrəldiyini yaxşı görürdü. Bir gözü Qazi Bürhanəddində olan adamlar Qara Yuluq Osmanın tərəfində olsa belə, axırda bir fayda verməyəcəklərini elə bəri başdan bəyan edirdilər. Qara Yuluq Osman onu da görürdü ki, onun xətrini istəyən adamların sayı onun qarşısını kəsəcək adamlarla müqayisədə heç də az deyil. Qazi Bürhanəddinin bütün divanı, divanın tərefdarları olanlar, ordunun böyük əksəriyyəti, heç şübhəsiz ki, Qara Yuluq Osmanı müdafiə etməyəcəkdi. Bəli, bu, böyük kəmiyyət idi. Qara Yuluq Osman isə, bir strateq, hərbçi kimi yaxşıca görürdü ki, say tərkibi etibarı ilə Qazi Bürhanəddinin gücü çox olsa da, fədakarlıq, inamlı döyüşmək baxımından güc sahibi olanlar onun tərəfindədir. Doğrudan - doğruya, nə Əmir Əsgər, nə Lətif bəy, nə İlyas ağa kimi sərkərdələrini, döyük ustalarını əvəz edən, yaxud onların qabağına çıxa biləcək güc sahibləri Qazi Bürhanəddinin tərəfində yox idi. Qara Yuluq Osmana bir az da inam verirdi ki, məmləkətin təhlükəsizliyini qorumaq üçün yiğilmiş, toplanmış, birləşmiş qüvvələr onun hərbdə formalışmış, hərb elmini bilən qoçaq dəstəbaşlarının qabağında dayana bilməyəcəklər. Əsas o idi ki, bu adamlar Baş Əyanın fəndigirliyindən, hiyləsindən qədərincə xəbərdar idilər. Onlar yaxşı bilirdilər ki, Baş Əyan Qazi Bürhanəddinə axıracan sədaqətli olana oxşamır. Hamiya aydın idi ki, Baş Əyan imkan düşən kimi çox asanlıqla Qazi Bürhanəddinin özünü tələyə salacaq, bir yol ilə onu aradan götürməyə çalışacaqdı. Əslində, ayrı-ayrı adamların bu şübhələri tamamilə doğru idi. Baş Əyan istəyirdi ki, Qazini elə bir yolla tələyə salsın, onu elə məhv eləsin ki, əyalətin adamları, lap Qazi Bürhanəddinin doğmaları, ailə üzvləri onun başına bəlanın haradan gəldiyini qətiyyən bilməsinlər. Baş Əyan da Qazinin oğlu Əhmədin himayədarı kimi hakimiyyəti elə alsın. Hakimiyyəti əlində elə möhkəm saxlasın ki, Qazinin ailə üzvləri, lap elə oğlu da, təhlükəsizliklərinə görə Baş Əyana minnətdar olsunlar, ondan razı qalsınlar. Baş Əyan düşünürdü ki, hər hansı məqsəd üçün ardıcıl mübarizə aparırsansa, məqsədin nə qədər qara niyyətli olsa belə, onu gərək xalqa xeyirxah libasında göstərə biləsən. Ona görə də Baş Əyan işlərini elə qurmaq istəyirdi ki, xalqın gözündə Qazi Bürhanəddinin xeyirxahı kimi tanınsın.

\* \* \*

...Qara Yuluq Osmanın yoxluğununu, ona yaxın gələ bilməyən adamların bir çoxunun gözlərindəki qorxu və vahiməni görən Qazi Bürhanəddin qeyzlə qışqırdı:

- Baş Əyan, hardasan?

Baş Əyan tez yaxına gəlib təzim elədi:

- Eşidirəm, hökmdar. Mən hər vaxt sənin qulluğundayam.

- Necə qulluğumdasan ki, Qara Yuluq Osman və onun tərəfdarları meydanda gözümə dəymir.

- Mən də bunu sezmişəm, hökmdar.

- Bəs onda mənə niyə deməmisən?

- Hökmdar, mən adamlarımı göndərmişəm. Onun harada olduğunu öyrənib, səhih məlumat almaq isteyirdim. İstəyirdim ki, hökmdara məsələnin nə yerdə olduğunu dəqiq söyləyim. Ona görə bir qədər gecikmişəm.

- Sən dəqiq məlumat öyrənib mənə çatdırıranacan Qara Yuluq Osman bütün məmlekəti özünə tərəf döndərəcək. - Qazi Bürhanəddin qəzəbini yenib sakitləşmək istədi. İstədi ki, qəzəbi ilə ətrafında qalan bu biveç adamları - yalnız qarınlarını və ciblərini güdən adamları da özündən narazı salmasın. Yaxşı bilirdi ki, qarşidan gələn qorxunun müqabilində Baş Əyan elə həmin andaca başını və var-dövlətini qurtarmaq naminə yaxasını kənara çəkər.

- Mən neyləyim, hökmdar? - Baş Əyan yazıq-yazıq dilləndi. Özündə güc tapıb dillənə bilməsə də üç dəfə təzim elədi.

Qazi Bürhanəddin artıq işin işdən keçdiyini, Baş Əyanın günahlı olub-olmadığının fərqinə varmadı. Ona kinayəli baxıb, - bir yuxarı bax, - dedi. Həmin andaca Baş Əyan Qazinin önungə dimdik durdu. Qazinin gözlerinin içində baxdı. Qazi Bürhanəddin bir xeyli onu sözəndən sonra yumşaq və bir az da məhrəm səslə dilləndi:

- İndi nə gözləyirsən? - Gözləyirsən ki, Qara Yuluq Osman bizdən ayırdığı qüvvələrlə birgə üstümüzə yerisin?

- Bu bizim axırımız olar ki, hökmdar?!

- Bəs onda bilmirsən ki, dayanmağa vaxt yoxdur?

- Başa düşürəm, hökmdar, əmrini gözləyirəm.

- Bütün qüvvələri cəm elə. Özün də ordunun başında dur. Mən özüm də rəhbərlikdə olacağam. Sübh tezdən biz Qara Yuluq Osmani təqib etməliyik. Ona nəfəs almağa, güc toplamağa imkan verməməliyik.

Baş Əyan diqqət eləyib gördü ki, hökmdar Qara Yuluq Osmanın ölüm fərmanını vermədi. Demək, hömkər istəyir ki, Qara Yuluq Osman diri tutulub, onun hüzuruna gətirilsin. Bunun da mənasayıdır; Qara Yuluq Osman döyüşdə öldürülsəydi, xalq Qaziyə nifrat eləmiş olacaqdı.

Baş Əyan hesabını götürdü. O, Qara Yuluq Osmani mühasirəyə almalı, onun adamlarını qırıb-çatmalı, qanlarını su yerinə axitmali idi. Qara Yuluq Osman döyüş meydanında tək-tənha qalıb, mühasirə ilə tərk-silah olunmalı, qolları arxadan bağlanmalı, əsir götürülmeli, Qazinin hüzuruna gətirilməli idi. Bundan sonrası Qazi Bürhanəddinin öz işi idi. Onu necə danışdıracaq, ona hansı cəzaları verəcəkdi. Bəlkə elə onu məcbur edəcəkdi ki, bütün xalqın qarşısında diz çöküb, Qaziyə yalvarsın, ondan bağışlanması istəsin. Qazi usta adam idi. Hər işin təhərini yaxşı bilirdi. Camaatin qarşısında Qara Yuluq Osmani tamam-kamal alçaldacaq, sonra ona rəhm etdiyini bildirəcək, bəlkə də, zindanda iken onu zəhərləməklə ölümə sürükleyəcəkdi. Bununla da, Qara Yuluq Osman adamların yaddaşından silinib gedəcəkdi. Qazi da hörmət-izzətini qoruyub saxlayacaqdı.

Əslində, Baş Əyanı bu da lazım deyildi. O istəyirdi ki, elə döyüşdə Qara Yuluq Osman Qazi Bürhanəddini sıradan çıxarsın. O da hakimiyyətə Qazinin varisini himayə edən, hakimiyyəti qoruyan bir şəxs kimi gölsin. Yalnız bununla Baş Əyan əhalini özünə tabe edə bilərdi.

Baş Əyanın bəxti üzünə gülmüşdü. Ürəyi pərvazlanıb uçurdu. Hakimiyyət arzusu gerçəkləşirdi. Ancaq bunun üçün gözləməli, hakimiyyət uğrunda böyük savaşa qoşulmalı idi.

Qüvvələr pərakəndə olsa da, Baş Əyanın özünə tabe olan adamların sayesində tez müsəlləh oldu. Savaşa getməli olanlar hər kəs öz dəstəsində idi. Doğrudur, artıq ordunun döyüşkən hissəsi yox idi. Xüsusilə, Qara Yuluq Osmana rəğbəti olan döyüşkən süvari dəstələri, o sıradan Əmir Əsgərin, Lətif bəyin, İlyas ağanın qüvvələri gözə dəymirdi. Bu həmin qüvvələr idi ki, əsasən, Qara Yuluq Osmanın qohum-əqrəbəsi, yeni hökmdara yaxın adamlar idilər. Baş Əyan bir qədər araşdırından sonra gördü ki, hər vaxt ona şübhəli görünən, öz yadlıqları ilə Baş Əyanda narahatlıq yaranan Rəhim bəy Köylünün və Zaman ağanının, eləcə də hələ indiyəcən də Qara Yuluq Osmana, yoxsa ona yaxın olduğunu bilmədiyi Azadxahın dəstələri də yoxdur. Həmin dəstələr artıq ordunu tərk etmişdilər. Baş Əyan say-hesab elədi. İndiki halda əgər Qara Yuluq Osmanın dəstəsinə qoşulanların ancaq bu dəstəbaşılırla tabe olduqlarını düşünməli olsaydı, onda gərək inanaydı ki, Qara Yuluq Osmanın 600-dən o tərəfə gücü-qüvvəsi olmayıacaq. Baş Əyan bu hesablamadan sonra bir qədər dirçəldi. Bir qədər sonra ucadan gülməyə başladı.

- Sən nəyə gülürsən, ata?
- Ona gülürəm ki, oğul, hakimiyyətin qapısı üzümüzə açılıb.
- Necə yeni hakimiyyətin qapısı üzümüzə açılıb, axı, qabaqda Qara Yuluq Osman kimi qüvvə var.
- Bizim də əlimizdə on min nəfərlik bir ordu var. Biz bu döyüşdən hakimiyyətin sahibi kimi qayıdacaqıq.
- Onu Allah bilər, - oğlu astaca dilləndi.

Baş Əyan gecəni yaxşı yatmadı. Əvvəlcə yerinin içiñə qor dolmuş kimi o yana-bu yana çox qurcuxdu. Hiss elədi ki, lap boğular. Durub yerinin içində oturdu. Yaxın günlərdə hadisələrin necə cərəyan edəcəyini, kimin bəxt uluzunun parlayacağını, kimisinin isə sönəcəyini düşünəndə, ağlına min cürə qara-qura fikir gəlirdi. Əvvəl düşünürdü ki, qarşidakı döyüşə heç oğlunu aparmasın. Necə ki, vaxtı ilə əyalətə hücum çəkən yadəlliilərlə döyüşə onu aparmamış, qoruyub saxlamışdı. Amma indi vəziyyət başqa idi. Hökmdar qəti tapşırıq vermişdi. Hər kəs Qara Yuluq Osmanla savaşa müsəlləh olmalı idi. Baş Əyan öz qüvvələrini hesablayıb Qara Yuluq Osmanla gedən adamların sayı ilə qabaq-qənşər qoyanda bir təskinlik tapırdı. On minlik hərbi qüvvənin qabağında Qara Yuluq Osmanın 5-6 yüz nəfərlik dəstəsi neyləyə bilərdi? Üstəlik, oğlunun döyüşə aparacağı dəstənin özünü də ön savaş yerinə göndərməzdidi. Hökmdarın ətrafına dəstə yerləşdirir, həmin dəstəyə də ən çox etibar elədiyi dəstəbaşı kimi oğlunu təyin edərdi. Hərçənd ki, belə bir dəstə artıq var idi. Özünə və oğluna yaxın olanların toplandığı qrup da az deyildi. Əger inamla döyüssəydilər, bu dəstə hökmdarı yaxşı mühafizə eləyərdi. Baş Əyan uzun illərin hərb təcrübəsinə malik idi. Ən ağır döyüşlərdə, demək olar ki, həmişə hökmdarın yaxınlığında olurdu. Yeri gələndə şücaət göstərib, hökmdara sədaqətini sübut etmişdi. Məqsədi hökmdara sədaqətini göstərməklə yanaşı, onu inandırmaq idi. İsteyirdi ki, hökmdar ondan qeyri bir kimsəni özünə yaxın qoyması. Həmişə gözünün qabağında onu görsün. Baş Əyan rütbəsinə də onu bu yol gətirib çıxarmışdı. İllərdən bəri arzuladığı mənsəbə yetmək üçün vaxtin yaxınlaşdığını düşünəndə könlü havalanırdı. İsteyirdi ki, elə həmin andaca divanı necə aparacağını, Qazi Bürhanəddinə yaxın adamları hakimiyyətdən necə uzaqlaşdıracağını, onlarla bir-bir necə haqq-hesab kəsəcəyini qərarlaşdırırsın. İndi heç kim onun düşüncəlerinin qabağını kəsə bilməzdii. Xəyalında hakimiyyətin yuxarı pilləsində, divanda, hökmdar taxtında əyləşmişdi. Bəxt üzünə gülməkdə idi. Hökmdar bacısı oğlunu edam etdirmiş, külli-aləmin gözünün qabağında boynunu

vurdurmuşdu. Yaxında olan bir neçə din xadimindən və hökmdarın böyürbaşında hərlənin ona quyruq bulayanlardan başqa bir kimsədən səs gəlməmişdi. O tərəf-bu tərəfdən "Allahu-əkbər" səsi eşidilmiş, sonra da camaatın üstündən təsirsiz ötüşən bir səslə «hökmdarın canı sağ olsun, hakimiyyəti ədəbi olsun», - deyə qışqırmışdır.

İndi Qara Yuluq Osmanın fəndgir tərpənib aradan çıxması vəziyyəti dəyişmişdi. Hökmdar planlarını sonraya saxlamışdı. Elə bunun özü də Baş Əyan üçün pis deyildi. Qara Yuluq Osmanın qüvvələrini on min nəfərlik qoşunla mühasirəyə alar, onların hamisini qılıncdan keçirər, ortalıqda Qara Yuluq Osman tək-tənha qalardı. Boğazınakəməndə sürüyə-sürüyə onu Qazinin hüzuruna gətirərdi. Bəli, Qara Yuluq Osman öz ölüm fərmanını artıq vermişdi.

**Bu** düşüncələr Baş Əyanı bir qədər sakitləşdirdi. Təzədən yatağına uzandı. Yatmaq istədi, amma elə gözlərinə yenicə yuxu çökürdük ki, oğlunun dediyi axırıcı sözləri yaddaşında dirilib, onu divana çəkdi. Hərçənd, oğlu elə bilirdi ki, axırıcı sözlərini heç atası eşitməyib. Bəs, görəsən, oğlu nədən şübhələnirdi? Axi, oğlu da az-çox hərb meydanlarından keçmişdi. Ehtiyatla da olsa, güclü mühafizə ilə döyüşlərə girmişdi. Doğrudur, həmin döyüşlərdən qabaq oğlunu mühafizə edən hər bir əsgərə yaxşı müdafiə üçün ənamalar boyun olurdu və vədinə heç vaxt xilaf çıxmırıldı. Oğlu hər dəfə belə sınaq döyüşlərində sağ-salamat geləndə tapşırıq verdiyi mühafizləri bir-bir yanına çağırıb ənamalarını verərdi. Amma hədələməyi də unutmurdu: - Bax, əger oğlumun başından bir tük əskik olsa, sağ qalmayacaqsan, səni öz əllərimlə cəzalandıracağam, - deyirdi.

O, bu sözləri ayrı-ayrı hər bir mühafizəciyə deyir, hər birinin qəti razılığını alırdı. Sonralar da görürdü ki, mühafizlər onun oğlunu necə qoruyur, ona yönələn hər bir zərbəni necə fədakarlıqla üzərlərinə götürürdülər. Baş Əyan belə məsələlərdə çox səxavətli idi. Hətta oğlunu mühafizə edən kəs yaralanır, ya həlak olurdusa, hərbdə şücaət göstərmiş əsgər kimi Baş Əyanın diqqət və qayğısı ilə əhatə olunurdu. Onların hər birinə şəxsi köməyindən əlavə, dövlətdən də müavinət ayrılmamasına nail olurdu. Baş Əyanın düşüncəsinə görə, oğlu qarşidakı döyüşdən naümid olmamalı idi. Onun inamı üçün bütün təhlükəsizlik tədbirləri görülmüşdü və artıq bunu oğlu da bilirdi. Bəs onda nəyə görə oğlu belə ümidsiz danışındı? Çətin ki, Qara Yuluq Osman bu savaşdan sağ-salamat çıxayıdı. Amma yox, düşündükcə Baş Əyanın özünün də dalağı sancırdı. Bəlkə, oğlu hansısa əsasla şübhələnir? Amma yox, bunun üçün gərək Allahın özü möcüzə yarada. On min adamı 5-6 yüz nəfərlik süvari necə qırıb-çata bilər? Yox, yox, o, oğlunun qənaətləri ilə razılaşa bilmirdi...

Elə bu qarmaqarışlıq düşüncələrlə yuxuya getdi. Buna yuxu da demək olmazdı. Uzun illərdən bəri məmləkətdə bir adam qabağına çöp sala bilməmişdi. Onun üçün qurulan tələlərin hamisindən ustalıqla keçmişdi. Daha doğrusu, Şeyx Məhyəddin kimi adamların Qazinin özünə güvənərək, onun bəd əməllərini üzünə cirpması Baş Əyanı sarsıtmamışdı. Ağlagəlməz fəndləri, kələkləri ilə kimise nədəsə günahlandırmığı bacarmış, gördüyü işlərin hamisini dövlət üçün icra etdiyini bildirmişdi. Baş Əyan bu qarmaqarışlıq fikir axarının içərisindən çıxıb daha gözəl günlərini yada salmağa çalışdı.

Hələ hökmdarın sıradan bir vəziri olarkən özü üçün hərəmxana yaratmaq fikrinə düşmüştü. Əyalətdəki ixtiyarında olan oymaqların arasında rast gəldiyi gözəl qızları və qadınları ovlamaq, onları elə keçirib, mülkünə gətirmək istəmişdi. Özünə də haqq qazandırırdı ki, necə ola bilər ki, hökmdarın özü neçə qadınla evlənə bilir, amma vəzir bunu bacarmır? Yox, vəzir də bacarar, hökmdarın qara-qorxusu olmasaydı. Ona görə də mülkünə gətirdiyi qadınları,

qızları evlənmək adı ilə yox, öz mülkündə müxtəlif işlərdə qulluq göstərmək üçün gətirdiyini iddia edərdi. Amma Baş Əyanın bu planları da çox sərməmişdi. Onun planlarının baş tutmaması Sələmə adlı bir fars qızı ilə bağlı idi. Qonşu əyalətlərə səfər zamanı Sələməni ona hədiyyə eləmişdilər. O, çox gözəl rəqs eləyirdi. Şənliklər zamanı Sələmənin rəqsləri onun ağılini başından alırdı. Musiqinin ahəngdar ritmləri altında yarıçılpaq Sələmə addimlarını elə serrast, elə ahəstə atırdı ki, elə bil onun sinəsinin üstündə yeriyirdi. Baş Əyan Sələmənin bircə hərəkətini də gözdən qoymurdu.

Sələmənin ağappaq bədəni vardı. Hərdən bir aradan şam işıqları bərq vurur, elə bil onun bədəni bu işıqları sindirib geri qaytarırırdı. Şamın işıq-kölgə dəyişmələri altında sanki bulud altından çıxan günəş idi. Bu gözəlliyyin qarşısında duruş getirə bilmir, az qala başı hərlənirdi. Sələmə ortalıqda dövrə vurub hərləndikcə, elə bil özü də bu gənc qızla birgə meydanda fırlanırdı. Birdən Sələmə yaxına gəlir, vəzirə yaxınlaşır, əlini onun sinəsində gəzdirir, bədəni ilə bədəninə toxunur, əlini vəzirin çənəsinin altına getirib, dodaqlarına, üzünə-gözünə dəyir, təzədən musiqinin təsiri altında ecazkar göbəkatdı rəqsi ilə meydana baş vururdu.

Şərab Əyanın başına vurmuşdu. Gözü dünyani görmüdü. Ayağa qalxıb rəqsi başa vurub təzim eləyen Sələmənin düz yanına gəldi. Sol əlini onun belinə sardı, özünə tərəf çəkdi. Sağ əli ilə də onsuza da yarıçılpaq bədənini güclə örtən paltarı çəkib atdı, nə qədər sərxoş və havalı olsa da, hardansa bir səs gəldiyini də eşitdi. İndi Sələmənin - gənc qızın odlu nəfəsi onu vururdu. Elə bil od içindəydi, yanındı. Sələmə onsuza da rəqsdən əvvəl bir piyalə şərab içmişdi. Unutmuşdu ki, ortalıqda adamların arasındadır. Heç dodağı dodağına da çatmadı. Çox qəribə bir qışqırtı eşitdi. Onun belə ayrıca qurduğu məclislərə arvadı gelməzdi. Amma necə olmuşdu ki, arvadı cəsarət eləyib, bu məclisə girə bilmişdi!?

- Ey, vəzir!

O, aydınca hiss elədi ki, bu, arvadının səsidir. Canındakı qara-qorxu elə bir vahimə yaratmışdı ki, sanki hökmərin özünün səsini eşitmişdi. Arvadı qabağa yeriyb ərinin yarımsaqqal çənəsindən yapışdı. Vəzir baş qaldırıb arvadının gözünün içine baxmaq istəməsə də, artıq yarımayılmış olduğundan qəzəbini də göstərməkdən çəkinmədi:

- Sən həddini aşırsan ha, - dedi.

- Yox, həddini aşan mən deyiləm, həddini aşan sənsən, - deyə arvadı qışqırdı.

Birtəhər arvadını itələyib, kənara çəkildi, sonra da əllərini bir-birinə vurdu. Lap Qazi Bürhanəddinsayaq. Həmin andaca içəri girən silahlı mühafizlərə arvadını göstərdi:

- Bunu atın mənim zindanıma.

Vəzirin sözləri mühafizlər üçün qanun idi. Həmin andaca hərəsi qadının bir qolundan yapışdı. Onun zindanı öz mülkünnən bir tərəfində, torpağın altında idi. Qəzəbinə gəlmış adamları həmin zindanda aylarla, bəzən illərlə çürüdərdi. Özü də çətinliklə rəhm edər, demək olar ki, kimsənin günahını bağışlamazdı. Hər kəs öz əməlinin peşmanlığını çəkib, ömrü boyu ona sadıq qalacağına vəd verəndən sonra azadlığa buraxar, hələ azadlıqda da onlara göz verib, işq verməzdi. Çoxlarını da elə zindandaca zəhərlədər, boğdurar, müxtəlif yollarla öldürdürər, canını alardı. Bütün əməllərini də dövlətin mənafeyi ilə bağlayardı, ona görə də bir kimse onun qəzəbinə gəlmək istəməzdi. İndi bu hirsli-hikkəli qadın bir tuğ-i-lənət olub, onun boğazına keçmişdi. Özü də hansı tərəfdənsə, Qazi Bürhanəddinə qohumluğu da çatırdı. O, hələ Baş Əyan olmaq mərtəbəsinə yetməmiş arvadının yaradacağı

fitnə-fəsaddan da necə qurtulmağı beynindən keçirirdi. Əslində, onun belə qəzəblənməsinə heç vaxt yol verməzdı. Arvadının təzə paltarlar, bər-bəzək xəstəsi olduğunu bildiyindən, ona tez-tez qiymətli hədiyyələr bağışlayardı. Başqa ölkələrdən bahalı libaslar gətirdərdi. Elə arvadına da bər-bəzək xanım deyərdi. Mühafizlər bər-bəzək xanımın qollarından yapışır aparanda arvadının gur səsi eşidildi:

- Eybi yox, tez-gec sənin əməlindən Qazi Bürhanəddin xəbər tutar, bir gün mənim harda olduğumu soruşar, onda hökmədara necə cavab verərsən?

Qazi Bürhanəddinin adını eşidən kimi vəzirin olan-qalan sərxoşluğu da getdi, ayıldı və ayılmağı ilə əlinin, qolunun sustalıb yanına düşməyi bir oldu. Nitqi tutulmuşdu, dinib-danışmir, bir söz deyə bilmirdi. Ona görə də mühafizlərə bir qədər yumşaq olmağı işaret etdi. Əlbəttə, onun işaretəsini elə bircə baxışdan duyan mühafizlər anladı ki, vəzir öz hökmünü geri götürüb.

Vəzir büzüşmüdü. Bayaqkı hava da çəkilmiş, elə bil ki, göyün yeddinci qatından, buludların arasından birdən-birə Allahın əli itələyib onu yerə salmışdı. İndi öz canının hayındaydı. Mənsəb də, vəzifə də, illərdən bəri topladığı var-dövlət də, hamisinin bir anlığa üfürülüb havaya uçmağı bir himə bənd idi. Qazandığı nüfuz da, Qazi Bürhanəddinin yanında bacarıqlı bir sima kimi tanınmaq nüfuzu da bu əldən gedənlərin içindəydi. Bir anlığa düşündü ki, onuz da hər şeyi itirir. İstədi Qazi Bürhanəddinin tuğ-i-lənət olub boğazına bağlanmış bu qohumundan yaxasını qurtarmaq üçün elə indicə, buradaca onu şaqqalatdırınsın, iki parça elətdirib atsın bu adamların ayaqlarının altına. Bu hikkəli qadın layiq olduğu cəzanı elə buradaca, adamların içindəcə alsa, çox ədalətli olardı. Amma yox, o, belə asanlıqla hər şeyi əldən verəsi adam deyildi; yaxşı bilirdi ki, hökmədar elə bu qadının vasitəsilə onun özünü əlində girov saxlayır. Hər əməlindən vaxtı-vaxtında onun vasitəsiylə xəbər tutur. Hərçənd ki, vəzir əməllərinin az qismini belə, bu qadına bildirmirdi. Hər halda, onun üzərində hökmədarın gözü kimi nəzarət olduğunu da unutmurdu.

- Lənət şeytana, hər şey keçib gedər. Mən bər-bəzək adını buna havayı verməmişəm axı. Tezliklə daş-qaşlarla onun gözünü qamaşdıraram, qiymətli hədiyyələrlə könlünü alaram. Yenə də öz dili ilə mənə deyər ki, Qazi Bürhanəddinin bütün nəsl-i-nəcabəti sənin bir tükünə qurban olsun. Onu belə asanlıqla yoluna qaytaracağım halda, nə üçün hər şeyimi itirməliyəm?

Vəzir özünü toparlamışdı. Amma yenə də hiylə niqabını üzündən götürmədi. Xanımının yanında özünü kiçik, gücsüz, köməksiz göstərməyə çalışdı. Həm də elə görkəm aldı ki, arvadı ona tam inansın. Yaxına gəldi. Yazıq-yazıq içindən gələn bir inilti ilə:

- Mənim əzizim, sən sakit ol, bunun hamısı şərabın işidir. Özün bilirsən ki, mən səni bir kimsə ilə dəyişmərəm.

- Bilirəm, o vaxt mənimlə evlənəndə Qazi Bürhanəddinə söz vermisən. Amma, görünür, verdiyin sözü yaddan çıxarmışan. - Qadın hələ də qəzəbli idi.

Vəzir kəkələdi:

- Mən, mən, heç nəyi unut...

O, sözünün davamını gətirə bilmədi, çünkü arvadı Bərbəzək xanım yenidən hökmələ dilləndi:

- Bilirsənmi ki, hökmədar vədinə əməl eləməyənin axırına necə çıxır? - Sual qıñından sıyrılmış qılınc kimi onu doğradı. Başını aşağı salıb, arvadının qabağınca yeridi.

Bayaqdan bəri dişi yırtıcı kimi caynaqları ilə etrafi didib dağıtmaga hazır olan qadın da deyəsən yumşalmışdı. Əslində, Bərbəzək də istəmirdi ki, iş gəlib bu əndazəyə çıxsın. O bilirdi ki, ölkənin bütün məmurları, vergi yiğanları, hökmədara yaxın olan mənsəb sahiblərinin hamısı belə bir həyat keçirir. Bu

eyş-işrət məclisləri, var-dövlət yığmaq iştahaları olmasaydı, özləri Qazi Bürhanəddini didərdilər. Onların sədaqətləri də, hakimiyəti qorumaq cəhdləri də özlərinin tamahları, istekləri üçün idi. Heç şübhəsiz, bütün bunlardan Bərbəzək xanım tam xəbərdar olduğundan, belə tez peşmanlamışdı. Əgər ərini yaxın gələcəkdə Baş Əyan olmaq imkanından məhrum etsəydi, oğlunun, qızının da taleyi şübhə altına düşərdi. Ölкəyə xəyanət eləmiş atanın övladları çətin ki, hökmədarın yanında hörmət-izzət sahibi olaydır.

Birdən vəzir qollarını açıb gözlərindən yaş süzə-süzə arvadına tərəf yeridi. Elə Bərbəzək də bunu gözleyirmiş kimi, mühafizəçilərdən azad olmuş qollarını açıb onu qucaqladı. Kimin hündürdən, kiminsə astadan ağladı bilinmirdi. Elə bil ki, uzun həsrətdən, ayrılıqdan sonra tapışmışdır. Onların indiki görkəmi daha çox ölümün ağızından qurtarmış iki məhkumun təzədən qovuşmasına bənzəyirdi.

Birinci Bərbəzək dilləndi.

- Lənət olsun şeytana, hamısı şeytanın işləridir.

- Əlbəttə, əlbəttə, mənim əzizim, - əri tez dilləndi. O, arvadının nəinki üz-gözündən öpürdü, acı göz yaşlarını az qala şərbət kimi içirdi.

Onlar bir-birinin əlindən tutub eyş-işrət məclisindən çıxdılar. Daha rəqqasə də, şərab da vəziri düşündürmürdü. O, ilan ağızından qurtulmuş kimi yeriyirdi. Baş verən əhvalatın Qazi Bürhanəddinə çatıb-çatmayacağı da eyninə deyildi.

...Baş Əyan yerində qurcalanmağında idi. Həmişə çalışmışdı ki, belə bir əhvalat bir də təkrar olunmasın. Doğrudur, xoş səfərlər, ov bəhanəsi ilə gəzməklərə çıxanda Qazi Bürhanəddinin izni ilə belə məclisler olurdu. Bunlardan onun arvadı xəbər tutmurdu. Xəbər tutanda da onu asanlıqla inandırırdı ki, bütün bunların hamısı qarayaxmadır. Yatağında o yan-bu yana çevrildikcə, xəyalından bu acı təəssüratları atmaq, qovmaq istəyirdi. Elə bu cür qarmaqarışq düşüncələrin arasında vurnuxanda alnında, üzündə bir əl gəzdiyini hiss elədi. Coxdan idi ki, arvadı ona nəvazış göstərməyi yaddan çıxarmışdı. Heç özü də o halda deyildi. Arvadına tərəf döndü. Qadın yavaş-yavaş ona lap yaxın olmaq istədi. Ərinin yatağında necə bütüdüyünü, soyuq küləklərin qabağındakı sazaqdan tır-tır əsən adam kimi titrədiyini hiss elədi. Sabahkı döyüşün vahiməsi ərini bürümüşdü. Bərbəzək bundan xəbərdar idi. İstəyirdi ki, qara qorxunu onun canından qovub çıxarsın. Onu qucağına çəkdi, möhkəm-möhkəm sıxdı. Üz-gözündən öpdü. Amma kişi külək qabağında əsən yarpaq kimi titrəməyindəydi. Elə beləcə, sakit, səssiz sustaldılar. Kimin nə vaxt yuxuya getməyindən də heç birinin xəbəri olmadı.

Baş Əyan yuxusunda xəzinəsini gördü. Qızıllar, daş-qasılar yiğilmiş balaca sandıqları açdı. Həmin sandıqlara yiğilmiş daş-qası ovuclayıb başına səpdi. Sevincqarışq dəli qəhqəhe onu tutmuşdu. Gülür, qəşş eləyir, uğunurdu. Birdən-birə vəziyyət dəyişdi. Deyəsən, göy guruldadı, şimşək çaxdı. Şimşəkdən qopan yandırıcı işiq seli dörd yanından keçdi. Nə vədövləti, qızılları, daş-qasıları, nə də çoxlu sayda mühafizləri köməyinə gəlirdi. Bərbəzək xanımı da, övladları da kənardan vəziyyətinə tamaşa edirdilər. Elə bil ki, onu heç görmürdülər. Onun haray salıb çağırıldığından xəbərsizdilər, eşitmirdilər. Birdən yadına düşdü ki, hələ uşaq olarkən belə bir yuxu görmüş, vahimələnmişdi. Onda nənəsi ona demişdi ki, cin yiğnağına düşmüsən, gərək tez «Bismillah» deyəyidin. İndi tez-tez «Bismillah» deyir, “ya Allah, sən özün kömək ol”, - deyə çağırırdı. Vəziyyət dəyişmirdi ki dəyişmirdi. Axır ki, göy gurultusudayındı, şimşək ötdü. Ağ palıtarlı adamların hüzurundaydı. Hamısı da cavan, gənc. Əllerində silah yox idi. Ən qəribəsi o idi ki, bu ağ palıtarlı cavanların qız, ya oğlan olmayı qətiyyən bilinmirdi. Bu ara üzü nurlu yaşılı adamı, ortadakını tanıdı. Bu Şeyx Məhyəddinə oxşayırıdı. Hə, hə, doğrudan da

Şeyx Məhyəddin idi. Əli ilə işaret elədi ki, qabağa gəlsin. Onsuz da ayaqları yer tutmurdu. Ha illah elədi, addım atsın, deyəsən, ayaqları yerli-dibli yox idi, tərpənə bilmədi. Onda Şeyx Məhyəddin yanında dayanmış aq donlu gəncə işaret elədi:

- Get, onu yaxına gətir. - Mələk donlu gənc düz gözünün qabağında dayandı. Başını qaldırıb ona baxdı. Deyəsən, bu cavan mələyi tanıdı.

- Bu, sənsən? Bəs sən...

Daha sözünün davamını gətirə bilmədi. Ya qorxudan, ya təəccübədən dili tutulmuş, səsi çıxmırıldı. Niyə belə olmuşdu? Heç özünə də aydın deyildi. Halbuki, bir az əvvəl həmin mələyə baxıb «sən Əhmədsənmi?» - soruşmaq isteyirdi. Sonra xoflanıb çəkinmişdi; axı ölü adam necə gəlib qabağında dayana bilər? Axı, gözü öhündə başı bədənindən ayrılmışdı. Bir baş ki bədəndən ayrılsın, onubir də necə birləşdirmək olar?

Baş Əyan var gücünü toplayıb, belinin donqarını dikəltdi, gözünün qabağına gələnlərin yuxu, ya da qara-qorxulu vahimə olduğunu düşünmək istədi. Özü-özünü ayıltmaq üçün daha nələrə əl atmırıldı? Başına, gözünə döyür, kosa saqqalını dartsıdırdı. Yox, gördükleri yuxu deyil, elə həqiqət idi. Axı, belə yuxu olmazdı, o, bu qədər başına-gözünə döyür, ayıla bilmir. Şeyx yənə Əhmədə işaret elədi. Baş Əyan ona da təəccüb qalmışdı ki, buradakılar danışmirdilar. Elə bir-birinin əlinin işaretini ilə nəyi necə eləməyi anlayırdılar. Ömrü boyu o, insanlarla hökmə, göstərişlə, sərəncamla danışmışdı. Hər kəsin yerini bircə sərt baxışıyla göstərərdi. Sən demə, elə insanlar varmış ki, heç hökm eləmədən də, qışqırıb-bağırmadan da sözlərini yeridə bilərmişlər. İnsan əsəbsiz də, qəzəbsiz də yaşaya bilərmiş. Baş Əyan yuxunun şirin yerində bu düşündüklərini görə-görə elə bil ki, ağılı da başına gəlirdi. O da özünü bu aq donlu mələklərin arasında dayanmış, Şeyx Məhyəddin kimi müdrik təsəvvür eləməyə başlayırdı. Ancaq vəziyyət başqa cürdü. Düzdür, isteyərdi onu da belə hörmətlə, izzətlə dinləyəyidilər. Eşitdiyi “baş üstə” cavabları qorxudan olmayıyordı, hörmət-izzətdən doğaydı. Allaha yalvarırdı ki, kaş bu beladan salamat qurtarayıdı, o zaman adamların ən yaxşısı olardı. İsteyirdi Şeyx Məhyəddinə yalvarsın ki, onu azad eləsin. O da gedib Baş Əyanlığından əl çəkə, dönüb müdrik və ağıllı bir insan ola.

Şeyxə tərəf baxdı. Görsün ki, Şeyx izn verir getməyə, ya yox? Gec idi, Şeyx Məhyəddin onun həzurunda olan cavan mələyə - Əhmədə işaret eləmişdi. O da Baş Əyanın seyrək saqqalından tutub o tərəf-bu tərəfə çəkdi, sonra buludların üstündən üzüsağı buraxdı.

Qara-qışqırığa Baş Əyanın arvadı yuxudan oyandı. Ərinin üz-gözünü cırmaqladığını, öz əliylə saqqalından yapışdığını, o yan-bu yana dartsıdırdığını gördü.

- Ya Allah, sən özün rəhm elə, - bu kişiye nə olub? - Tez ayağa durub bir dolça su getirdi. Ərinin üzünə çırpdı. Baş Əyan səksənib qalxdı.

- Necə oldu, hara getdi? - soruşdu.

- Burda heç kim yoxdu, sən kimi soruştursan?

- Əhmədi, məni göydən yerə o atdı.

- A kişi, özünə gəl, Əhməd edam olunmadı?..

- Yox, arvad, elə deyil. Haqq divanında nahaq qanı tökülenlərin hamısı dipdiridir. - Baş Əyan hönkür-hönkür ağladı.

...Şeyx Məhyəddin də gecəni yaxşı yatmamışdı. Baş verənləri xəyalında dəfələrlə çək-çevir eləyirdi. Gülcöhrənin ağır sarsıntıdan xəstələnməyi, hələ də tam sağalmaması, üstəlik, sevgilisindən əbədi aynılığı onu bir qədər də sarsılmış, əlini dünyadan üzmiş bir hala salmışdı. Qazi Bürhanəddinin oğlu Əhməd də adaşı, bir yerdə böyüdüyü, canbir qəlbdə olduğu Əhmədin ölümü

ilə barışmirdı. Son vaxtlar heç Şeyx Məhyəddinin də yanına getmirdi. Bütün bunların hamısı Şeyxə təsir edirdi. Hərdən ağlına gəlirdi ki, bu hadisələrdən sonra daha Qazi Bürhanəddinin yanında qalmağın mənası yoxdu. O, həmişə ən vacib məqamlarda Qazi Bürhanəddinə mənəvi dayaq olmuş, ona kömək eləmişdi. Çalışmışdı ki, hökmdarı həmişə düz yola yönətsin. Onu bəd əməldən çəkindirsən. Əlbəttə, bunlar da asan başa gəlmirdi. O, bu sarayda Baş Əyanın fitnəsinin qabağını kifayət qədər almışdı. Bir kənddə, ya əyalətin bir tərəfində baş verən ümumi narazılıq, Şeyx Məhyəddinin yaxşı bildiyinə görə, bu fitnəkar adamın qarətçiliyinə etirazı müqabilində baş verirdi. Ancaq Baş Əyan fırıldığını ört-basdır edir, bəzən belə iğtişaşlı qaynar nöqtələrə qoşun yeridirdi. Adamların qanını su kimi axırdı. Üstəlik, kəndləri talayır, camaati yerindən-yurdundan didərgin salırdı. Ayrı-ayrı yerlərdən gələn aqsaaqqallar, müdrik adamlar vəziyyətdən yeganə çıxış yolunu Şeyx Məhyəddinlə məsləhətləşməkdə görürdülər. Şeyx bacardığı qədər onlara düzgün istiqamət verir, kütlönin narazılığını hökmdardan yayındırırdı. Bəzən hökmdarla görüşüb, vəziyyəti anladırırdı. Beləliklə, kənd-kəsək yandırılmaqdan xilas olur, nə qədər günahsız insan ölümən canını qurtarırdı. Məsələnin mahiyyətini Baş Əyan yaxşı bilirdi. Elə buna görə, Şeyx Məhyəddini hər vəchlə gözdən salmağa çalışır, qarşısında yeganə güclü manəs kimi gördüyü Şeyxin məhv ediləcəyi günü səbirsizliklə gözləyirdi. O, hətta Əhmədi yoldan çıxardanın, ona dil verənin Şeyx Məhyəddin olduğunu da hökmdara demiş, amma inandıra bilməmişdi.

Bütün bunlar keçmişdə qalmışdı. Şeyx Məhyəddin belə bir vəziyyətdə hökmdarın yanından çıxıb getməyi də qüruruna siğışdırırmı, ar bilirdi. Hərçənd, əgər o, sakitliklə saraydan uzaqlaşsaydı, bunun özündən də Baş Əyan bir hiylə toru hörərdi. Əlbəttə ki, Şeyx Məhyəddinibə qorxutmurdu. Onu qorxudan tamam başqa məsələ idi. Ürəyini sixan bu məsələni birbaşa Qazi Bürhanəddinə də aça bilmirdi. Səbəbi də o idi ki, bu dəfə artıq Qazi Bürhanəddin ona çətin inanardı. Çünkü vəziyyət çox kəskin sürətlə dəyişmişdi. Şeyxin qəlbini didən məsələnin mahiyyəti bundan ibarət idi ki, Qara Yuluq Osman tərəfdarlarını yiğib əyalətdən baş götürüb getmişdi. Məlum məsələ idi ki, o, bir daha dayısının - Qazi Bürhanəddinin yanına qayıtmak istəməzdi. Təbii ki, Qazi Bürhanəddin də bir bacısı oğlunun ölümünə rəvac verəndən sonra ikincinin qiyamçı qiyafəsində sağ-salamat yaşamasına qətiyyən yol verə bilməzdi. Ona görə Qara Osmanın ayrılib getdiyini bilən kimi bütün hərbi qüvvələri toplamağı, harda olur-olsun, Qara Yuluq Osmanı haqlayıb, qüvvələrini darmadağın etməyi, özünü də dirigözlü tutub həzuruna getirməyi tapşırılmışdı. O, Qara Yuluq Osmanın necə cəsarətli olduğunu anlayırdı, yaxşı bilirdi ki, Qara Yuluq Osman tərəfdarlarını yiğib getdikdən sonra hardasa sakit bir guşədə yaşayıb ömrünü başa vurmaq istəməyəcək. Mütləq müdafiə istehkamları quracaq, gələcək haqqında düşünəcəkdi. Bütün bunları Qazi Bürhanəddin nə qədər incəliyinəcən bilirdisə, Şeyx Məhyəddin də bir o qədər əhatəli şəkildə dərk edirdi. Ancaq yenə də Şeyx Məhyəddin çıxış yolu axtarırırdı. Bu çıxış yolunu hökmdara anlatmaq üçün sonuncu dəfə görüşüb, dərdləşmək, məsləhətləşmək istəyirdi. Amma bilirdi ki, hərbqabağı hökmdarın başı ordu quruculuğuna qarışlığından, hərbə dəxli olmayan əyalət adamlarını, hətta Şeyx Məhyəddin kimi nüfuzlu şəxsləri də qəbul eləmək, əlahiddə vaxt ayırmaq fikrində deyil.

Şeyx Məhyəddin Qazinin oğlunu yanına çağırıldı. Düşündü ki, bəlkə, hökmdarın oğluna müəyyən məsələləri anlada bilər. O da atasına xəbər aparar. Əhməd gəlsəydi, bəlkə, onun hökmdarla görüşü daha asan baş tutardı. Gəlməsə, Şeyx yenə başqa yollar axtarmaq məcburiyyətindəydi.

Ayri-ayrı saray adamlarından Qaziylə ünsiyyətdə olanları görən kimi saxlayıb onlarla danışır, vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyirdi. Ona artıq məlum idi ki, Qara Yuluq Osman əyalətin mərkəzindən altı ağaçlıq aralıqdadır - "Çınarlı vadisi" deyilən yerdə qərar tutub. Görünür, Qara Yuluq Osman çox uzaqlaşmaq, sərhədin kənarlarına çəkilmək fikrində deyildi. O, daha bir neçə ağaçlıq məsafə də qət etsəydi, Amid dərəsinə çatardı; Qara Yuluq Osmanın dədə-baba yurdunu həmin yerlər idi. Şeyx Məhyəddin başa düşmüşdü ki, Qara Yuluq Osman süvariləri ilə yaxşı hərəkət eləmək üçün Çınarlı vadinin üstündəki çəmənliyi nahaq yere seçməyib. O, burda müəyyən müddət qalmağı, Qazinin planlarını öyrənib, buna görə hərəkət eləməyi üstün bilmüşdi. Qazi arxasında gəlməli olsaydı, onu bu düzənlilikdə qarşılamalı idi. Çünkü vadinin içərilərinə enseydi, onda əl-qol açmaq imkanı məhdud olacaqdı. Atlar çətin keçilən dağ ciyırlarında lazımlı gələn məqamda yerini dəyişə bilməzdi və Qazinin, həm piyada, həm də atlı dəstələrinin mühasirəsinə düşər, bu dağda-daşda tələf olub gedərdi. Qara Yuluq Osman ordunun içinde olmuşdu, hansı dəstəyə kimlərin başçılıq etdiyini, kimin hansı cəsarətdə olduğunu, ən ağır zərbəni hansı sərkərdənin vuracağını mükəmməl şəkildə bilirdi. Qara Yuluq Osman qarşı tərəfin qüvvəsini götür-qoy edib, Baş Əyanın döyüş mövqeyində harda ola biləcəyini yəqinləşdirmişdi. Demək, onun əsas hədəfi Qazi Bürhanəddindən sonra orduya başçılıq edən Baş Əyan olmalı idi. Şübhəsiz, Baş Əyan mənafeyi naminə bütün ordunu qırğına versəydi, yenə geri durmayacaqdı. Qara Yuluq Osmani məhv etməyinə bir addım da belə geri qoymayacaqdı. Həm də o, Qazi Bürhanəddinə sadıq qüvvələri qabağa verib sıradan çıxarmaq, Qara Yuluq Osmanın ölümündən sonra Qazinin özünü məhv etmək üçün əsas qüvvələrə sahib duracaqdı. Qəribə idi ki, bu mənzərəni Qara Yuluq Osman necə düşünüb təsəvvür eləyə bilirdi, eləcə də Şeyx Məhyəddin yaxşı dərk eləyirdi. Baş Əyanın hansı planlar qura biləcəyini, Qara Yuluq Osmanın məqsəd və məramını anlayırdı.

**Q**azi Bürhanəddinin oğlu Əhməd ustadının qarşısında hazır dayandı, ona təzim elədi. Şeyx Məhyəddin əlini irəli uzatdı, Əhməd də Şeyxin sağ əlini tutub, dodaqlarına yaxınlaşdırıldı, öpüb ustadına etimad göstərdikdən sonra mətləbə keçdi:

- Bəli, ustad, mən sənin çağırışına görə gəlmisəm.
- Sağ ol ki, mənim çağırışımı eşidib gəlmisən.
- Gəlməyə bilərdimmi, ustad?
- Əlbəttə, gəlməyə bilərdin, oğul.
- Yox, ustad, mən gəlməliydim, mütləq, həm də düşündüm ki, bu məqamda məni axtarmağın səbəbsiz ola bilməz.
- Əlbəttə, bir səbəbi var, əbəs deyil səni çağırmağım.
- Buyur, ustad.
- Oğlum, bilirsən ki, vəziyyət çox qarşıqdı. Təkcə məmləkətin yox, elə hökmədarın da başının üstündə qara qorxulu buludlar dolaşmaqdadi.
- Demək, qarşidakı məlum döyüşün məglubiyətlə nəticələnəcəyi qənaətindəsən?
- Təkcə döyüşün yox, bu, hər şeyin sonu ola bilər. Bütün Bürhanəddin səltənətinin...
- Bəs biz neyləməliyik?
- Sən təcili hökmədarın hüzuruna get və ona de ki, hərbi işlə bağlı məndə bir sırr var, onu hökmədərə çatdırımlıyam.
- Bəs hökmədar məni eşidərmə, ustad?
- Nəinki səni eşidər, hətta məni də qəbul eləyər.

- Daha gec deyilmi?

- Yox, gec deyil, əgər indi hökmdarla görüşə bilsək.

Əhməd vaxt itirmədi. Onun gedisindən az keçməmiş mühafizlərdən biri gəlib Şeyx Məhyəddini hökmdarın hüzuruna apardı. Şeyx Məhyəddin içəri girəndə hökmdarı oğlu ilə birgə gördü. Başqa heç kim yox idi. Şeyx Məhyəddin bir qədər arxayınlasdı, düşündü ki, Qazi Bürhanəddini təklikdə inandırmaq asan olar. Şeyx bir qədər yaxına gəlib təzim elədi. Hökmdar da yerində qalxdı, həmişəki qayda üzrə Şeyxə hörmət göstərdi, yaxına gəlib onunla əl tutdu. Bir qədər üzbeüz dayanıb bir-birinin gözlərinə nəzər yetirdilər. Şeyx Qazinin gözlərində bir təlaş gördü, eyni zamanda Qazi da Şeyxin sözlü adam olduğunu dərhal sezdi. Onlar taxtın yaxınlığında üzbeüz əyləşdilər. Birinci Qazi Bürhanəddin dilləndi:

- Yeqin ki, Şeyx gəlib bizim işlərimizə rəvac üçün xeyir-duasını əsirgəməsin.

Şeyx Qazinin sözlərindən sonra birbaşa etiraza girişmədi. Bunun məsələni qəlizləşdirəcəyini düşündü. Ona görə Qazi Bürhanəddinin fikirlərini təsdiq edirmiş kimi başını razılıqla tərpətdi və asta-asta dedi: - Məndən əvvəl Allahın xeyir-duası hökmdarın üstündən əskik olmasın. Allah bizi sevəndir. Ona görə kəramətini əsirgəmediyi bir şəxs uzun illərdi hökmdarımızdı. Dərgahına şükür!

- Sağ ol, Şeyx, minnətdaram, - Qazi başı ilə də razılıq elədi.

- Hökmdar mənim xeyirxahımdır. Mən onun başından bir tük də əskik olmasına razı deyiləm. İstəmərəm ayağına bir çinqıl toxunsun.

- Şeyx, düşünürəm ki, sən təkcə bunun üçün gəlməmisən. Mənim yolumu, özümü əvvəldən də əziz tutduğunu biliyəm. - Qazi Bürhanəddin istədi ki, Şeyx mətləb üstə gəlsin.

- Sədaqətimə də, mən biləni, hökmdar inanmış olar, - Şeyx nədənsə mətləb üstünə gəlməyi yubadırdı.

- Bilirəm, bilirəm, Şeyx, sənin sədaqətini də, dünya malında gözünün olmadığını da, həmişə çətin məqamda ağıllı məsləhət verməyini də - bütün bunların hamısını yaxşı bilirəm.

- Mənim əziz hökmdarım, günəş qüruba əyiləndə, göy üzündə buludlar qol-qanad açar, sanki onlar günəşin gücdən düşdüyüni düşünərlər, ona görə göy üzünü bürümək, qaranlığını yer üzüne çəkmək üçün yayırlar.

- Amma nə olsun, günəş sabah bir də çıxar. Buludlar nə qədər qalın, ya seyrək olur-olsun, nə ağı, nə də qarası günəşin qabağını kəsə bilməz. Günəş yenə kainatın əbədi hökmərəni olaraq qalacaq. - Qazi Bürhanəddin məqsədi tez öyrənmək üçün darıxırdı.

Qazi Bürhanəddin üzünə yumşaq ifadə verdi. Bununla da Şeyxə inanacağını göstərir, məqsədini demək üçün çəkinməməyə şərait yaradırdı. Şeyx bunu anladığından vaxtı bir qədər də uzatmaqla, Qazi Bürhanəddini elə qabaqcadan bu söz döyüşündə həqiqətə hazırlamağa və inandırmağa çalışırdı.

- Mənim hökmdarım, ancaq orası var, günəş əbədi olsa da, insan oğlunun ömrü əbədi deyil. İnsan övladı nə qədər böyük hökmdar olur-olsun, axır ki, bir gün Tanrı hüzurunda cavab verməli olacaq.

- Məni nəzərdə tutursan, Şeyx?

- Səni və dönyanın bütün hökmdarlarını nəzərdə tuturam. Axi, sən həm də şairən, qalan hökmdarlardan bu üstünlüyü var. Tanrıya ən yaxın olan şəxssən. Deməli, kələmin Tanrı ucalığındadır.

Əlbəttə, o, bu sözləri ilə hökmdarı məglub eləmək, susdurmaq məqsədində deyildi. Şeyx istəyirdi ki, hökmdar onun düşüncəlerinin məntiqinə inansın. Başqa sözlə, Şeyxin onu xilas etmək istədiyini düşünsün.

- Bəs Əhməd mənə dedi ki, sənin vacib, hərbi sirlə bağlı sözün var? - hökmdar bunu deyib bayaqdan bəri sakit-sakit onları dinləyən oğluna təref baxdı.

- Məni yaxşı dinlə, hökmdar, - Şeyx sözə başladı: - Mənim hökmdarım, özün yaxşı bilirsən ki, bu dünyadan ayrı bir umacağım yoxdu. Həyatımın əzəli ilə axırı arasında elə bir fərq görmürem. Gəncliyim maddi sıxıntılar, elm-təhsil arxasında səyahətlər, dünyanın sırrlarını öyrənmək yolunda qədəri bilinməyən zəhmətlərlə keçib. Ancaq həmişə mənim qəlbimdə bir işq yanılıb, ümid işqi. Vətənə qayıtmaq, gözü yolda qalanıma qovuşmaq, atamın-anamın ocağını sönməyə qoymamaq... Bu hissələr zaman-zaman məni hərəkətə sövq edib, bütün Şərqi bu duyğuların sədaqətli yoldaşlığı ilə dolaşmışam. Axır ki, məni Vətənə çəkən duyğularının təsiri altında yene bu yurda qayıtmalı olmuşam. Qürbətdə zənn edirdim ki, Vətənə çatan kimi həyat mənim üzümə güləcək, - Şeyx bunları dedi və sanki hansısa bir mənəvi ağırlığın təsiri altında sözünün ardını gətirə bilmədi. Hökmdara da, oğlu Əhmədə də elə gəldi ki, Şeyx kövrəldi və indicə hönkür-hönkür ağlayacaq.

Qazi Bürhanəddinin sərtleşmiş vücudu Şeyxin bu təsirli sözlərindən yumşaldı. Deyəsən, ona da bir kövrəklik gəldi. Elə bil bir az əvvəl "qan-qan" deyən, dava hazırlığı görən, qarışdakı döyüsdə gözlerinin qabağında parçalanın insan bədənlərinə, şoralanıb axan insan qanına baxmağa hazır özü deyildi. Əlini Şeyxin əlinin üstünə qoydu. Yavaş-yavaş sanki öz əlinin hərarəti ilə Şeyxi təmkinə, sakitliyə çağırıldı. İndi o, bayaqdan tələsən, Şeyxin məramını tez öyrənməyə cəhd edən səbrsiz, kəmhövsələ, qəzəbini ram edə bilməyən, qərəzdən boğulan hökmdar deyildi. O, həqiqətən insan iztirabını duyan, Allah bəndəsinə sözüyle məhrəm olmağa can atan duyğu adəmi, şair idi.

...Əslində, elə Şeyx Məhyəddin də Qazi Bürhanəddinin yanına o ümidi gəlmüşdi ki, şairlik, insan sevərlik duyğularını oyada biləcək, onu bu duyğularına rəğmən səhv yoldan döndərəcək. Hər halda, Şeyxdə buna inam vardi. İndi daha hökmdarı da, onun özünə övlad qədər əziz bildiyi oğlunun da gözləri qarşısında hər şeyi unutmuşdu. Şeyx Məhyəddin təkcə hökmdarın özünü yox, məmləkətin başının üstünü kəsdirən qorxu-qadanın nə qədər yaxında olduğunu bilirdi. Onu danışdırın da bu başibəlalı yurdu qorumaq istəyi idi. Birbaşa demək istədi ki, səni bu fitnələrə çəkən şəxs tamam başqa məqsəd gürür, onun elə bir hakimiyyət ehtirası var ki, bu istəyin təsiri altında dünyanın hamısını qana sürükləyər. Nəinki təkcə Qazinin ölümü, bütün millətin məhvi, tar-marı Baş Əyan üçün heç nəydi. Elə məqsədi hökmdarı döyüşə çəkib, Qara Yuluq Osmanla qarşı-qarşıya qoymaq, birini aradan götürmək, sonra digəri ilə məsələni ayırd etmək idi. Amma Şeyx hiss edirdi ki, birbaşa Baş Əyanın adını çəkmək ona çətin olacaq. Ona görə də bir qədər uzaqdan başlamışdı. Üstəlik, hiyləgər planların daha çox Qara Yuluq Osmanın xeyrinə olacağını da deyə bilmirdi.

Qazi Bürhanəddin də, Əhməd də Şeyxin başladığı söhbətin təsiri altındaydı. Hökmdar sanki ovsunlanmışdı, sehrə düşmüştü.

Elə bil haradansa külək əsdi. Şeyxin üzünə bir sərinlik gəldi. Handan-hana ayıldı. Ətrafa göz gəzdirdi. Qazi da dolmuş gözləri ilə Şeyxi sonsuz hörmət və ehtiramla süzürdü.

Şeyx yenidən sözə başladı:

- Hə, mənim hökmdarım, mən ona görə danışmirəm ki, öz dərdlərimin ağırlığını da sənin ciyinlərinə yiğmaq istəmirdim. Onsuz da məmləkətin dərdisi-səri başından aşır, sitəmi böyükdür. Sənin də içindən hansı qara qanların axdığını yaxşı bilirəm. Qızının əhvali, bacın oğlu Əhmədin faciəsi... bütün bunların hamısı sənin üçün dərddir, baxmayaraq ki, külli-ixtiyar sahibisən.

Özünü də qəlbinin dərinliklərində mühakimə edən bir hakim var. İnanıram ki, o hakimin bir çox suallarına cavab verməyə çətinlik çekirsən.

- Doğrudur, Şeyx. Mənim nə çəkdiyimi bir Allah bilir, bir də özüm. - Qazi Şeyxlə razılışdığını bildirdi. Bu, Şeyxin nitqinə rəvac verməsi üçün əsas oldu.

- Dünya durduqca adınız var olsun, hökmdar. Məni burdan geri qaytara bilərdin, dünyanın harasına istəsən sürgün də edə bilerdin. Hökmdarın təbəəsi Allahın ixtiyarında olduğu qədər, onun da külli-ixtiyarındadır. Lap ölümümə fərman da verə bilərdin. Mənim ələmimin qibləsi, məni dinləməyi daha üstün tutdun. Bu, mənim üçün ən böyük mükafatdır.

- Halal xoşun olsun, Şeyx, sən həmişə bu məmləketə saf niyyətlə xidmət eləmisən. Mən haqqını dana bilmərəm. Bu heç Allaha da xoş getməz. Gərək sənin kimi insanın yerini hər kəs yaxşı bilsin.

- Var ol, mənim hökmdarım. Baş ağrısı olmasın, sənin himayəndə ömür surmək, yaşamaq, Allahın nəzərinin üstündə olmağı deməkdir. Ancaq qəlbimdən keçənlərin hamısını sənə demək isteyirəm.

- Buyur, Şeyx, buyur, mən səbrlə səni dinləyirəm.

- Bəli, hökmdar, mən bayaq dedim. Ömrümün əzəlinin necə keçdiyi sənə əyandır. İndi də ömrümün qürubuna doğru gedirəm. Bəllidir ki, sənin inayətindən bir tike çörəyimiz, adamlar arasında hörmət-izzətimiz var. Ancaq bu, o demək deyil ki, mən bütün dərdlerimin, ağrı-acıclarımın hamısını gəncliyimdə qoyub gəlmışəm. Xeyr, belə deyil. Mən Vətənə qayıdan dan sonra doğmalarımın necə pərən-pərən düşdüyüni, yoluma göz dikənin başına hansı bələlərin gəldiğini də gördüm. Mən o vaxt gəlib çatmışdım ki, qəlbi ayrılıqdan şan-şan olmuş qızın son nəfəsi idi. Öz əllərimlə onu torpağa tapşırdım. Görünür, bu da Allahın qismətidir. Uzun illər ərzində həmişə məqam gözləmişəm ki, hökmdara həqiqətləri çatdırı bilim, ona görə yox ki, kimsədən qisas alım. Əsas məqsədim o olub ki, hökmdarın ətrafında hörülən hiylə torunun zaman keçdikcə, necə daraldığını gördüküm kimi, başa düşdüüm kimi açım, amma bu, indiyə qədər mümkün olmayıb. Burda hiylənin nə üçün, nə məqsədlə qurulması gərək hökmdara aydın olsun. Demirəm ki, sən Qara Yuluq Osmanın üstünə getmə. Başa düşürəm ki, geri durmaq, qəsdindən yayınmaq hökmdar üçün çətindir. Əsas da ona görə ki, bütün məmləket hökmdarın Qara Yuluq Osmandan qorxduğunu, çəkindiyini danışacaq. Bu da bizim bədxahlarıımıza, xarici düşmənlərimizə hava və su kimi gərəkdir. Onda hamı yer-yerdən üstümüze ayaq aşar.

Deyəsən, Şeyxin söhbətinin vacib yerinə Qazi Bürhanəddin xüsusi maraq göstərdi. Cünki o, Qara Yuluq Osmanla savaşdan geri çəkilmək fikrində deyildi. Şeyxin də döyüşə rəvac verdiyini düşünüb, məntiqində məmən qalmışdı. Cavab əvəzinə razılığını bildirmək üçün başını tərpətdi. Şeyx başa düşdü ki, Qazi sözünü kəsmək fikrində deyil, danışmaq olar.

- Məsələnin məğzi bundan ibarətdir ki, sən Qara Yuluq Osmanla qarşılıcaqsan. Özün yaxşı bilirsən ki, ordunun ən yaxşı qüvvələri, hərbi əla bilən dəstəbaşılar Qara Yuluq Osmanla gedib. Onların hər biri kiçik dəstə ilə bir orduya qarşı duracaq gücdədir. Elə Qara Yuluq Osman da, sənin tərəfində qalan qüvvələrin gücünü, mövqeyini yaxşı bilir. Hələ onu demirəm ki, sənin tərəfində olan qüvvələrin də xeyli qismi Qara Yuluq Osmana öldürücü zərbə vurmaq istəməyəcək, cünki Qara Yuluq Osmanın həm bizim məmləkətdə - adamlar arasında, həm də orduda böyük hörməti və nüfuzu var. Bütün bunların hamısı o deməkdir ki, baxmayaraq ki, sənin müsəlləh ordunda əsgərlərin sayı-hesabı bilinmir, bəlkə, lap on min nəfərlik ordu yiğacaqsan, amma onların hamısı eyni istəklə Qara Yuluq Osmana qarşı vuruşacaqmı, bunu bilmək çətindir.

Şeyxin sözlərindən sonra Qazi Bürhanəddinin nəfəsi tincixdi, elə bil havası çatmadı. Əli ilə üzünü yellədi, sanki boğuldu. Amma tez də özünə gəldi, əhvalını düzəldib özünü cəmlədi. Hər tərəfdən üstünə yeriyən vahiməni dağıtdı.

- Bəs təklifin nədir, Şeyx? - soruşdu.

Şeyx başa düşdü ki, indi əsl həqiqəti demək olar. Buna görə söz qılıncını bütün ovxarı ilə qızından sıyrırdı.

- Mənim hökmdarım, bu döyüşlə sənin ölümünə ferman verilib.

- Kim, harda, necə? - Qazi qəzəblə Şeyxin sözünü kəsdi.

- Bütün hiylələrin, çəkişmələrin, şübhəli ölümlərin hamisiniň başında Baş Əyan dayanır.

- Axı, nə üçün? Mən ona hər cür imkan yaratmışam.

- Bəli, doğrudur, ancaq bu imkanlar ona bəs eləmir. O, gözünü sənin yerinə dikib.

- İndi nə deyirsən, Baş Əyanı orduya rəhbərlikdən kənarlaşdırıraq?

- Xeyr, bunu istəsən də, edə bilməzsən. Çünkü ordu Baş Əyanın əlindədir, onun ixtiyarındadır. Qüvvələrin də çox qismi ona tabedir. Əgər Baş Əyanı ordudan təcrid eləmək istəsən, onun arxayın olduğu adamların təhribi ilə ordu qiyama qalxar, bu qiyamın qarşısını almaq üçün sənin bacın oğlu Əhməd kimi, elə Qara Yuluq Osmanın özü kimi güc sahibi gərəkdir. Bunlar da ki, indi yoxdu. Demək, çox ehtiyatlı davranışmaq, ləp elə Qara Yuluq Osmanın üstünə qoşun çəkmək də olar, amma üzəüz gəlməmişdən əvvəl oğlunu Qara Yuluq Osmana girov göndərməklə, aradakı itmiş inamı bərpa edə bilərsən.

Qazi Bürhanəddin dərin fikrə getdi. Elə düşüncələrə qərq olmuşdu ki, sanki dünyanın axırı idi. Hər halda, Şeyxin sözləri Qazi Bürhanəddinə təsir eləmişdi. Elə bil ki, indiyəcən onun gözlerinin qabağına örtülmüş qara pərdə aradan qalxmışdı.

Şeyx də dinmirdi. Hökmdarın oğlu Əhmədin də səsi çıxmirdi. Əhmədin gözləri hardasa tavanın uzaq bir küncünə zillənmişdi. O, gənc olsa da, dünyanın gəldi-gedərindən baş çıxara bilirdi, çünkü neçə illər idi ki, Şeyxdən dərs alırdı, həyat elmi öyrənirdi. Şeyx elə bu zaman gözünü Əhmədə təref çevirdi, ona diqqət elədi. Başa düşdü ki, Əhmədin də qəlbindən qara qanlar axır. Yaşıdı Əhmədin ölümü, bacısının sarsıntıları, məmləkətdə bəlkə də ən çox güvənc bildiyi Qara Yuluq Osmanın açıq eləyib atasından üz döndərməsi, bütün bunlar onun həyatı üçün də yaxşı heç nə vəd eləmirdi. Bəlkə də o, baş verəcək hadisələrin nəticəsində təkcə atasının yox, elə özünün də ölümünü görürdü.

- Bəli, hökmdar, Tanrı məni sənin hüzuruna göndərdi. Gərək inanasan ki, mən təkcə öz istəyimlə yox, elə həm də Allahın iradəsi və istəyi ilə sənin hüzuruna gəlmişəm. Bir Allah şahiddir ki, mənim can qorxum yoxdur. Onu da yaxşı bilirəm ki, tərəzinin əyilən tərəfi elə birinci mənə ziyan vuracaq. Mən çox istərdim ki, hökmdar baş verəcək hadisələrin necə cərəyan edəcəyinə özü nəzarət eləsin. Qərarları öz istəyince versin.

Bu sözlər, deyəsən, Qazinin şəstinə toxundu, hökmdarlığı yenə şairliyə üstün gəldi. Gözlərində qəzəb qığılçımları oynadı. Elə bu yerdəcə Baş Əyanı çağırıb Şeyx Məhyəddinin hüzurunda onu dindirmək və eləcə özünün döyüşçü qüdrətini, cəngavərliyini, vaxtile necə qılınc oynatmağını yadına salıb, Baş Əyanın boynunu vurmaq keçdi ürəyindən. Ancaq Şeyxin dediyi sözlər onu yenə təmkinə səslədi. Çünkü Qazi artıq uzun müddətdən bəri orduya nəzarəti itirmişdi. Şeyx doğru buyurdu. Qazi başa düşürdü ki, ordu onun yox, Baş Əyanındı. Əgər orduda bir iğtişaş baş versə, qiyam qalxsa, bir kimsə bu qiyamın qarşısını ala bilməz.

Qazi Bürhanəddin hiss eləyirdi ki, fələyin çərxi dönüb, amma onu da başa düşürdü ki, geriyə yol yoxdu. Yeganə çıxış yolu - əgər baş tutsaydı, Şeyxin məsləhet elədiyi kimi, döyüş meydanında sülh yaratmaq, Qara Yuluq Osmana oğlunu girov verməklə inamı bərpa etmək və elə onun sayesində bu hiylə torlarını dağıdıb aradan çıxmaq, həm özünü xilas eləmək, həm də oğlunu, əhli-əyalını, bütün aləmlərin ən hiyləgəri Baş Əyanın torundan gələcək bəlalardan qorumaq olardı.

Şeyx daha bir söz demədi. Getmək üçün izn istədi. Qazi Bürhanəddin əlini qaldırdı:

- Şeyx, dayan, sən də bizimlə gedəcəksən. Qara Yuluq Osmanla sən özün danışığa gedərsən, oğlum Əhmədi də özünlə apararsan.

Əhməd razılıqla baş əydi, Şeyx Məhyəddin də təzim elədi.

Hava çox tutqun idi. Bilinmirdi ki, yağış yağacaq, ya yox? Müxtəlif tərəflərdən gələn buludların toqquşması nə gətirəcək. Hər halda, Qazinin qəlbində ümid işığı yanmışdı.

Qara Yuluq Osman Lətif bəyi kiçik bir atlı dəstəsi ilə geriyə - onları təqib edə biləcək ordunun haralarda olduğunu, ümumiyyətə, Qazi Bürhanəddinin nə qədər qüvvə toplaya bildiyini və bir də, əsas qüvvələrin kimlərin başçılığı altında olduğunu öyrənmək üçün göndərmişdi. Axşamdan bir qədər çisələmiş, hava yeri islatmışdı. Aşağılara - vadinin içərilərinə duman çökmüşdü. Amma Qara Yuluq Osmanın ordugah qurduğu düzənlik tamam açıq idi. Onun zənninə görə, Qazi Bürhanəddinlə elə buradaca qarşılaşmalı idi. Çünkü nə vadivə enmək, nə də Amid ərazilərinin qıraqlarına tərəf çəkilmək istəmirdi; Qazi Bürhanəddin Qara Yuluq Osmanı aradan götürmək üçün hətta öz düşmənləri ilə də əlaqə yaratmağa təhrik oluna bilərdi. Əlbəttə, ətraf əyalətlərdə də məşhur olan Baş Əyanın təhribi ilə Qara Yuluq Osman yaxşı başa düşürdü ki, Qaraman bəyliliyini hər an boğmağa hazır olan qüvvələr onun Qazi Bürhanəddin-dən ayrıldığını bilən kimi, bir qədər də fəallaşacaqlar. Qara Yuluq Osman, əslində, iki od arasında qalmışdı. Onun xarici qüvvələri Qazi Bürhanəddinə tərəf yönəltməsi üçün xeyli vaxt tələb olunurdu. Danışıqlar aparana, nümayəndlər gedib-gələnə, bir sözlə, baş vermiş hadisələrin mahiyyəti tamam aydınlaşana qədər Qazi Bürhanəddin ona çatacaq, onu yaxalayacaqdı. Ancaq Qazinin özünün yox, bilavasitə Baş Əyanın təşəbbüsü ilə qonşu əyalətlərlə danışıqların aparıldığından Qara Yuluq Osman çoxdan şübhələnirdi. İndiki vəziyyətdə isə bu şübhələrin tamam gerçek olduğuna onda bir inam yaranmışdı.

Bir sözlə, bütün çək-çevirlərdən sonra Qara Yuluq Osmanın qarşısında iki aydın yol görünürdü. Ya gərək 600 nəfərlik dəstəni kifayət qədər azaltmaqla, yalnız könüllülərdən və özünə yaxın olan igid süvarilərdən az qismini özü ilə götürüb hansısa bir bitərəf əyalətə çəkilmək, gələcəkdə imkan düşəcəksə, qüvvə toplaya biləcəksə, qayıdıb Qazi ilə hesablaşmaq, ya da 600 nəfərlik dəstə ilə Qazinin toplaya biləcəyi 10 min nəfərlik ordunun qarşısına çıxmaq, ölüm-dirim savaşına girmək!..

Qara Yuluq Osman hər iki yolu dəfələrlə çək-çevir elədi. Hər iki yolu üstün və zəif tərəflərini özü üçün aydınlatmağa çalışdı. Kiçik bir dəstə ilə harasa baş götürüb getməsi, naməlum gələcəyə ümid bağlaması ona çox əhəmiyyətsiz göründü. Kimlərdənse qüvvə ala biləcəyi, indiki müsəlləh gücdə döyüşkən ordu yarada biləcəyi, çox müşkül görünürdü. Hər halda, indiki orduyu sayca az olsa da, hərbi döyüşlər təcrübəsi keçmiş, bilavasitə Qara Yuluq Osmanın özünün rəhbərliyi altında aldığı təlimləri ayrı-ayrı döyüşlərdə tamam sınaqdan çıxarmışdı.

Birdən elə bil ki, Qara Yuluq Osmanın üzü işıqlandı. Daxili bir inam və təpərlə ayağa qalxıb, yanında onu dinləməyə hazır olan ayrı-ayrı 100 nəfərlik

dəstələrə başçılıq etməli olan Rəhimbəy Köylünü, Zaman Ağanı, İlyas Ağanı süzdü. Azadxahın da tutqun baxışlarının açıldığını sezdi. Əmir Əsgər isə onun sağ tərəfində durmuşdu. Dönüb ona da baxdı. Hiss elədi ki, ən ağır döyüşlərdən qələbə ilə çıxmış bu silahdaşları da onun xoş və ruhlu görkəmindən sanki dirçəlmışdilər. Uzun illərin yaxın, doğma münasibəti onların arasında sözə ehtiyacı olmayan bir anlaşma yaratmışdı. Yaşca hamidan böyük olan İlyas Ağaya tərəf üzünü tutdu.

- Bu barədə Ağanın fikri nədir? - soruşdu. Ancaq məqsədini demədi. Artıq ona gün kimi aydın idi ki, bu adamlar onu sözsüz, danışsız da başa düşürər.

- Mənim fikrim qətidir. Biz Qazi Bürhanəddinlə elə buradaca qarşılaşmalıyıq.

- Düşünürəm ki, İlyas Ağa düz buyurur. Çünkü indiki halda hələ kifayət qədər hazırlıqlı, gücdən düşməmiş dəstələrimiz ləp 10 min nəfərlik bir ordu ilə də qarşılaşmaq gücündədir. Vaxtin uzanlığı bizə sərf eləməz, - bunu da Rəhimbəy Köylü dedi.

Əmir Əsgər dönüb Qara Yuluq Osmanla üzbeüz dayandı. Bu vaxt Azadxah da onun yanına gəlib Qara Yuluq Osmanın düz gözlərinin içində baxdı. Bəlkə də birinci Əmir Əsgər danışacaqdı. Ancaq Azadxah əli ilə böyük düzəngahı göstərib, sözə birinci başladı:

- Bu böyük düzədə vuruşmaq Qara Yuluq Osmanın qismətidir. Mən bu düzədə bizim qələbəmizi görürəm. - Azadxah bir qədər tələsə-tələsə danışsa da, sözünün davamını gətirməyib əlini alının üstünə qoydu. Dörd tərəfi diqqətlə süzdü və sonra da əlavə elədi. - Bax, görürsənmi, bu düzədə kimsənin hiylə işlətmək imkanı olmacayaq. Açıq-aşkar güclərin savaşı olacaq. Daha biz nədən qorxub-çəkinməliyik? Hələ bir başqa məsələ də var.

- O nə məsələdir elə? - Qara Yuluq Osman soruşdu.

- O məsələdir ki, açıq savaşda ordunun xeyli hissəsi bizə öz gücünü göstərmək istəməyəcək. Bu da bizim xeyrimizədir. Gütümüzü bizə qarşı döyüsməyən tərəflərə yox, döyüşən tərəflərə yönəltmək imkanımız olacaq. Bir də ki, hələlik vaxt bizim tərəfimizdədir. Gütümüz, əzmimiz yetərincədir. Gərək vaxtı fövtə verməyək.

- Doğru deyir. Mən Azadxahın da, İlyas Ağanın da fikirləri ilə razıyam. - Sonra da dönüb Rəhimbəy Köylünün üzünü baxdı. - Düşünürəm ki, o da bizimlə həmrəy olar. Ötən hər gün gütümüñün üstünə güc gətirməyəcək.

Elə bu vaxt böyük düzənliyin Qaraman bəyliyi tərəfdən kiçik atlı dəstəsi göründü. Bu, Lətif bəy və adamları idи. Az keçmədən gəlib çatdılardı. Lətif bəy atdan enib birbaşa Qara Yuluq Osmanın hüzuruna gəldi. Təzim eləyib Qara Yuluq Osmanın qarşısında dayandı:

- Deyəsən, elə vaxtında gəlmışəm, - dedi.

- Hə, deyə bilərsənmi, vəziyyət necədi? - Qara Yuluq Osman soruşdu.

- Vəziyyət düşündüyüümüz kimi pis deyil.

**L**ətif bəy dünəndən getmişdi. Qara Yuluq Osmanın artıq hansı qərara gəldiyini də dəqiqliyi ilə bilmirdi. Ona görə də dünənki aydın olmayan düşüncələrin təsiri altında idi. İndi görürdü ki, bu ölüm, qan savaşlarından çıxmış sərkərdələr çox yüksək əhval-ruhiyyədədirler. Bu əhvalı görmək Lətif bəyə təkcə xoş təsir göstərmədi, həm də əhvalında bir dəyişiklik yaratdı. Döyüş dostlarını görən cavan sərkərdə sanki baş verəcək hadisələri gözlərinin qabağına gətirdi.

- Əvvəla, onu deyim ki, döyüş üçün bu düzü seçmək Qara Yuluq Osmanın qələbəsinin başlanğıcıdır. Mən bu döyüşdə qarşılaşacaq tərəflərin nə edə biləcəyini, bütün imkanları görünəm. Onu da deyim ki, Baş Əyanın təhrikli ilə 10 min nəfərlik bir ordu cəmlənib. Gərək ordunun sayı bizi qorxutmasın.

Çünki qüvvələrin çox böyük qismi təlim görməmiş adamlardır. Həm də orduya yarızor, yarıxoş cəlb olunublar. Onların bizimlə ölüm-dirim savaşına çıxacağına inanmağım gəlmir. Bir də ki, onlar bu gün günorta üstü bu düzə yetişəcəklər. Üstəlik, xeyli yol gəliblər. Şübhəsiz ki, yorğunluq güclərinin xeyli hissəsini alacaq. Özü də onu deyim ki, öyrəndiyimə görə, Şeyx Məhyəddinin təhriki ilə Qazi Bürhanəddin sülh danışığına girmek istəyecək.

- Sən buna inanırsanmı? - Qara Yuluq Osman Lətif bəydən soruşdu.

- Təəssüf ki, inanmiram. Əgər Qazinin özünə qalsayıdı, o, bizimlə savaşmazdı. Sadəcə, ordunu bura gətirməklə, öz gücünü göstərmək, Qara Yuluq Osmana siğınacaq verməli olan qonşu əyalətlərə demək istəyir ki, mən öz ordumla hər kəsə qarşı döyüşə bilərəm. Qoy heç kim Qara Yuluq Osmana siğınacaq verməsin. Bir daha deyirəm ki, Qazi Bürhanəddinin özünə qalsayıdı, o, elə bu düzənlilikdə ümumi razılığa gelib, geriye çəkilərdi. Çünkü öyrəndiyim məlumatə görə, Şeyx Məhyəddin Qazi Bürhanəddinin oğlu ilə Qara Yuluq Osmanla burada danışq aparmalı olacaq. Bax, iş də burada qəlizləşir. Onu da öyrənmişəm ki, Baş Əyanın məqsədi ordunu buraya gətirmək, Qara Yuluq Osmanın qüvvələrini buradaca mühasirəyə almaq və onları sonuncu nəfərinədək qırmaqdır.

- Qıra biləcəkmi? - Əmir Əsgər qəzəblə soruşdu.

- Yox, buna da inanmiram. - Yenə Lətif bəy təmkinin pozmadı. Asta-asta davam elədi. - Baş Əyan özünə yaxın olan adamlara tapşırıb ki, Qazi Bürhanəddin Qara Yuluq Osmanla danışığın - sülh barışığının olması üçün elçi göndərəcək, biz razılaşsaq, əsas danışqlara Şeyx Məhyəddin və Qazinin oğlu gələcək. İş də burasındadır ki, Baş Əyanın tapşırığına əsasən ona yaxın olan adamlar hələ danışqlar başlamamış ayrı-yarı tərəflərdən bizə hücum edəcəklər. Beləliklə, Baş Əyan guya bizim danışqlara razi olmadığımızı, birbaşa döyüşə başladığımızı Qazi Bürhanəddinə bildirəcək.

- Aha, demək, məsələ bizim üçün tamam aydınlaşır, - Qara Yuluq Osman tutulmuş kimi oldu, başını aşağı salıb bir qədər fikrə getdi. Sonra isə:

- Bütün bunlar hamisidirmi? - başını qaldırmadan sual elədi.

- Yox, bunlar hələ hamısı deyil. Qazi Bürhanəddin Qara Yuluq Osmanı döyüş olacağı təqdirdə diri tutmaq əmri verib. Bu da bizim üstünlüyüümüzdür.

- Aha, demək, o istəyir ki, Qara Yuluq Osmanı xalq qarşısında cəzalandırsın. Bütün adamları inandırsınlar ki, Qara Yuluq Osman məmləkətə xəyanət eləyib, xəyanətin isə bircə cəzası var - ölüm. Əlbəttə, bu da Baş Əyanın qurduğu hiyələrdən biridir.

Qara Yuluq Osman: - Zənnimcə, hər şey aydın oldu, - dedi.

Əmir Əsgər və qalan dəstəbaşılar da anladılar ki, artıq məşvərət qurtarıb. Lətif bəyin öyrəndikləri doğrudursa, bir azdan bu böyük düz qanlı savaş meydanı olacaq.

Qara Yuluq Osman qılıncını çıxarıb düzün o başına, Qazi Bürhanəddinin qüvvələrinin gələcəyi tərəfə tutdu: - Bizim yolumuz haqq yoludur. Biz həm özümüzü qorunmalı, canımızı bu qəddardan, qaniçəndən hifz eləməli, həm də qoçaq, igid Əhmədin nahaq qanının qisasını almaliyiq.

Elə bil ki, hamı bir himə bənd imiş. Həmin andaca Qara Yuluq Osmanın sol tərəfində dayanmış Azadxah da qılıncı çekdi. Sanki onun çallaşmaqda olan saqqalının hər tükündən bir qəzəb süzülürdü. Eləcə də Əmir Əsgər, Lətif bəy, İlyas Ağa və Rəhim bəy Köylü onun kimi qılınclarını sıyırib, müsəlləh dayandılar.

Birdən Qara Yuluq Osman azman bir görkəm aldı. Bütün gücü ilə qışqırıldı:

- Hamı ayağa, hər kəs öz yerinə! - Bu sözə bənd imiş kimi, bütün ordugaha səs yayıldı. Qara Yuluq Osmanın səsini eşidən adamlar, verilən əmri özündən

geridəki tərəflərə də ötürdü. Onlar yaxşı bilirdilər ki, Qazi Bürhanəddinin ordusu düzün - Qaraman bəyliyinin tərəfində görünəcək. Hər ehtimala qarşı, Qazi Bürhanəddin oxçuların gücündən istifadə edəcəkdir, buna da hazır olmaq lazımdı.

Qara Yuluq Osman bilirdi ki, orduda hər nəfərin zirehli paltarı və qalxanı var. Amma Lətif bəyin mülahizələrinə görə, arada sülh danışıığı məsəlesi olduğu üçün oxatanların gücündən istifadə olunmayacaqdı. Qara Yuluq Osman altı dəstəbaşının rəhbərliyi ilə 600 nəfərlik süvari dəstələrini aypara şəklində düzdü. Mərkəzdə özü yeriyəcəkdi. Bir tərəfində Əmir Əsgər, Rəhim bəy Köylü və Lətif bəy. Digər tərəfdə danışığa elə də meyli olmayan, həmişə də danışdırmaq istəyəndə: «Döyüşünün işi hərbdir, danışq yox», - deyən Zaman Ağa, Azadxah və İlyas Ağa olacaqdı. Ayparanın uclarında bir tərəfdə Əmir Əsgər, digərində Azadxah dayanacaqdı. Qara Yuluq Osmanın fikrinə görə, Baş Əyanın qüvvələri mərkəzə doğru hərəkətdən qorxacaqdılar. Çünkü mühasirəyə düşmək qorxusu olacaqdı. Amma döyüş vaxtı vəziyyətdən asılı olaraq aypara tərsinə də çəvrlə bilərdi. Qara Yuluq Osmanın başçılıq etdiyi seçmə qüvvələr düz mərkəzdən irəliyə doğru şığıyacaqdı.

Qara Yuluq Osman silahdaşları ilə ordugaha tərəf yeridikcə, bunları izah eləyir, üstəlik, vəziyyətin hər an dəyişə biləcəyini, onların da bu dəyişə biləcək vəziyyətə hazır olmaq vacibliyini vurğulayırdı.

Dəstəbaşılar atlarına süvar oldular. Hər kəs öz dəstəsinin önündə dayandı.

Qara Yuluq Osman ağ köhlənin belində idi. Əvvəlcə, cərgə düzülmüş dəstələrin önündə çapılıb keçdi. Sonra da qaydırıb düz mərkəzdə dayandı. Üzünü ağır döyüşlərdən qalibiyətlə çıxmış, ölüm dən, qandan çəkinmək qorxusu olmayan süvarilərinə tutdu:

- Biz bu gün ya tarixdən birdəfəlik silinib gedəcəyik, ya da əbədi var olacağıq.

- Var olacağıq! - Bütün ordu bir ağızdan cavab verdi və təkrar elədi:
- Var olacağıq!
- Var olacağıq!
- Var olacağıq!..

Qara Yuluq Osman ümumi dəstənin qabağında - 600 nəfərlik süvarilərin önündə hələ, bəlkə, çox danışacaqdı. Ola bilsin ki, onu tanıyan, şücaətini, ığidliyini, kimliyini yaxşı bilən bu insanların qabağında çoxlu sözlər deyəcəkdi. Deyəcəyi sözlərlə onları inandırmağa çalışacaqdı ki, əməllərində də, inadında da, seçdiyi yolda da düzdürler. Ancaq insanların belə böyük ruh yüksəkliyi və inamlı cavabları onu daha başqa sözlər deməkdən saxladı. Bir anlığa dayandı. Cərgə ilə, ləyaqətlə, cəsarətlə atlarına süvar olub döyüşə hazır vəziyyətdə dayanmış bu insanların ruh yüksəkliyi, ən başlıcası, ona belə sədaqət göstərmələri Qara Yuluq Osmani məəttəl qoymuşdu. Ən çıxılmaz vəziyyətdə də inamını, gücünü qoruyan Qara Yuluq Osman az qala kövrəlmişdi. Doğrudan-doğruya ona inanıb, yolunda ölümə getməyə hazır olan bu adamların sədaqətinin önündə onlara layiq olduqları ən dəyərli sözləri tapıb demək çox çətin idi. Qara Yuluq Osman bu məqamda ürəkdən gələn bir hönkürtü ilə ağlamaq istəyirdi. Əslində, onun ağlamağının səbəbi tamam başqa idi. O, bütün gücünü, qüdrətini Qaraman bəyliyini bir dövlətə çevirən, onu qonşu əyalətlərin gözü qabağında toxunulmaz bir məmləkət kimi tanıdan Qazi Bürhanəddinin təhlükəsizliyinə, onun işlərinə rəvac verməyə yönəltmişdi. Əvəzində, ciyin-ciyinə verib, bir-birinə güvənərək, məmləkətin taleyi üçün canı-dildən vuruşan əzizini - xalası oğlu Əhmədi itirmişdi. O, yaxşı bilirdi ki, Əhməd xəyanətkar deyildi. Onun ən böyük günahı sevgisi idi. O, dayısı qızı Gülçöhrəni ona görə sevməmişdi ki, əvəzində ölüm mükafatı alsın.

Əslində, qohumluq baş tutsaydı, Əhmədin sayesində Qazi daha güclü olacaqdı. Heç şübhəsiz, Qazi Bürhanəddinə də, onun kürəkəni Əhmədə də, oğlu Əhmədə də Qara Yuluq Osman şimşek xisletli bir qılınc kimi hemişə lazım olacaqdı. Amma intriqalar, münaqişələr, hiyləgərlik Qazi Bürhanəddini yolundan döndərdi. Dəhşət orasında idi ki, Əhməd Vətən xaini kimi, məmləkətə, saraya xilaf çıxmış bir insan kimi edam olundu. Bunun da kökünü Qara Yuluq Osman Qazi Bürhanəddinin hakimiyyət hərisliyində yox, Baş Əyanın hiyləgərliyində görürdü. Baş Əyan Qazini inandırıa bilmüşdi ki, Əhməd onun qızını alsa, oğlunun hakimiyyətdən əli çıxacaq. Bu da Qazida dəhşətli bir qəzəb yaratmış və onun bəsirət gözünü kor eləmişdi. İndi əsas mətləb gəlib o yerə çatmışdı ki, Baş Əyan özünün qurduğu hiylə torlarının necə sıxlasdığına, bir sözlə, öz məqsədində necə yaxınlaşdırığına baxıb məmənunluq duyurdu. Demək, Qara Yuluq Osman torun axırıncı həlqəsi idi. Bu gün döyüşdə Qara Yuluq Osman məglub olsaydı, yaxud Şeyx Məhyəddinin planları baş tutmasayıdı, hər şey alt-üst olacaqdı. Yəni ki, bugünkü döyüşdə sarsılan, hətta qalib gəlsə belə, bütün qüvvələrini itirən Qazi Bürhanəddinə Baş Əyan asanlıqla qalib gələcək, bəlkə, Diyarbekrəcən qayıtmagın da imkan verməyəcəkdi. Hansı səbəbdənsə, elə yarı yolda Qazi canını tapşıracaqdı. Bütün ölkə, məmləkət külli-ixtiyar sahibi olacaq Baş Əyanın əlinə keçəcəkdi. Qara Yuluq Osmani da dəhşətə gətirən bu idi. İndi o, bu məsələləri qabağında müsəlləh dayanmış süvarilərinə aydınlatmaq istəsə də, söz tapa bilmirdi. Çünkü insanların ona nə qədər böyük inam göstərdiklərini görürdü. Qara Yuluq Osman danışib-danışmasa da, 600 nəfərlik süvari dəstəsi onu sözsüz başa düşürdü. Həm də Qara Yuluq Osmanın tərəfdarları anlayırdı ki, bu gün onların təkcə özləri üçün yox, Vətən üçün də əhəmiyyətli bir gündür. Qalib gəlməkə təkcə Qara Yuluq Osmani yox, həm də Vətənlərini, yurdlarını hifz etmiş, qorumuş olacaqlar.

...On min nəfərlik qoşun, atlı-süvari dəstələr üfüqdən bulud kimi görünürdü. Qoşun ağır-ağır yeriyirdi. Qazi Bürhanəddin ordunun mərkəzində idi, özü də at belində. Qətiyyən atını tələsdirmirdi. Asta-asta irəliləyən at ətrafindakılardan qabağa keçmirdi. Yəqin ki, bunu Qazi Bürhanəddin istəmirdi. Hər halda, qarşidakı döyüşün nə ilə nəticələcəyi onun üçün dumanlı və müəmmalı idi. Çünkü o, Şeyx Məhyəddinə söz vermişdi ki, ordular hərb üçün qabaq-qabağa dayananda ağ bayraqla elçiləri Qara Yuluq Osmanın hüzuruna göndərəcək.

Qazi Bürhanəddin irəli tərəfi çox diqqətlə süzürdü. Artıq Qara Yuluq Osmanın süvari dəstələri onun lap gözünün qabağında idi. Künclər sıvri ox kimi irəlidə, mərkəz isə bir qədər geridə. Qazi Bürhanəddin yetkin hərbçi idi. Bərkdən-boşdan çıxmışdı. Özü də yaxşıca anlayırdı ki, bu düzümlə Qara Yuluq Osman nə demək istəyirdi; bir qədər hazırlığı olan hər hansı hərbçi üçün bu düzüm o demək idi ki, qarşı tərəf ən kəskin həmləyə - ölüm-dirimə hazırlıdır.

Qazi Bürhanəddinin Qara Yuluq Osmanın qətiyyətinə, mütləq döyüşə atılacağına əvvəldən şübhəsi yox idi. Amma indi belə məxsusi bir formada döyüş hazırlığı görməsi bir hərbçi kimi onda xüsusi rəğbət oyatdı.

Qara Yuluq Osman qətiyyən Qazi Bürhanəddinin rəhm edəcəyinə, sülh danışığına gedəcəyinə, onunla hər hansı saziş bağlayacağına inamlı deyildi. Çünkü etibar itirilmişdi. Bu böyük düzdə dayanmaq, qarşılaşmaq yolu seçilmişdə, demək, Qara Yuluq Osman axıra qədər döyüşməyə hazır idi.

Qabaqda Baş Əyan gedirdi. Demək olar, Qazi Bürhanəddindən yüz arşınlıq məsafədəydi. Özünü inamlı tuturdu. Bunu özündən razılıqla hərdən onun atını üzü geriyə səyirdib, Qazinin yanına dönməsindən hiss eləmişdi. O,

bilirdi ki, Qazi Bürhanəddin əvvəlcə danışıqlar aparmaq istəyəcək. Düzdür, Baş Əyan heç etiraz eləməmişdi. Amma Qazi onu da hiss eləyirdi ki, Baş Əyana daha çox hərb lazımdır. O, sazişi qəbul eləmək fikrində deyil. Baş Əyanın oğlu da onun bərabərində idi.

Ordular, demək olar ki, yüz arşınlıq məsaflədə toqquşmaya hazır vəziyyətdə üz-üzə dayandılar. Qazi Bürhanəddinin göstərişinə əsasən, üç süvari bu arada onun bərabərinə gəldi. Şeyx Məhyəddin və Qazinin oğlu Əhməd də burada idi. Baş Əyan da həmin üç süvari ilə birgə atını lap Qazinin hüzuruna sürdü. Qabaqcadan həmin süvarilərə nə deyəcəkləri, nə danışacaqları anladılmışdı.

Ancaq Baş Əyan xüsusi bir narahatlıq keçirirdi. Ona görə çətinliklə də olsa, yaxına gəlib, üzünü hökmdara tutdu:

- Ey məmləkətin şanlı hökmdarı, sənin qara bulud kimi bu düzü almış qoşununun qabağında kiminsə dayanmağa qüdrəti çatmaz. Heç bir qüvvə on min nəfərlik ordunu sarsıtməq gücündə deyil. Izn ver, húcuma başlayaq!

Bayaqdan bəri başını aşağı salıb heç nə deməyen Şeyx Məhyəddin nəzərlərini süvar olduğu atın boynundan yuxarıya qaldırdı. Diqqətlə üfüqə tərəf baxdı. Qabaqda dayanan ordunun hansı gücdə olduğunu bir daha hiss elədi. Elə bil ki, ona qarşısındaki müsəlləh süvarilərin piçiltiləri deyirdi: - Biz hər şeyə hazırlıq, son məqamda ölümə belə! Qoy düşmən bilsin ki, məqsədimiz qələbədir!

Şeyx Məhyəddin üzünü Qazi Bürhanəddinə tərəf döndərdi:

- Tələsmək lazım deyil. Əvvəlcədən adamları göndərək, qoy bir cavab gətirsinlər, sonra mən özüm Qara Yuluq Osmanla danışığa gedəcəyəm. Qoy lap məni nizə ilə deşik-deşik eləsinlər, ancaq razı deyiləm ki, eyni məmləkətin camaati bu yerdə, bu düzdə bir-birini sonsuz nifrətlə, qəzəblə qanlarına qəltən eləsin.

Qazi Bürhanəddin ağır düşüncələrdən ayrıldı. Bir daha Şeyxi diqqətlə süzdü. Sonra da Baş Əyana baxıb onun gözlərindəki kinin, nifrətin sonsuzluğunu gördü.

Qazi Bürhanəddin əlini yuxarı qaldırdı. Özü də Baş Əyan tərəfə - yəni ki, bir qədər dayan!

Baş Əyanın işin axrını gözləməyə səbri çatmadı. Ona görə də oğluna astaca saqqalının yan tərəfini dərtidirəməqlə işaret etədi. Bununla da oğlu bildi ki, hələ axşamdan hazırlanmış iki atlı dəstənin Qara Yuluq Osmanın qüvvələrinə yan cinahdan hücum etməyin vaxtı çatıb.

Baş Əyan biləndə ki, oğlu işarəni başa düşüb, bir qədər arxayıñ oldu. Sonra da diqqət eləyib gördü ki, oğlu ustalıqla atlıların arasından keçib qabağa tərəf irəlilədi. Orada kimlərəsə nəsə tapşırırdı. Bu da Baş Əyanın gözlərindən yayınmadı. Çünkü Baş Əyan istəmirdi ki, ətrafdan kimse onun qurduğu plandan xəbərdar olsun. O, istəyirdi ki, tapşırıq elə gizli şəkildə icra olunsun ki, Qazi Bürhanəddin heç nədən şübhələnməsin, düşünsün ki, Qara Yuluq Osman danışıqları pozub, sülhə gəlmək istəmir.

Qazi Bürhanəddinin işarəsi ilə üç atlı qabağa çıxdı. Ortadakı döyüşçünün əlində yuxarı qaldırılmış bayraq var idi. Bu üç süvari gözləyirdi ki, Qazi Bürhanəddin işarə eləsin. Və onlar hökmdarın diqtə elədiyi hökmələ Qara Yuluq Osmanın hüzuruna yollansınlar.

Qazi Bürhanəddin hələ də özünə çəkilmiş ağır düşüncələrdən xilas ola bilməmişdi: Qara Yuluq Osman onun sülh danışığı təklifini necə qəbul edəcək? Bəlkə düşünəcək ki, Qazi Bürhanəddin ondan qorxur, çəkinir, beyət eləməyə hazırlaşır. Qara Yuluq Osman da Lətif bəyin gətirdiyi xəbərlərə əsasən, döyüşün olmayıacağı təqdirdə hər kəsin təhlükəsiz surətdə bir tərəfə

çəkilib getməsinin mümkünlüyünü daha üstün tutardı. Qarışılıqlıq, başıpozuqluq, etibarsızlıq yenə qarşı tərəfdən olmasayı.

**H**ələ Qazi işaret eləməmişdi. Ağ bayraq götürmüş üçlük bir qədər dəstədən irəli çıxmışdı. İşarəni gözləməkdə idilər ki, Qara Yuluq Osmanın hüzuruna tərəf çapsınlar. Hadisələr incəlmış ipdən asılı qalmışdı. Qazi Bürhanəddin işaretini verdi. Ağ bayraq qaldırılmış süvari üçlüyü Qara Yuluq Osmanın ordugahının düz mərkəzinə doğru hərəkətə başladı. Elə bu vaxt təbillər vuruldu, cenglər səsləndi. "Ya Allah" sədaları göye yüksəldi. Qaziyə elə gəldi ki, göy guruldu, yer titrədi. Amma gördü ki, Qara Yuluq Osmanın içəri üzü ona tərəf olan ayparası çevrildi. Bu elə sürətlə, elə çevikliklə baş verdi ki, heç Qazinin düşünmeyinə də vaxt qalmadı. Baş Əyan da gözünü yumub - açmağa macal tapmadı. Ayparanın dərinliyində yerləşən ordu bölümü bir anda Qazi Bürhanəddinin ordusu ilə üz-üzə gəldi. Əslində, iğtişaş sadə surətdə başlamışdı. Ağ bayraq tutan süvariləri görən Qara Yuluq Osman bir qədər gözləməyi tapşırmışdı. Amma eyni vaxtda sağ və sol tərəflərdən hücum edən atlı dəstələrinin siyirməqilənc yürüşü vəziyyəti dəyişmişdi. Baş Əyanın tələsi baş tutmuşdu. Birdən-birə on min nəfərlik qoşun Qara Yuluq Osmanın altı yüz nəfərlik süvarisini mühasirəyə almışdı. Nə geri, nə sağa, nə sola hərəkət imkanı yox idi.

Qara Yuluq Osman kəhərinin yüyənini buraxdı, atı düz mərkəzə doğru çapdı. O, ətrafına baxmir, bəlkə, heç baxmaq istəmirdi. Baxmasa da, hiss edirdi ki, sağda Əmir Əsgərin, Lətif bəyin, İlyas Ağanın əsas qüvvələrinin ən güclü döyüküləri böyür-başını kəsiblər. Bu tərəfdə də Rəhim bəy Köylü, Zaman Ağa və Azadxah qətiyyətlə irəli cumurlar. Qara Yuluq Osman qarşılaşdığı tərəfin tən ortasından həmlə elədi. Cəsarətli hücumun qabağında Qazi Bürhanəddini hifz eləməli olan qüvvələr iki yere parçalandılar. Qara Yuluq Osman atını ordugahın düz ortasına doğru çapırdı. Baş Əyan kənara durmağa heç macal da tapmadı. Qara Yuluq Osman onun başının üstünü kəsdirdi, qılınıcı ilə Baş Əyanın silah tutan sağ qolunu bir anda vurub yerə saldı. Baş Əyandan vəhşi bir bağırı qopdu:

- Evin dağlışın, Şeyx Məhyəddin!

Elə bu vaxt Lətif bəyin nizəsi Baş Əyanın oğlunun düz sinəsindən keçib, kürəyinin arxasından da yarım arşın o tərəfə çıxdı.

Sağ qolu düşmüş Baş Əyan vahimələnmiş atının cilovundan yapışa bilmədi. At dəli bir kişnərti ilə sahibini üstünə yeriyən insan selinin ayaqları altına atdı.


Qara Yuluq Osman düz Qazi Bürhanəddinin qənşərində dayandı. Qazi əlini qılincına atdı, amma siyirməyə imkan tapmadı. Bircə anın içinde yerə diğirlənmiş başı bərəlmiş gözləri ilə hələ atdan tam yixilməmiş bədəninə baxırdı. Qara Yuluq Osman qılincını yuxarı qaldırdı:

- Biz var olacaqıq! - sədasi bir anda ordunu büründü.

Qazi Bürhanəddinin döyüşən qüvvələri Qazinin ölümünü görən kimi qılınclarını saxlayıb, döyüşdən imtina elədilər. Böyük Düz mühəribəsi buradaca başa çatdı.



## ◆ P o e z i y a



**Tahir TAISOĞLU**

**"Uzaq, isti hənir..."**

**NİYƏ?**

-Niyə meyvələr gecələr  
böyüyür?  
Niyə qönçələr gecələr  
açılır?  
-Çünki, onda bədnəzərli gözlər  
yuxuda olur!..

**VAXTSIZ GƏLƏN QONAQ**

*(2016-ci ilin qışlı üçün)*

Vaxtsız, tez gələn qış,  
fikirləşmədin ki,  
Ağaclarda qalan o qədər  
meyvələr  
neyniyəcək?!

Qamçılı küləklərin  
saraltdı yarpaqları ətək-ətək!  
Bax gör o kimdir?!..-

Kasib tələbə  
pencəkdə, fikirli-fikirli  
yol gedir...  
Tələsmək sənə qalmışdı?

Vaxtında gələn qış  
hörmətli qışdı!  
Əvvəl payızın yağışlarını oğurladın,  
yağdırın kəndə, səhərə.  
Sonra da qəfildən öz qarını  
səpələdin hər yerə.  
Neçə dovşan, neçə dələ  
salamat çıxmadı səhərə -  
Çoxusu da yuvalarında  
qorxa-qorxa sənin buz nəfəsini dinşəyir.  
Nə o üzə,  
nə bu üzə,  
nə də qızıl payıza  
nəfəs çəkməyə aman vermədin.  
Çobanlara qışlağa enməyə  
zaman vermədin.  
Fikrin başqa imiş demə,  
vaxtsız gələn qonaq,  
daha ora-bura çovumursan-  
Kisən doludur, axı,  
şaxta ilə, qar ilə,  
donmuş heyva, nar ilə.-  
Bizdən heç nə gözləmə!

Doğru deyirlər ki,  
bahar vaxtsız gələndə  
Təbiətə nuş olar -  
Qış tez gələndə isə  
ağaclar naxos olar!..

## DAYAQ

Bir vaxt yekə bir ağacın  
qolu-budağı idi,  
Deyib gülən, səsli-küylü çığı idi.  
Sonra seçib kəsdilər -  
haça olduğu üçün.  
Ondan paya düzəlttilər,  
Düz olsayıdı,  
dəyməzdilər,  
kəsib yerə əyməzdilər.  
Amma əvvəl rəvan idi,  
həm də kövrək, cavan idi.  
Sonra...böyüyə-büyüyə haçalanmışdı,  
İki yerə hecalanmışdı.  
Ona görə də indi  
paya kimi basdırıblar torpağa -  
dayaq olsun deyə,

meyvədən əyilən bir sıx budağ'a.  
 Dili, üzü ikiləşmiş, haçalanmış  
 adamları da seçib  
 barlı-bəhərli yerlərə aparırlar.  
 Əvvəl qonaq edirlər,  
 Yağlı iş, yaxşı yer verirlər.  
 Çevik, oynaq edirlər.  
 Sonra da özlərinə  
 dayaq edirlər!  
 Baxmırlar heç cavan olsun,  
 qoca olsun.  
 Təki üzü, dili, fikri  
 qoşa olsun, haça olsun!..

### UZAQ, İSTİ HƏNİR...

Soyuq qış gecəsində  
 uzaqdan bir hənir hiss edirəm -  
 Ona tərəf gedirəm.  
 Elə bil aramlı bir qazan qaynayıır -  
 buxarı halqa-halqa,  
 qalxa-qalxa  
 havada oynayıır.  
 Üşüyürəm, donuram,  
 Soyuqdan əsim-əsim əsirəm,  
 İsinməyə tələsirəm.

Nə işiq var orada -  
 Nə bir it hürür.  
 Bir inək gövşəyir -  
 Nəfəsində isti hənir.  
 Buxarlanır, uçur, gedir nəfəsi  
 boş-boşuna,  
 öz başına...  
 Yaxınlaşırıram, isındırır məni...  
 Dilim söz tutur,  
 Bir az özümə gəlirəm.  
 İnəyi tumarlayıram-  
 əllərimin, barmaqlarımın soyuqluğunu  
 isti nəfəsi udur.  
 İndi bilişəm istilik nədir  
 ömür üçün.  
 Yadıma düşür Frans Kafkanın  
 imansız kömürçüsü...  
 Hərisliklə var-dövlət yığanlar  
 hələ də bilmirlər -  
 Bir inəyin nəfəsi qədər də  
 deyillər!..

\*\*\*

Balinalar həmişə dəryalarda  
ağzı açıq üzürlər,  
Həmişə ov axtarırlar,  
şikar gəzirlər.  
Heç vaxt doymaq bilmirlər,  
Heç kəs onlara şərik olmasın deyə  
tək-tənha üzürlər  
axşam, səhər -  
dəryaların qucağında,  
həmişə ov sorağında!..

### DİBÇƏK GÜLÜ

Uzaqda, -  
bağ evində heç kim olmayanda  
tək-tənha qalan,  
gül açan dibçək gülü...  
Açıb, solub.  
Yeqin ki, açmamışdan əvvəl  
Gözləri qapıda qalıb  
uzun bir zaman.  
Bəlkə də,  
erkən solub gülləri təkliyindən,  
tənhalığından.  
Gəldim, -  
qurumuş, solmuş vaxtına çatdım.  
Yaşıl yarpaqları da qəmə batmışdı.  
Görün nələr çəkibmiş  
O dibçək gülü  
Tənhalıqda gül açanda,  
Başının üstündə kimsəsizlik dövrə vurub uçanda!  
Nə qədər gözləyibmiş  
Bir insan gəlişini:  
-Kimin üçün açıram bu gülləri,  
kim görəcək,  
kim isinəcək  
al-əlvən güllərin rənginə, istisinə?!  
Düşünə-düşünə,  
üşünə-üşünə  
solub,  
belə pərişan olub.  
Sanki vurulub ovçu əli çatmayan  
Ov quşu kimi göldə qalmışdı.  
Yerə düşən gülün ləçəyi  
Elə bil hələ də titrəyirdi -  
Vurulmuş bir quşun qanadı kimi  
kədərli, peşman...

**QARAĞAC**

Heç bir ağacın nə boyunda,  
Nə də barında gözü olur.  
Sərin meh əsəndə  
piçiltili, mənali  
söhbəti, sözü olur.  
Yarpaqları alın qırışları kimi -  
xətt-xətt...  
yazları uzaqdan oxunur.  
Gözü-könlü tox olan bu ağaç  
öz ləbbadəsilə  
ucalır şad-xürrəm.  
Nə ürəyində təlaş var,  
Nə də gövdəsində qabıqlanmış  
dərd, qəm.  
Suya da yoxdu ehtiyacı.  
Nə sevinir acı-acı,  
nə ağlayır şirin-şirin.  
Çünki bu torpağın doğma övladıdır -  
gəlmə deyil.  
Adı da öz halal adıdır -  
adi söz, quru kəlmə deyil.  
Həmişə əsəbləri yerindədir -  
Çünki... kökləri dərindədir!  
Heç kəsin var-dövlətində,  
şan-şöhrətində yoxdur gözü.  
Meyvə bağlarında gəzmir  
tamahı, nəfsi.  
Nə qeybət edir,  
Nə də efirlərdə titrəmir səsi.  
Bilmir, axı,  
almaq nədir,  
vermək nədir!  
Yaşayır öz dünyasında -  
Üfüqlərin ilgima qərq olduğu  
söz dünyasında -  
Çünki kökləri, rişələri dərindədir!

**GERÇƏKLİYİN MAGİYASI**

Deyirlər, riyakarlıq  
Nə qədər qol-qanad açsa da,  
uça bilməz.  
Nə qədər tumurcuqlasa da,  
gül olub aşa bilməz.  
Amma nə olsun ki:  
hərdən gerçəklik necə də yaziq görünür.

Hər şeydən, hamidan uzaq görünür,  
 Həmişə uca zirvələrdə boy göstərə bilmir -  
 duman kimi dərələrdə sürünür.  
 Çünkü riyakarlıq arxalıdı,  
 Müəmmali sirlərlə nəfəs alır.  
 Mübhəm dərinliyi var -  
 gizli dayaqlarından qüvvə, həvəs alır.  
 Doludur içi  
 fitnə-fəsadla, kin-küdurətlə.  
 Sirr onu qoruyur, o sirri  
 Müəmma ilə, hərarətlə!  
 Bir birinə dayaq dururlar, -  
 diri gözlü,  
 göz görəsi.  
 Gah açıq-aydın, gah da gizli-gizli.  
 Sirr zirehli riyakarlığa  
 Hər kəs çata bilməz,  
 Heç nə bata bilməz.

\*\*\*

Bəzən top dağıtmaz, sel aparmaz,  
 Bəzən də su kimi sakit, ot kimi kövrək  
 gerçəkliyə yazığım gəlir.  
 Düşünürəm kimə, nəyə inanasan?!  
 Ona görə də,  
 Rahat yaşa Dünya, -  
 Ona görə də,  
 Yorma özünü, İnsan!..

## FAĞIR QOYUNLAR

Ey bir qoyunun belində,  
 dən gəzən sərçə!  
 Yalın ayaqlarını işindirə-isindirə  
 atılıb-düşən,  
 şən sərçə!..  
 Bu soyuqda orada dən gəzirsən  
 bircə-bircə?  
 Amma özünə yaxşı yer eləmisən!  
 Qoyunun eyninə deyil heç nə,  
 Sənin gəzişməyini də hiss eləmir heç.  
 Öz işindəsən,  
 Öz gərdişindəsən!..  
 Qoyun otlayır, sən də onun belində  
 Şəstlə ətrafa baxırsan  
 Qalın yunun içində,  
 şellənirsən,  
 Gah batır, gah çıxırsan.

Boz rəngləriniz qarışib bir-birinə  
 Həm ayaqlarını isindirirsən,  
 Həm də yem dənliyirsən.  
 Sanki öz yuvandasan,  
 Elə rahatsan ki, hətta elə sanırsan  
 Burada yumurta da qoyarsan,  
 Bala da çıxarda bilərsən.  
 Çünkü, qoyunun belindəsən,  
 fağır qoyunun.  
 Orada çox qalacaqsan bilirom -  
 Uzun çəkəcək oynamağın,  
 oyunun!..

### MÜNƏCCİM BALIĞI

Balıqlar içində  
 Bir balıq da var -  
 Münəccim deyirlər adına.  
 Heç vaxt tora düşməyib,  
 Heç bir balıqçı baxmayıb onun dadına -  
 O yeyib, özündən balacaları, xirdaları.  
 Belədir şakəri -  
 Daim açıq olur ağızı -  
 Həmişə bayırda qalır gözləri  
 Özü gizlində daldalanır,  
 görünmür gözə -  
 Fağır, xırda balıqlar  
 Onun ağız-toruna düşürlər  
 üzə-üzə...

### TANI!..

Adam var deyir ki, qınamayın məni,  
 Nə qədər yaşadım, tanıya bilmədim  
 dostu, düşməni.  
 Dedim hanı elə bir adam,  
 hanı?  
 Düşməninini uşaq da tanıyar -  
 bacarırsan, dostunu tanı!

### ADSIZ ŞEİRLƏR

Bu dünyaya göz açandan,  
 Rahatlıq məndən qaçandan,  
 Misra qurub, söz açandan -  
 Qəlbim yağır,  
 ömrüm damır...

\*\*\*

Balıqçı tora düşən körpə balıqları  
Təzədən suya tulladı:  
- Savab işdi!  
Yadıma fağır, kasib  
adamlardan belə  
rüşvət alan məmurlar düşdü.

\*\*\*

Köhnə dostların çoxu -  
Təzə düşmənə dönür.  
Necə ki, şirin yuxu -  
Dumana, çənə dönür.

Amma ki, köhnə düşmən  
Təzə dost ola bilmir, -  
Olsa da naçar, peşman -  
Bizə dost ola bilmir.



## **OXULARIN NƏZƏRİNƏ!**

**2017-ci İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**



## *Mayis SƏLİM*

### SÖZƏ BAXIRAM

Düşmən yerə baxar, -  
Deyərdi anam,  
Hamını dost bilib,  
Gözə baxıram.  
Elə uşaqlıqdan  
sözəbaxanam,  
Böyüüb, yenə də  
SÖZƏ baxıram.

### GEDİM

Bu yol səsləyir məni,  
Varım, çıxıb gedim mən.  
Qabağımı kəsəni  
Vurum, yixıb gedim mən.

Çəkim dəli nərəni,  
Keçim dağı, dərəni,  
Söküm bəndi-bərəni,  
Seltək axıb gedim mən.

Bil əyrimi, düzümü,  
Gör sinəmdə közümü,  
Pərvanətək özümü  
Oda yaxıb gedim mən.

Könül ki verdin sözə,  
Söz gərək dildə gəzə.  
Ürəyimə tər-təzə  
Sözü sıxıb gedim mən.

## DEDİM

Qurd sözümə baxmadı,  
İtə dedim dərdimi.  
Al qanımı sümürən  
Bitə dedim dərdimi.

Aradım dostu - yadı,  
Sadəladım çox adı.  
Arif bir şey qanmadı -  
Kütə dedim dərdimi.

Kündəmi yapmadım mən,  
Atımı çapmadım mən,  
Tanrını tapmadım mən,  
Bütə dedim dərdimi.

## GETDİ

Kimdi məni dinləyən,  
Sözün zamanı getdi.  
Bu - əyilən, o - əyən,  
Düzün zamanı getdi.

Qarışdı doğru, yalan,  
Bilinmir satan, alan,  
Astara düşdü talan,  
Üzün zamanı getdi.

Bax, bu da bir tamaşa,  
Az qalır ağıl çasa.  
Sıfır çekilir başa,  
Yüzün zamanı getdi.

## DƏYİRMANÇI

Dəyirmanım boşalıb,  
Hani gəlib-gedənim?  
Su quruyub, daş qalıb,  
Daha üyünmür dənim.

Unlu deyil üst-başım,  
Baxma quru adıma.  
Təmizdir gözüm-qasıım,  
Allah çatsın dadıma.

Tərs dəyirman oynatdı  
Fələk mənim başımda.

Neçə qazan qaynatdı,  
Gözüm qaldı aşında.

Mənə bekar deməyin,  
Ömrümü üydürəm.  
Ürəyimlə yemləyib,  
Dərdimi böyüdürüm.

### AZALIR

Ocağım sönür, deyəsən,  
Atəşim, qorum azalır.  
Dizimdə gücüm-qüvvətim,  
Gözümdə nurum azalır.

Xeyirsiz illər uzanır,  
Şər deyən dillər uzanır.  
Yer-yerdən əllər uzanır,  
Dövlətim, varım azalır.

Talayır, yetən aparır,  
Yanından ötən aparır,  
Hər gəlib-gedən aparır -  
Bağımda barım azalır.

Varlıyam düşmən sarıdan,  
Qalmayıb heç can yandıran.  
Çıxırlar bir-bir aradan,  
Sirdaşım, yarım azalır.

### NİMDAŞ

Nimdaş paltarları geydim əynimə,  
Əynim də nimdaşdır, özüm də nimdaş.  
Bir cındır bədənlə baş girləyirəm,  
Qaşım da nimdaşdır, gözüm də nimdaş.

Sərdim, qurumadı günə yaş ömrüm,  
Əkdir, göyərmədi yenə daş ömrüm.  
Nə vaxt təzələnər bu nimdaş ömrüm?  
Sual da nimdaşdır, çözüm də nimdaş.

Düzlər də büdrəyir, düz dura bilmir,  
Dillər dediyini yozdura bilmir,  
Bir soyuq ürəyi qızdırı bilmir,  
Odum da nimdaşdır, közüm də nimdaş.

Kürsülər köhnədir, postlar köhnədir,  
Təriflər köhnədir, tostlar köhnədir,

Düşmənlər köhnədir, dostlar köhnədir,  
Səbir də nimdaşdır, dözüm də nimdaş.

Bozarıb, sırtılıb üzü dünyanın -  
Canavar dünyanın, quzu dünyanın.  
Elə həminkidir sözü dünyanın,  
Qələm də nimdaşdır, sözüm də nimdaş.

### ÇƏKDİN

Mən səni ürəyimə,  
Sən məni dara çəkdin.  
Bağlayıb gözlərimi,  
Bilmirəm, hara çəkdin.

Səni günəş bilmışdım,  
Bu qismətə gülmüşdüm,  
İsinməyə gəlmışdım,  
Soyuğa, qara çəkdin.

Aldatdın dillərinlə,  
Açılmaz sirlərinlə,  
Ağappaq əllərinlə  
Bəxtimi qara çəkdin.

Ömrümü yağmaladın,  
Bir güman saxlamadın.  
Yumadın, ağlamadın,  
Kəfənsiz gora çəkdin.

### GÜNAH

Günahın böyükdür, a Sarı Çoban,  
Nəfsinə aldanıb şeytana uydun.  
Gözü yaşılı qaldı doğma el-oban,  
Gör Oğuz yurdunu nə günə qoydun.

Əkdiyin toxumdan, bəd əməlindən  
Bir bəla göyərdi - Təpəgöz adlı.  
Həmi qan ağladı onun əlindən,  
Nə qədər igidin canını aldı.

Yaxşı ki, Basatı varmış bu elin,  
Yoxsa bayquşlara məskən olardı.  
Keçsəydi əlinə təpəgözlərin,  
Dünya başdan-başa viran qalardı.

...Yenə pərilərə göz dikənlər var,  
Yenə təpəgözlər doğulur hələ.

Sən bizi bu dərddən, bəladan qurtar,  
Tanrıım, Basatları barı bol elə.

### **TORPAQ**

Qızdır məni, a torpaq,  
Soyuqdur, nəm çəkirəm.  
Mən də bir qarışqayam,  
Yuvama dən çəkirəm.

Bax, hərə bir yol seçir,  
Son ucu səndən keçir.  
Keyfini gör kim çəkir,  
Dərdini mən çəkirəm.

Üstünə tər tökmədim,  
Şumlamadım, əkmədim,  
Qeyrətini çəkmədim,  
İtirib qəm çəkirəm.

### **KİRİDİM**

Çox dili-dilavəri  
gözü çıxan görmüşəm.  
Yersiz deyilən sözü  
evlər yıxan görmüşəm.

Bərk gedən tez yorular,  
asta-asta yeridim.  
Baxıb çoxbilmışlərə  
mən də susdum, kiridim.


*Şəki*

# ◆ N e s r

**Sadiq ZAMAN**

## Kolumbun səhvi

◆ **Hekayə**



**M**ən dünyada ən gizli, sırlı bir missiya üçün seçilmişdim... Lakin bəşəriyyətə haqq yolunu göstərən peyğəmberlərdən fərqli olaraq, məni Tanrı yox, dünyani gizlice idarə edən insanlar seçmişdilər... Onlar dünyadan ən məxfi missiyasını yerinə yetirməyim üçün öz elçilərini mənim dalımcı göndərmişdilər.

...Biz dünyadan ən yüksək yerində, göylərin qapısında yaşayırıq. Gözümüz dünyaya açandan bizi hər tərəfdən dövrələyən başıqarlı dağları, uca yaylalarımızın üzərini xalı kimi örtən ənginlikləri görmüşəm. Yurdumuz kimi, özümüz də belə nəhayətsiz və hüdudsuzuq: cismimiz yerdə olsa da, varlığımız kainatı doldurur...

Biz başqa xalqlardan fərqli olaraq, bir-birimizlə az danışırıq (söz müqəddəsdir, axı, göylərdən endirilib). Sözü, əsasən, xeyir işlərdə, ən çox da dua edəndə işlədirik. Çox vaxt isə özümüzə (meditasiyaya) qapılıb möhtəşəm ahəngi öz içimizdə hiss edirik, (bununla da) kainatın bir hissəsinə çevrilirik... Biz neçə minilliklərdir ki, beləcə yaşayırıq.

Bizim maddi nemətlərimiz çox məhduddur... bəzən yeməyə də heç nə tapmırıq... Amma ən çətin anlarımızda belə xoşbəxt olmayı bacarıraq... ürəkdən sevinmək üçün səbəb tapırıq: nə yaxşı ki, biz varıq... nə yaxşı ki, sevincimizi bütün kainatla bölüşə bilirik... Hər cür fəlakəti, müsibəti isə böyük səbirlə qarşılıyırıq... Bilirik ki, bunların hamısı keçəridir, vacib olan isə ruhun səkitliyidir...

\* \* \*

...Həmin səhər yakları<sup>1</sup> otarmağa aparanda ağ adamların arxamca gələcəkləri ürəyimə dammışdı... O gün ömrümədə ilk dəfə olaraq kədərləndim... çəkdiyim qəm-qüssə qəlbimə qara kölgələr saldı...

Yaklar isə heç nə olmamış kimi, yenə qarı eşələyir, özlərinə yem axtarırlar... Bu il quraqlıq keçdiyindən yaklar qarınlarını doyura bilmirdilər... Həmin kədərlə vaxtimda ürəyimdən keçdi ki, kaş mən də yak olaydım, ləp acıdan ölüydəm, ancaq bu yerlərdən heç yerə getməyəydim... Ürəyimə

<sup>1</sup> Yak - iribuynuzlu heyvan

dammişdı ki, mən buralardan birdəfəlik gedəcəyəm... özü də sabah. Hətta indi yad adamların evdə məni gözlədiklərini də bilirdim... Ona görə də evə qayıtmaga tələsmirdim...

Günorta Anurad yanına gəldi... ağ adamların məni axtardıqlarını xəbər verdi...

Biz obamıza yalnız axşamüstü, günəş öz evinə çəkildikdən sonra qayıtdıq... Yol boyu Anurada baş verəcək hadisələrdən danışdım. Son sözlərim dodaqlarımdan çıxanda üzünə baxdım. Gözlərində bizim tərəfin insanlarına xas olmayan böyük kədər vardi. Hər şeyi başa düşdüm: deməli, mənim getməyimi ən çox istəməyən Anurad idi.

Obamıza yaxınlaşdırıqca içimdə qəribə hissələr oyanırdı... Lakin evimizin qarşısında tanış olmayan yakları görəndə həmin hissələrim əriyib yox oldu. Bütün inancımızda “təkər” müqəddəs sayıldığından dünyani idarə edənlərin elçiləri bura araba ilə deyil, (uca dağlarından aşaraq) yaklarla, pay-piyada gəlmışdılər. Bununla da bizim duyğularımıza çox böyük saygı göstərmışdılər...

Qabağıma çıxan ağ adamlar qarşımıda əyiləndə qəlbimdə baş qaldıran gizli rəğbət hissinə acı bir həqiqət də qarışıdı: deməli, neçə gündən bəri ürəyimə damanlar doğru imiş... mən dünyada ən gizli, sırlı bir missiya üçün seçilmişdim... dünyani gizləcə idarə edən insanların elçiləri isə həmin məxfi missiyani yerinə yetirməyim üçün mənim dalımcə gəlmışdılər...

Elçilər vaxtı çox uzatmadılar, biz ertəsi gün səhər tezdən yola düşdük. Qarşıda bizi günlərlə, bəlkə də, həftələrlə uzanacaq çox yorucu, təhlükəli bir yol gözləyirdi... arxada isə ciyinlərinə narncı sanqati<sup>1</sup> salan rahiblərin xeyir-duaları getdikcə eşildilməz olurdu...

Biz yaklarla birlikdə altı nəfər idik. Onlar həm bizə qarlı aşırımlardan keçməkdə kömək olacaq, həm də qidamızı təşkil edəcəkdi... Bir zamanlar XIV Dalay-Lamanın qət etdiyi bu çətin yolu indi mən keçməliydim. O, həyatının ən faciəli vaxtında təqiblərdən qaçarken heç vaxt ruhunun sakitliyini pozma-mışdı... Mən də onun kimi olmağa çalışdım... ayağım dağların bəmbəyaz qarına dəyən kimi yenidən möhtəşəm ahəngin içində düşdüm... dünəndən bəri qəlbimdə kök salan qəm-qüssə məni birdəfəlik tərk etdi.

\* \* \*

Mən dünyanın ən varlı insanları ilə qaranlıq, böyük bir otaqda görüşdüm... Mən onları görmürdüm, onlar isə məni çox aydın görür, hislərimi duyurdular...

Mən əvvəllər inanılmaz dərəcədə kin bəslədiyim bu insanların hüzurunda durduqca bir vaxtlar onların xəyalımda canlanan qorxunc siması yavaş-yavaş əriyib yox olurdu. Mən onları görmürdüm, amma heç cür inana bilmirdim ki, dünya ağalığını öz əllərində saxlamaq üçün hər cür fitnə-fəsad, qanlı münaqışələr törədən bu “oğlanlar” öz danışqlarında bu qədər xoş və səmimi ola bilərlər... Sonda bir şeyi özüm üçün dəqiqləşdirdim: yəqin, bu insanlar nə vaxtsa çox sərt (qəddar) olublar, Yer üzündə qarışılıq törədiblər. Amma indi vəziyyət başqalaşıb: dünyada müqəddəs dəyərlər, yaxşı nə varsa hər şey itib, mədəniyyətlər axtalanıb, insanlar azgınlaşıb... Bu “oğlanlar” da başa düşübər ki, daha dünyani belə idarə etmək olmur. Ona görə özləri də başqalaşıblar...

Mən indiyə qədər özümdən tərs adam tanımirdim... bilirdim ki, heç kim məni iradəmin əksinə heç nəyə məcbur edə bilməz... Amma indi ilk dəfəydi

<sup>1</sup> Sanqati - Tibet rahiblərinin xüsusi geyimi

ki, dünyani idarə edənlərin qarşısında mum kimi əriyirdim. Mən bu beş-altı nəfərin (səslərindən “oğlanlar”ın beş-altı nəfər olduqlarını təxmin etmişdim) istəyinə onların xahişini gözləmədən razılıq verməyə tələsirdim... Bəlkə, bu, “oğlanların” fitri istedadından idi ki, bu mürəkkəb, xaos içində olan dünyani idarə etməyi bacarırlar. Bəlkə də, onların xüsusi bacarığından idi ki, özlərinə lazım olan adamı (məni) dünyyanın ən ucqar yerindən axtarır tapa bilmışdilər, indi də mənə mühüm tapşırıq verirdilər...

Həmin adamlar məndən çox qəribə xahiş (tələb) etdilər. Dedilər ki, indi dünyada baş verən bütün fəlakətlərin əsası təxminən beş əsr bundan əvvəl müqəddəs bir yuxu ilə qoyulub. Vaxtılıq dünyadan seçilmiş insanları zaman-zaman bu yuxunun içində girərək bəşəriyyət üçün nəsə vacib bir şey götürübələr. Yuxuda dilənən hər bir arzu sonradan həyata keçib... Sonuncu dəfə həmin müqəddəs yuxunu Xristofor Kolumb görüb. Onun yuxuda dilədiyi arzu da yerinə yetib... O vaxtdan müqəddəs yuxu unudulub, əvvəlcə bir az yer üzündə sərgərdan dolaşib, sonra sıx cəngəllikdə, Mayya qəbileşinin sonuncu kahininin komasına siğınaraq qalıb... İndi bu müqəddəs yuxunu oyatmaq, içində girərək uzaq bir mağaraya yollanmaq, bəşəriyyətin arzusunu işıqlı varlığa çatdırmaq lazımdır. Bu çətin missiyani isə dünyada yeganə seçilmiş insan, yəni mən yerinə yetirə bilərəm.

Mən dünyyanın ən varlı insanlarını bura qədər dinləyəndən sonra ürəyimdən keçdi ki, kaş onların gözlərinə baxa bileydim... onda sözlərinin doğru olub-olmadığını anlayardım... Amma bu heç cür mümkün deyildi... əvəzindəsə qaranlıqdan zillənən sərt baxışların altında üzüldüm... bu titrəyişlərin içində “oğlanların” içindəki dəmir iradəni hiss etdim... onların çox ciddi adamlar olduqlarını dərk etdim... Yox, belələri heç vaxt zarafat etməzərlər!.. Bəs onda niyə görə bir yuxuya (lap elə olsun müqəddəs yuxu) sadəlövh usaqlar kimi inanırlar?..

Elə bil ürəyimi oxumuşdular... eşitdiklərimdən diksindim:

- Dünyada elə sirlər, müəmmalar var ki, onlar kütlə üçün həmişə sərr olaraq qalacaq, heç vaxt da açılmayıacaq. Qədim əlyazmalardan tutmuş, yadplanetlilərə kimi insanlardan gizlədilmiş o qədər sərr var ki... onlar bundan sonra da heç vaxt faş olmayıacaq...

Başqa vaxt olsayıdı, onlara qulaq asa-asə xəyal qanadlarında yellənərdim, amma indi bütün varlığım gərgin diqqət içində idi...

- ...Sənin yerini tapmaq isə çox çətin oldu...

Mən hardaydım ki, həmişə burada, Yer üzündə olmuşam.

- ...Biz dünyada sənin kimi vergili insanın olduğunu bilirdik, amma harada yaşamağından xəbərsiz idik. Ona görə də bu görüşü məxsusi olaraq burada keçirməyi qərara aldıq...

Görəsən, haradır bura, hansı ölkədir?.. Bəlkə, dağ başıdır?

- Hə, düz tapmışan, dağ başıdır bura!

Tükərim biz-biz durdu: yoxsa, “oğlanlar” mənim fikirlərimi oxuyurlar?!

- Təqribən elə bir şeydir... Amma ürəyində bizi “oğlanlar” deməyin xoşumuza gəlir, - yerbəyerdən gülüş səsləri eşidildi.

Qəti qərara gəldim: görüş qurtaranacan heç nə fikirləşməyim.

- Harada qalmışdıq?.. Deyəsən, söhbət Kolumbun yuxusundan gedirdi...

- bu sözlərimdən qaranlıq otaq gülüşlə silkələndi...

Gülüşlər danışq kimi olmur. Dil hər hansı bir xalqa xas ola bilər və digər insanlar bu dili öyrənib, səlis, hətta ləhcəsiz də danışa bilərlər. Amma gülüş başqadır... və mən bir-birindən fərqlənən bu gülüşlərdən qarşımdakı “oğlanlar”ın heç də hamisinin bir millətdən olmadığını yəqinləşdirdim...

Deməli, dünyani bir yox, bir neçə millətin təmsilçiləri idarə edirmiş... Bu "gülüş məsələsində" bir az lovğalandım da.

- Sən çox istedadlı, qeyri-adi bacarığa malik vergili insansan... bununla fəxr etməkdə haqlısan...

Görəsən, çox şışırtmırlər ki... Onlar dünyyanın ən varlı adamlarıdır... bəs mən kiməm?

- ...İnsanlara elə gəlir ki, pul, var-dövlət, hakimiyyət hər şeyi həll edir... Biz də həmişə bu fikirdə olmuşuq... Bəlkə, Kolumbun həmin müqəddəs yuxuda mağaradan götürdüyü bu olub, elə həmin vaxtdan da zamanın təkəri birdəfəlik dönüb...

- Bəs mən nə etməliyəm?

- Getməlisən... müqəddəs yuxunu tapıb, içinə girməlisən. Sonra da qoca kahinin yanına yollanmalısan. Ondan bəşəriyyət üçün çox mühüm bir xahiş etməlisən.

- Nə istəməliyəm ki?

- Bunu sən özün tapmalısan...

Hər şeyin gün kimi aydın olduğu bir məqamda yenə də aləm qarənlıqlaşmağa başladı. Heç nə başa düşmürəm, görəsən, belə ciddi insanlar da (bizim kimi) başlarını itiriblər... yoxsa niyə bir yuxunun ovuna çıxınlardır ki?

- Görürük, dediklərimizə şübhə ilə yanaşırsan... ona görə də məcburuq səni inandıraq, yoxsa sən nə müqəddəs yuxunu tapacaqsan, nə də öz missiyəni yerinə yetirə biləcəksən... De görüm, bizi əhatə edən hər şeyin real olduğuna inanırsan?

Sevdiyim mövzuya toxunmuşdular:

- Bütün səmavi kitablardan tutmuş, müasir kvant fizikasına qədər hər bir ilahi deyim, hər bir elmi təcrübə gözlə gördüyüümüz, toxunduğumuz hər şeyin, sadəcə, illüziyadan ibarət olduğunu inandırıcı dəlillərlə sübut edir. Varlıqlar, əşyalar yalnız müşahidəçi olanda öz formalarını, xassələrini saxlayır... Belə bir müşahidəçi olmayanda isə hər hadisənin, əşyanın, varlığın istənilən qədər sayı, variantı ola bilir, - deyə birnəfəsə söylədim.

- Biz bir az da irəli getmişik, daha çox şey öyrənə bilmışik... Sənin söylədiklərin hər kəsə açıq olan bilgilərdir. Ancaq indi sənə açacağımız sərr isə dünyyanın ən gizli sırrıdır. Bu sırrı sən də gizli saxlamalısan... Bil ki, əslində, hər şey tamam başqa cürdür... yuxunun gücü ilə...

\* \* \*

...Hər şey "oğlanlar"ın planlaşdırıldığı kimi oldu. Mən əvvəlcə təyyarə ilə Meksikanın Kampeçə ştatına, sonra isə oradan 300 km cənub-şərqdə yerləşən keçmiş Kanul çarlığının paytaxtı Kalakmulaya uçдум. Burada bələdçilərin köməyi ilə Mayya qəbiləsinə yollandım... qoca kahini tapıb, komasında yatdım və müqəddəs yuxunu görməyə başladım...

Yuxuda çox uzun bir yol getməyə başladım... Mən yolu tanımasam da, hara getdiyimi bilirdim... məşələrdən keçirdim, dənizlərdə üzürdüm... Yolda qarşıma çıxan hər şey mənə maneələri dəf etməkdə kömək edirdi: susuz səhralarda dilim-ağzım cadarlananda kəhrizin yerini o dəqiqə tapirdim... qabağıma qorxunc, bədheybet varlıq çıxanda haradansa əliqilincli birisi, yaxud ruh gəlib onu məndən uzaqlaşdırırdı... dağları aşmaq istəyəndə Simurq quşu peyda olub məni qanadlarında yuxarı qaldırırdı...

Beləcə, yolumu tutub mənzil başına yaxınlaşirdım. İrəlilədikcə mənə çox şey tanış gəlirdi...

Axırda hər yeri tanıdım. Mən öz yurduma - dünyanın ən uca yerinə, göylərin qapısına gəlib çatmışdım. Burada girəcəyim mağara isə eviminin yaxınlığında yerləşirdi... dağda quzuları güdəndə yağışdan qorunmaq üçün o qədər onun içində daldalanmışdım ki... Görəsən, bu mağaraya yollanmaq üçün okeanın o tayına uçmağa nə lüzum vardı?

- Bura həm sənin tanıdığını, həm də tanımadığın müqəddəs yerdir... Bura düşmək üçün mütləq uzun yol keçməliydim. - Qarşıma çıxan mağara sakininin söylədiyi bu sözlərdən diksindim... qorxa-qorxa ətrafa göz gəzdirdim... doğrudan da, burada hər şey mənə həm tanış gəlirdi, həm də yox. Arada nəsə çox incə bir fərq vardi... amma tapa bilmirdim. Qarşımda dayanan adam da başqalarından nəyləsə fərqlənirdi. Əslində, o, çox yaşlı olmalı idi. Amma indi qarşımda cavan bir oğlan dayanmışdı.

- Hərə dünyani bir cür görür... bəlkə, mən kimin üçünsə əldən düşmüş qocayam. Sən isə məni belə görmək istədin, ona görə də qarşına bu görkəmdə çıxdım.

- Mən buracan çox uzun yol gəlmisəm, hələ bir o qədər yolu da geri qayıtmalyam. Vaxtim azdır, qorxuram xahişimi sənə çatdırı bilməyim, - tələsik dilləndim.

- Tanrı kainatı yaradanda onu zamanın içiniə yerləşdirdi. Əslində isə hər şey - keçmiş, indi, gələcək də eyni yerdədir... hər şey eyni anda, bir-birinin içində, yanında baş verir. İnsanın uşaqlığı da, cavanlığı da, qocalığı da eyni yerdədir... Burada isə tamam başqa ölçülər qüvvədədir, sənin başa düşdüün zaman burada yoxdur.

- Amma mən tələsirəm... sözümü demək istəyirəm.

- Sən deməsən də, mənə hər şey əyandır... Axırıncı dəfə bura sizin dünyadan Xristofor Kolumb adlı bir dəniz səyyahı gəlmişdi...

- O da seçilmişlərdən idi?

- Əlbəttə, əgər elə olmasaydı, müqəddəs yuxuya girə bilərdimi?

- O, Amerikanı kəşf edib, yəqin ona görə seçilmiş sayılırlar... Bəs mən neyləmişəm... nəyi kəşf etmişəm?.. Mənim heç adım da yoxdur... Deyirlər, mən anadan olanda qəbiləmizin kahini yatıb bir yuxu görüb, sonra da anama deyib ki, bu körpəyə ad qoymayıñ... o öz adını yuxuda qazanacaq.

- Sənin adını ona görə qoymayıblar ki...

- Sən qoyasan... eləmi?

- Hə... buradan çıxan kimi öz adını biləcəksən, hamı səni o adla çağıracaq.

- Mənə bir az Kolumbdan danış... o bu yuxuda nə etmişdi, nə xahiş etmişdi səndən?

- Nə istəmişdə hamısı verildi ona... qövmü ucsuz-bucaqsız torpaqlara sahib oldu... O da yuxuda sənin kimi uzun yol keçərək yanına gəlmişdi... amma bura onun gözlərinə doğulduğu Genuya şəhəri kimi göründü. Mən onun qarşısına orta yaşlı, təcrübəli bir dənizçi qiyafətində çıxdım... qarşı-qarşıya əyleşib ucsuz-bucaqsız okeanlardan, dəniz fırıldalarından o qədər maraqlı əhvalatlar danışdıq ki... Söhbətdən doyanda Kolumba elə gəldi ki, burada da zaman işləyir və tez məndən diləyini istədi...

Mağaramın arxa divarında qədimdən qalmış böyük bir rəf var. Bu rəfin gözlərinin həresinə bir dünya neməti qoyulub... Səni bura ona görə göndəriblər ki, həmin dünya nemətindən birini seçəsən... necə ki vaxtilə bunu Kolumb etmişdi... O, rəfə yaxınlaşanda buradakı varlıqların sehri başından vurdu... gözləri dumanlandı, qamarlayıb rəfdəkilərin hamisini birdən götürmək istədi... Sonra xəbərdarlığını eşidib əlini yalnız birinə uzatdı.

Həmin an rəfə uzanan əlindən vurdum... Bu vaxt Kolumbun əli azca qanadı və bayaq toxunduğu torpağa qırmızı qan damcısı düdü... Bir azdan insan əli dəyən pak torpaq rəfdə dayana bilmədi, aşağı sürüşüb tozun içində düşdü...

Qəfil hərəkətimin səbəbini Kolumba müləyimcəsinə izah etdim... O, tələsirdi, mənim isə nə qədər desən, vaxtim vardi. Kolumba dedim ki, bu sən bildiyin qədər də sadə məsələ deyil. Burada seçim etmək asandır, amma nəticəsini bütün bəşəriyyət əsrlər boyu yaşayacaq... ta bura başqa bir elçi gələnəcən... Sonra əsas mətləbə keçdim... dedim ki, bu torpaq istəyi səninki deyil, İspaniya kralıçası Izabellanın sevdasıdır. O səni bura göndərsə də, sən müstəqil, azad adamsan, sənin öz seçimin olmalıdır.

Kolumb bir az düşünüb "mənim də istəyim, əslində, budur, torpaq!" - deyəndə bildim ki, budəfəki istək onun arzusudur... Amma indi vəziyyət xeyli qəlizləşmişdi... pak torpaq rəfdən sürüşüb tozun içində düşmüşdü, həm də indi onun üstündə qan ləkəsi vardi. Ona görə də bu dəfə Kolumba yaxşı-yaxşı düşünmək üçün şans verdim... Dedim ki, bir az əvvəl olsayıdı, torpağı götürməyinə etiraz etməzdəm. Amma indi o, tozun içindədir, üstündə də insan qanı var. Heç bilirsən bu nə deməkdir? Əgər sən qanlı torpağı götürsən, Yer üzündə indiyəcən insanlara məlum olan quru sahəsi qədər yeni torpaqlar - materiklər, qitələr, adalar kəşf olunacaq... əhalinin sayı durmadan artacaq... Amma dəhşətli bir bəla da heç vaxt başınızın üstündən əskik olmayıacaq. Yer üzündə nifaq, düşmənçilik artacaq, qanlı savaşların, müharibələrin ardı-arası kəsilməyəcək... Bu əbədi qovğaya alımlar də qoşulacaq... onlar bəşəriyyətə fayda vermək, planeti qorumaq əvəzinə, milyonlarla insanın məhvini səbəb olacaq kütləvi qırğıın silahları ixtira edəcəklər. Böyük dövlətlər bu qorxunc silahları çoxaltmaq üstündə bir-biri ilə yarışacaq... milyonlarla günahsız insan məhv olacaq... Pak torpağın rəfdən tozun içində düşməsi isə Yerin nəfəs ala bilməyəcək qədər çirkənməsi deməkdir... Buna uyğun olaraq, bəşər cəmiyyətinin feodalizmdən sonrakı inkişafı tamamilə başqa istiqamətə yönələcək... hər yerdə baş verən burjua qiyamları monarxiyaları yer üzündən siləcək, əvvəlcə bu proses cəmiyyətə azadlıq, yüksək tərəqqi, yeni ideyalar bəxş edəcək. Lakin sonra amansız rəqabət üzərində qurulan kapitalizm, sənayeləşmə öz fəsadlarını göstərəcək... yerin üstündəki, altındakı bütün sərvətlər acıgözlükə sovrulub tükədiləcək, planetiniz bundan özünü qoruya bilməyəcək qədər elə gücsüz, zəif düşəcək ki... amma bu heyfi də insanlarda qoymayacaq... iqlim kəskin şəkildə dəyişəcək, təbii fəlakətlər baş alıb gedəcək... Bütün bunların qarşısını almaq isə heç cür mümkün olmayıacaq... Dünyanın məhvi belə başlayacaq...

Mən elə hey danışır, danışırdım... Kolumb isə eyni sözləri təkrarlayırdı: "torpaq istəyirəm!..." Mən getdikcə Kolumbu daha böyük faciələrdən xəbərdar etməyə çalışırdım... Amma onun qulaqları tutulmuşdu, tamahkarcasına torpağa zillənən gözləri isə heç nə görmürdü...

...O, seçimini dəyişmədi... tozun içində düşmüş qanlı torpağı götürdü!...

Sən nə vaxtsa öz-özünə sual vermisən ki, niyə Amerika qitesi, Avstraliya, Antarktida və s. torpaqlar sonradan kəşf edilib?.. Çünkü onlar əvvəllər, sadəcə, mövcud olmayıb. Nuhun gəmisi Cudi dağında yerə oturan vaxtdan insan övladı həmişə torpaq həsrətində olub... onların bu arzusuna uyğun olaraq dənizlər aşağı düşüb, quru sahələri genişlənib... Bunu sən dünyanın ilk coğrafi xəritələrində də görə bilərsən... əvvəllər quru ərazi, həqiqətən də, orada təsvir edilən dərəcədə kiçik olub. Fatehlərin dediyi kimi, doğrudan da, dünya əvvəllər elə böyük olmayıb ki, onu iki hökmədar idarə etsin... Amma indi həmin vaxtdan çox keçib və quru ərazi o qədər genişlənib, insanlar o

qədər azgınlaşış kİ... qaranlıq otaqdakı “oğlanlar” da bu qarışılıqlıdan başlarını itiriblər. Dünyanın məhvərini düzənləmək üçün səni müqəddəs yuxunun içində mənim yanına göndəriblər.

- Bəs mən nə etməliyəm, rəfdən nəyi seçməliyəm... xahiş edirəm mənə bir yol göstər... dünyamızı fəlakətlərdən necə qurtarmalıyam... noolar, heç olmasa, bir ipucu ver...

- İxtiyarım yoxdur.

- Bəs demirdin ki, Kolumb rəfdən torpağı götürəndə əlindən vurdum, onu yenidən düşünməyə vadar etdim... Noolar, mənə də bir yol göstər... yalvarıram... İnan ki indi dünyada Nuhun gəmisi də yoxdur ki, kimsə minib xilas ola bilsin.

- Sənin həyecanını başa düşürəm, amma heç bir ipucu verməyə ixtiyarım yoxdur. Sizdən fərqli olsam da, mən də yaradılmışlardanam, axı... O ki qaldı Kolumbun məsələsinə... əvvəlcə Kolumba ona görə mane oldum ki, çünki o, birinci dəfə kraliça İzabellanın iradəsi ilə hərəkət edirdi. İkinci dəfə isə öz seçimini etdi... sadəcə olaraq, bu, kraliçanın arzusu ilə üst-üstə düşürdü.

- Kolumba qədər insanlar bura gələndə nəyi seçirdilər?.. İpucu vermirən, heç olmasa, bunu söylə... yalvarıram.

- Bayaq dedim, axı, hər dəfə bura bir bəni-insan gələndən sonra dənizlərin səviyyəsi aşağı düşürdü.

- ...Deməli, hamı torpaq istəyibmiş!.. Bizim zamanda da, həsrətində olduğumuz qızıl dövrdə də insanları yalnız eyni şey maraqlandırıbmış... insan xisləti heç dəyişməyibmiş!

- İnsanları çox da qınama... bəlkə, bu ona görədir ki, Tanrı sizin mayanızı torpaqdan yoğurub, onun üçün də həyatınız boyu həmişə torpaq arzulayırsız... yalnız öləndə, torpağa qarışandan sonra rahatlaya bilirsiz.

“Deməli, məndən əvvəl gələnlərin hamısı torpaq istəyiblər... Bəs mən nə edim, rəfdən nəyi seçim?.. Bəlkə, mən də torpaq götürüm... onda quru sahəsi bir az da genişlənər, qanlı müharibələr səngiyər... Yox, tələsmək lazımlı deyil, yaxşı-yaxşı fikirləşməliyəm. Axı indi mənim seçimimdən bütün bəşəriyyətin gələcəyi asılı olacaq...”

...Bir azdan hər şey mənə gün işığı kimi aydın oldu... və mən öz seçimimi etdim... Bunun üçün çox düşünmədim, ürəyimin səsinə qulaq asdım, seçimimi qəlbimlə etdim...

\* \* \*

...Sonra yenə də yuxuda əvvəlki kimi uzun yol getməyə başladım... bu dəfə geri qayıldığım... Yenə də dağlardan aşdım, dənizlərdən keçdim... ayağımı quruya basıb Mayya qəbiləsinin uzaq cəngəllikdə yerləşən gözdəniraq, tənha komasına tərəf üz tutdum...

Mənim yuxum orada qurtaracaqdı... dünya isə Kolumbun “yuxusundan” oyanıb mənim “yuxuma” girəcəkdi. Bundan sonra dünyada baş verəcək bütün hadisələr isə mənim mağaradan götürdüyüm nemətə uyğun dəyişəcəkdi... beləcə, bəşəriyyət uzun müddət bu “yuxunu” yaşayacaqdı... Dünyanın bundan sonra necə fırlanacağını isə mənim adımı insanların ağızından eşidəndə biləcəksiz... adımı eşidən kimi hər şey sizə aydın olacaq!

Mən hələ yuxudaykən başqa dəyişiklik də baş verdi... Dənizdən üzə-üzə çıxanda pərilər məni indiyəcən eşitmədiyim gözəl bir adla çağırıldılar. Və mən kahinin mənə verdiyi adı tanıdım... o mənə rəfdən götürdüyüm nemətin adını qoymuşdu... Bildim ki, yuxudan ayılandan sonra da bu adla çağırılacağam.

Amma adım dünyada bircə dəfə çəkiləcək... çünkü bundan sonra Yer üzündə çox az yaşayacaqdım. Nə qədər az olduğunu özüm də bilmirdim. Bəlkə, heç "oğlanlarla" görüşə də bilmədim. Ona görə də tələsirdim, Mayya qəbiləsinə tez çatmaq istəyirdim... orada müqəddəs yuxudan oyanmaliydım, yuxuda gördükərimi "oğlanlara" danışmaliydım...

İstəyirsiz sizə bir sərr açım? Heç fikirləşməsiz ki, bayaqdan mən niyə belə şirin-şirin "oğlanlar" deyirəm? Bunu indiyədək tapa bilməmisinizsə, heç bundan sonra da başa düşməyəcəksiz... Axi, mən qızam!.. Təəccübləndiz?!

Mən artıq cəngəlliye girmişdim. Yolu tapmaq üçün pərilər yenə də məni gözəl adımla çağırırdılar... çağırışlara sevinclə hay verirdim...

Bu vaxta qədər adım olmadığına görə məni daha necə çağırırmamışdılar ki: mağaranın yanında yaşayan qız... hörükli qız... kor qız... Məni beləcə müxtəlif cür çağırmışdılar. Amma bunların heç biri mənim adım olmamışdı... indi isə yuxuda, komaya tələsidiym bir vaxtda pərilər məni kahinin qoyduğu adla çağırırdılar... Elə sevinirdim ki... İlahi, görəsən, o günü yaşaya biləcəyəmmi ki, məni dünyada da bu adla çağırınsınlar... Görəsən, o vaxta qədər yuxudan ayıla biləcəyəm?..

\* \* \*

...Meksikanın Mərkəzi Axtarışlar Bürosunun cavan, yaraşıqlı agent xanımı bir saatdan çox idi ki, qarşısında dayanan, ondan yalvarıcı səslə xahiş edən asiyalı oğlanın artıq boş görünən suallarından bezməyə başlamışdı. Lakin yad şivədə danişan bu cılız oğlanın son ümidi yeri olduğunu anlayıb onu səbirlə dinləməyə çalışırdı:

- ...düz bir həftədir sizin ölkənizin hər yerini ələk-vələk etmişəm, bütün xəstəxanalara baş çəkmişəm, polisə axtarış vermişəm... heç bir nəticəsi olmayıb. Son ümid yerim buradır... sizdən çox xahiş edirəm, onu tapmaqda mənə kömək edəsiz.

- Biz sizə necə kömək edə bilərik? Axi, siz heç axtardığınız qızın adını da bilmirsiz.

- Adını bilməməyim o demək deyil ki, onu tanımiram... əksinə, onu çox yaxşı tanıyıram, uşaqlıqdan bir yerdə böyümüş... sadəcə, onun adı yoxdur, elə anadan olandan qoymayıblar. Doğulanda bizim kahin demişdi ki, bu uşaq vergiliidir, adını qoymaq olmaz, böyüyəndən sonra öz adını yuxuda qazanacaq... bilirsiz, biz dağda, rahiblərin arasında yaşayan insanlıq, belə şeylərə çox inanırıq.

- Deyirsiniz adı yox... yəqin, heç familiyası da yoxdur. Bəs belə bir adam necə olub ki, təyyarə ilə okeanın bu tayına uça bilib... bəlkə, o qız heç buralara gəlməyib. Allah bılır, indi hansı dağda azib qalıb... aksi özünüz dediniz ki, kordur, gözləri görmür.

- O heç vaxt dağda azib qalmaz!.. Düzdür, o kordur, amma hər şeyi səndən-məndən yaxşı seçilir. Bəsirət gözü haqqında nəsə eşitməsiz... bax onda bəsirət gözü var. Elə bu vergisinə görə də "oğlanlar" gəlib onu aparıblar. Əvvəlcə haradassa gizli görüş keçiriblər, sonra isə bura, sizin ölkəyə göndəriblər. Bunun hamisini mənə o özü əvvəlcədən danışmışdım... aksi, o hər şeyi qabaqcadan görə bilirdi... Burada bir komada olacağını, orada yatacağını da mənə söyləmişdi...

- Nə?! Komada yatmaq... yuxu görmək... ha-ha-ha...

- Gülməyin, mən düz deyirəm. O burada qədim komada olacağını deyirdi... Həm də deyirdi ki, hər şeyi ancaq oracan görə bilir, ondan sonrası

isə qaranlıqdır... bu onu çox həyəcanlandırırdı. İlk dəfəydi ki, gələcəyi görə bilmirdi. Buna görə mən də onun taleyindən narahatam.

- Mən sizi çox yaxşı başa düşürəm... həyəcanınızdan o qızı sevdiyinizi də anladım... Xahiş edirəm, siz də məni başa düşəsiz... mən sizə kömək etməyi çox istərdim, amma əlimdən nə gələr ki... Bir dəqiqə gözləyin... aha, deyəsən, sizin verdiyiniz sorğuya cavab gəldi... Hə, özüdür ki var, sizin sorğunun cavabıdır. Heç inanmazdım ki, belə qeyri-dəqiq sorğuya nə vaxtsa cavab gələ bilər. İndicə hər şeyi oxuyub sizə məlumat verərəm. - Oxumağa başlayanda üzünün ifadələri birdən-birə dəyişdi... bir xeyli keçmiş məyus halda dilləndi. - ...bəlkə, bu heç sizin axtardığınız qız deyil?

- Deyin görün nə baş verib, niyə tutuldunuz... susmayın, cavab verin!

- Bu heç də ürəkaçan xəbər deyil.

- Qorxmayıñ, mən çox möhkəməm.

- Deməli, belə... bayaq sizin verdiyiniz sorğu əsasında xəbər gəlib ki, keçilməz bir cəngəllikdə... Mayya qəbiləsinə məxsus komanın içində asiyalı bir qızı, necə deyim sizə, cansız halda tapiqlər... Amma narahat olmayın bu sizin axtardığınız qız olmaya da bilər... Axi, hələ heç şəklini göndərməyiblər...

- Xahiş edirəm, susmayın... davam edin.

- ...Sizə onu da deyim ki, bu Mayya qəbiləsinin son dərəcə qəribə, sirli-sehrlı bir kahini var. Özü də o qədər qocadır ki, heç yaşını da bilən yoxdur. Ondan xeyli uzaqda yaşayan bir qəbilənin yüz yaşlı sakini deyib ki, mən anadan olandan bu kahini elə belə görmüşəm. Mən indi qocalıb əldən düşmüşəm, o isə necə var eləcə də qalıb... Bu qoca kahin haqqında keçən il bir film də çəkmişdir... O çox qocadır, yadında heç nə qalmayıb. Həm də qəribə sözlər danişir, deyir ki, guya yaddaş çox pis şeydir, insana yalnız əzab, iztirab verir... Bu qoca kahinin nə yediyini, içdiyini də heç kim bilmir... sadəcə, onu deyir ki, uzun müddətdir, bu komada müqəddəs yuxu ilə yaşayır, onu kimdənsə qoruyur. Yazığın ağılı lap çashıb, deyir ki, guya bir vaxtlar Kolumb da bu yuxunu görüb... Ağılı çashmayıb neyləsin, axı çox qocadır, 200, bəlkə də, 250 yaşı var... Bağışlayın, deyəsən, boş sözlərlə başınızı ağırtırdım... Deməli, həmin bu qoca kahinin komasında sizin təsvir etdiyiniz əlamətlərdə bir cavan asiyalı qızı tapiqlər. Adı da...

- Dayanın... deyirsiz adı var onun?

- Burada təəccübü nə var ki, adamın adı olar da... həm də çox qəribə, maraqlı addır bu... bizim təreflərdə qızlara belə ad qoymazlar...

- Adı varsa, onda mən axtardığım qız deyil.

- Niyə elə düşünürsüz ki... Aha, qızın şəkli də gəldi.

- O, kordur?

- Yox... çox qəşəng gözləri var... baxmaq istəyirsiz? - bunu deyib monitorun üzünü asiyalı oğlana tərəf çevirdi.

Göndərilən şəkildə qızın üzü iri planda verilmişdi. Monitorun ekranına qızın ancaq üzünün yuxarı hissəsi, bir də açıq qalan ala gözləri düşmüştü.

Qızın bu ala, iri gözlərinə qorxa-qorxa nəzər salan asiyalı oğlanın qəlbini birdən-birə işiqlə doldu... təəccüb içində çıyıllarını çekdi... bir xeyli keçmiş qətiyyətlə dilləndi:

- Bu qız mən axtardığım adam deyil.

- Əminsiz?

- Əminəm!.. Mənim axtardığım qız kor idi, heç nə görmürdü... bunun isə gözləri elə bil canlıdır ("can alır" demək istədi)... Həm də bu qızın adı var, axı.

- Hə, doğrudan da, heç cür uyğun gəlmir: adı var... həm də gözləri... elə ala gözləri var ki, adamın qəlbini işiqlandırır.

- Bayaq heç demədiz bu qızın adı nədir?

- Doğrudan?.. Heç fikir vermədim... Özü də bu gözəl qızın çox maraqlı ("qəribə" demək istədi) adı var. Bizim yerlərdə qızlara belə ad qoymazlar... Hə, tapdım, indi sizinçün oxuyuram, bu gözəl qızın adı...

Mərkəzi Axtarışlar Bürosunun gözəl xanımı monitordan oxuduğu sözü böyük coşqu ilə səsləndirəndə asiyalı oğlan bu adın nə mənasını başa düşdü, nə də ürəyində tələffüz etməyi bacardı. Sadəcə, onu bildi ki, onun vətənində də göylərin qapısında da qızlara belə ad qoymurlar...

...Tezliklə bu qəribə, gözəl ad həm cavan xanımın, həm də təyyarə ilə geri, uca dağları diyarına uçan asiyalı oğlanın tamam yadından çıxdı... eyni zamanda Meksikanın Mərkəzi Axtarışlar Bürosunun kompüter sistemindən, dünya internet şəbəkəsindən də birdəfəlik silindi... Beləliklə, bu müqəddəs ad dünyada bir dəfə səsləndi və sonra da lüzumsuz söz kimi unuduldu...

...Bəlkə, belə məsləhət idi. Qoca kahinin dediyi kimi, hər şeyin unudulub yaddan çıxması yaxşı idi... Kim bilir, bəlkə də, bütün bunlar artıq yenicə başlamış təzə bir "yuxunun" əvvəli idi...

### *Epiloq*

"Oğlanlar"ın qaranlıq otaqda keçirdikləri gizli məşvərətdən:

- ... indi dənizlərin səviyyəsi qalxır... hidrometeoroloqlar kəndlərin, şəhərlərin, ölkələrin su altında qalacağını proqnozlaşdırırlar.

- Görəsən, bütün bunlar nədən xəbər verir? Bizim "peyğəmbər" kahinin mağarasından nə götürmüştü ki, hadisələr belə qəfil dəyişir...

- Bircə kahinin ona verdiyi adı öyrənə bilsəydik, onda hər şey aydınlaşardı.

- Təəssüf ki, bu heç cür mümkün olmur, bütün səylərimiz boşça çıxır. Dünyanın ən məşhur xakerləri Meksikanın Mərkəzi Axtarışlar Bürosunu, dünya internet şəbəkəsini ələk-vələk ediblər, ancaq heç bir nəticə hasil olmayıb. Kompüter şəbəkəsində bizim "peyğəmbər" haqqında məlumat var, ancaq hər yerdə adı pozulub, heç cür də bərpa etmək mümkün olmur... buna cəhd göstərənlərin isə öz şəbəkəsi sıradan çıxır.

- Bəs onlardan nə xəbər var... cavan xanımla, asiyalı oğlanı deyirəm.

- Onlar tutuquşu kimi elə eyni sözləri təkrarlayırlar. Deyirlər ki, biz dünyada yalnız bir dəfə müqəddəs çöhrə gördük, müqəddəs söz eşitdik... sonra da hamısı yadımızdan çıxdı.

- Görünür, biz kahinin qızı verdiyi adı heç cür öyrənə bilməyəcəyik. O ad dünyada bircə dəfə səsləndi, bircə dəfə də eşidildi. Təkrarı isə, görünür, heç vaxt olmayıacaq... müqəddəs sözdür, axı.

- Amma şəkillərdə son dərəcə gözəl, füsunkar düşüb bizim "peyğəmbər"imiz. Heyif ondan, o hələ bəşəriyyətə ("bizə" demək istədi) çox lazım ola bilərdi.

Nəhayət, bayaqdan ağızına su alan ən cavan "oğlan" da dilləndi:

- Görəsən, biz pulun, mal-dövlətin, hakimiyətin boş şey olduğunu söyləyəndə "peyğəmbər" bizə inandı?..

**Yanvar, 2016**

# ◆ P o e z i y a



*İsa SEVƏR*

## SAĞ OL, İNSAN!

İstəmirəm  
Sözünü yeyən insan görüm,  
İstəmirəm  
Gözünü döyən insan görüm,  
İstəmirəm  
Kiçiklərlə yolda keçsin  
Ömrüm, günüm.  
İstəyirəm  
Gül-çiçəkli küçəmizdən  
Yer üzünүn  
Gül-çiçəksiz küçəsinə  
Salam verim, gül göndərim.  
Nə göz yaşı, nə də hədə  
Boy atmasın, ucalmasın,  
Açı soğan baha isə,  
Alma bağdan gec dərilsə,  
Çörək süfrəyə gec gəlsə  
Gileylənib öz-özünə  
Heç kəs nahaq qəm etməsin.  
Qatar bir az gecikəndə  
Ədalətin dəfn etməsin.  
Arabada yol getmək də  
Qanun idi,  
Təyyarədə yol getmək də,  
Bu gün sabah raketlə yol gedəcəm,  
Arabadan raketə nə qədər yol

Dəf etmisən.  
 Sən özünü dərk eləyib  
 Nələr, nələr kəşf etmisən,  
 Ucalmışan,  
 Böyüklüyü zərrə-zərrə,  
 Damla-damla qazanmışan.  
 Mən bunları duyan zaman  
 Deyirəm ki,  
 Sağ ol, insan!  
 Sağ ol, insan!

### ŞƏHİD ÖMRÜ

Sən bizim inamı tunca döndərdin,  
 Ölmezlik tunlaşır, qranitleşir.  
 Kəndinə qeyrəti miras göndərdi,  
 Bu qeyrət yurdunda əbədiləşir.

Analar, bacılar qəhərlənibdi,  
 Gözlərə bir dünya qəm ələnibdi.  
 Hünərli oğlun qəmi, ağrısı  
 Bir kəndin gözündə gilələnibdi.

Yox, bu qəm yeriyib ayaq açmasın,  
 Düşmənin fitnəsi heçdir, hədərdir.  
 Vətənin yolunda ölen əsgərin  
 Ömrü də vətənin ömrü qədərdir.

### ŞAHANƏ ŞƏHƏR

Yurd "Xəmsə"si,  
 Cavad xan iradəsi,  
 Dünyaya ədalətli şah səsi  
 Şahanə şəhər, Gəncə!  
 Düşmən üstünə yeridi,  
 Suyun kəsildi,  
 Çörəyin tükəndi.  
 Xanlar haraya gəlmədi,  
 Hərə öz başını hərlədi...  
 Cavad xan  
 Boş gördü arxani,  
 Önə tək yeridi,  
 Yanında oğlunu gördü,  
 Geri çəkilmedi!  
 Şahanə şəhər,  
 Əsgərini verdi,  
 Şahını verdi,  
 Düşmənə əyilmədi!

## TAĞI BABAM

Üzünü görmədiyim  
 Atamın atası,  
 Od parçası,  
 Qızıl qıxmığı,  
 Atama mülk saxlamışan,  
 Mal saxlamışan,  
 Mənə də  
 Qızıl kimi ad saxlamışan,  
 Bu adda xanlıq yox,  
 Bəylilik yox,  
 Cörəklik hər şey saxlamışan.  
 Cörəyi iki daşın arasından  
 Çıxarırıq,  
 Yayın istisindən,  
 Qışın soyuğundan alırıq,  
 Cörəyi səndən qalan mirasla -  
     Halallıqla qazanırıq.  
 Tağı babam nəslimin bağlı babam,  
 Kökümün tağı babam,  
 Ürəyimin yağı babam,  
 Səndən qalan oda layiq,  
 Ada layiq,  
 Sənə layiq yaşayırıq.

## MƏLƏKLƏR ÖLMÜR

*Xalq yazıçısı Çingiz Abdullayevə*

Mələkləri öldürürler  
 Ətirli gülə,  
 Çətirli, çətirsiz gözəllə  
 Mələkləri özü seçir  
 Qəfil gülə...  
 Yer üzündə mələk olmaq  
 Asan deyil,  
 Cəllad olmaq asandır,  
 Cəllad cəllada arxa durur,  
 Cəllad mələyi arxadan vurur...  
 Cəllad şeytan balasıdır,  
 Atası ayağını götürür,  
 Yerinə  
 Balası ayağını qoyur,  
 Oğulsan bunları doyur...  
 Mələk də yüz ildən bir  
 Ya nəzir-niyazla,  
 Ya da "əməliyyatla" doğulur...  
 Sənə qurban olum, Tanrı,  
 Dünyanın işləri niyə belə olur,

Qəlbinin gözü olmayan  
Mələyi görmür,  
Mələklər ölmür!

### **YURDUM**

Dədə Qorqud dastanında  
Bu günə ad gətirmisən,  
Dədə Qorqud şeirində  
Ruhuma od gətirmisən.  
Torpaq itirəndə  
Od da itirmisən,  
Ad da itirmisən,  
Yurdum!  
Torpağından böyüksən,  
Qızıltək balacasan,  
Almaz kimi bahasan!  
Sazla, sözlə qoşasan,  
Sözü özündə, gözü özündə,  
Qəlbü üzündə Türksən,  
Yurdum!

### **HAMI NAĞARA ÇALSA**

Hamı nağara çalsa,  
Zurna üfürsə,  
Toyda şeir püskürsə,  
Bəs torpağı kim əksin?  
Zəmini kim biçsin?  
Torpaq qabardar sinəsini,  
Çəkər altına,  
Verər yerini bilməyənin dərsini,  
Baxmaz zurnasına,  
Baxmaz dəfinə,  
Zamina da buraxmaz ha,  
Zamina...  
Dəf çalan da,  
Zurna püləyən də gedər  
Fələyin kamına.  
Qəhətə çəkilər çörək,  
Zəmi becərən zəminin havasını  
Zurnaya verməsin gərək...

### **NEYLƏYİM?**

Hər yetən dərdini mənə danışır,  
Mən də dinləyirəm, canım, neyləyim?  
Yanmayan ocaq da mənlə alışır,  
Yanmayım neyləyim, yanım neyləyim?

Bir-iki adam da qarğayır mənə,  
 Sonra da oturub ağlayır mənə,  
 İlqarsız da ilqar bağlayır mənə,  
 Danmayım neyləyim, danım neyləyim?

Birinə yaxşıyam, birinə pisəm,  
 Pislər istəyirlər yaxşidan küsəm,  
 Qızıl yox, gümüş yox, yəqin ki, misəm,  
 Qanmayım neyləyim, qanım neləyim.

Kortək tutduğumu buraxmiram mən,  
 Varlıdı, yoxsuldu, heç baxmiram mən,  
 Yaxşılıq edəndə düşünmürəm mən,  
 Qanım, qanınnan gəlir qanım, neyləyim?

### **"QARĞA, BİZDƏ QARPIZ VAR..."**

İndi qoz bahalaşıb,  
 Qarğıda qoz axtarır,  
 Sağsağan da...  
 Ala qarğıa,  
 Göydə özünü yorma,  
 Yerdə qarpız var,  
 Ancaq nə qoz,  
 Nə də qarpız kömək etməz,  
 Altı yüz il  
 Bu dünyada qalmağa...

### **BAZAR MƏNLİK DEYİL, ANA**

Mənnən dana yolladın bazara,  
 Üç bazar sata bilmədim,  
 Toyuq yolladın  
 Aldanıb yanına döndüm.  
 Aldığım qalos  
 Taykeş çıxdı,  
 Bəyəndiyim at  
 Yiyəsini yıxdı...  
 Bazar mənlik deyil, ana...

*Bərdə*



### *Güləmail MURAD*

#### **LALƏLİ (LƏLƏ) TƏPƏ**

*Aprel döyüşlərində qazandığımız  
qələbə münasibəti ilə*

Ey böyük Yaradan, həmd olsun sənə,  
Laləli təpəni aldı əsgərim.  
Bu çəmən, bu çicək mənimdir yenə,  
Laləli təpəni aldı əsgərim.

Xainlik, xəbislik düşmənə qaldı,  
Əsgərim, ümidiim tək sənə qaldı.  
Lalə mənə qaldı, gül mənə qaldı,  
Laləli təpəni aldı əsgərim.

Çox da öyünməsin yağı, alarıq,  
Bağçanı alarıq, bağı alarıq.  
Təpəni almışıq, dağı alarıq,  
Laləli təpəni aldı əsgərim.

Qoymayın qisası namərd yağında,  
İgid əsgərimiz Ləşkər dağında,  
İnşallah, alarıq Qarabağı da,  
Laləli təpəni aldı əsgərim.

#### **ELƏ NƏĞMƏSƏN Kİ...**

Misra barmaqların könül tarıma,  
Dəydikcə yandırır sarı sim məni.  
Həmişə adını oxumaqdayam,  
İlhama gətirər sənsiz kim məni?

Nə xoş avazı var bu təranənin,  
Sevən ürəyimdə mahnı çalındı.  
Durub düşündükçə adını sənin,  
Bir də görürəm ki, nəgmə alındı.

Sənsiz ürəyimi çulğayar fəğan,  
Səninlə həmişə şən olacağam.  
Elə nəgməsən ki, oxunacaqsan,  
Ömürlük müğənnin mən olacağam.

### **SEVDİM BU PAYIZI**

Mənim ki payızdan gəlməzdi xoşum,  
Sevdim bu payızı, sevdim, deyəsən.  
Gərək bu payıza nəgmələr qoşum,  
Sevdim bu payızı, sevdim, deyəsən.

Ömrümtək saralan yarpağın sevdim,  
Xəzəllə örtülən torpağın sevdim.  
Elə bu kədərli növrağın sevdim,  
Sevdim bu payızı, sevdim, deyəsən.

Könlümdə bir xəzan dəmi var, axı,  
Gözümdə bir payız nəmi var, axı.  
Onun məndən başqa kimi var, axı?  
Sevdim bu payızı, sevdim, deyəsən.

Əllərin göylərə açmış ağacam,  
Söz yarpaqlamışam, şeir yağacam.  
Şıltaq sevgilitək tutub boğacam,  
Sevdim bu payızı, sevdim, deyəsən.

### **YAŞASIN**

Bu bağçada bülbül kimi  
Ötən yaşasın!  
Vətən mənim, mən Vətənin,  
Vətən yaşasın!

Dinlə haqqdan gələn ünү,  
Salamlayaq göydə günü,  
Əldə qılınc döyüş günü  
Yetən yaşasın!

Savaşın qol-budağına,  
Düşmən gəlir sorağıma,  
Hərbin, Cəngin qabağını  
Kəsən yaşasın!

Ruh yaşayır, bədən gedir,  
Nədən gəlir, nədən gedir?  
Ölən olur, gedən gedir,  
Gələn yaşasın!

### **QAYITMAZ**

Atılan ox, axan su  
Qayıtmaz.  
Ürəkdə ölən arzu  
Qayıtmaz.

Solan çölün gülləri,  
Axan dərya selləri  
Bir də qayıtmaz geri,  
Qayıtmaz.

Ağ saçın qara rəngi,  
Gedibdir hara rəngi?  
Gəncliyin şüx ahəngi  
Qayıtmaz.

İl ardından gedən il,  
İlə vida edən il  
Axtarma, Güləmail,  
Qayıtmaz.

Şanayam, telə mail,  
Yarpagam yelə mail.  
Gedərsə, Güləmail  
Qayıtmaz.

### **SEVİRƏM, AXI!**

Könlümü şumlayıb, sevgi əkmışəm,  
Deyəsən, mən səni sevirəm, axı!  
Qəlbimdən gözümə bir arx çekmişəm,  
Deyəsən, mən səni sevirəm, axı!

Sel olub çaylara qarışıram mən,  
Göydə günəş ilə yarışıram mən.  
Gah küsür, gah da ki, barışıram mən  
Deyəsən, mən səni sevirəm, axı!

Bilmirəm gündüz, ya gecə gəlmisən?  
Bunca yolu keçib, necə gəlmisən?  
Ürək bir Kəbədir, Həccə gəlmisən,  
Deyəsən, mən səni sevirəm, axı!

Daşlara əksimi çəkməmisən sən,  
Çöllərdə göz yaşı tökməmisən sən.  
Bəs səni sevdirən nədir, görəsən?  
Deyəsən, mən səni sevirəm, axı!

Bu elə sevgidir, daşa yazılmaz,  
Fərhad-Şirin kimi qoşa yazılmaz.  
Yazmaq istəsən də, haşa, yazılmaz,  
Deyəsən, mən səni sevirəm, axı!



### **Leyla ƏSƏDULLAYEVA**

#### **GÜZGÜ NAĞILIM**

Nağıla bənzəyir həyatım mənim,  
Sən nağıl ömrümün qəhrəmanısan.  
Nağılda harada axtarım səni,  
Əvvəldə, ortada, yoxsa sondasan?

Biri var, biri yox, biri də heç yox,  
"Yox"da var, "var"da yox - hansı gözəldir?  
Vüsalın qarşımı indi çıxsa da,  
Həsrətin milyon il səndən əzəldir.

Şirindi, şit deyil, bir az da duzlu.  
Bir azca məzəli, sözlü nağılim.  
Hisslərlə yoğrulub, ürəkdə bişən,  
Ay mənim həyatda güzgü nağılim...

## GECƏ DÜŞÜNCƏSİ

Düşünürsən gecələr,  
Soyuğu,  
yalnızlığı.  
Pəncərədən içəri  
Dolur gecə sazağı.

Kimsə yoxdur otaqda,  
Yalnızlıq içindəsən.  
Narahat çarpayıda  
Qırılırlar sakit bədən.

Dəli bir düşüncə var  
Ürəyinin içində.  
İllərdi gələn nəfəs  
Dolaşırkı köksündə?  
Axı, bu itən nəfəs  
Hara gedir, görəsən?  
Gecə pozur sükutu,  
O, danışır, deyəsən:  
"Bax, səmaya, dolanır,  
Yerdə, göydə fırlanır.  
Ürək durmur yerində,  
O dayanmır, çırpınır.

Gözlər dikilib yola,  
Kimi isə gözləyir.  
Yola baxırsa gözlər,  
Bəs niyə kədərlidir?

Yetdi zaman bu anda,  
Qaraltı var uzaqda.  
Bu son nəfəs, bu son söz:  
"Nə gördüm ki, həyatda?".

## MƏLHƏM

Gizlənərəm özümdən,  
Həyatımdan küsərəm.  
Unudaram keçmişə,  
Mən təzədən sevərəm.

Qoşulub buludlara  
Yağış olub yağaram.  
Çəkilib ulduzlara  
Sənə göydən baxaram.

Açdığın yaralara,  
Məlhəm tapıb sürtərəm.  
Sən çıxanda yoluma,  
Nə bir salam alaram,  
Nə bir salam verərəm...

### SƏNSİZLİYİN DADI

Sənsizliyin dadı...  
Yoxluqdur.  
Dözülməz bir ağrıdır o.  
İşiq yoxdur, qaranlıqdır.  
Küləklər də sazaqlıdır.  
Çox acidır...  
Sənsizliyin dadı...  
Əlacsız bir dərd kimidir,  
Daldalanmış ər kimidir.  
Tapdalanmış mərd kimidir.  
Sənsizliyin dadı...

Bütün naləm, ah-fəryadım,  
Dərdlə açılan sabahım.  
Bu dərdi mən necə yazım?  
Sənsən ən böyük günahım.



## ◆ Xatirələr, duyğular ◆

**Qəşəm NƏCƏFZADƏ**

# MƏNİM İLK KİTABIM



Gözel şairimiz Hüseyin Kürdoğlu mənim ilk şairim olub; şeirlərini orta məktəb illerindən oxuyub əzbərləyirdim. Ədəbiyyat və nəgmə dərslerində müəllimlər mənə ən azı 3-4 dəfə söz verərdilər. Dərs saatımız Hüseyin Kürdoğludan başlar, mənim cızma-qaramla bitərdi. Artıq məktəbimizdə "Hüseyin Kürdoğlu saatı", yəni onun şeirlərinin oxunuşu məktəbimizdə ənənəvi hal aldı və mən indi başa düşürəm ki, sinifdən xaric oxu kimi həmin saatlar nə qədər əhəmiyyətli imiş. Görünür, müəllimlərimiz də bunu bilirmiş və o boyda vaxtı həvəslə Hüseyin Kürdoğlu dünyasına ayıırlarmış.

Get-gedə Hüseyin Kürdoğlunun şeirlərini sınıf yoldaşlarım da əzbərləyirdi, hələ o biri siniflərə də onun qoşmaları, gərayılları çığır açırdı. Hüseyin Kürdoğlunun o vaxt məndə bir kitabı vardı, adı da "Qaya çiçəkləri".

Atam 1973-cü ildə Kəlbəcərdən xahişimlə bir neçə kitab almışdı: Aşıq Şəmşir, Məhəmməd Aslan və Hüseyin Kürdoğlunun kitablarını. Elə o vaxtdan da "Qaya çiçəkləri" mənim ən sevimli kitabım olmuşdu.

Bəzən həmin kitabdan hansısa şeirin üzünü köçürüb verirdim uşaqlara. Çox vaxt əzbər bildiklərimi imla deyirdim, uşaqlar yazırıldılar. Kim deyə bilər ki, şeirdən imla olmaz. Elə olar! Məncə, ən gözəl imlələr şeir mətnləridir. Məktəbdə şairin kitablarını məndən istəyənlər də olurdu. Vermirdim, çünkü məndə dəbdən, şöhrətdən düşmək qorxusu vardı; hər gün lövhəyə çıxıb şeir demək sevincindən ayrı düşə bilərdim.

Biz, tərəkəmə camaati yayı Laçın və Kəlbəcər yaylaqlarına gedərdik. Beyləqan, Qubadlı, Cəbrayıl istiqamətdə gedib çıxardıq Laçına. Ordan dolanıb gələrdik Kəlbəcər dağlarına. Biz bazarlıq üçün ya Laçına - Minkəndə gedərdik, ya da Kəlbəcəre.

Atam kitab alan günü bütün ferma camaati yığıldı başıma. Kitabdakı şeirləri ucadan oxuyurdum, hamı qulaq asındı. Məndən başqa fermada hərf tanıyan yox idi. 6-ci sınıfə yenicə keçmişdim. Şeir oxumağıma görə mənə xəlet verənlər də olurdu.

Hüseyin Kürdoğlunun heca şeirləri; qoşma, gərayı - hamının ürəyinə yatırdı. Qoynunda binə qurdugumuz dağların, suyundan içdiyimiz bulaqların bədii tərənnümü ferma camaatına, çobanlara, onların qadınlarına ləzzət eləyirdi.

3 ay dağda qaldıq. Bu müddət ərzində oxuduğum şeirlərə görə hər çoban mənə bir tutma quzu verdi. Üst-üstə hesablayanda, məktəb paltarımın, dəftər-kitabımın pulunu çıxandan sonra yerdə 15 quzu qalırdı.

Hüseyn Kürdoğlunun şeirləri əməlli-başlı mənə pul, kitab, yazıçı dilində desək, qonorar qazandırmışdı. Yay başa çatandan sonra mən yaylaqda öyrəndiyim şeirləri sinif otaqlarında söyləyirdim. Şübhəsiz, bu da dərs və imtahan qiymətlərimin yüksək yazılımasına kömək eləyirdi.

Atamın aldığı kitablar yazdığını şeirlərə istiqamət verirdi. Hüseyn Kürdoğlunun şeirlərinin intonasiyası, havacatı şeirlərimin ilk binəsi, yurdu idi. Bu intonasiyanın qanadlanmağa başlayırdı.

Bizim Laçın, Kəlbəcər yaylaqlarında əbədi yurd yerlərimiz vardır. Anamın yük altı üçün uzaqdan çəkib gətirdiyi sal daşlar indinin özündə də alaçığımız qurulan yerlərdə düzüm-düzüm durur. Hər il gedəndə o yurda, o daşın üstə düşürdük. Lap əvvəller də belə olub. Yurd yerləri dəyişmir. Bu mənada ilk şairim Hüseyn Kürdoğlunun şeirləri mənim şeirlərimin yurdu idi. Hara getsəm, deyək ki, sərbəst şeirə keçsəm də, yenə şeirimin ilk yurduna dönməyim var. Həyatın dialektikası da budur. Vay odur ki, dönməyə yurd yerin olmaya.

Yuxarıda qeyd etdiyim kimi, Hüseyn Kürdoğlunu o vaxt bizim camaata sevdirən şeirlərinin axıcılığı idi. Elat camaatının təfəkkürünə uyğun gəlməyi, dilində uyuşması idi.

Bu əsas cəhət olsa da, həm də bizim tərəfin adamları Laçınla, onun adət - ənənəsi ilə six bağlıdır. Həmişə bir-birimizin xeyir-şərində yaxından iştirak edirdik. Ta qədimlərdən bu, Laçın camaati ilə get-gəlimiz, kirvəliyimiz, qız qohumluğumuz, ən başlıcası, "Qonaq" deyilən güclü bir anlayışımız var. Bu qonaq anlayışı bir günlük, iki günlük deyil. Yüz illər boyu davam edən qohumluqdur. "Laçından qonağım gəlib və ya İmişlidən qonağımız var" ifadələri bizim tərəflərdə: həm Laçında, həm də İmişlidə dillər əzbəridir.

Laçınlılarla biz beləyik. Xalq dilində desək: eriş - arğacıq. Hüseyn Kürdoğlu kimi köklü, soylu bir şair, adət - ənənə, insan mənzərələri, təfəkkür, təbiət və çöl -cəməndən yol başlayırdı. Bu yolların əbədi bir sakini var: insan.

İndi məktəb illərindən, o yaylaqdakı vaxtlardan çox illər keçib. Yaşım 60 - i haqlamaqdadır. Yenə həmin şövqə Hüseyn Kürdoğlu şeirlərini oxuyuram. Mən böyükcə şeirlər də mənimlə böyüyüb. Yenə həmin axıcılıq, intonasiya, yenə həmin yurd yeri olduğu kimi durur və görünür, həmişə də duracaq.

On il, iyirmi il... yüz il sonra da Hüseyn Kürdoğlu həqiqəti olduğu kimi qalacaq. 1973-cü ildə atamın alıb gətirdiyi 66 səhifəlik o "Qaya çıçəkləri" kitabı şairin həm ömrünün əvvelinə, həm də sonuna işq salır. O kitaba baxıb qaya haqqında şeir yazdım. Üstündəki çıxurda quşları üçün su saxlayan yalçın və laçın qayaların yağışdan sonrakı qoxusu, Hüseyn Kürdoğlunun şeirlərinə hopduğu kimi mənim də yaddaşma hopub. Çünkü qaya üstündəki çıçəkləri biz gözümüzzlə görmüşük, qoxusunu ciyərlərimizə çəkmışik. Küleyin qayanın çıxurlarına doldurduğu toz-torpağın üstündə bitən çıçəklər daha dadlıdır. Ətin də dadı var. O ətin bir ucu Laçın işğal olunandan sonra akademianın bağında oxuyan Qaratoyuğun nəgməsinə qatıldı.

*Bəlkə, üzü dönmüş o dağlar qızı,*

*Kövrəlib sorağa göndərib səni.*

*Bəlkə, xəyalısan, bəlkə, arzusu,*

*Sehr ilə bir quşa döndərib səni?!*

Şair heyrətlənir, akademianın bağında oxuyan Qaratoyuq nəgməsi Laçın qayalarında bitən çıçəklərlə qafiyələnir. Hər halda Qaratoyuğun yeri, yurdu, mistik bir dönyanın səsi, ruhun səslənişi, həyat və ölüm yerdəyişməsinin bədii düsturudur.

*Budaqlar üstündə oynadıqca sən,*

*Hərdən üstümüzə şəh də cılərdin.*

Qaratoyuğun oxuyarkən budaqdan-budağa tullananda üstümüzə ələnən şəh yaddaşımın dərinliyində göz yaşı ilə birləşir. Bəlkə, elə o şəh Laçın dağla-

rına gələn çiskinli dumanın səsidir. Qaratoyuq o şehi ayağının və səsinin titrəyi ilə Bakıya, özü də Hüseyn Kürdoğlunun işlədiyi akademiyanın bağına gətirib, o şehi nəğmə kimi calayıb yarpaqların üstünə. O şəh qaya çiçəklərinin gözlərindən damıb dünyaya.

Hüseyn Kürdoğlu təbiət şairi idi. Təbiətdə baş verən əvvəlmələr, təbiətin dilinin dolaşması, çayların kekələməsi onun şeir dəftərinə şəkil kimi çəkilirdi. Aşağıdakı misraya baxın:

***Qamçıya sap oldu ceyran ayağı.***

Təbiətə, onun gözəlinə tutulan zülmü bu misra qədər, bəlkə, heç nə ifadə edə bilməz. Özü də ceyran ayağı nəyə sap olsa yaxşıdır? Qamçıya. Qamçı döyməyin, əzməyin ifadəsidir. Qamçılıamaq, qovmaq, sıradan çıxarmaq qamçının əbədi, əzəli xasiyyətidir. Harada ceyran ayağı qamçıya sap olursa, zülm ərşə dirənir.

Atamın Kəlbəcərdən aldığı "Qaya çiçəkləri" kitabı mənim ilk əlifbam idı. Mehəz o kitabı atam Kəlbəcərdən almaliydi, özü də o kitabı Çalbayır yaylaşına xurcunda getirməliydi və mən o kitabı hamiya oxumalıydım. Sonra "Qaya" şeirimi yazmalıydım. Yazdım da. Həmin şeirin son bəndi hələ də yadımdadır:

***Qayalar keçmişin sərr yadigarı,***

***Ulu babaların ölməz səsidi.***

***Sinəsi göy, yaşıl, mavi, boz, sarı,***

***Dünyanın əzabkeş xəritəsidir.***

Yaylaqda qurulan alaçığımız, qışqa atımızın səkil ayaqları məni uzaqdan işıqları görünən nə vaxtsa qoynunda yaşadığım bir kəndi xatırladır. Bu yaddaşı məndə Hüseyn Kürdoğlunun şeirləri yaratmışdı.

***Yaxşı ki, cocuqkən uyutdu məni***

***Duru bulaq kimi o dağ yuxusu.***

***Məxmər cəmənlərdə, ağ alaçıqda***

***Çiçək ətri gələn yaylaq yuxusu.***

Laçın yaylaqlarında axşam yağan yağışın qorxusundan yuxum gözümün dibinə sıxlışib səhərə qalırdı. Səhər də əmziklə süd içirib saxladığım, adını "Tüvşən" qoyduğum təpəl bir quzu alaçığa girib alınımdan öpməklə məni yuxudan oyadardı. Həmin o yaylaq yuxusu atamın aldığı o kitabdan başlayırdı.

Hüseyn Kürdoğlunun bulaq haqqındaki şeirləri Aşıq Ələsgər, Səməd Vurğun, Dədə Şəmşir intonasiyasının dilinə, səhd-şirəsinə bələnirdi. Mənə elə gəlir ki, Hüseyn Kürdoğlu kimi bulağı belə çağırın olmayıb.

***Büküb dizlərimi əyildim sənə,***

***Bir də bükülmədi dizim, ey bulaq!***

Bulaq üçün əyilən dizlər bir daha heç harda və heç kəsə əyilmədi. Bulağa əyilməkdən dünyada gözəl nə var!

Bəs niyə şair sonradan bulaqdan gileyənir? Ona görə ki, şairin təbiət sevgisinə cəmiyyət, sosial mühit artıq əllərini uzadıb.

***O qızə neylədin, ayağı bulaq,***

***Kəsilmiş üstündən ayağı, bulaq?!***

***Bir zaman dirilik şərbətim oldun,***

***İndi, ay zəhrimər, ayağı bulaq!..***

Aşıq Ələsgər "Qazdır məzarımı çeşmə başında" deyəndə, bəs niyə Hüseyn Kürdoğlu birdən-birə bulaqdan belə inciyir? Həmqafiyə olsalar da, cəmiyyət təbiətə müdaxile edib. Kauçuk qablar çıxandan səhənglər suda sınıb. Evlərə su çəkilib. Qızlar daha bulağa getmir. Bulağın başı daha toz olmur, üstündə də daha qızlar gözə dəymir.

Şair narahatdır. O, yalnız dizlərini bir dəfə bulaq qarşısında büküb. İndi bulaqlar insana diz çökdürə bilmir. Hər şey dəyişib.

*Satmışıq namusu - ari,  
Xainlər düşmənlə yarı.  
Dağlarda dağlıq vüqarı,  
Çöllərdə çöllük qalmadı.*

*Çıxmadiq ər sınağından,  
Qaçdıq namərd qabağından.  
Bu Qarabağ torpağından  
Bizə bir bellik qalmadı.*

Şeirlərini təbiətdən, qaya çicəklərindən başlayan şair ictimai mövzulara geniş yer ayırır. Yenə də ictimai-sosial yönümlü şeirlər təbiət kontekstində verilir. Şair qaya çicəklərindən ayrıla bilmir.

*Hicran qəfəsiymiş ömrümüz, qəfəs,  
Çırpındım içində, heyrətdən öldüm.*

Bütün məqamlarda heyrət şeirin, istedadın həqiqətidir. Amma heyrətdən ölməyin möcüzəsini ilk dəfə Hüseyin Kürdoğlunun ədəbi qənaətində gördüm. Bu iki misranın üfüqləri şairi daha çox uzaqlara aparır. Yaranış və doğuluş, ürfan stixiya şairi geniş yollara çıxarırlar.

*Yazdır bu sözü də sinə daşımıda:*

*“İşıqdan yarandım, zülmətdən öldüm”.*

İşıqdan yaranıb, zülmətdən ölmək həyat, dünya fəlsəfəsinə açılan qapıdır. Açıldımı, bu yolun sonu yoxdur. Yol nişanları da qeybə çəkilib. Sonsuzluq artıq yoxluq nişanıdır. Bu fəlsəfədə əslində “yox olan” elə “var olan” deməkdir.

Dünya qəmi, o büyük Yaradandan ayrılıq və onun həqiqətinə qovuşmaq işığı Hüseyin Kürdoğlunun ömrünün sonuna yaxın yazdığı şeirlərinin həqiqəti idi və bu həqiqətin təntənəsi kimi səslənir.

*Divanədən betər divanə mənəm,  
Görəndə gen gəzir divanə məndən.*

Divanəlik dünya qəmindən o qədər hali olmaqdır ki, artıq başqa divanələr aşıqdən uzaq gəzir. Ona görə ki, dünya və eşq qəmində bu divanə o birlərindən daha mükəmməl və kamildir. Dünya qəmini tərk edib şəriəti, mərifəti, təriqəti keçərək həqiqətə qovuşmaq məqamındadır. Artıq bu məqamdır ki, aşiqin “Küləklər ağzında kül oynayır”. Kül və oynamamaq çevrəsi, qəm və sevinc dairəsi, özü də bunların küləyin (zamanın) ağzında burulması artıq əbədi dünyaya yol almaqdır. Bu yolda arxanca yol kişnəyir, dərd çəkən dağların döşündə qar daha dayanır. Demək yanan belə yazıb:

*Aşağıda yanıq düzərlər çalı-çalı,  
Yuxarıda qarlı dağlar xalı-xalı,  
Biz dumanda görüşməyə can atrıq,  
Namərd duman hey çəkilir dali-dalı.*

Bu şeir dünya haqqında yazılmış ən mükəmməl şeirlərdəndir. Çöllər “çalı-çalı”dır, dağlar “xalı-xalı”dır, duman da “dali-dalı” çəkilir. Bu dünyada görüş məqamı yoxdur. Məqamın ünvanı nişansızlıqdır, kələfin ucunu tapmaqdır.

Atamın Kəlbəcərdən aldığı “Qaya çicəkləri” kitabı bizim sözümüzün qədim yurd yeridir. Anam bizə hey deyirdi ki, Çalbayırda Laçın yaylaqlarında hündür qayalara çıxmayıñ, yixılarsınız. Biz də qayanın üstündə bitən çicəklərə ağızlaçıq tamaşa eləyirdik. Bəlkə də, qayanın ən hündür yerində bitən çicəklərin bizə yazığı gelirdi. Necə oldusa, bir gün güclü külək həmin çicəklərin bir topasını var gücü ilə qoparıb yerə atdı. Bəlkə də, çicəklər özünü qayadan atdı. Biz nədənsə sevinmədik, əksinə, kədərləndik. Anam səs-küyə yürüüb yanımıza gəldi. Dedi ki, Yaradanın gücünə baxın, o qayadan sən yixilacaqdın (başımı sıgalladı), yerinə çicəklər yixildi. İstər-istəməz məni ağlamaq tutdu.



## ◆ Y e n i   t ə r c ü m ə l ə r ◆

Oleq AMIQİN (SIDOROV)

# TİGIN<sup>1</sup> AĞACI

### ◆ Hekayə

... Bu yerlərdə yay axşamları sakit və səssiz olur. Və indi yel heç zaman olmadığı qədər daha ruhoxşayıcı əsir. Sakit və iliq sulu Çay da, məxməri yatağı üzərindən, ləpələrində dincini almaqda olan günəşə baxmaqda, dalğaları üzərində eks olunan səma cisimlərinin görüntülərini atıb-tutmaqda, yırgalan-dırmaqda idi. Sanki Həyat ilk dəfə dövranını buradan sürdürməyə başlamışdı. Ya da belə deməyimiz daha doğru olar ki, haqqında söhbət açacağımız zamanlarda belə olmuşdur.

Bu Çayın sahilində zamanlar görüb, dövrənlər sürənlər zaman-zaman bu Ağac haqqındaki dillərdə dastan olan məsəli tez-tez xatırlamalı olurlar. İnsanların və təbiətin həyatında geri dönülməz dəyişikliklərin yaşdı və şahidi olan Tigin Ağacıyla bağlı həzin bir məsəlidir bu.

Belə ki, zamanların qədimində bu Çayın bolsulu dik dalğaları ilə yaladığı daşlı, qumlu gözəl sahillərdən birində əvvəlcə sanki qamış, sonra pöhrə, sonra da güclü və cüssəli bir Ağac boy göstərdi. O ağac haqqında olacaq bundan sonrakı hekayətimiz.

Burda, bu yerlərdə böyük Çayı süsləyən üç vadi var. O vadilərdən birisi sonralar Orta, Böyük və Çoxsaylı adlandırılacaq vadilər bu çayın orta axarına şahidlik edir. Çay, elə bil ürək dolusu nəfəs ala bilmək üçün aradığı genişliyi sonunda tapır. Hər yaz susuzluğunu yatrımaq üçün Ona can atan geniş münbit torpaqlara su verməkdən usanmaz. Vadilər həyatın doğulması üçün yaradıldı.

Əsrlər boyu Çayın cənub münbit torpaqlarından dalğalarına qatıb gətirdiyi şirə çöküntürlərə ana dünyəvi varından ehtiyat yığaraq hər il bu yerlərin gücünə qeyri-adi güc qatır.

Əzəmətli Çayın sahilində “uşaqlıq” və “yeniyetməliyini” keçirən Ağac, verimli, münbit torpaqlarının şirələrini əmici kökləri ilə əmərək hər il qeyri-adi güc qazanıb möhkəmdən möhkəm olmağa başlamışdı.

İnadçı, güclü Çay, sahil qonşuluğunda böyüyən və təbii fəlakətlər mübarizəsindən hər zaman bərkmiş və yetkinleşmiş çıxan Ağacın möhkəm gövdəsinə axan gücünün fərqindəydi.

<sup>1</sup> Tigin Darhan yaqutların Hanqal boyundan olan çox sayılı əfsanələrində adı keçən ünlü Yaqut qəhrəmanı və XVI-XVII əsrlərdə yaşamış, rus işgallarına qarşı savaşmış, Yaqut boylarını bir bayraq altında birləşdirməyə çalışmış Yaqut xanıdır.

Həyat üçün arzu - böyük gücdür. Hər bahar və yay açıq yaşıl iynə yarpaqlarını açmasıyla Ağac daha gözəl və güclü olurdu. Budaqlarının boyu beş-altı metrə çatmış və toprağa düşən kölgəsi böyüyüb daha geniş yer tutmağa başlamışdı. Ətrafa yayılan budaqlarının qoruyucu kölgəsi altına yayın yandırıcı istisində yaraşıqlı marallar və cüyülər, quşlar, bütöv bir həşarat buludu, məxmər qanadlı kəpənəklərdən tutmuş eşşək və bal arılarına qədər böyük bir məxluqat sığınırı...

Həyatça yerində durmur, davam edirdi. Kənardan baxanlara olmasa da, Vadinin sakinləri üçün mühüm hadisələr bir-birini izləyirdi. Uğurlu həyat mərhələlərini uğursuz hadisələr əvəz edir, bu dəyişkən tale hardasa bir-birinin yerini alan ilin mövsüm dəyişikliklərinə bənzəyirdi. Yayı gah quraq, gah yağışlı, qış qarlı, çovğunlu... Zaman isə ildən ilə acımasızca o Ağacı da, o Vadini də başqa bir həyat üçün hazırlayırdı...

Çox keçməyəcəkdi ki, Çay və Ağac insan tayfaları ilə də danışacaqdı. Gedib-gələn insanların ayaq izləri Ağacdan və sahildən azacıq uzaqda yola dönmüşdü. Adamlar əvvəlcə hələ pöhrə olan Ağacı fərq etmədən yanından keçib gedərdilər. Hər yayın gəlişi ilə Ağac Vadi sakinlərinin daha çox diqqət mərkəzində olmağa başlayırdı. Bir dəfə önəmsiz isti yay günlərinin birində Ağacın yanına dörd adam: iki yaşlı kişi və qadın, iki uşaq - oğlan və qız yaxınlaşacaqdı. Atlarından enib tələsmədən, kimis dolu yol tuluğunu, çeşidli yeməkləri çıxarıcaq, bütün əşyalarını yerbəyer edəcəkdilər.

Sonra onlar ağacın altını özlərinə məskən seçdilər.

Qadın başını qaldırıb çevrəyə göz gəzdirdi. Ağacın gövdəsinə nəzər saldı, güclə seziləcək bir him-cimlə uşaqlara artıq vacib bir iş görməyin zamanı gəldiyini işaret etdi. Və ağaçqayın kökündən düzəldilmiş kasanı götürüb kimislə doldurdu. Sayğıyla Ağacın kökünə doğru əylilib güclə eşidiləcək bir səslə bir şeylər piçildədi, sonra kimisi Ağacın kökünə töküb, ağacın ruhu üçün bir parça çörək və et qoymağı da unutmadi. Sonra hörüyünün bir parçasını kəsib başındaki uzun, sarı-yaşıl lentlə birilikdə Ağacın gözəgəlimli budaqlarından birinə bağladı.

Gülüməsədi və özü-özünə düşündü: "Ey Ağac - Sən Ana təbiətin yaratdığı ən güclü varlıqsan. Sən yerin şirəsi ilə qidalanır, günəşin hərarətini və küləyin təzə nəfəsini qoruyursan. Mən sənə ruhumun bir parçasını - qızılıq çağlarımda nənəmin hördüyü qızılıq bantımı sənə bağışladım. İndi isə qəlbimizi sənə etibar edirik, ey Ağac. Qəbul et bu hədiyyəmizi. Məni və ailəmi qoru!".

İlk baxışdan əhəmiyyətsiz görünən bu hadisə Ağacın həyatında yeni mərhələnin başlanğıcı oldu. Bütün yolcular Ağacın yanına gəlməyi özlərinə borc bilib, ona hədiyyələr getirdilər. Tezliklə onun ətrafa yayılmış budaqları al-yaşıl lentlərlə, bezlərlə, parçalarla süslənmiş oldu.

Qışda, soyuq olmasına baxmayaraq, yolcular üzərini qar bürümüş Ağacın qözbəxtən gözəlliyi qarşısında heyrətdən donub qalırdılar. Sərt qış küləklərindən iynə yarpaqları buz bağlayan Ağac, donmuş və tərk edilmiş didərginə bənzəyərdi. Amma təzə doğan günəş və yeni yağan qar ona şahanəliyini və gözəlliyini geri gətirirdi.

Mal-qaraları üçün daha verimli torpaq və otlaq axtarışında Orta Vadiyə gəlib çıxanlar da çox keçmədən bu Ağacın hansıa sehirli, qeyri-adi yüksək məqsədlər üçün yaradılmış olduğunu fərq edəcək, burada məskunlaşacaq və bu Ağacı sevəcəklərdi. Ona insan nəsillərinin və onların mal-qarasının müdafiəsi üçün yaradılmış təbiətdən gələn gücün və gözəlliyyin təcəssümü kimi baxacaqlardı. İnsanlar inanırdılar ki, bu Ağacda Orta Torpağın çox sayıda Böyük Vadilərin sahibinin ruhu yaşayır. Ağac çəmənləri, otları, gülləri, gölləri və çayları isti və soyuqdan qoruyur.

Və insanlar burada Ağacın kölgəli budaqları altında, barış, əmin-amanlıq, istilik və sərinlik tapırdılar. Onların hər biri təsadüfən və ya hansısa münasibətlə buraya yenidən dönərkən, xoş gələcək arzusuyla özləri və yaxınları üçün Ağacın budaqlarına niyyət ləntləri bağlayar və beləcə, ruhlarının bir parçasını ağaca etibar edib gedərdilər. Ağac onların bu etibarını yetərinçə dəyərləndirir və onların əmanətini göz bəbəyi kimi qoruyardı...

Bu yerlerin insanları üçün Çay və Ağac əfsanələrdə yazılın, nəğmə və olonxolarda tərənnüm edilən Müqəddəs Ağacın - Aal Luuk Masın yerüstü təcəssümü idi.

Ağac bütün Müqəddəs Vadinin həyat mərkəzi olmuşdu. Ağacın ətrafında Vadi sakinlərinin müxtəlif həyatları dönüb dolanırdı. Eyni gücdən qidalanan yaşıl otlar, meşələr, göllər Ağacla bənzər ritmdə yaşayırdılar. Solanda ondan üzr istəyir, çiçəkləyəndə onun xeyir-duasını gözləyirdilər. Ağac Ana Təbiət tərəfindən elə yaradılmışdı ki, hər budağı ayrı-ayrı talelərə himayədarlıq edirdi... Uzaq diyarlardan uçub gələn quşlar Ağacın zirvəsinə qonardılar. Vadidə yaşayan quşlar üçün fərqi yoxdu, Ağacın hansı budağında yer tapsalar, sevinərdilər. Axi, onlar ən yaxın çevrənin təmsilçiləri idi.

Və bir dəfə bədəni və ruhuyla hər kəsdən güclü olan qəbilə başçısı Ağacın yanına geldi. Baxışları sərt və təkəbbürlü idi. Böyük çay sularının genişliyinə və yaxın-uzaq çevrələrdə çiçək çiçəyi çağırın yaşıl təpələrə nəzər saldı. Sonra Ağaca təzim edib dibinə yaxınlaşdı. Gövdəsini oxşadı. Baxışlarının sərtliyi keçsə də, hələ də bir az narahat və düşüncəli idi. Bir müddət səssizcə ağac budaqlarının kölgəsində nəfəs dərib sonra diz üstə çökdü. Qalın dəri çantasından gətirdiyi hədiyyələri-yağda qızardılmış şirin çörəkləri ağacın dibinə qoydu. Dəri tuluqda köpüklənən kımısları köklərinə tökdü.

Sonra dodaqlarından sükutun səssizliyindən gələn gözel səslər eşidildi: "Ey ağac! Sən əzəmətli və müdriksən! Sənin çoxəsrlik budaqların, güclü gövdən əsrərin yaddaşını yaşıdır. Sənin yanından sadəcə illər keçməmiş, həm də mənim soyumdan və başqa soylardan olan adamların da taleləri keçib getmiş. Buz kimi soyuq qar firtinası da, onlar kimi. Qəribə bir yuxu gördüm. Ağ patları qədim əcdadım yanına gəldi və söylədiyi sözlər ruhumu oxşadı: "Bizə elə gəlir ki, kökləri yerin şirəsindən güc alan, başına gələn hər sıxıntıdan bir az da möhkəmlənən Ağacı heç bir qüvvə yenə bilməz. Amma bəlli ki, sonsuza qədər yaşamaq mümkün deyil. Gərək başa düşək ki, Ağac haçansa yıxılacaq və yerində böyük bir boşluq qalacaq. Amma vaxt və həyat boşluğu sevməz. Və ətrafda olan nə varsa, hamısı yox olmaq təhlükəsi altındadır... İnsanlar da yetimləşir. Və yalnız Ağac haqqındaki xatırələri onlara sərinlik gətirir, günəşin yandırıcı istiliyindən, qışın soyuq küləklərindən örtərək qoruyur".

Ağac cavabında bütün budaq və iynə yarpaqlarını əsdirərək onun sözlerinin doğru olduğunu təsdiqlədi. Və səs-küy içerisinde Ağacın gizli sevinci eşidildi: "Mən nə haqda danişdığını və unudulmaz əcdadınızın nəyə işaret etdiyini də yaxşı başa düşürəm. Sən yaxşı olar ki, soyundan olan bütün insanları qanadlarının altına yiğ və onlara gələcəkdə yaşaya bilmələri üçün ümid və inam ver".

Ağac və ötkəm adam Çayın sahilində beləcə yan-yanaya dayandılar, gövdə-gövdəyə, zirvə-zirvəyə. Qəbilə başçısı Tiqin Ağacın kölgəsində elə bir ruhi hal keçirdi ki, bir anlığa xalqının gələcək taleyini də görə bildi.

Ağac və Tiqin o andan birləşib tək vücüda və gücə döndülər. Çay vadisindəki bu görüş üçün onlar Zaman və Tale tərəfindən seçilmiş, güc və xarakterlərinə görə hikmət sahibi olmuşdular.

Həyat dinc və sakit axarıyla davam edirdi. Amma heç bir şey zaman qədər qırılışın və kövrək olmur. Və burda, bu vadidə Zaman maddiləşib özünün

uçucu, keçici, dəyişkən mahiyyətini ifadə etməkdəydi. Ola bilər ki, Zaman, durğun həyatın dəyişmə vaxtının gəldiyinə qərar vermişdi.

Şübhəsiz ki, həyat Yer üzünün Ortasında dərədən axan sel kimi döngələri dönərək, bəzən ləngiyə, bəzən quruya, amma yaz yağışlarının suyunu içərək yenidən qabararaq, yaşam coşgusuyla, qayaları dəlib qarşısındaki əngəl sədlərini keçib coşur və yalnız bundan sonra sakit vadilərdə rahatlıq tapır. Sahilində böyük bitkiləri sulayan dərə suyu kimi hər hansı bir həyat da yeni və fərqli həyatları yaşatmaq üçün yaradılmışdır. O da dərə suları kimi böyük çaya töküür və elə həmin anda da özünün azadlığını büsbütün itirərək yeni bir anlam qazanıb onun bir hissəsinə çevrilir.

Bir dəfə Atəş oxu ilində ağlagalməyen bir hadisə baş verdi. Gələcək dağıdıcı felakətləri hiss eləyen Çay, qışın uzun gündüz və gecələrində yiğmiş olduğu güclə ayaqlanıb ətrafda nə varsa, süpürüb suları altına alıb uddu. Yalnız Ağacın ətrafında kiçik bir quru adası qaldı. Bəlkə, bunula da o Qərbədən açıqda özünü dost kimi göstərib, amma kinli düşmən kimi davranışacaq yad gücün gələcəyini xəbər vermək istədi.

Yeni bir zaman gelmişdi. Bu yerlərin ruhu narahat olub uzun sürə Ağacın iynə yarpaqlarında titrəyib əsdi: nə etməli? Nəyi gözləmeli? Bunlar Çay vadisində yaşayan bütün sakinlərin əsas suali idi.

Yadlar, yeni gələn tayfalar ruhlarını, fiziki və mənəvi xəstəliklərini də özləri ilə birlikdə gətirdilər. Yad ruhlar və onların gətirdiyi belə felakətlər indiyə qədər bu Vadidə görünməmişdi. Burda məskunlaşan ya da buradan keçib gedən tayfalar təbiətin qanunları ilə tanışdılar və yalnız Ana Təbiətin Həyat Kitabını oxuyurdular. Ağac insan tayfalarından gələn enerjini, fikri və duyunu qəbul edir, zaman tərəfindən çevrələnən gövdəsində həyəcan keçirmiş; onların təşvişlərini, yalvarışlarını, niyazlarını, sevinclərini, göz yaşlarını ağaç yaddaşına yazmışdı. Ağac onların qəmlərindən xəstələnirdi, əzab çəkirdi və bəlkə, buna görə də insan tayfalarının qurtuluşu olurdu.

Amma Ağac nə qədər güclü olsa da, Vadiyə Qərbədən gələn yad tayfaların fikirləri və hərəkətləri ilə bacara bilmirdi. Ağacın həyəcan və çağırışlarına yadların tuyğuları kar və kor idi.

Atriq hər şey bu vadidə yaşayan insanlara qalmışdı. Bu yad tayfaları onlar necə qarşılayacaqlardı? Yad tayfalar Vadinin və Ağacın qanunlarını qəbul edəcəklərmi? Ya da bu yerləri, onda yüz illər boyu məskunlaşmış olan sakinlərinin sevdiyi sevgi ilə sevə biləcəklərmi? Ağacın səsinə, Ağacın ruhuna qulaq asacaqlardımı?

Bu suala kim cavab verə bilər ki?

Çay vadisində gəlib yerləşən yeni gücün öz qanunlarıvardı və bu qanunları da izləyəcəklərdi.

Bir dəfə Vadinin yeni sakinləri ilə mübarizədən yorulub əldən düşən Tigin yenidən Ağacın yanına gəldi. O, ağacın qüdrətli gövdəsinə yaslanıb bütün bu illər ərzində ilk dəfə göz yaşı tökdü. Göz yaşları Ağacın çopur gövdəsindən kökünə doğru axıb toprağa qarışıb yox olurdu. Bəlkə də, heç yox olmurdu, Ağac, dostunun dərdini bölüşmək üçün, onun göz yaşlarını içinə çəkirdi. Tigin diz çöküb səsləndi: "Olanlar oldu. Qərbədən gəldilər və bizi yendilər".

Məglub olsa da, sınmış deyildi Tigin. Ağac bunu yaxşı bilirdi...

Tigin babasından ona qalan gümüş işləməli sərt dəmirdən hazırlanmış bıçağı çıxarıb kəskin bir hərəkətlə Ağacın ayağı altındakı torpağa sapladı: "Saxlamaq üçün bunu sənə əmanət edirəm!".

Beləcə hər zaman keçmiş rifahın, sərvətin, gücün, birliyin, bərəkətin təcəssümü olan bu Yakut bıçağı yerüstü sahibini itirdi. Tigin ata-babalardan

gələn əmanəti Ana-Təbiətin ümidinə buraxdı. Ayağa qalxıb, qədim Saysar Gölünün yanındakı komasına doğru yol aldı.

Bu dar gündə iynə yarpaqlarıyla Ağac uzun zaman səslənə-səslənə qaldı. Sanki etibarlı və yaxın dostu kimi Tiqinlə vidalaşırıdı. Sonralar insanlar onu "Tiqinin Ağacı" adlandıracıqlardı. Və yalnızca Ağacı yaradan Təbiətin hikmətinə deyil, eyni zamanda xalqını birləşdirməyi bacarmış, Ana-Təbiəti başa düşən və onun gücündən güc alan Tiginin xatirəsinə də baş əyəcəklərdi.

Ağac haradansa güc alaraq aşağı budaqlarını əsdirərək hayandansa əsən gözlənilməz küləkdə qurmuş çör-çöpünü və iynə yarpaqlarını dibinə tökürdü.

Hər şey deyilən kimimi olmuşdu? Bizə məlum olan budur ki, Ağac öz əvvəlki görkəmini aldığı zaman sıx yaşıl otların içindəmi, yoxsa yaxından axan Çayın sularındamı, bilinməz, amma o zamandan bu yana Tiqinin bığağını gördüm deyən olmadı. Artıq Ağaca da növbə çatmışdı. Yad tayfalar Ağac gövdəsinin möhkəmliyini görüb öz ehtiyacları üçün ondan faydalanaşmaq istədilər. İti dəmir balta ilə gövdəsindən kəsib taxta çəkdilər. Sonra o taxtalardan qayıq düzəltməyə başladılar. Və beləcə möhkəm bir qayıq alındı.

Ağac Vadinin ugursuz günündə sanki bu amansız dəyişikliyin qarşısının alınmasının mümkün olmadığını hiss edərək hər otu, hər yarpağı solub ixtiyarını taleyin ugursuzluğuna verdi. Amma yenə də təbiətin Qanunlarına boyun əyen Ağac, kökündə yeni həyat cücertiləri verməyə hazırlaşacaqdı.

Bəlkə, bu tumurcuqlar və fidanlar Tigin Ağacının gücünə ulaşmayacaqdı. Amma onların hər biri təşəbbüskarlarının yaradıcı ruhunu və gücünü mənimsəyərək öz hədəflərini yerinə yetirəcəkdilər. Onlar itirməyi bacarmazlar, əgər belə bir iş baş versə, yenə də onların özlərinə məxsus həyatı idarəetmə təcrübələriylə ayaqda qalacaqdılar.

Çayın və Ağacın bütün sakinləri üçün meydana gələn bu hadisələrə bəhanə və bəraət tapmaq çətindi. Lakin bir şey aydın idi ki, bunlar qaçınılmazdır. Sanki bütün hava hissəcikləri bu yeni hissərlə doldurulmuşdu: qaçınılmazlıq və acımasızlıq!

Ağacın Ruhu da istisna deyildi. Səssiz axşamların birində dərin-dərin içini çəkib Ağacın yuvasından uçmuş, bir zamanlar mişarla parçalanmış, qayığa dönən Ruhu böyük Ağacın yanına qayıtmağa qərar verdi. Ruh üçün çox fərqli zamanın yeni bir həyatı başlamışdı. Bunun üçün həyata yenidən nəfəs vermək, əldən çıxanları yenidən əlaqələndirmək, parçalanmış Ağacı yenidən bir vücudda birləşdirmək lazımdı. O zaman Ağacın Ruhu Ağacın bədəninə qayıtdı, o özü və onu əhatə edən Vadi və Çay başa düşdülər ki, qayığa döndərilən Ağac yaşamağa davam edir.

Çayın suyu qayığa dönən Ağacı yenidən oxşamağa başladı. Amma nə zaman ki, dalğalar qəzəblə ona hücum çəkib içindəkilərlə birlikdə batırmaq istədi, Ağac Çay tərəfindən bu hərəketin onun yetirmələrinə qarşı ədalətsiz olduğunu düşünüb bu haqsızlığa qarşı durmağa çalışdı. Bu mübarizədə Çay üstünlük qazanacaqdı. Amma bu qələbə deyildi. Sadəcə Çay öz sarsılmazlığını sübut etmiş olacaqdı: həyatda hər kəsin bərabər yaşamaq haqqı var! Əsası olan budur ki, istədiyin kimi dəyişə bilməzsən! Həyat axışı sonsuzdur, onu qandırmaq olmaz. O özü hər şeyi yerbəyer edir. Zamanın axışı sürəkli və acımasızdır.

Bəs bu keçən vaxt ərzində qayığa nə oldu? Qayıq olan Ağac bir çox yeniliklərlə qarşılaşdı, Çayın keçdiyi yerlərdə yeni-yeni torpaqlar gördü. Hətta bir dəfə Şimal Buzlu okeanının böyük geniş səthinə də çıxdı. Buz parçaları sağından, solundan keçib ona toxunub əzməyə çalışdı. Və sonra Ağac həyatın yalnız müxtəlif yönlü və təhlükəli olduğunu deyil, şərtlərə görə ona itaət etmək lazımlı gəldiyini də başa düşdü. Onu da başa düşdü ki, ən başlıcası onun

özünün - yeni Ağac ruhunun güclü olması gərəkdir. Yalnız təsadüflərə boyun əymək deyil, hətta labüb çətinlik və qəzadan da qorxmaq lazımlı deyil. Həyat güclə yenilir, amma ruhla yaradılır. İstər İnsan olsun, istərsə də Ağac!

Orta Dünyanın yaratdığı bu Təbiət qanunu hər kəs üçün keçərlidir. Hər şeyi dəyişdirmək lazımdır. Görüntüsünü dəyişib qayıq olan Ağac əslində mahiyəti ni dəyişməmişdir: onun varoluşu ətrafda canlı nə varsa, hamisini xeyir və fayda getirir. İnsanlar ona nəyi etibar etmişdilərsə, hamisini yaddaşının dərinliklərində qoruyub saxlamışdır: piçiltiyələmi, bağırmaqlamı, budaqlarını əski parçası bağlayaraq, içlərindəki müqəddəs əmanətləri, dərdin sınağından keçəndə, sevincin qanadlarında uçmaqlarını, hıçqıraraq, ya da qəh-qəh çekərək nə varsa, onun gövdəsinə etibar etdiklərinin hamisini.

... Zamanla məruz qaldığı suyun, günəşin və küləyin təsiriylə qayıq yararsız hala gəldi. Artıq insanlara fayda gətirəcək vəziyyətdə olmadığına görə onu Çayın qumlu sahilinə tərk etdilər. Ağacın uzun həyatı beləcə bu fani yerlərdə sona çatdı. Yavaş-yavaş çürüyərək, yeni vəziyyətə düşərək, ola bilər ki, o yeni bir görüntüsü, yeni bir həyat qazanırdı. Həyatında çox şəyələr yaşamış Çay isə öz qüruru ilə barışqış içinde sakitcə Ağacla vidalaşırırdı. Dalğaları ilə Ağacın son qalıntılarını da sahildən ağışuna çəkib dərinliyində batırıb yox edirdi. Kim bilir, bəlkə də, Çayın Ağaca ehtiyacı varmış?! Ya, bəlkə, Ağac özü də Çaya qovuşmağın həsrətini çekirmiş?!

Göy üzü birdən birə təmizləndi. Buludlar uçub dağıldı. Göylərin dərinliyindən Çayın ayna kimi səthinə düşüb rəqs edən gün şəfəqləri ətrafda nə varsa, hamisiniñ gözünü qamaşdıraraq rəqs edib Ağacın qalıqları üzərində dayandı.

... Zaman keçir. Çox şəyələr unudulur. Amma eyni yerdə, Çay sahilində nə zamansa bitib böyük Ağacın dumanlı siluetini insanlar zaman-zaman görəcəklərdi. Yox, bu, xəyalət deyil, əsrlərin sisindən boy göstərib yalnız xüsusi adamların gözünə görünən Ağacın obrazıdır: böyük və güclü! Yenə də əvvəlki kimi, onun iynə yarpaqlarında rüzgarlar ötüşməkdədir. Və elə o zaman da görə bilərsiniz ona yaxınlaşan dörd nəfərlik ailəni. Oğlan inalda ağacın köklərində Həyatın gücü və hikməti olan Tığının bıçağını, qız isə yaşıl şam gövdəsində və onu bürüyən budaqların çevrəsindəki iynə yarpaqlar arasında Ağacın ruhunu axtarır.


Həyat öz axarı ilə davam edirmi?

Ağac əlbəttə daha yaxşı bir tale istərdi. Amma istər insan ol, istər ağac, fərqli etməz, bütün canlı varlıqlar üçün elə bir vaxt gelir ki, soyuq arteriyalara qandal vurur, dünya ətrafda dəyişir, daha amansız və acımasız olur... O zaman başqa bir dövran gəlmışdır deməkdir. Ola bilər, bu axardan həyat dəyişməsin. Yağış və qar! Doğum və ölüm! Su və qan! Gül qırmızı ləçəklərini açır. Tutqun havaları güneşli günlər əvez edir. Çaylar heç vaxt tərsinə axmayacaq. Və ilk dəfə özünün və əcdadının həqiqətini dərk edən oğlan Tığının o dəyərli bıçağını nə zamansa Həyat Ağacı-All Luuk Mas adlandırılın əfsanəvi Tığın Ağacının ayaqları altında, kökləri arasında axtarmaqdan yorulmayıacaq! Tək arzusu bıçağı tapar-tapmaz xalqını xoşbəxt etmək üçün onları bu münasibətlə ağacın kölgəsinə yiğməqdır.

... Çayın sahilinə çıxır oğlan. Və indi böyük Çayın dalğaları şahanə taxtında oturmuş günəş şəfəqlərinin əksini oxşayıb oynatmadı...

**Yakutiya.**

**Tərcümə edəni:**  
**Məmməd ISMAYIL**



## **Yuri ŞERBAKOV**

*Tanınmış rus şairidir. Beynəlxalq mükafatlara və Rusyanın ədəbi mükafatlarına layiq görülmüşdür. Uzun illərdir ki, Rusiya Yaziçilər İttifaqının Həstərxan vilayət bölməsinə rəhbərlik edir. Bu yaxınlarda altmış yaşı tamam olması münasibətilə Yuri Mixayloviç Şerbakovu təbrik edir, Azərbaycan oxucularına rəngarəng poetik örnəklərindən bir qismini təqdim edirik.*



### **XƏZƏRYANI DÜZƏNGAH**

Bu şəfali düzəngahdan  
İlahiyyət yan kecməmiş.  
Möhürləyib zaman-zaman  
Bu yerlərə gələn insan.  
O zamandan üzü bəri  
Hər daş-kəsək əl əsəri,  
Bu torpağı naxışlayıb.  
Athi yadların ləşkəri  
At nalları ilə xışlayıb.  
Kalmıkların kürəsindən  
Gün boylanır, nur ələnir,  
Sanki qədim salnaməni  
El-obaya vərəqləyir.  
O kitabı Volqa çayı  
Sahillərə sərgiləyir.

Həstərxanlı qırımında  
Dəliqanlıq havası var,  
Buxovlanmış dustaqların  
Qarğışları, acısı var.  
Xəzərlərin dikbaşlığı,  
Kazakların savaşları,  
Qatılmışdır bu xislətdə  
Üsyancılıq, itaət də.

Bu vəhdətdə hər nə varsa,  
Həm məyusluq, həm inaddır.  
Gah uğurlu, gah uğursuz  
Dövranların xəlbirindən  
Keçə-keçə arıtlanan,  
Qırıq-qırıq qazanılan  
Ağ günlərdir, xoş həyatdır.

\*\*\*

Yurdumuzda ağcaqovaq,  
Ağcaqayın olmasa da,  
Yaşayıraq Rusiyada,  
Başqa addan yoxdu soraq.

Qanımızda, canımızda  
Nə cür çağrırsan çağır, -  
Düzəngahın ənginliyi  
Volqa rəvan-rəvan axır...

Bu yerlərin havasını  
Sözlə necə açıqlayım!  
Uzandıqca üfüqləri  
Olur Kremlin sıpəri.

Tariximiz bər-bəzəksiz,  
Axmazları, çiləkəni  
Balıq dadır, görərsiniz  
Həştərxanının məskəni.

Zaman ötür, təzələnir,  
Gelmə qonur, qərar tutur,  
Çörək tapır, ömür sürür,  
Çox torpağın üstə əsir.  
Kimsə deyər: əski adət  
Keçər gedən, itib batan  
Həştərxanı el yașadar,  
Şübhəsizdir bu həqiqət!

Ellilərim! Yollar yaraq,  
Sabahlara doğru gedək!  
Rusiyasız biz də yoxuq,  
Vətəndaşa vətən gərək.

Bayraqlarda döyüş-döyüş,  
Ola bilər, olsun, keşki,  
Volqa suyu şirin qalsın,  
Dəniz suyu dərin qalsın,  
Altın ordu həmişəki  
Altın ordutək adlansın!

Həştərxanın qədim kökü,  
Rışələri dəyişməsin!  
Qamış qalxsın pöhrə-pöhrə,  
Naxış versin sahillərə,  
Həştərxanın geniş qəlbi  
Örnək olsun nəsillərə!

\*\*\*

Qaqqarın göylərə yol açmamışdan  
 Stalin taxtını tutan pasiban  
 Qaşı düzəldincə gözü əyirdi.  
 Ölkəni Brejnev nırxi cücerən  
 Dövrana doğru sürükləyirdi.  
 Davada döyüşmiş ataların  
 Canı sulu idi, təpər var idi.  
 "Ölməz alaylar" a qatılanların  
 Ölüməzlik axını sonacan idi.  
 "Qarğıdalı" küyü yayılmağında  
 Əcnəbi yağıllarsa açıq verirdi,  
 Qələbə günü də öz qaydasında  
 Parad yox, bayramtək qeyd edilirdi.  
 Bir də ki.. Nə isə...  
 Keçmiş zamandan  
 Bəzi şeyləri bilirom indi.  
 Uşaq yaddaşimdə doğma kəndistan  
 İçimdə canlandı, səsləndi, dindi.  
 Yayın cırhacır çağlarında biz  
 Ukrayna çöllərində xumarlanardıq,  
 Axşamlar mülayim, asiman təmiz,  
 Ah, necə bəxtəvər, məsud olardıq!  
 Örüşdən qayidan mal-qara, naxır,  
 İnək yelənləri yerə dəyərdi.  
 Gərilmiş əmcəklər ağırdan ağır,  
 Ətrafdan süd iyi, ətri gələrdi.  
 Günəş göy sulara yuvarlanardı,  
 Bu gölə "stevok" söyləyən anam,  
 Mila xalam, nənəm anamla bırgə  
 Səs-səsə verərək oxuyardılar.  
 Üç qadının səsi, üç bulaq kimi  
 Axırdı, axdıqca havalanardı,  
 Nədənsə gözlərim hey yaşarardı,  
 İndi kövrəlirəm mən uşaq kimi.  
 İndi də yadımda o sadə sözər  
 "bəndin yanındakı salxım söyüdlər...  
 Necə də əzizdir, doğma, nə qədər!

Nəğməyə səs verir hər həyat-baca,  
 Səslər yayılıncı, hey uzanınca,  
 O nəğmə dünyatək qədimdən qədim,  
 O nəğmə varlığım, ruhum, beşiyim.  
 Ey könül! Sehrli səs selindəyəm.  
 Hərdən.. məsud olub ağlayırsan da,  
 Beləcə bulaqtək çağlayırsan da!

Həyatın mənası.. Kim əməlilə  
Başlıca sualı cavablamalı?  
Xoşdurmu səninlə əsrin arası,  
Yaxşıımı səninlə dövrün əhvalı?

Hansı ululara üz tutacaqsan,  
Şübhələr içində göynəyən insan,  
Onlara irad ya dəm tutacaqsan  
Keçmişə divana çəkdiyin zaman?

Xəcalət acısı yarpağa bənzər,  
Külək əsiminə oyana bilər,  
Gələcək nəsilə nə deyəcəksən,  
Vicdanın rahat ya qəm yeyəcəksən?

Səadət umurdun cavanlığında,  
Sadəlövh arzular coşdu başında,  
Açılmaz dəryadın sevgili qadın  
Yarınla səadət tapdır? Tapmadın?  
Budur hakimlərin, həm şəhidlərin:  
zaman, vicdan sevgi, xatirələrin  
Onlardan insanlar biləcək, yəqin,  
Səndən razıdırımı ana Vətənin!

\*\*\*

Ömrümü nələrə xirdalayıram?  
Qaçhaqaç, vurnuxma təngidir müdam,  
Bəs onda nə üçün sevdiyim yurdu  
Qıñaya-qıñaya Vətənən sayıram?

Ən yaxşı, ən saleh ölkə bilmədən,  
Canımdan əzizdir yenə də Vətən.  
Özümə əzəldən qismət verilən  
Vətənə doğmayam, övladıyam mən.

Odur ki, ağrı-acılı göynərtiləri,  
Ağır sözünü də bağışlayarsan.  
Unudub başına çaxlığı şəri  
Yenə sağlığını arzulayarsan.

Təki Vətən olsun, salamat olsun,  
Rusiya adlanıb Rusiya qalsın,  
Qeyri nə vardısa, ona yamaqdır,  
Əl-ayaq altında qalan qalaqdır!

Rusiya yaşayır rus üzlərində,  
Səmimi əsərlər sözlərində.  
Həm də ki, dünyaya bir nəvəm gəlib,  
Sözümə bir arxam, girəvəm gəlib!

Mübarək, mübarək! Böyük məmləkət  
 Onunla artırar boyunu, əlbət!  
 Yaşa, ey balaca, diqqili kazak,  
 Səninlə baban da addımlayacaq!

\*\*\*

Dayaz qaygilardan yaxa qurtarıb  
 Sözümü deməyə macal tapaydım,  
 Yarımçıq olsa da, işə qatlanıb,  
 Ürək deyənləri sadalayaydım.

Zamanla yarışmaq çətindir, çətin  
 Onun həm sürətli-ləng axarında.  
 Özü seçdiyini aça biləydin  
 Həqiqət soraqlı misralarında.

Həqiqət olduğun bu əngin düzən,  
 Ləngərlə dənizə axan Volqadır.  
 Həqiqət adlanan bu doğma məskən  
 Qanla bağlandığın bir qantarğadır.

Bu ülfət soybasoy zəncir misalli,  
 Soykökü bildirən göbəkbağıdır.  
 Dünənli, bugünlü, ata-anali  
 Övladın sabahı, həm dayağıdır.

Bu ülfət izləyir gecə-gündüzü,  
 Doğma soydaşların məhrəm üzüdür.  
 Onların tükənməz söhbəti, sözü  
 Ana dilimizin canı, özüdür.

Dünyada şər, yalan həddini aşıb,  
 Yalan deyənlərin ağlı da çəşib,  
 Guya ki, yolumuz axıra çatdı.  
 Xeyir, yol gedirik! Hələ yoldayıq,  
 Gedirik irəli, yixıla-dura,  
 Dirilik suyunu axtarmadayıq,  
 O, bizi dirçəldə biləcək sonra!  
 Nigaran kütləyə inam gərəkdir,  
 Məcüzə yaradan sevən ürəkdir,  
 Torpağı yaşadan halal əməkdir,  
 Küllükdə gül-çiçək cücerəkdir!

*Rus dilindən tərcümə edəni:*  
**S.MƏMMƏDZADƏ**



**Suheyr əl-Qalamavi**  
(Misir)

# Alovlu məktub

◆ **Hekayə**

**A**dəti üzrə, erkən oyandı, səhər yeməyi hazırladı. Özünü çox yorğun hiss edirdi, dünən gec yatmışdı. Heç cür oxuyub qurtara bilmədiyi romanı, axır ki, bitirmişdi. Özünü əzgin hiss etsə də, səhər açılanдан içinde qəribə xoş bir hiss var idi: bu gün mütləq nəsə sevindirici bir şey olmaliydi. Ümidlə gözləyirdi ki, qapının zəngi çalınacaq və poçtalyon çıxdan arzuladığı məktubu, nəhayət ki, gətirəcək. Bu məktubu ərindən gözləyirdi. Yaxşı Həmdi, nümunəvi bir ər idi. Düzdür, bəzən əsəbi olurdu, onunla mübahisə etməyi sevirdi, çox vaxt fikirləri üst-üstə düşmürdü, amma yaxşı insan idi. Həmdinin keçən yay ona görə çekdiyi əziyyəti unuda bilmirdi. Bərk xəstələnmişdi, Həmdi çarpayışının başından bir an olsun belə ayrılmayıb, bütün yayı qayğısını çekmişdi.

Onsuz ev də qəribə görünürdü. Uşaqların dava-dalaşına, mübahisələrinə baxmayaraq, hər yerdə dəhşətli bir sükut hökm sürdü. Evdə elə bil nəsə çatmırı. Bəlkə, süfrənin başında boş qalan yeri, bəlkə, o biri otaqda həmişə oturduğu boş kreslo, ya da aynabənddəki kürsü - bütün bunlar onun yoxluğunu daha çox hiss etdirirdi. Həmdi evdə olanda söz-söhbəti evin hər künc-bucağını doldurardı. Uşaqlar ondan qorxar, Samirənin hədələrinə isə məhəl qoymazdılarsa, ona görə də təkbaşına Samirə üçün çox çətin idi, onlara heç cür təsir göstərə bilmirdi. Uşaqlar da atalarının yoxluğunu hiss edirdilər, daha çox isə o, bu boşluğu yaşayırırdı. Həmdi isə səfərdə idi.

Uşaqlar yuxudan oyanınca, qaçıqaç, hay-küy evi başına aldı. Samirənin uzun yalvarışlarından sonra axır ki, səhər yeməyini yeyib paltarlarını geydilər. Sonra biri kitab oxumağa başladı, o biri isə sıniq oyuncaqdan təzə bir şey düzəltməyə çalışırdı. Samirə də gündəlik işlərlə məşğul olmayı qərara aldı. Ev işlərinə baxan xadimə gələnə qədər göy-göyərtini təmizləməyə başladı, çünkü aşbaz xəstələnmişdi, gəlməyəcəkdi.

Bir qədər keçmişdi ki, qapı döyüldü. Böyük oğlu qapıya cumdu, qadın: "kaş poçtalyon olaydı" - arzuladı. Həqiqətən, gələn poçtalyon idi, məktub gətirmişdi. Məktub ona əvvəl qəribə gəldi, göy yox, aq zərfdə idi. Üstündəki xətt isə tanış idi - Həmdidən, İsgəndəriyyədən gəlmişdi. Oxumağa hazırlaşındı ki, balaca oğlu əl çəkmədi ki, məktub atamdan gəlib, oxu, mən də eşimdim. O isə oğlunu uzaqlaşdırıb bir guşəyə çəkildi, təklikdə oxumaq istəyirdi. Bir andaca həyəcandan nəfəsi daraldı, qəlbə bərk-bərk döyünməyə başladı. Onun üçün çox maraqlı idi, nəhayət, Həmdidən rəfiqəsinin keçən ay ona göstərdiyi məktuba bənzər məktub almaq xoşbəxtliyi ona da nəsib olacaqmı? Aman Allah, o nə məktub idi, necə gözəl, alovlu... hələ də unuda bilmirdi. O məktubu rəfiqəsinin yoldaşı Fransadan yazımsıdı, orda tək dincəlirdi.

Bir dəfə o, rəfiqəsindən soruşdu ki, nə üçün yoldaşı hər il dincəlməyə tək gedir. Rəfiqəsi isə belə izah etdi ki, əri bütün il boyu çox işləyir, uşaqlar balaca, xərclər çox, onun mütləq istirahətə ehtiyacı var. Sonra əlavə etdi ki, bu ayrılığın başqa bir ləzzəti də var. Rəfiqəsinin bu sözlərə təəccübləndiyini görünçə, başa

saldı ki, bütün ili bir yerdə olandan sonra bir müddət bir-birlərindən ayrı qalmaları da lazımdır. Çünkü hicran acısından sonra vüsalın ayrı bir ləzzəti var, təzə evlənəndə olduğu kimi. İlboyu küsüşmələr, ixtilaflar bir-birlərindən ayrı qaldıqları istirahət ayında unudulur. Sonra da: "Gözel deyilmə ki, səfər etdiyi ölkəyə çatar-çatmaz məni şövq və məhəbbət dolu məktublara qərq edir... bir bu məktuba bax, gedəndən bir neçə gün sonra yazıb", - deyib o məktubu Samirəyə göstərmişdi. Həmin alovlu məktubdakı kəlmələr hələ də gözləri önündədir: "Mən heç bilmirəm, qəlbimi bu ayrılığa necə məcbur edim, ey mənim dünyada ən çox sevdiyim", "Əgər camaatın məni lağla qoyub gülməsindən qorxmasam, elə birinci ayrılıq günüümüzdən qaça-qaça geri, sənin yanına qayıdardım. O məlek simanı heç cür unuda bilmirəm, ona görə də həyatimdə heç nə ilə doldura bilmədiyim bir boşluq hiss edirəm", və ya belə: "Səni taniyandan xoşbəxtliyi daddım. Bu gün səndən ayrı qaldığım bu səfərdə mənə rahatlıq verən tək bir şey var ki, o da səninlə nikah kimi bir nemətə həsəd aparanların qəlbindəki paxılıq odunu bu həsrətimizlə söndürmiş, məhəbbətimizi bəd nəzerlərdən qormuş oluruq". Və hər məktubun əvvəli, sanki rəfiqəsinin öz adı yoxmuş kimi "əzizim" və ya "məhəbbətim" kimi müraciətlə başlayırdı.

Həmişə düşünürdü: "Necə də gözəldir, rəfiqəmdən savayı sevdiyi başqa qadın yoxdur. Maraqlıdır, görəsən, Həmdi də məni belə sevirmi? Bunu necə bilə bilərem?". Və bu düşüncələr onun rahatlığını pozmuşdu. Çox düşünüb-dashınandan sonra bu suallara cavab tapmaq üçün qəribə bir təcrübə keçirməyi qərara aldı. Həyatında ilk dəfə, ürəkdən gəlməsə də, belə sözlərlə Həmdinin üstüne düşdü: "Həmdi, sən yorulmusan. Nə üçün heç olmasa bir həftəlik, məsələn, İsgəndəriyyəye getmirsən? Bacingildə qalarsan, sonra qayıdır işə başlarsan". Həmdi bu təklifə etiraz etdi, çünkü bu onun təcrübəsini pozmuş olardı. Etirazının səbəbini sorusunda isə "Bəs uşaqlar?" deyə uşaqları bəhanə etdi. Həmdi dedi ki, bacısı onları ailəliklə qonaq çağırır. Onda da etiraz etdi ki, "Yox, olmaz. Bütün ailə getsə, əziyyət verərik. Ayıbdi". Bu bəhanəni eşidəndə əri mehmanxanada qalmağı təklif etdi. O isə bu dəfə də bəhanə tapdı: "Xərci çox olacaq, buna isə dəyməz". Samirənin planlarının əksinə, əri inadından dönmürdü. Yayı İsgəndəriyyədə keçirdikləri müddətdə bu mənzillərini boş qoymayıb kirayə verməyi təklif etdi. Onda da: "Xərclərimiz keçən il çox olub, bu il qaydasına salmaq mümkün olar", - dedi. Sonra Həmdi razılaşın deyə elə burada da yaxşı olduğunu deyib, Qahirə gecələrinin gözəlliyindən danişdi. Həmdi isə:

- Nə üçün mən də burada qalıb Qahirə gecələrinin gözəlliyini səninlə bir yerdə yaşamayım? Üstəlik, sənə də istirahət lazımdır. Səhərdən-axşama ev işləri məşğul səni də çox yorur - deyə yenə inadından əl çəkməyəndə Samirə özü başladığı söhbəti yekun qərarı ilə özü də bitirdi:

- Yox. Sən tek gedirsən. Mənə görə narahat olma. Evdə nə iş görürəm ki? Allaha şükür, uşaqlar böyüyüb, xadimə də ev işlərində yardımçı olur. Mən yorulmuram.

Bir neçə gün sürən mübahisələrdən sonra, nəhayət ki, Həmdini səfərə yola sala bildi. Gündərin birində də, yəni bu gün gözlədiyi məktubu aldı. Maraqlıdır, görəsən, onun məktubu "məhəbbətim" kəlməsi ilə başlayacaqmı, gözəl sözlərlə dolu olacaqmı?

Məktubu otağına çəkilib yalnız oxudu. Məktub "Əzizim Samirə" kəlməsi ilə başlayırdı. Bu kəlməni oxuyunca, Samirə dəli oldu: "Niyə "Əzizim Samirə"? Elə bil divan rəisinə yazıb". Davam etdi: "Uşaqlara və sənə görə narahatam, fikrim elə hey sizin yanınızdadır". "Uşaqlara və sənə görə" öz-özünə təkrarlayıb daha da əsəbiləşdi. "Ola bilsin ki, bayramdan qabaq gəldim. Burda hava sərindir, düşünürəm, gərək uşaqlar da burda olaydı, dənizin bu xoş havasından alaydilar. Heyf ki, sən mənim təkbaşına səfərimə qərar verdin. Bacım Aliyə yaxşıdı.

Uşaqları da yaxşdı, səni öpürlər". "Aman Allah, məni yalnız onlar öpür", - düşünb yene hırslandı.

Bütün bədəni soyudu. Gözleri yaşıla doldu. Deməli, onun nəzərində yalnız uşaqların anası olduğu üçün var idi. O, sadəcə yaxşı bir təbiyəcidir və bu vəzife üçün lazımdır. Bəli, onun artıq 30 yaşı var, amma o, hələ də gözəl idi, axı. Soyuq cümlələrdən sonra məktub "Ərin Həmdi" imzası ilə bitmişdi. "Ər və birgə yaşadıqları bu neçə illərdən sonra ərdən savayı heç kəs. Bəs hanı o odlu məktub, alovlu sözlər?" - düşündü. Bu vaxt kiçik oğlu üstünə qaçıb:

- Atam nə vaxt qayıdır? - deyə dizlərini qucaqladı.

Samirə heç düşünmədən:

- Sabah - dedi.

Bunu eşidən uşaqların sevincindən doğan səs-küyü yenə evi başına aldı. Və elə bu an Samirə anlamağa başladı ki, əri, uşaqları - hamısı arı pətəyini xatırladır. O isə bu ailənin əsil-nəcabətini qorumaq, qayığısını çəkmək üçün ana arı rolunu oynayır.

Bütün günü iş-güçle başını qatıb yavaş-yavaş hırsını soyutdu. Axşam düşüñəndə oğullarının üzündən öpüb yatağa qoydu, sonra öz otağına çəkilib oxumağa başladı, amma fikirləri qarışq idı, sabahki gün barədə düşünürdü. Hava da həmin axşam əvvəlki yay günlərinə nisbətən sərin idi. Birdən qapının zəngi çalındı. Evdə ondan və uşqlardan savayı heç kəs yox idi. Qapıya yaxınlaşıb tərəddüdlə açdı, qapıda Həmdi göründə, çəşdi. Həmdi gülümşəyərək:

- Həqiqətən, çox maraqsız bir səfər oldu. Həm də ürəyimcə olmadı, mən işgəndəriyyədə, sən də burda odun içində yanırsan, - dedi.

Samirə soyuqqanlılıqla:

- Hava burda da sərindir.

- Onda qoy mən də bu havadan ləzzət alım. De görüm, axı, sən nə səbəbə məni səfərə göndərdin? - elə güldü ki, Samirə onun qəhqəhələrindən həttə qonşu otaqdakı körpelərin oyanacaqlarından narahat olub əli ilə işaret etdi ki, sakit olsun, uşaqlar yatıb. Sonra üzündən öpüb mətbəxə keçdi.

Həyat həmişəki axarı ilə sürməkdə davam edirdi. Günlər keçirdi. Həmdinin məhəbbətinə şübhə yox idi, amma nə üçün bu məhəbbət alışib-yanmır və gözəl sözlər bürüzə vermirdi. Bu fikir Samirəni heç tərk etmirdi... Həmişə uşaqlar yataandan sonra ər-arvad təkbaşına qalib az qala səhərə kimi müxtəlif mövzularda mübahisə edirdilər. Və belə axşamların birində Samirə də fürsətdən istifadə edib onu rahat buraxmayan fikirlərini ərinə çatdırıldı. Dedi, guya oxuyub ki, ərlə arvad il boyu bir yerde olandan sonra mütləq heç olmasa bir neçə gün ayrı qalmalıdırıllar. Çünkü bu aynılıq onların arasındaki il boyu olan umu-küsülləri unutdurur, hissərini daha da şövqləndirir. Həmdi bunu eşidincə, ürəkdən güldü, sonra:

- Bu, zəiflərin dərmanıdır, amma məhəbbəti güclü olanların buna ehtiyacı yoxdur, - dedi.

Samirəni cavab qane etmədi:

- Axı, mən bu barədə kitabda oxumuşam.

- Kitab, çox güman ki, əcnəbi müəllifin qələmindən çıxb, biz isə əcnəbilərdən fərqliyik.

Mübahisələri bir qədər də uzanandan sonra Samirə çarəsiz qalib həqiqəti ərinə danışdı. Dedi ki, rəfiqəsi ərinə təkbaşına səfərə göndərir, sonra ondan odlu-alovlu məktublar alır. Həmdi onu diqqətlə dinləyib güldü və:

- Mənim sevgim elədir ki, lal-dinməz sevirem. Bu səni təəcübləndirir? - kəlməsindən başqa heç nə demədi.

Samirə ərinin bu mövzunu qapatmaq istədiyini hiss edib yalnız:

- Təəccübləndirir, - deyib susdu. Və bir daha bu mövzuya heç vaxt qayıtmadılar.

Aylar, illər keçdi. Əmisi ilə bir miras davasından sonra Həmdinin gəliri artdı. Arvadını sevincinə şərik etmək istəyi ilə yayı gözəl keçirmək üçün onu Fransa dağlarına səyahətə dəvət etdi.

Fransa səfirliyində sənədlərini qaydaya salandan sonra ər-arvad səyahətə yollandılar. Səyahətdə günlər bir-birindən maraqlı keçirdi. Ekskursiya programında Bulon meşələrində gəzinti də nəzərdə tutulmuşdu. Səfərin növbəti günlərində birində meşəni dolaşan ər-arvad yorulub bir daş üstündə oturmağı qərara aldılar. Yenə məhəbbətdən, Şərqlə Qərb arasındaki fərqliliklərdən danışmağa başlayınca, axşamın düşməyini heç hiss etmədilər. Hava qaralmağa başlamışdı. Qalxmağa qərar verdilər və elə bu dəm Samirə qarşılardan keçən cütlüyü baxınca rəfiqəsinin ərini tanıdı. Paytaxt gözəlçələrindən birinin qolları arasında idi.

Samirə özünü saxlaya bilməyib qışkırdı:

- Həmdi, ola bilməz! Bu, o alovlu məktubları yazandır.
- Niyə də yox? Biz hamımız bilirik ki, o, bu sarışın gözəlçə ilə sevişir.
- Sən bilirdin?
- Təbii.
- Bəs alovlu məktublar?
- Bu sarışından ilhamlanıb yazır. Başa düşmədin?
- Həmdi, mən səni necə də çox sevirəm.
- Axır ki...



## **Hənəfi bin İSA**

(Əlcəzair)

# **Əlcəzairli Parisdə**

### **◆ Hekayə**

Bizim aramızda hər şey bitdi. Bu Klod məndən təsadüfən uzaqlaşmadı.

Düz altı il Vucu məktəbində eyni parta arxasında oturmuşduq. İkimiz də fəlsəfəni çox sevirdik, daim mübahisələrimiz olurdu - saysız-hesabsız... amma fikir ayrılıqları bizi daha da yaxınlaşdırırdı. Bunu yaxınlıq adlandırmaq olarmı? Təklikdə elə hey özüm-özümə deyirdim: "Klod fransızdır, valideynləri varlıdır. Bəs mən kiməm? Kasıb ərəb ailəsindən olan bir oğlan, məktəbi bitirmək üçün yorulub yixilana qədər işləməyə məcbur dilənçi əlcəzairli. Əlbəttə, Klod mənimlə yalnız fəlsəfi mövzularda mübahisə etməyə qabildir, başqa heç nə...".

Bəli, düz altı il eyni parta arxasında oturmuşduq. Adama elə gəlirdi, bizim aramızda qırılmaz tellər yaranıb... Dostluqmu? Bu münasibəti belə adlandırmaq doğru olmaz, sadəcə, yaxşı münasibət...

Bizim aramızda ilk "çatlar" məktəbi bitirəndən sonra yarandı. Ali təhsil almaq məqsədilə Əlcəzairdən Fransaya gəldik. Sorbon Universitetinə qəbul olduq. Həmin illərdə əlcəzairli tələbələri hələ tutmurdular, işgəncə vermirdilər. Lakin hələ onda bizimlə eyni kursda oxuyan, dost saydığımız bəzi fransız tələbələr əlcəzairlilərdən gen gəzirdilər. Onların arasında Klod da vardi.

Yazda mühüm hadisələr baş verdi, Milli Azadlıq Cəbhəsinin dəstələri ümumi hücumu keçdi. Parisdə yaşayış əlcəzairlilərin üzərini isə dəhşətli terror aldı.

Yaman günlər yaşadıq onda! Di Assyusi küçəsində yerləşən Polis İdarəsinin rəisi cənab Fibo ilə "tanış olduq". Və rəisin, çox güman ki, gestapodan öyrəndiyi "məlumatların alınması" metodunu öz üzərimizdə sınadıq. Di Assyusi küçəsindəki o vahiməli idarədə bizim çox dostlarımız olmuşdu: Sadiq, Belhac, Süleyman... Bir möcüze nəticəsində şübhə altına düşməyənlər isə dəhşətlə düşünürdü: "Görəsən, mənim növbəm nə vaxt çatacaq?!".

Zarafatçıl Belhac həbsxanada da ruhdan düşmür, yoldaşlarını kədərlənməyə qoymurdu. Azad olunduğu gün isə sevincində lap dəli olmuşdu. Universitet şəhərciyində, onun balaca otağında yiğmişdiq. Rizq və Fadel yaşıł çay dəmişdilər.

- Sokrat! - mən içəri keçincə Belhac gurultulu səslə məni salamladı. - Salam, dostum! Necəsen?

Mən heç də əmin deyiləm ki, qədim yunan filosofuna oxşayıram: mənim təsəvvüründə Sokratın başı böyük olub, mənimse başım adı ölçüdədir. Bu ləqəbi mənə fəlsəfə ilə maraqlandığım üçün vermişdilər. Bəlkə də, eynək taxmağım, ya da təzəliklə başımın ortasında görünməyə başlayan və məni yaşimdən böyük göstərən azacıq dazlaşma bu ləqəbi qazanmağıma səbəb olmuşdu.

- Mən elə. Yaxşısı budur, sən özündən danış, - dedim.

- Məndə hər şey qaydasındadır, amma səninçün narahatam. Etiraf elə, əsəblərin yerində deyil. Müalicəyə ehtiyacın var. Birdən həbsxanaya salsalar neyləyəcəksən? Dissertasiya yazacqsan? Əla fikirdir, Allaha and olsun! Tək-adamlıq kamerada yazılmış dissertasiya. Dahi filosofa layiqdir!

- Bəsdi, axmaqlama. Mən ciddi danışıram. Ora necə düşdün?

Belhacin üzündən təbəssüm silindi:

- Bu ilin əvvəli tanış etdiyin fransız... - dedi.

- Kimi nəzərdə tutursan? Klod?!

- Hə!

- Əminsən? Mən onu hələ məktəbdən tanıyıram.

- Əminəm.

- Necə?

- O, məxfi agentdir.

\* \* \*

... Sonuncu mühazirə qurtardı. Professorun nə dediyi yadımda deyil. Başım Di Assyusi küçəsindəki işgəncələr haqqında fikirlərlə doludur. Gözlərim önungdən yoldaşlarımın gah ağrından qaralmış, gah da gülər sıfətləri gəlib keçir...

Küçədə yağış yağır. Havada rütubət var. Ağır-ağır addımlayıram. Sıx dumانının içindən adamlar çıxır, yanından ötüb keçirlər. Məni isə heç nə narahat etmir: nə astarınanın islanmış geyimim, nə də yoldan ötenlər. Göləməçələrə damla yağış damlalarının aydın tippiltisi eşidilir. Darixıram. Sanki hər düşən damla məni daha çox darixdırır. Damlalar isə milyonlarladır. Elə əvvəldən darixirdim: Parisdə - qərib, vətən - çox uzaqlarda, evdən də məktub yox. Amma bu gün lap dəhşətli darixıram. Radio ilə verilən xəbər ürəyimi üzmüdü.


"Milli Azadlıq Cəbhəsi rəhbərlərindən beş nəfəri həbs olunub", - qəzet satanlar elə hey ucadan elan edirlər.

Çalışıram eşitməyim, amma alınmir. "Allahım, buna necə yol verirsen?! Axi, Əlcəzairə rəhbərlər çox lazımdır".

**Tərcümə edəni:  
Xumar ƏLƏKBƏRLİ**



# ◆ P o e z i y a



## *Zirəddin QAFARLI*

### **BU DƏNİZ**

Səs eylədim eşitmədi səsimi,  
İçindəki o səs-səmir bəsimi?!  
Dönüb ondan ümidiyi kəsimmi?  
Yox, gördüm ki, bir qaladı bu dəniz,  
Fikrimi də çalxaladı bu dəniz.

Bezikmişdi qoynundakı qayıqdan,  
Fağır-fağır boyanırdı bayaqdan,  
Lap büzüşüb üzüyürməş soyuqdan,  
Məni görüb ürəkləndi bu dəniz,  
Ləpə-ləpə çıçəkləndi bu dəniz.

Qış ayları bir az dalğın görünür,  
Gah çıskinə, gah dumana bürünür,  
Sahil boyu uşaq kimi sürünlür,  
Hərdən hirsli, hərdən şəndi bu dəniz,  
İnciyəndi, küsəyəndi bu dəniz.

Sığalladım, əllərimlə oynadı,  
Havalandı, coşdu, daşdı, qaynadı,  
Təmizlikdə bir güzgündü, aynadı,  
Bir anlığa xumarlandı bu dəniz,  
Baxışımla tumarlandı bu dəniz.

Şair dostum, dəymə onun xətrinə,  
Heyran kəsil ləpə-ləpə sətrinə,  
Durub bələn həyat dolu ətrinə,

Dərdimizə şərik, təndi bu dəniz,  
Özü boyda bir vətəndi bu dəniz.

### ŞƏHİD QARDAŞIM

*Tərtər bölgəsində şəhid olmuş  
Aydın Əmirşəhər oğlu Abdullayevin  
ruhuna ehtiramla...*

Xalqın kəsiləndə bəndi-bərəsi,  
Ucaldı göylərə igid nərəsi...  
Söylədin, - canımdı yurdun dərəsi,  
Dağı, daşı canım, - şəhid qardaşım!

Varıq bu həyatda, yalan deyilik,  
Düşmənlər əlində talan deyilik,  
Biz ölüb gedirik, - qalan deyilik,  
Qalıb yaşıyanım, - şəhid qardaşım!

Dözdük neçə ili, saydıq hər qünü,  
Tanıdıq bu yurdun, elin mərdini,  
Torpaq həsrətini, vətən dərdini  
Çəkib daşıyanım, - şəhid qardaşım!

Keçdin qayaları, qırdın qəfəsi,  
Sənin nəfəsində xalqın nəfəsi,  
Bu sonsuz istəyi, eşqi, həvəsi,  
Axı, necə danım, şəhid qardaşım?!

Gülsün arzuların, gəlsin baharın,  
Çoxdan əsəbimiz çəkilib tarım...  
Sənsən bu dünyada arxam, vüqarım,  
Mənim adım-sanım, şəhid qardaşım!

### DÜŞMƏDİ

O nurlu gün taleyimdən yan keçdi,  
Mən bir yana, dağa-daşa düşmədi!  
Saçlarımı ele gözəl dən düşdü,  
Tək-tək gəldi, gəlib qoşa düşmədi.

Boy atmışam bir boz daşın içindən,  
Tez seçildim dost-yoldaşın içindən,  
Çox çıxmışam bərkin-boşun içindən,  
Kim deyir ki, bərkə-boşa düşmədi?!

Tufanlarda döndü selə bir ömür,  
Gələn deyil bir də belə bir ömür,  
Ay Zirəddin, sürdün elə bir ömür,  
Onu qohum-qardaş başa düşmədi!

**TEZ GƏL**

Tez gəl, könlündə Tanrı,  
Haqq - deyə, Haqq - deyə gəl!  
İlk görüş yerlərini  
Yoxlaya-yoxlaya gəl!

Doğrult məndə gümanı,  
Ürəyimə damanı,  
Tələs, vaxtı, zamanı  
Haqlaya-haqlaya gəl!

Eşqim sənə yol açsin,  
Könlüm yenə qol açsin,  
Yollarında gül açsin,  
Qoxlaya-qoxlaya gəl!

Gəl gör bu dərd-sərimi,  
Xeyrimi, şərimi,  
O sənsiz günlərimi  
Oxlaya-oxlaya gəl!  
Tərpət o dumanları,  
Yörələri, yanları,  
Otüb keçən anları  
Saxlaya-saxlaya gəl!

**MƏNDƏ**

Bayatı kökündəyəm,  
Ağılar yatır məndə,  
Uğursuz günümdə də  
Uğurlar yatır məndə.

Bilmərəm sərhəd, çəpər,  
Var içimdə bir təpər,  
Dərddən ürəyim səpər,  
Sayğılar yatır məndə.

Qarşımızdadır yoxuş, düz,  
Bəlkə də, qoydum bir iz,  
Dünya boyda tər-təmiz  
Duyğular yatır məndə.

Qocalıb qarımayan,  
Heç zaman qurtarmayan,  
Varlığına varmayan  
Qayğılar yatır məndə.

Gedirəm, çatammıram,  
Özümü tapammıram,  
Mən yuxu yatammıram, -  
Yuxular yatrı məndə.

### ÖMRÜMDƏN...

Günlər bir qərar tutmur,  
Ötüb keçir ömrümdən.  
Axıb gedir tər kimi  
Puçur-puçur ömrümdən.

Ha çağırdım - dön bəri,  
Dönən deyil gün bəri.  
Bu dünyanın günləri  
Nələr biçir ömrümdən?..

Gülmür könlümün üzü,  
Bitib tükənmir sözü,  
Çox ömürlərin gözü  
Eh... su içir ömrümdən.

Unutdum boş anları,  
Dərdə dərd qoşanları,  
Ömrümün xoş anları  
Quştək uçur ömrümdən.

Qışdan, bahardan keçir,  
Vaxt gəlib hardan keçir?!  
Ömrüm yollardan keçir, -  
Yollar keçir ömrümdən...

### ZEYNƏBİM

Bir gün külək vurub sala ciyinindən,  
Uça əllərimə şalı Zeynəbin.  
Aritək qonaydım onun ciyininə,  
Tükənmir şəkəri, balı Zeynəbin.

Həyatda solmasın o gül yanağı,  
Gəlib həyan olsun dostu, qonağı,  
Heç vaxt pozulmasın kefi-damağı,  
Dönüb dəyişməsin halı Zeynəbin!

Ona bu gözəllik verilib Haqdan,  
Zirəddin, vurğunsan bir gör nə vaxtdan,  
Mənim ürəyimə düşübdü çoxdan  
Göyçək üzündəki xalı Zeynəbin.





### *Ramiz KƏRƏM*

#### **ÇÖRƏK KƏSMƏLİ ADAMLAR**

Çörək kəsməli adamlar  
daha bitir, tüketir.  
Bilmirsən, kimlə böləsən  
ən sonuncu tikəni.

İndi çörək kəsdiklərin  
kələyini kəsirlər.  
İndi çörək kəsmirlər,  
çörəyini kəsirlər.

İrəlini, gerini,  
sağı, solu kəsirlər.  
Salama uzanan əli,  
gedən yolu kəsirlər.

Bir çörəkdi, bir də salam,  
ayrı mətahim olmur.  
Çağrılısı kimsə yoxdu,  
Tək də iştahim olmur.

#### **HƏLƏ AXŞAMDI**

Hələ axşamdı, bilmirik  
sabah adlı bir çapar  
bizə nələr gətirəcək.  
Kasıbin olanından,  
yəqin xəbərlər gətirəcək,  
həmişə olduğu kimi:  
Qarabağda atışma,  
Türkiyədə terror,

Suriyada qətliam xəbərləri.  
 Diksincək -  
 Şuşada Xan əminin,  
 İstanbulda Nazimin,  
 Hələbdə Nəsiminin ruhu.  
 Ruhu narahat olacaq  
 Amerikada Heminqueyin,  
 Rusiyada Lev Tolstoyun.  
 Hələ axşamdı,  
 yatmaq istərdim bir az,  
 sonu yaxşılıqla bitən  
 bir nağıl danişın mənə.

### **SƏNƏ YAZDIĞIM ŞEİRLƏR**

Sənə yazdığınış şeirlər  
 yavaş-yavaş köhnəlir.  
 Təkcə şeirlər deyil ki,  
 indi çox şey köhnədi.

Şeirlərin divarında  
 köhnədi sözlərim də.  
 Köhnədi saçım-saqqalım,  
 üzüm də, gözlərim də.

Yaxşı ki, lap çox yazmadım,  
 az qalmışdı aldanam.  
 Sevgi elə car çekilməz,  
 gecəyə piçildənar.

Çox sözü saxlaya bildim  
 Ürəyimin sırrı kimi.  
 Mən tanınmaq istəmədim  
 sevgi şairi kimi.

Sənə yazdığınış şeirlər  
 yavaş-yavaş köhnəlir.  
 Nəsə ruhum axır vaxtlar  
 "Mansırı"ya köklənir.

### **GEDİRƏM ŞEİR YAZAM**

Bu yayın ortasında  
 nəsə yaman üzüdüm.  
 Yenə dostun, qohumun,  
 yaxınların işidi,  
 gedirəm şeir yazam.

Dedilər, danişdilar,  
 kim bildi, kim eşitdi.

Könlümü bir azca da  
xatirələr üzüdü,  
gedirəm şeir yazam.

Dağılmışdı buludlar,  
yenə gəldi cəm oldu.  
Bu yayın ortasında  
ruhum sətəlcəm oldu,  
gedirəm şeir yazam.

### **GECİKDİM**

Bu çayın o tayında  
bitmək istəyir adam,  
bir gözəl ağac kimi,  
ağacda budaq kimi,  
budaqda yarpaq kimi.

Bu dağın o üzünə  
getmək istəyir adam,  
gedib də özü boyda  
vətən olmaq istəyir,  
su kimi, torpaq kimi.

Bu çayın o tayına  
getməyə gəmi yoxdu.  
Bu dağın o üzünə  
yetməyin çəmi yoxdu.  
Mən gecikdim... Gecikdim...

Yazda ağ yağışlara,  
qışda qara gecikdim.  
Bu vağzaldan tərpənən  
qatarlara gecikdim,  
beş deyil, on beş deyil,  
çoxu yadımdan çıxır,  
haçan, hara gecikdim.

### **SEVGİ MƏKTUBU**

Köhnə sevgi məktubum  
keçdi bu gün əlimə.  
Gözüm güzgüyə yönəldi,  
barmaqlarım telimə.

Cavanlığa getdi ağlım,  
qocalarda tel olmur.  
Ruhu qocalanda, adam  
hər oyuna gül olmur.

Könül açdım, səhv elədim,  
inanmadın sözümə.  
İllər keçdi, bu səhvimi  
bağışladım özümə.

Könlümdə bu sevginin  
o vaxtkı görkəmində  
şəklini saxlamışam.  
Məktubun da nədənsə  
surətini göndərib  
əslini saxlamışam.

Surətini göndərdim ki,  
Artıq bəllidi dərdim.  
Bilsəydim ki, inanmazsan,  
əslini göndərərdim.

Qat kəssə də bu kağızla  
köhnə bir ah qayıtdı.  
Cırıb atmaq istəyirəm,  
uşaqlardan ayıbdı.

## İKİ KƏLMƏ SÖZ

Yüz dastan danışsan, yüz nağıl desən,  
Yan almaz könlümün gəmisi burda.  
Gedər bu biçinçi saman gəzməyə,  
Qalar biçilməmiş zəmisi burda.

Mən ruh adamıyam, ruhum uzaqda,  
Sən görən şəklimdi, burda yoxam mən.  
Çəkmir hər gördüyüüm, hər eşitdiyim,  
Belə doğulmuşam, könlü toxam mən.

Nə dastan danışma, nə nağıl demə,  
Qalmaram yoncuyub yalvarsan belə.  
Ən şirin vədlərə enməyən könül,  
Bəlkə, iki kəlmə sözə əyilə.

Elə asan deyil baş girələmək  
Bir belə xoşqılıq üzün içində.  
Bəlkə, iki kəlmə söz tuta məni  
Bu qədər səhbətin, sözün içində.

Çox çətin də deyil məni əyləmək,  
Fərqi yox harda kim səndən gözəlsə.  
Saxlayar yolumdan iki kəlmə söz,  
Tapıb deyə bilsən, ağlına gəlsə.





## ***MAHCAMAL***

### **QƏZƏLLƏR**

Mənə hicran dağının zirvəsi qəmdir dedilər,  
Orda kim məskən edib, gözləri nəmdir dedilər.

Qəm, sitəm kəşf edirəm, göz yaşım heyranım olur,  
Belə əhvalima da nazlı sənəmdir dedilər.

Gecələr sübhə kimi gözlərimə zülm edirəm,  
Od tutub yandı sözüm, şöləli şəmdir dedilər.

Hər işim müşkül olur, min cürə ah sahibiyəm,  
Bu qədər ah eləmə, ahın ələmdir dedilər.

Fələyin çərxini xoş gərdişə sövq eyləyirəm,  
Nalələr nuş eləyib, dərdləri cəmdir dedilər.

Yola düşmüş xəzanım, qış qapımı döymədədir,  
Bu qışın çöhrəsi sərt, xoş günü kəmdir dedilər.

Sabahın hüsnünə gül, Mahcamal, hər gün şükür et,  
Yeni gün, bəlkə, Gülüstani-irəmdir dedilər.

\*\*\*

Etmə bəyan sırrını hüsnü gözəl canlara,  
Hər gülərüz verməyir qanını bicanlara.

Biz əsərik bitməyən, birdi sənətkarımız,  
Ol dedi, olduq tamam, döndük əsl canlara.

Yetməyən hər bir dilək, arzun üçün şükr elə,  
Bağlı yolun bir ucu bağlıdı xoş anlara.

Tapdı cünun taqəti eşq oduna yanmağa,  
Yandı! Külün bəxş edib səhraya, ümmanlara.

Leyli misal sadıqəm əhdimə, peymanıma,  
Bənzəmərəm daima sevgisi əlvənlara.

Bədnəzər almış başım üstünü hər bir zaman,  
Könlüm olubdur günəş sislərə, eyvahlara.

Dərdə məkan eyləmə cismini, ey Mahcamal,  
Eylə onu sariban qəm dolu karvanlara.

\*\*\*

İndi səhraya düşüb Məcnun olan var, görəsən?  
Vətən eşqiylə doğulmuş yeni Səttar görəsən?

Müşfiqin çəkdiyi sevda yolunun yolçusu kim?  
O könül mülkü üçün gəldimi sərdar, görəsən?

Tutalım Fəhmi tutub sərrili Cəfər qələmin,  
Zamanından bac alar böylə sənətkar görəsən?

Üzeyir bir daha gəlməz, Qara, Fikrət də susub,  
Yaranarmı əcəba tazə fədakar, görəsən?

Bəlkə, biz bilməyirik, hardasa Vahid doğulub,  
Çəkəcək xeyli əziyyət o cəfakar, görəsən?

Təzə Sabir, təzə Pünhan görünüb söylədilər,  
Olacaq taleyi xoş, yolları həmvar, görəsən?

Mahcamal, salma özün-öznü sual yağmuruna,  
Bu qədər sorğulara doğru cavab var, görəsən?

### **ON BEŞ İL...**

On beş ildir eyvana çıxıb yola baxmiram,  
Gözlərimin çəkdiyi yollarda itmişəm mən.  
Cünunluq zəncirim var, başqa zəncir taxmiram,  
Leylaliq əsərimdə, qışında bitmişəm mən.

On beş ildir içimdə odu sönmüş ocağam,  
Közlərimi üfürüb alovə döndərmirəm.  
Dolanıram, içimdə pirə dönmiş ocağam,  
Könlümü bilə-bilə sevdaya göndərmirəm.

On beş ildir dan yeri kiprik çalır obaşdan,  
Günəşin əvəzinə sənsizliyim boylanır.  
Mənim sənli günlərim iznlidir zamandan,  
Könlüm hələ də səni geri dönərsən sanır.

On beş ildir könlümdə ələm mülkü ucalır,  
Söz mürçümdə ləl qəmim, cəvahir kədərim var.  
Şairliyim çox cavan, təbdən hər gün bac alır,  
Qələm çapır, belində sənsizlik əsərim var.

On beş ildir parlayan ruh tacın başımadadır,  
Könüllü oturmadım mən ayrılıq taxtına.  
Elçi gəlib əzrayıl, elçilik daşımadadır,  
Yeni ayrılıq düşüb mən bədbəxtin baxtına.

Pilləkənlər narahat, daha gəlib-gedən yox...  
Mizin üzü gülməyir, süfrələrim qat kəsir...  
Yaddaşlara batıbdır iti uclu qara ox...  
Dost-tanışlar yadlaşış, içimdə külək əsir...  
içimdə külək əsir...

\*\*\*

Mənə dildar deməyin, mən daha dildar deyiləm.  
Yoxa döndüm "O" gedən gün, daha mən var deyiləm.

Qürub etmiş günəşim min cürə ahəng yaradıb,  
Könlümün taqəti yox dinməyə sərdar deyiləm.

Mənim hicran bağımin əlvanı çox, əttarı yox,  
Nə gülüstan, nə çəmənzar, nə də gülzar deyiləm

Gecə nurnaməsi Ay pəncərəmə saldı nəzər,  
Gördü yox məndən əsər, ol məhi - rüxsar deyiləm.

Hər qaranlıq gecənin nurlu sabahdan payı var,  
Qaldım həsrət, belə bəxşislərə hüşyar deyiləm.

Mahcamal, qəm sənin hər zərrənə hakimlik edir,  
Qəm qəmə hökm eləməz, mən qəmə hünkər deyiləm.





## *Lilpar CƏMŞİD QIZI*

### LAÇINIMI GÖRƏYDİM

Durna olub uçaydım o yerlərə,  
Toxunaydım tənha qalan güllərə.  
Həkəridə qarışaydım sellərə,  
Düzlərində əvəliyi hörəydim,  
Gedib bir də Laçinimi görəydim.

Dəli dağım dəli olub, havalı,  
Koroğlunun nərəsi tək davalı.  
Gerçəyə dönermi görən xəyalı,  
Sinəsindən kəklikotu dərəydim,  
Gedib bir də Laçinimi görəydim.

Dərəsində otlamayıq quzusu,  
Çarıq bulağının solub yarpızı.  
Qantəpəri tanımayır soysuzu,  
Əhvali dəyişib, halın biləydim  
Gedib bir də Laçinimi görəydim.

Meşəsində itburnusu qızarib,  
Sarı baba dağı qəmdən bozarib.  
Turşsu bulağının suyu azalıb,  
Qırxbuğumu çəməninə sərəydim,  
Gedib bir də Laçinimi görəydim.

Qırqxıza yaylağa gəlməyir ellər,  
Ətrini itirib, açmayıq gülər.  
Dərmir çay - çiçəyi o bəyaz əllər,  
Keçmiş qaytarib geriyə dönəydim,  
Gedib bir də Laçinimi görəydim.

Şəkmir təkərləri Qızılboğazda,  
Açmır lalələri, solub nərgizi də.  
Dadı damaqlarda qalib ağızda,  
Sac üstə lavaşın büküb yeyərdim,  
Gedib bir də Laçinimi görəydim.

Axtarma pendiri yoxdu motalda,  
Yurdum əsir qalib azğın qatıldə.  
Niskilə çevrilib qalib qəlbimdə,  
Qartal olub zirvəsinə enəydim,  
Gedib bir də Laçinimi görəydim.

Gözəlləri bulaq üstə çıxardı,  
Qiyğacı baxışla süzüb baxardı.  
İgidlərin ürəyini yaxardı,  
Onların halına baxıb güləydim,  
Gedib bir də Laçinimi görəydim.

Kirs dağında od qalanıb nə vaxtdı,  
Əlim çatmir, gücüm yetmir, uzaqdı,  
Qış oldu, yolları qardı, sazaqdı.  
Özümü elimə qurban verəydim,  
Gedib bir də Laçinimi görəydim.

Taleyin amansız yelləri əsib,  
Məhəbbət ayrılib, elindən küsüb.  
Oxumur Laçinim, avazı susub,  
Niskilli ruhuna səcdə edəydim,  
Gedib bir də Laçinimi görəydim.

Kəlbəcərin, Xocalının yanında  
Mərmilər açıbdı yara canında.  
Köməyə yetişək ağır çağında  
Məlhəm olub, yarasını saraydım,  
Gedib bir də Laçinimi görəydim.

Qarabağın şah damarıdır Laçın,  
Düyünlər bağlanıb, açılmır neyçün.  
Olmuşam yurdumda, Vətəndə qaçqın,  
Dağ mehini küləyindən soraydım,  
Gedib bir də Laçinimi görəydim.

Hərdən yuxularda görüb Laçını,  
Silib taleyindən ağrı-acını.  
Nazlı gəlin kimi hörüb saçını,  
Uçub səmalarda xəyal quraydım,  
Gedib bir də Laçinimi görəydim.

Nə vaxtsa, tutulan günəşim doğar,  
Toz-duman üstünə leysanlar yağar.  
İgidlər atlanıb düşməni qovar,  
Əlimdə bayraqım öndə gedəydim,  
Gedib bir də Laçınımı görəydim.

Neçə yaş gəlibdi yaşının üstə,  
Lilpar başın qoysun daşının üstə.  
Qəlbimi sizladır yanıq şikəstə,  
Əcəl elə gələ o da ölüydim,  
Gedib bir də Laçınımı görəydim.



## ◆ Müstəqillik yollarında ◆

**Südabə AĞABALAYEVA**

# YADDAS

*Dövlətçilik və şəxsiyyət milli -  
mənəvi dəyər kimi dərk olunanda*



**BAYRAQ FƏZİLƏTİNDƏN  
MİLLƏT HƏQİQƏTİNƏ**

*Ali hakimiyyətin zəifliyi xalqın  
ən qorxulu fəlakətidir.*

**N. Bonapart**

Tarixin ən böyük dərslərindən biri də budur ki, öz dövlətini qoruyub saxlamaqdan və inkişaf etdirməkdən vacib məsələ yoxdur. Çünkü təkcə güclü dövlət yaşamağa qadirdir. Qlobal biliklər cəmiyyətində və qlobal iqtisadiyyatda formallaşmaqdə olan yeni dəyərlər sistemində isə milli dövlətin yeri və rolü ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzən milli dövlət formasının vaxtının keçdiyini əsaslandırmağa çalışırlar. Bu arqumentlər qloballaşan postsənaye cəmiyyətində idarəcilik təsisatlarının korporativ əsasda, şəbəkə əsasında yaranacağını vurgulasa da, müstəqil Azərbaycanın yeni əsrin bir çərəyində keçdiyi yol bütün bu yanaşmaların əsassız olduğunu sübut etdi. Güclü dövlət konsepsiyasına əsaslanan Azərbaycanın siyasi kursu isə başqa nəticəni vurğulayır: öz dövlətindən məhrum olmaq dünyanın etno-milli xəritəsindən silinmək deməkdir.

Bəşər sivilizasiyasının ən qədim ocaqlarından olan Azərbaycanın tarixi ərazisində aparılan arxeoloji qazıntılar - Azıx adamının alt çənə sümüyünün 350-400 min illik tarixi, Qobustan qayaları üstündəki mezolit dövrü təsvirlərin məzmunu, tunc dövrü mədəniyyət nümunələri Azərbaycan xalqının qədim salnaməsinə işiq salır. Təbii şərait, coğrafi mövqeyi Azərbaycanı məskunlaşma təkamülündən erkən dövlətçilik istiqamətində təsbit edib. Bu da həqiqətdir ki, zaman-zaman yadelli işgallarına məruz qalmış diyarımızda yad elli, yad ruhlu cahangirlər hökmranlıq edib. Milli dövlətçiliyin varisliyi obyektiv və subyektiv amillərin diqtəsindən asılı olub. Uzun bir siyahı alınacaq qədərindəki amillər və bir-birini əvəz etmiş dövlətçilik ənənələri yazının məqsədi olmadığından Azərbaycan dövlətçiliyinin təkcə XX əsrə keçdiyi yolu bəzi məqamlarına qısa ekskurs yerinə düşərdi. XX əsr Şimali Azərbaycan xalqına

tarixi torpaqlarında milli, müstəqil dövlət qurmaq fürsəti verdi. Müsəlman Şərqində ilk respublikanı Azərbaycan xalqı qurdu. 23 aylıq hakimiyyəti ərzində dövlətçiliyin dayaqlarının yaradılmasından möhkəmləndirilməsinədək ciddi və məhsuldar fəaliyyət göstərildi. Dövlətçilik rəmzlərindən hüquqi dövlət quruculuğunadək, həm parlamentin, həm hökumətin səyləri öz dövrünə görə mütərəqqi və əhəmiyyətli idi. Azərbaycan Cümhuriyyətinin rəmzləri - bayraqı, pul nişanları, poçt markaları həm dövlətin varlığını, mövcudluğunu ifadə edir, həm də məzmununu müəyyənləşdirməyə imkan verən mənbə kimi bu gün də, sabah da - tarix üçün çox qiymətlidir.

Sözsüz ki, böyük dəyişiklikləri Zaman hazırlayıır, amma onların həyata keçirilməsinə təkan verən amillər də əhəmiyyətlidir. Azərbaycan Cümhuriyyətinin həyatında belə təkan Gürcüstanın Zaqafqaziya Müstəqil Demokratik Respublikası Seymində öz istiqlaliyyətini bəyan etməsi oldu. Müsəlman Milli Şurasının üzvləri və Seymin azərbaycanlı üzvləri bu "nəzərdə tutulmamış" vəziyyətdə son dərəcə əvvəl manevr edə bildilər. İki gün sonra - mayın 28-də Azərbaycanın istiqlaliyyətini elan etdilər və bununla 1918-ci il Zaman, Tiflis isə Məkan etibarı ilə XX əsr Azərbaycan milli dövlətçilik tarixinin qızıl başlanğıcına qol qoydu.

Mayın 27-də isə Azərbaycan Milli Şurası yaradılmışdı və Şuraya "Müsavat" lideri M.Ə.Rəsulzadə sədr seçilmişdi. Milli Şura müvəqqəti hökumətin təşkilini bitərəf Fətəli xan Xoyskiyə tapşırırdı. Amma bir ciddi məsələ də vardı: yeni Respublika başqa respublikanın ərazisində yox, öz sərhədləri daxilində olmalı idi. Bakı isə hələ ki, paytaxt şəhər ola bilmirdi ADR üçün. Elə ona görə də Gəncə müvəqqəti paytaxt elan olundu (illər keçəcəkdi, Azərbaycanda bir analogiya yaranacaqdı - Bakı Azərbaycanın, Gəncə azərbaycanlıların paytaxtidir). Paytaxtin Bakıya köçməsi 3 ay yarımdır. Sentyabrın 15-də Demokratik Respublika yeni paytaxtda fəaliyyətini davam etdirdi. Ölkənin həyat ritmini dəyişən bir sıra islahatlar keçirildi. Xarici siyasetin ən böyük uğuru gənc respublikanın de-faktō tanınması oldu. Amma tecrid olunmaq defaktō tanınmamaqdan ibarət deyildi. Regionun siyasi ab-havası yeni demokratik dəyərlərin inkişafına əngəl törətməyə bilməzdi. Erməni barmağı burda da özünü göstərirdi. Rusiya, dövlət quruluşundan asılı olmayaraq, Qafqazda mövqe möhkəmliyi naminə istifadə etdiyi erməni kartından bu məqamda da istifadə etdi. Qarabağ tikəsi vəd olunmuş daşnakların Qızıl Ordu ilə bu nöqtədə birləşib gənc respublikanı təhdid etməsi Azərbaycanı işgalın yeni mərhələsinə yuvarlatdı. ADR rəhbərliyi qüvvələr nisbətini nəzərə alıb az müdəddətə tarixin yaddaşına yazılıcaq nailiyyətlərindən uzaqgörən müdrikliklə əl çəkdi ki, ölkədə qan tökülməsin. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə XI ordu Azərbaycan sərhədlərini keçdi...

ADR siyasi hakimiyyətdən Azadlığın dadını duymuş xalqın hafizəsinə köcdü. "Bir kərə yüksələn Bayraq bir daha enməz!" - deyən M.Ə.Rəsulzadənin mənəvi - ideoloji dayaq olmuş sözləri XX əsrin sonuna doğru uzaq bir Yola çıxdı.

Böyük Vətən müharibəsi dövründə İrana daxil olan müttəfiq qoşunlarının tərkibində Azərbaycanın ən böyük və müqəddəs arzusu Cənubi və Şimali Azərbaycanı birləşdirməkdi. 1945-46-ci illər Azərbaycan Milli Hökumətinin fəaliyyəti, Beriya və Mikoyanın Stalin güclü Azərbaycanın gələcək təhlükə ola biləcəyinə inandırmaq səylərindən sonra iflasa uğradı. Şimali Azərbaycanda isə Azərbaycan Sovet Sosialist Respublikasının 25-ci ildönümü böyük təntənə ilə qeyd edilirdi. Sovet hakimiyyətinin mövcud olduğu dövrdə həyatın ən müxtəlif sahələrində Azərbaycanın əldə etdiyi nailiyyətlərin üstündən xətt çəkmək tarixi saxtalaşdırmaq olardı.

Amma ara-sıra baş qaldırın cəhdlər onu göstərirdi ki, müstəqil Azərbaycanın istiqlaliyyət arzusu hələ də qalır. 1966-cı ildə Bakıda Qız Qalasına sancılan Üçrəngli Bayraq rejimin hökmü qarşısında kiçik, zəif cəhd nişanəsi idi.

Və nəhayət... 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik haqqında Konstitusiya Akti qəbul etdi. 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının varisliyi Üçrəngli Bayraqın, Himnin bərpasında təsbit olundu. Prezident idarə-üsulu təsis edildi. Hüquqi dövləti səciyyələndirən hakimiyyət bölgüsü prinsipinə uyğun qanunverici, idarəedici orqanların və məhkəmənin fəaliyyəti, eləcə də AR-nın pul nişanları, orden-medalları və Dövlətin hüquqi əsasını təşkil edən Konstitusiya, Milli Ordu, dövlət dili və digər təsisatlarla 5 min illik dövlətcilik tarixi olan Azərbaycan III minilliyyə qədəm qoydu. Bütün bunlar heç də asan olmadı. ADR xarici amillərlə süqut etmişdi, onun varisi müstəqil Azərbaycan Respublikası isə daxili ziddiyətlərin, dövlət çevrilişi cəhdlərinin, hakimiyyət uğrunda vətəndaş müharibəsi həddinə çatan siyasi gərginliyin ucbatından dəfələrlə bir dövlət kimi dağılmaq təhlükəsini yaşamalı oldu. Bir tərəfdən də Ermənistanın torpaqlarımızın bir hissəsinə işğalı və bir mil-yondan artıq qaçqın və köçkünün problemləri fəlakətin bir addimlığında duran Azərbaycanı Hamlet suali qarşısında qoymuşdu. Xalqın və millətin taleyini kürsü iştahasına qurban verən müxalifətin hakimiyyət iddiaları, Azərbaycanın müstəqilliyi, böyük planlarına mane olan fövqəldövlətlərin açıq və dolayısı ilə edilən maddi və mənəvi dəstəyindən güc alındı. Siyasi uzaqqorənlik, idarəcilik təcrübəsi və müdrik ağıl Heydər Əliyevi Azərbaycanı xaosdan, rüsvayçı vətəndaş müharibəsindən, siyasi və kapital asılılığından qurtaran ümummilli lider etdi. Son dərəcə gərgin şəraitdən tədricən uzaqlaşan Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymaqla, siyasi sabitliyin, bazar münasibətlərinə bazasını iqtisadiyyatın tədrici inkişafının əsaslarını möhkəmləndirdi.

Əsrin əvvəlində bünövrəsi qoymuş Demokratik Respublika bir də əsrin sonunda Azərbaycanın Milli Dövlət Müstəqilliyinin əbədi və dönməz olduğunu sübut edə bildi.

## **NAĞILDAN GERÇƏYƏ**

Gözləyirdi... Umurdu...

Və haqqı vardi.

Çünki Vətəndi - o qurtaran yerdə ölüm başlayırdı.

Çünki Anadı - o olmayan yerdə nə qalırdı ki?..

Və Müdrikdi - sonu gördüyündəndi ki, səssiz fəryadla sorurdu:

-Hara qaçırsan, oğul?..

Oğullar çəşmişdilar və unutmuşdular:

özündən qaçmaq olmur.

Oğullar unutmuşdular ki, iki Qardaşın səngərə çevirib, bir-birinə silah tuşlaşdıqları bu yer, bu torpaq

“... Köynək deyil, geyib,

geyib atasan.

Saqqız deyil - satasan.

Buna Vətən deyərlər.” (İ. İsmayılovadə)

Bu unutqanlıq, bu hillə-hava Vətəni xəstə salmışdı. O güllələr ANANIN ürəyinə, gözünə tuşlanmışdı... Bir soruşan da yoxdu:

-Haran ağrıyrı, Ana?

Ancaq hamı da biliirdi ki, bu sualı verəcək Oğul səngərə girib qardaşına silah tuşlayan övladların arasında deyil!..

... Dalınca elçi göndərdilər - nə vaxtsa qoymamışdilar, mane olmuşdular gəlmeyinə. Yad eldə yadlardan aldığı yaralar onu əzməmişdi, düşmən dəyirmanına su töken naxəlef özünkülerin namərdliyinin sə adı yoxdu...

Amma... Azərbaycanı qırx arşın quyunun dibinə sallayıb kəndirini kəsmək isteyirdilər. Fitvası hardan gəlirdi, kimin əlinə kimlər bel vermİŞdi, siyasetin lap elə əlibbasını bilənlərçün aydındı...

... Gözlər göylərə dikilmişdi, qulaqlar bir uğultuya müntəzirdi...

Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən təyyarə yerə enəndə Azərbaycanın tarixində yeni səhifə açılırdı.

## ARZU

Lap nağıla bənzəyir.

Elə əslində nağıldı - Ən yeni tariximizin ən qorxulu nağılı. Və nə yaxşı ki, bu nağılin da sonu Xilasın əvvəli ola bildi.

XX əsrin sonunda Azərbaycanın yaşadığı hadisələri Yeniləşən Azərbaycanın yeni təfəkkürlü insanı yaddaşına nağıl kimi yazır, xüsusilə bu günün fonunda 1993-cü ilin iyununda baş verənlər doğrudan da nağıla bənzəyir.

Əslində, Tarix - şərtılıklərdir. Təqvimin müəyyən günləri var ki, bu günlər Zamanın, Tarixin simasını və ruhunu ifadə edir.

15 iyun da Azərbaycanın müasir tarixində, Təqvimində belə günlərdən biri kimi dəyərləndirilir. Bütün bu günlərin ifadə etdiyi mənaların kökündə insanın - ölkə vətəndaşlarının rifahının durmasını xatırlatmağa ehtiyac yoxdur.

Azərbaycanı 70 illik totalitarizmin əlindən qurtaran milli-azadlıq mübarizəsinin bir məqsədi də buydu: onun hər bir vətəndaşı özünü öz ölkəsinin, vətəninin, onun sərvət və nemətlərinin əsl sahibi hesab edə bilsin. Amma siyasi müstəqilliyini əldə etmiş Azərbaycana dağılmış iqtisadiyyat, şüurlarda yaradılmış hərc-mərclik, qəlbərə çökmüş sabahından nigaranlıq və yaşınan günlərin qorxusu miras qalmışdı. Və bütün bu rəngləri tündləşdirən fonun da adı müharibə idi.

Bu ümidsizlikdən yalnız böyük İradə, İnam və çevik Ağıl xilas edə bilərdi Azərbaycanı...

## HƏQİQƏT

Bu gün Azərbaycanda dinc quruculuq dövrünə xas olan ab-hava var: tikinti vüsəti, təhsil və mədəniyyətə qayğı, infrastrukturun inkişafı, beynəlxalq humanitar siyasetdə standartların təqdim olunması...

Azərbaycan öz tarixində ilk dəfə olaraq neft ixrac edən dövlətlər sırasına daxil olub - Bakı-Tbilisi-Ceyhan layihəsi şübhə və inamsızlıqları geridə qoyaraq reallığa çevrilib və bu tipli layihələr uğurla davam etdirilir.

Azərbaycan sosial-iqtisadi sahədə Dövlət Proqramının uğurlu nəticələrini nümayiş etdirməyə başlayıb...

Bu gün Azərbaycanın formallaşan hərbi gücü düşmənləri düşünməyə, hesablaşmağa vadar edir...

Bu gün Azərbaycan Büyük Siyasetin yönünü ədalətin və haqqın bərpasına doğru yönləndirməyə nail olub...

Bütün bunlar isə Azərbaycanın müasir tarixində Qordi döyüünüə dönmüş Qarabağ probleminin yaxın zamanda açılacağına böyük inamın gerçək olacağından xəbər verir.

Bu inam 1993-cü ilin 15 iyunundan Azərbaycan xalqı ilə birgədir. Bu inamla XXI əsrin Azad, Müstəqil ölkəsi - Bərabərliyin, Qardaşlığın və Dostluğun hökm sürəcəyi Azərbaycan qurulur.

## **BÖYÜK YOLÇU**

Dekabrin 12-də Azərbaycan Heydər Əliyevin vəfatının ildönümünü qeyd edir. Bu anim mərasimi “Böyük İnsan da insandır” fikrinə müəyyən korrektənin vacibliyinə işiq salır. Bəli, İnsan qaçılmaz sondan, “Yaranan getməlidir”. Böyük İnsanların həyatı həm də Tarixin bir parçasıdır.

1969-cu ildən üzü bu yana, Azərbaycan, Azərbaycanın Tarixi Onun adıyla bağlı oldu. Hətta o qədər bağlı oldu ki, 80-ci illərin sonunda Azərbaycanın Tarixində bu Adın siyasetin və idarəetmənin səhnəsindən silinməsinə cəhd ediləndə, Azərbaycanın Faciələri də Onun Yoldan çəkdirilməsi ilə başlandı. Bəli, Heydər Əliyev Azərbaycan adının qabağına SİPƏR idi və Azərbaycana qarşı torpaq iddiasını, ikibaşlı Qartal da, onun qulbeçəsi erməni iştahı da, neftin başgicəlləndirən xəzinəsindən gözü qamaşan ingilis diplomatiyası, fürsətdən barınmaq cəhdində bulunan hər “qolu zorlu”... siyasetin Azərbaycan səhifəsini məhz Heydər Əliyevsiz mümkünlüyünü hesablamaşdı... Amma nə yaxşı ki, Müdrik Uzaqqörənlik elə qızıl kimi qiymətini hər yerde saxlaya bilir. Müdrik Uzaqqörənlik və El Gözü Azərbaycanın qabağında yenidən Heydər Əliyev sıpəri ucalda bildi. Azərbaycanın Tarixinə Heydər Əliyev adı yenidən, bu dəfə Azərbaycanda dövlət müstəqilliyinin qaranti kimi yazılıdı.

“Böyük İnsanlar da insandır” fikrinə korrektəni məhz Taleyi Xalqın və İnsan Cəmiyyətinin tarixinə bağlı insanlar edə bilər.

Heydər Əliyevin müdrikliyi, təcrübəsi və diplomatik peşəkarlığı və həmişə xalqa arxalanması qalib geldi və bu Qalibiyət Azərbaycanın dünyaya və beynəlxalq təsisatlara inamlı integrasiyasını təmin etdi. Elə ona görə də, dekabrin 12-də insanlar Fəxri xiyabana - Heydər Əliyevin ziyarətinə kədərlə yox, həm də görülmüş Böyük İşlər üçün minnətdarlıq hissi ilə gedirlər.

... Tarixin çox da uzaq olmayan Zaman kəsiyində Atatürk Türkiyəni xilas etdi, Şarl de Qoll - Fransanı. Azərbaycanda bu taleyülü, tarixi missiya onun bəxtinə düşdü - Heydər Əliyevin.

## **AZƏRBAYCAN ADINA**

Vətənin təbietinə, nemətlərinə vurğunluğun patetikası ən aşağı halda məktəblinin inşa yaradıcılığında, bir az irəli gedəndə, yazıçı qələmində məqbuldur. Aydın məsələdir - təbii sərvətlər Tanrı töhfəsidir. Malik olduğun təbii sərvəti Milli Sərvət edə bilmək - bax, bu, təqdir olunası, alqışlanması, təriflənəsi hünerdir. Tanrı səxavətinə dərk olunan şükranlıq, onu qiymətləndirmək qabiliyyətinin olması Milli Sərvəti qazanmaq yolunda ilk addımdır. O da aydındır ki, cəmiyyətin ən qiymətli sərvəti İnsandır - metro işçisi, bağban, əkinçi, alim, bənnə, əsgər... Və bir də... hər xalqın bəxtinə düşən Şəxsiyyətlər. Tarixin yaddasını varaqlamaq artıqdır, tarix dönə-dönə sübut edib ki, ailədə olduğu kimi, ölkənin başında şəxsiyyət duranda onun təbii sərvətləri milli sərvət olur. Ən yaxın tarix onu da sübut etdi ki, bunun üçün çox vacib olan Azadlıq,

Müstəqillik kimi müqəddəs dəyərlərin əldə olunması hələ şərt deyil. Şərt həm də dəyərləri qorumaq, onları həyat norması edə bilmək bacarığıdır.

Ölümü ilə də dünyanın diqqətini Azərbaycana yönəldən Heydər Əliyev "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyəndə, həm də yaşanmış bir ömrə sərgiləyirdi və bu ömrün hansı hissəsindən baxırsan - bax, oradan Azərbaycan görünür. Budur, həmin ömrün ən ümumi cizgiləri. Və bu cizgilər Zaman bizzən uzaqlaşdırıqca daha aydın, daha dəqiq görünür. Uzaqlaşan Zaman həm də Azərbaycan adına yaşılmış böyük ömrün qiymətini göstərir.

60-ci illərin ortalarında Azərbaycanın Dövlət Təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə göstərdiyi keyfiyyətlər onu az sonra respublikanın birinci kreslosunda əyləşdiridi. Bu dövrün əmumi mənzərəsini ifadə edən əsas məqamları sadalamaq lazımlı gələrsə, kifayət qədər diqqətli olmağa vadar edən faktlar sıralanacaq.

Onun hakimiyyətdə olduğu 1969-1982-ci illəri əhatə edən dövr həm də mədəniyyətə qayğı, böyük mədəniyyət xadimlərinin yubiley şənliliklərinin qeyd olunması ənənələrinin yarandığı dövr oldu. Azərbaycan teatrının Moskvada 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması yada düşür. Hüseyn Cavidin cənəzəsinin qalıqlarının İrkutsk vilayətində gətirilib Naxçıvanda məqbərəsində dəfn olunması tarixin vicdanından repressiya xəcalətini yumaq, ideologianın cinayətini üzünə oxumaq jesti idi.

1976 - ci ildə 10 cildlik ASE-nin nəşrinə başlandı. 1981-ci ildə Azərbaycan şairi Şəhriyarın əsərlərinin nəşri, "Şəhriyar gecələri" keçirilməsi cənubluşimallı Azərbaycan xalqının mənəvi bağlarının daha da gücləndirilməsində mühüm mərhələyə çevrildi. Mədəniyyətin, incəsənətin və musiqinin sürətli inkişafını xatırlatmağasa, yəqin ki, ehtiyac yoxdur.

1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul edilərkən, milli respublikaların dövlət dili statusunun konstitusiya ilə təsbit olunması üçün göstərdiyi prinsipiallıq barədə biz çox sonra - 90 - ci illərin ortalarında eşidəcəkdik.

Bütün bunlar həm də bir azərbaycanının, bir türkün nəhəng xristian dövlətində (nə olsun ki, rəsmən səslənmirdi, mahiyyətdə açıq-aşkar ayrı-seçkilik vardi) yüksək dövlət postuna doğru addımları idi.

1970-ci illərdə Sov. İKP MK üzvü, SSRİ Ali Soveti Siyasi Büro üzvü və SSRİ Nazırı Soveti sədrinin I müavini təyin olunanda artıq o dairələrdə başa düşürdülər və göründülər ki, Heydər Əliyev SSRİ-nin Birinci şəxsi olmağa real namizəddi. Və qorxu, qısqanlıq "Namızəd" sözü yerinə "Rəqib" yazdı... Elə bu məqamda Qorbaçov hakimiyyəti, Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni müşavirləri Heydər Əliyevin artan nüfuzundan təşvişə düşüb onu siyasi səhnədən uzaqlaşdırımağa çalışırdılar. Erməni millətçiləri və... Azərbaycanda mafioz qruplarının əli ilə Moskvaya şikayət axını təşkil edildi. Azərbaycan ictimai-siyasi şəraitin ən mürəkkəb dövründə... ali məqamda dayaqdan məhrum oldu... Sonra 90-ci ilin Qanlı Yanvarı... Heydər Əliyevi səhnədən çıxmış hesab edən Qorbaçov komandası, görünür, onu sonacan qiymətləndirə bilməmişdi. Deyəsən, Azərbaycanda da beləydi. Elə ona görə də Qayıdış onlar üçün gözlənilməz oldu.

Onu fəlakət həddində olan Azərbaycana total zərurət gətirdi. 1993-cü ilin iyunun 24-də Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərinin icrasına başladı. 1994 - cü ildə adı var, özü yox ordu ilə Beyləqanda güclü əks-hücumla Bışkek sazişinə (atəşkəs) rəvac verdi. Hərbi əməliyyatlarda fasilə iqtisadiyyatda təxirəsalınmaz problemlərin həllinə, siyasi şəraitit sabitləşdirməyə, eləcə də millətin genofondunun xilası naminə revanş idi.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1996-ci ildə Lüksemburqda Avropa İttifaqı ilə tərəfdəşlilik və əməkdaşlıq haqqında saziş imzalandı. Ölkə iki dəfə vətəndaş müharibəsi təhlükəsindən qurtardı. 1998-ci ildə sensuza ləğv olundu.

İqtisadi-siyasi şərait tədricən sabitləşdikcə ölkə iqtisadiyyatında, zəif də olsa, yüksəliş başlandı. Bu, təkrar prezident seçkilərində qələbəni təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft və qaz kəmərlərinin çəkilişi layihələri reallaşanda, Heydər Əliyev siyasi kursu Azərbaycana münasibəti yenidən nəzərdən keçirməyin zərurət olduğunu təsdiq etdi. Artıq faktdan qaçmaq olmurdu: Heydər Əliyev təkcə Azərbaycan Prezidenti kimi qəbul olunmurdı. Heydər Əliyev Türk dünyasının elçisi idi, Cənubi Qafqaz regionunun şəriksiz nüfuz yiyəsi idi... Zamansa haqq olan həqiqətə doğru getməyində idi... Bu Yolun Yolçusu olmaqla qorxulu deyildi. On illik son rəhbərliyi dövründə "Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz" olduğu artıq sübut olmuşdu...

## BÖYÜK YOLUN PARALELLƏRİ

2003-cü ilin oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirildi.

III minilliyyin müstəqil Azərbaycanının bu ilk seçkisi yeni eranın və yeni əsrin ilk onilliyyinin siyasi oriyentirini müəyyən etdi: hakim Yeni Azərbaycan Partiyasının namizədinin ölkənin birinci kursusunda əyləşməsi ilə təkcə soyad dəyişməz qalmadı. İlham Əliyev hakimiyyət kreslosunda yalnız Atanı, Siyasi Rəhbəri, Məsləkdaşı əvəz etmədi. Oğul sözün geniş və böyük mənasında VARIS kimi gəldi. İstər seçkiqabağı, istər inauqurasiyada, istər seçkidən sonra İlham Əliyev Heydər Əliyev siyasi kursunu və strateji xəttini davam etdirəcəyini bəyan etdi. Bu, prezidentliyə namizədi opponentlərindən fərqləndirən nəzərəçarpan özünəməxsusluqdu: vəd vermek inandırmaq və insanları arxasında aparmaq yolu deyildi - xalq vədlərdən yorulmuşdu, xalq SÖZ yox, İş gözləyirdi. "Heydər Əliyev siyasi kursu" ifadəsi sonuncuya ekvivalent ola bildi. Bəs bu ekvivalentliyin sərhədlərini müəyyənləşdirən amillər hansılardı?

Ən sadə halda, bunlar dəfələrlə bəyan olunmuş hüquqi və demokratik Azərbaycan dövləti, bu dövlətin iqtisadi əsaslarının yaradılması, sivil dünyaya integrasiya prinsipləridir. Bu, ölkə iqtisadiyyatının ən güclü qollarından olan neft strategiyası layihəsinin həyata keçirilməsi deməkdir.

Böyük məqsədlərin həyata keçirilməsinə hazırlıq ili də hesab oluna bilən Prezidentliyinin elə ilk ili - görüşlər, səfərlər, qəbullar, fərman və sərəncamlar, beynəlxalq tribunalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və onu dinləməyə və dillənməyə vadə etmək səyləri... tezislərlə işləmək mərheməsinin başa çatdığını, əsaslandırılmış programların işlek mexanizmini təmin etmək dövrünün başlandığını söyləməyə əsas verirdi.

Ölkədə iqtisadi inkişafın artım sürəti, qeyri-neft sektorunun dirçəldilməsinə və daha da inkişafına nail olunması bütövlükdə sosial siyasetin mahiyyətindən gəlir. Bu siyasetin tərkibinə ölkənin 1 milyondan çox qəçqin və didərgin əhalisinin problemlərinin həlli də daxildir. Onların çadır və vəqonlardan yaşayış massivlərinə köçürülməsi prosesi davam edir.

Ölkə həyatında nəzərə çarpacaq bir məsələni də qeyd etmək lazımlı gəlir: ictimai-siyasi atmosferdə müşahidə olunan gərginliyin azalması. Sosial bazasının xeyli hissəsini itirən ölkə müxalifəti "içinə çekilib". Prezidentsə əks addım atıb - milli barışığa çağırıb, konstruktiv müxalifət arzusunu bəyan edib.

\* \* \*

Prezident İlham Əliyevin xarici siyaset kursu Azərbaycanın milli maraqlarının qorunmasına, mürəkkəb ictimai-siyasi şəraitdə Qafqaz regionunda ölkənin şəriksiz liderlik nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə əlaqələrdə intensivliyin artmasına xidmət edir. Azərbaycanın digər ölkələrlə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa və bu münasibətləri daha da möhkəmləndirməyə maraqlı olduğunu göstərir.

\* \* \*

Prezidentin ölkənin ayrı-ayrı bölgələrinə hər səfəri “əsl siyaset real, konkret iş görməkdən ibarətdir” tezisinin real nəticələrinin, Söz və İşin vəhdəti nümunəsidir.

Ölkədə daxili siyasi sabitliyə nail olunması hər zaman dövlətlə xalq arasında inam və birliyin göstəricisi olub və bu gün də belədir.

Hüquqi dövlət quruculuğu xəttinin az qala hər ili “Amnistiya ili” kimi də yadda qalır.

Ölkə başçısının gündəlik fəaliyyətində əsas xətt Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı aparılan siyasetin davamıdır. Prezident İlham Əliyevin bütün çıxışları və görüşləri dünyani bir məsələyə inandırmağa xidmət edir: Ermənistanın tutduğu yol, təkcə Azərbaycanın yox, bütün regionun, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi-siyasi maraqları olan dövlətlərin mənafeyinə ciddi maneədir.

\* \* \*

Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından 99 il, milli dövlətin bərpasından 26 il ötür... Böyük tarix üçün elə də böyük vaxt deyil. Amma ümidişlərin və inamın, inandırmağın və yönəltməyin, cəmiyyətin dinamik və ahəngdar inkişafını şərtləndirməyin bu 26 illik yolun ən böyük uğuru milli ruhun həyat tərzinə çevrilməsi, dövlətçilik ideologiyası ilə milli ideologiyanın eyni ahəngə köklənməsi, başqa sözlə, “milli - fəlsəfi fikir zəminində” formalaşmasıdır.


### **Ədəbiyyat:**

- Mehdiyev R. "Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən". Bakı, 2009
- Mehdiyev R. "Azərbaycan: Qloballaşma dövrünün tələbləri". Bakı, 2005
- Xəlilov S. "Mənəviyyat fəlsəfəsi". Bakı, 2007
- Cəfərov N. "Azərbaycançılığa giriş". Bakı, 2002
- Topçubaşov Ə. "Paris məktubları". Bakı, 1998
- Qarayev Y. "Tarix: yaxından və uzaqdan". Bakı, 1996



## ♦ Θ d ə b i t a l e l ə r

# HƏYATINI İSPAN MÜĞƏNNİSİΝƏ HƏSR ETMİŞ RUS YAZICIŞI



O, yüksək dünyagörüşlü, əqidəli insan idi. Dayaqları insanlıq idealları idi və o, öz mövqeyindən bir an belə geri durmadı. Bu, onun cəmiyyət qarşısında ən böyük xidməti idi...

Ivan Sergeyeviç Turgenev 1818-ci il oktyabrın 28-də Oryol şəhərində zadəgan ailəsində dünyaya gəlib. O, ailənin ikinci oğluydu. Atası Sergey Nikolayeviç Yelisavetgrad kavaleriya alayında xidmət edirdi və evləndikdən sonra polkovnik rütbəsiylə istefaya çıxmışdı. Onun əcdadları Qızıl Ordadan gəlmə tatarlar idi. Arvadı onun qədər əslî-nəcabətli olmasa da, varlı ailədən idi, Orlovski quberniyasındaki geniş torpaqlar ona məxsus idi. Kifayət qədər yaraşıqlı adam olan Sergey Nikolayeviç kübar ədaləri ilə seçilirdi. Varvara Petrovna isə ağır xasiyyətli qadın idi. Məsələ burasındadır ki, atasını erkən itirən Varvara yenidən ailə quran anasının himayəsində qalmışdı. Atalığı ilə bir dam altında yaşamağa məcbur olan qız böyük sarsıntı keçirmişdi; onu tovlamaq istəyən atalığından əlindən canını qurtaran Varvara evi tərk etməli olmuşdu. Gəncliyində güclü iradəyə sahib olan Varvara Petrovna oğlanlarının da üzərində hökmranlıq edirdi. Təhkimli kəndlilərlə isə qəddar davranışır, ən kiçik səhv'ləri belə onlara bağışlamırı.

Turgenev anasının obrazını "İlk məhəbbət" povestində canlandırıb. Eləcə də müxtəlif əsərlərinde Varvara Petrovnanın obrazının bəzi əlamətləri görünür.

1822-ci ildə Turgenevlər ailəsi xarici ölkələrə səyahətə çıxır. İsveçrə şəhəri Berndə 4 yaşı Vanya az qala ayıların salındığı çuxura düşüb həlak olacaqdı, ancaq atası son anda onun həyatını qurtarmağa nail olur.

Turgenevlər səyahətdən birbaş Varvara Petrovnanın malikanasına - Spassko-Lutovinovoya qayıdırılar. Əslində, kənd həyatı elə də dəyişiklik vəd etmirdi. Belə ki, Turgenevin ölümündən 8 il qabaq avtobioqrafiyasında yazdığı kimi, "ailə dayə və müəllimlərlə, nöker-naiblə əhatə olunmuş tənbəl və mənasız zadəgan həyatıyla yaşamağa davam edirdi".

Kənddə kiçik Turgenev özü üçün folkloru kəşf edir. Varvara İvanovnanın təhkimçi kəndlilərindən biri ona qədim dastanlardan danışır. Sonralar Turgenevin qəhrəmanlarının birinin dilindən həmin dastanları eşidəcəyik...

1830-cu illərin ilk yarısını Turgenevlər Moskvada keçirir. İvan 15 yaşındadır, artıq yetkinlik dövrünü yaşayır. Onlar Neskuçnı bağı ilə üzbeüz yerləşən Engel yazılığında qalırlar. Qonşuları da əsil-nəcabətli adamlardır-knyagini Şaxovskaya və onun qızı, İvandan 3 yaş böyük olan knyajna Yekaterinadır.

Gözəl və füsunkar Yekaterina... Onu Turgenevin ilk məhəbbəti hesab etmək olar. İvan ona dəlicəsinə aşiq idi, ancaq məhəbbətini etiraf etməyə çəkinirdi. Tezliklə aşiq gəncin əzab və iztirablarına son qoyulur; o, təsadüfən öyrənir ki, Yekaterina onun atasının sevgilisidir... Bu acı həqiqət onu uzun illər təqib edir... Yekaterinaya olan məhəbbətinin tarixçəsini o, özünün “İlk məhəbbət” povestinin qəhrəmanına “bağışlayır”, həmin əsərdə Yekaterina Şaxovskaya Zinaida Zasekinanın obrazında gizlidir.

Turgenev 1834-cü ildə Moskva Universitetinin filologiya fakültəsinə daxil olur. Bir neçə müəllim istisna olmaqla, tədris edənlər və tədris olunanlar Turgenevə xoş gəlmir. Moskva Universitetində yalnız 1 il davam getirə bilir, daha sonra təhsiline Sankt-Peterburqda davam edir. Həmin ilin oktyabr ayında böyük xəstəliyindən əziyyət çəkən atası Sergey Nikolayeviç vəfat edir. Şayıələr gəzirdi ki, guya Sergey Nikolayeviç heç də xəstəlikdən dünyasını dəyişmeyib, Yekaterina Şaxovskayaya olan eşqindən dolayı intihar edib. Atasının ölümü gənc Turgenevin üzəyində silinməz iz qoyur. O, həyat və ölüm haqqında dərin düşüncələrə dalır.

1835-ci ilin qışında Turgenev möhkəm xəstələnir. Günlərlə gözünə yuxu getmir, yemək-içməkdən kəsilir. Sağalandan sonra özündə böyük dəyişiklik hiss edir. Şeir yazmağa başlayır (təcrübəsiz olduğundan hələ ki, qələmindən başqalarını təqlid edən nümunələr çıxırdı). Bu dövrde respublikaçıların ideyalarına meyl edir, Büyük fransız inqilabının iştirakçıları haqqında çoxlu kitablar oxuyur. Rusiyada mövcud olan kəndli haqlarını o rüsvayçılıq şair və vicdan əzabı çəkirdi, axı, onun öz anası kəndlilərlə qəddar davranışır, onları amansızlıqla cəzalandırırdı. O, özünə söz verir ki, Rusiyada köləliyə son qoymaq üçün əlindən gələni edəcək.

1837-ci ildə Turgenev Peterburq universitetini bitirir. Amma o, təhsilini natamam hesab edirdi. Həmin dövrə alman universitetlərinin verdiyi təhsil etalon sayılırdı. Xüsusilə Hegel öz nəzəriyyəsi ilə bütün Avropanı valeh etmişdi. O, iddia edirdi ki, hər şey - dünya, məişət sadəcə ilahi İdeyanın özünüifadəsidir. Hegelin nəzəriyyəsi Turgenevi onun mənfur hesab etdiyi reallıqla barışmağa vadər edirdi. Gənc Turgenev bir çox təhsilli həmyaşdı kimi Hegel fəlsəfəsinin vurğunuydu.

1838-ci ilin yazında o, Hegel nəzəriyyəsinin tədris edildiyi Berlin universitetində təhsilini davam etdirmək üçün Almaniyyaya yola düşür. Qərb dünyasının bir sıra filosof-nəzəriyyəçiləri ilə tanışlıq Turgenevin dünyagörüşündə böyük rol oynayır, gələcək yazıçı Avropapərəst ziyanlı kimi yetişir. O, Qərb sivilizasiyasını rus mədəniyyətindən üstün şair və hesab edirdi ki, Rusyanın Avropadan öyrənəcəyi çox şəylər var.

1841-ci ildə Rusiyaya qayıdan Turgenev fəlsəfədən dərs deməyi düşünür və dissertasiya müdafiə etmək üçün magistr imtahanlarına hazırlaşır. Amma planı baş tutmur. Belə ki, fəlsəfə kafedrası bərpa edilmir, nəticədə dissertasiya da yazılmır.

8 iyun, 1843-cü ildə Turgenev Daxili İşlər Nazirliyində işə başlayır. Həmin dövrə bu hökumət idarəsində kəndlilərin azad edilməsinin mümkünüyünə dair məsələlər müzakirə olunurdu, bu da Turgenevi gələcək işinə ruh yüksəkliyi ilə yanaşmağa sövq edirdi. O, kənd təsərrüfatında islahatlar aparılmasının zəruriliyi və kəndlilərin hüquqi vəziyyətinin dəyişdirilməsi haqqında bir yazı hazırlayırdı. Amma bütün bunlara rəğmən Turgenev “nazirin xüsusi dəftərxana işləri üzrə məşgələsi” şöbəsinə təyin edilir, onun rəhbəri yazıçı və etnoqraf V. İ. Dal idi. Tezliklə Turgenev işinin lazımsızlığını anlayıb məyus olur. 1845-ci ilin 15 aprelində o, istefaya çıxır və bir daha dövlət işinə qayıtmır.

1840-ci illərdə Turgenev əsl cəmiyyət adamlı kimi ad çıxarmışdı. O, baxımlı,

səliqəli idi, əsl aristokratlara məxsus maneraları vardi. Diqqətləri özünə yönəltmək istədiyindən sünü, ibarəli, qeyri-təbii danışındı. Bəzən də şisirdilmiş ifadələrə yol verirdi. Məsələn, bir dəfə o, bildirmişdi ki, dahiyənə əsərlərin önündə dizlərini qaşınma tutur və ona elə gəlir ki, baldırları üçbuchağa çevirilir... Yaziçi artıq ahıl çağlarında olanda kimsə vaxtilə dediyi bu sözləri ona xatırlatmışdı, Turgenev isə qətiyyətə inkar etmiş və əmin etməyə çalışmışdı ki, onun dilindən heç vaxt belə sözlər çıxa bilməz.

### *İlk ədəbi nümunələr. Məşhurluq*

1843-cü ilin aprelində Turgenevin "Paraşa" poeması çap olunur. "Paraşa" "Yevgeni Onegin"ın təsiri altında yazılmış ironik əsər idi. Amma Puşkinin əsərindən fərqli olaraq, Turgenevin poemasında hər şey yaxşı qurtarır; qəhrəmanlar ailə qurur və xoşbəxt olurlar. Amma bu xoşbəxtlik aldadıcıdır...

"Paraşa" o dövrün ən məşhur və nüfuzlu tənqidçisi V.Q. Belinski tərəfindən yüksək qiymətləndirilir. Turgenev tanınmış ədəbiyyatşunaslar A.V. Drujinin, N.A.Nekrasov, İ. İ. Panayev və b. tanış olur. "Paraşa"nın ardınca "Söhbət", "Andrey", "Mülkədar" poemaları, "Andrey Kolosov", "Üç portret", "Breter", "Petuşkov" povest və hekayələri, "Ehtiyatsızlıq" pyesi və "Pulsuzluq" komediyası yazılır. Turgenev N.A. Nekrasov, D.B. Qriqoroviç, İ.A. Qonçarov kimi ədəbiyyatşunaslarının daxil olduğu məktəbin prinsiplərinə əsaslanırdı. Bu cərəyanın yazarları əvvəller poetik sayılmayan nəsnələri-müxtəlif təbəqələrin məişətini, gündəlik həyatını təsvir edir, öz qəhrəmanlarını müəyyən sosial zümrənin nümayəndəsi kimi xarakterize edir, mühitin insan və onun xarakterine təsirini incələyirdilər.

1843-cü ilin oktyabrında Peterburqa - qastrola 22 yaşlı fransız opera müğənnisi, mənşəcə ispan qaraçılardan olan Polina Viardo gəlir. Bir axşam Polina şair Komarovun evində konsert verir. Müğənnini hüsn-rəğbetle qarşılıyırlar, alqışların ardi-arası kəsilmirdi. Viardo öz çıxışını rus mahnısı - Alyabyevin "Bülbül" romansı ilə bitirir. Onu heyranlıqla dinləyən tamaşaçıların arasında Turgenev də var idi. Bir neçə gündən sonra Komarov Turgenevi Viardoya belə təqdim edir: "Bu cavan oğlan rus mülkədarıdır, yaxşı ovçu və zəif şairidir".

Turgenev Viardoya ömürlük məhəbbətlə bağlanır. O, ehtiraslı aşiqdən çox müğənninin vurğunu, pərəstişkarı idi; sadiq cəngavər kimi onu Avropa boyu tunnelerdə müşayiət edirdi. Şair iki ölkə arasında qalmışdı, gah Fransaya gedir, sonra işləri səbəbindən Rusiyaya qayıdır, amma sevgilisinin fəraigəna tab gətirməyib yenidən onun yanına dönürdü.

Turgenev maliyyə sarıdan korluq çəkmirdi, anası onu pul-parayla təmin edirdi. Ancaq Turgenev Almaniyaya köçdükdən və pulları sağa-sola xərcleyəndən sonra Varvara Petrovna mal-mülklərindən gələn gəliri onunla bölüşməkdən imtina edir. O, Turgenevi "lənətəgəlmış qaraçının" dalınca ölkəbəölkə gəzməkdə və lüzumsuz pul xərcleməkdə ittihəm edirdi. Varvara Petrovnani ölüm haqlayanda da qadın asanlıqla təslim olmamışdı, qonşu zalda olan orkestrə əmr etmişdi ki, rahat ölməsi üçün oyun havası çalsınlar. O, 1850-ci il, 16 noyabrda Moskvada dünyasını dəyişir.


### *Həbs və sürgün*

1852-ci ilin fevralında Turgenev Qoqolun vəfat etdiyini eşidir. Onların yaxşı mübasibətləri vardi. Qoqol "Paraşa"nın müəllifini yüksək qiymətləndirirdi, onun fikrincə, İvan Turgenev gənc yazarların ən istedadlısı idi. Turgenev "Müfəttis" və "Ölü canlar"ın yaradıcısının ölümünü laqeyd qala bilmir və onun haqqında

nekroloq yazıb “Sankt-Peterburqskie vedomosti” qəzetiñə göndərir. Ancaq Senzura Komitəsinin sədri M.N. Musin-Puşkin Turgenevin yazısına qadağa qoyur. Qoqolu “yaltaq” adlandıran Musin-Puşkin ümumiyyətlə mərhum yazıçı haqqında hər hansı bir mətbuat orqanında məqalə yayımını yasaq edir.

Turgenev elə düşünür ki, Musin-Puşkinin qadağası yalnız “Sankt-Peterburqskie vedomosti” qəzetiñə aiddir və yazını bu dəfə “Moskovskie vedomosti”yə təqdim edir.

“Qoqol ölüb!” Turgenev yazırı, - “hansı rusun qəlbini bu gerçəklilik sarsıtmaz? Bizim itkimiz elə qəfil və amansızdır ki, hələ də ona inana bilmirik. Biz gözləyirdik ki, o, nəhayət sükutunu pozacaq və bizi yeni əsərlərə sevindirəcək. Buna ümid etdiyimiz vaxtda belə bir kədərli xəbər aldıq. İndi



bizim haqqımız var ki, (bu ixtiyarı bizə ölüm verib), onu “dahi” adlandıraq; o, öz imzasıyla bizə şan-şöhrət gətirdi, ədəbiyyat tariximizdə bütöv bir mərhələ onun adıyla bağlıdır. O, özünün ən məhsuldar çağında, öz nəcib sələfləri kimi, başladığı işi başa çatdırılmamış dünyasını dəyişdi. Onun ölümü həmin o itkilərin ağrısını təzələdi...”

Turgenevin yazısında heç bir qəbahət yox idi. Əlbəttə, Rusiya qəzetlərində Puşkinin ölümüne gətirib çıxarmış dueli nəinki xatırlatmaq, hətta buna eyham vurmaq belə qadağan idi. Eləcə də Lermontovun ölümünü yada salmaq qəti yolverilməz idi (deyilənə görə, imperator Nikolay Pavlovic “Əsrimizin qəhrəmanı”nın müəllifini heç sevmirdi). Turgenev öz yazısında onların ölümünə işaret vurmuşdu, Qoqolun ölümünü isə ictimai əhəmiyyəti olan hadisə səviyyəsinə yüksəltmişdi.

Qoqolun ölümü haqqında məqalələrə qadağa qoymuş Senzura Komitəsinin əmrini pozmağa cəsarət etmiş Turgenevdən imperatora xəbər çatdırılır. Aprelin 16-sı Turgenev bir ay müddətinə həbs edilir, daha sonra isə Orlov quberniyasının hüdudlarından çıxmamaq şərtilə Spassko-Lutovinovodakı malikanəsinə sürgün edilir. Yarım ildən sonra yazıçı Spassko-Lutovinovonı tərk etməyə icazə ala bilir, ölkədən çıxməq izni isə yalnız 1856-ci ildə verilir.

Həbs və sürgün dövründə Turgenev “Mumu” və “Postoyalıy dvor” povestlərini yazar. 1840-ci illərin əvvəlləri, 1850-ci illərin ortalarında isə “Artıq adamın gündəliyi”, “İki tanış”, “Məktublar”, “Yakov Pasinkov” povestləri ərsəyə gəlir. Turgenevin əsərlərinin qəhrəmanları cəmiyyətə xeyir vermək istəyən, amma uğursuzluğa düşər olan nəcib və sadəlövh idealistlərdir. Tənqidçilərdən biri əsərin qəhrəmanlarını onun povestinin adından (“Artıq adam”) faydalananaraq “artıq adamlar” adlandırmışdı... Onlar oxuculara tanış olan romantik qəhrəmanların törəmələri idilər, ancaq öz ədəbi “valideynlərindən” fərqli olaraq pafosdan uzaq olan bu obrazlar gündəlik məişət qayğılarıyla əhatə olunmuşdular. Turgenev “artıq adama” tənqid yanaşmışdı, onu iradəsizlik və eqoistliklə cəzalandırılmışdı.

### **“Turgenev qadınları”**

1850-ci illərdə Turgenev artıq şan-şöhrətli yaziçı idi. 1855-ci ildə Spassko-Lutovinovoda yeddi həftə ərzində yazış-bitirdiyi “Rudin” romanı ad-sanını daha da artırır. İlk romanında Turgenev müasir insanın - filosof və ideoloğun obrazını yaratmışdı. Bu obraz yaziçinin Almaniyada təhsil alanda tanış olduğu M. A. Bakuninin prototipi idi. Deyirdilər ki, Turgenev Bakuninin bacısı Tatyanaya



*Ivan Turgenev və Polina Viardo*

bir vaxtlar platonik məhəbbət yaşayıb... Əsərin qəhrəmanı Rudin ağıllıdır, o, bəlağətlə danışır, həm də ədalətli və vacib şeylər söyləyir. Amma Rudinin azadlıq haqqındaki nəsihətləri başqa xarakter alır. Məsələn, o, sevginin ilk sınağına tab getirə bilmir, məhəbbəti uğrunda mübarizə etməkdən çəkinir. Rudinin sevgilisi Natalya tənqidçilərin “Turgenev qadınları” adlandırdığı qadın obrazları silsiləsindən ilk qəhrəmandır. “Turgenev qadınları” saf və güclüdürələr, fədakarlıqla sevirlər. Yaziçinin Rudindən sonra yaratdığı qəhrəmanlar bir qayda olaraq sevgidə xoşbəxtlik tapa bilmirlər, sevdiklərinə qovuşmurlar...

Turgenev ikinci romanı “Zadəgan yuvası”nda qədim zadəgan soyunun tarixindən, nakam məhəbbət yaşayan Lavretski və Liza Kalitinanın acı təleyindən bəhs edir. Sevginin poeziyası, qəhrəmanların incədən incə sarsıntıları, təbiətin ilhamlı təsvri - Turgenev üslubunun özünəməxsus özəllikləri məhz “Zadəgan yuvası”nda daha dəqiq əks olunub. Bu incə mətləblər eləcə də təxminən romanla eyni vaxtda yazılan povestlərdə - “Faust”, “Asya” və “İlk məhəbbət”də özünü bəlli edir.

“Zadəgan yuvası” oxucular və tənqidçilər tərəfindən yaxşı qarşılanır. P.B. Annenkov, A.A. Qriqoryev, D.I. Pisarev kimi tələbkar tənqidçilər belə əsəri tərifləyir. Amma digər romanı - Turgenevin “Zadəgan yuvası”ndan 5 ay sonra yazmağa başladığı və 1860-ci ildə işıq üzü görən “Ərəfə” əsərini başqa aqibət gözləyirdi. Əsərin qəhrəmanı - Yelena Staxova cəsur, iradəli, sevgisinə sadıq qızdır. O, bir bolqara könlünü verib. Bolqar inqilabçıdır, Vətəninin azadlığı uğrunda mübarizə edir. Onların məhəbbəti Turgenevin əksər əsərlərində olduğu kimi faciəylə bitir. Bolqar inqilabçı həlak olur, Yelena isə qalan ömrünü ərinin ideyalarını davam etdirməyə həsr edir.

Əsər müxtəlif rəylər doğurur. Məsələn, mühafizəkarlar Yelenanı açıq-saçıqlıqda suçlayırlar. Radikal-demokratlar isə romanı yüksək qiymətləndirirlər. “Sovremennik” jurnalının gənc tənqidçisi N.A. Dobrolyubov “Əsl gün nə vaxt gələcək” adlı məqaləsində roman haqqındaki fikirlərini yazırı; o, romanın təlqin etdiyi, Rusyanın bütün qüvvələrinin birləşməsi zəruriliyi fikrini rədd edirdi. Turgenev islahatlar tərəfdarıydı və bütün zümrələrin azadlıq uğrunda birləşdiyi Bolqaristani Rusiyaya nümunə göstərirdi. Dobrolyubov isə inqilaba inam bəsləyir və islahatların liberal ideyalarını qəbul etmirdi. Gənc tənqidçi öz məqaləsində əsəri təhlil edir, müəllifə nəsihətamız tonla harda haqli, harda haqsız olduğunu bildirirdi.

Turgenev möhkəm qəzəblənir və “Sovremennik”də məqalənin çapının qarşısını almağa çalışır. Ancaq Nekrasov, naşir və jurnalın redaktoru

Dobrolyubovun tərəfini saxlayırlar. Məsələ bununla da bitmir. Turgenev öz şəxsi həyatıyla cəmiyyətin gündəminə gəlir. Radikal-demokratik nəşrlər Turgenevin şəxsi həyatına kinayə edən, eyham dolu rüsvayçı məqalələr çap edirlər. "Sovremennik" jurnalının satirik əlavəsi "Svistok" da "ölkəbəölkə gəzən müğənninin quyuşuna düşüb gedən və geridəqalmış əyalət səhnələrində ona alqışlar təşkil edən" məşhur yazıçıdan istehza ilə bəhs edirdi. Turgenev uzun illər əməkdaşlıq etdiyi "Sovremennik" ilə əlaqələrini kəsir. Gənc nəsil artıq onda öz ideallarının ifadəcisini, öz kumirini görmürdü.

### ***Yaradıcılığında ağ və qara zolaqlar***

1860-61-ci illərdə yazılmış və 1862-ci ildə "Russkiy vestnik" jurnalında işiq üzü görən "Atalar və oğullar" əsəri tənqidçilər və oxucular tərəfindən anlaşılmaz qalır. Turgenev artıq elə düşünməyə başlayır ki, rəylərinə daha çox ehtiyac duyduğu oxucuların - gənc nəslin rəğbətini daha qazana bilməyəcək. "Ruhlar" povestinin qəhrəmanı - faciəli taleyi olan rəssam sanki onun özünü ifadə edirdi. O, əsərdə yazırkı ki, rəssam düşüncəsi və fantaziyası həyatın və xalqın dərin sirləri qarşısında acizdir.

Turgenev 1865-67-ci illərdə "Duman" romanını da qəmgin əhval-ruhiyyədə yazmışdı. Əsərdə o, rus cəmiyyətini və onun ideyalarını təsvir edirdi. "Duman" onun digər əsərlərindən öz səmimiyyəti və satirasiyla seçilirdi. Hər şey ötüb-keçir, hər şey ötəridir, bu sürətin simvolu isə qəhrəmanın getdiyi qatarın üstündə burulan paravoz dumanıdır...

Roman həm tənqidçilər, həm oxucular tərəfindən həvəslə müzakirə olunurdu. "Bilirəm ki, məni hamı söyür", - Turgenev A. İ. Hersenə məktubunda yazırkı, - "həm qırmızılar, həm ağlar, həm yuxarıdakılar, həm aşağıdakılar, xüsusişlə də ətrafimdakılar..." Şair F.İ. Tütçev "Duman" şeirini çap etdirərək əlavədə yazırkı ki, "quđretli, gözəl meşəni bürümüş kədərli, nəhayətsiz duman, nəhayət ki, dağıllacaq və sehrlı, doğma meşə yenidən göyərməyə başlayacaq".

1860-ci illərin ortalarında Turgenev, demək olar ki, xaricdə yaşayırkı. O, alman kurort şəhəri Baden-Badendə sevgilisi Polina Viardonun əri və uşaqlarıyla yaşadığı evin yanında özünə malikanə tikdirmişdi. 1870-ci ildə Franko-Prussiya müharibəsindən sonra Viardo ailəsi Fransanın Bujival şəhərine köçür. Turgenev də onların yanına daşınır. Onun həyatı artıq Bujival şəhəri və Polinanın öz ailəsiyle qış mövsümündə qaldığı Paris arasında keçirdi.

1860-70-ci illərdə Turgenev Avropada populyarlıqda bütün rus yazarlarını üstələmişdi. Onun əsərləri fransız, alman, ingilis dillerinə tərcümə edilirdi. 1879-cu ildə isə Oksford Universiteti Turgenevi xidmətlərinə görə fəxri doktor adıyla təltif edir. Onun Fransadakı dostları məşhur yazıçılar idi - Q.Flober, E.Zolya, Gi de Mopassan, A.Dode, Honkur qardaşları... Turgenev Fransa, Almaniya, İngiltərənin ziyalı cəmiyyətini rus folkloru, müasir rus yazıçıları ilə ya-xından tanış edir, Qərbdə rus mədəniyyətinin elçisi rolunu məharətlə oynayırdı.

### ***Sonuncu dəfə Rusiyada***

Turgenevi Viardonun evində ziyarət edən müasirləri müğənnini qınayırdılar ki, o, yazılımı özünə bağlamaqla onu doğma Vətəndən ayırib. Turgenev özü ədəbiyyatşunas P.D. Boborikinlə söhbətdə öz qərarsız, narahat həyatından gileyənləmişdi: "Həyat elə gətirdi ki, mən öz yuvamı qura bilmədim. Ona görə özgəsininkiyə kifayətlənməli oldum". Polina Viardoya olan pərəstiş, rəğbət hissi ahil çağlarında da onu tərk etməmişdi. Ömrünün son illərində Turgenev



mənzum şeirlər yazırıdı. "Mən olmayanda" adlanan mənzum şeirində o, yazırıdı: "Unutma məni, özünə qapılanda, utancaq və səbəbsiz kədər səni tapanda bizim sevimli kitablarımızdan birini götür, o səhifələri, o misraları, o sözləri tap... Xatırlayırsan? O sözləri ki, onları oxuyanda bizim gözlərimizdən yaş gələrdi. Və onda mənim təsvirim sənin önündə duracaq, dərin və ince məhəbbətlə sevdiyim yeganə dostum!".

1879-cu ildə Turgenev sonuncu dəfə Rusiyaya gedir. O, böyük təntənəylə qarşılanır. Etiraflar edilir, ahil yazıçıyla gənc nəsil arasında olan anlaşılmazlıq çözülür. Köhnə şöhrəti yenə özünə qayıdır. 1880-ci il iyunun əvvəllerində A.S. Puşkinin Moskvadakı

abidəsinin açılışında iştirak edir. Puşkinin xatirəsinə həsr olunmuş başqa bir təntənəli mərasimdə Turgenev dəfnə yarpaqlarından hörülülmüş çələngi bütün yazıçılar adından Puşkinin büstünün başına qoyur. A.F. Pisemski belə bir jest edir; bir anlığa çələngi büstdən götürüb Turgenevin başının üstünə tutur. Yerbəyerdən "bravo" sədaları eşidilir.

1881-ci ildə Turgenev Rusiyadakı sonuncu yayını Spasski-Lutovinovada, şair Polonskinin evində keçirir. Gecələrin birində o, Polonskilərin qapısını həyəcanla döyür, deyir ki, otağındaki pəncərənin şüşəsini kiçik bir quş döyəcləyir. Polonskinin xanımı cəld pəncərəni açıb quşçuğazı götürür və səbətin içini qoyur. Səhər "çağırlılmamış qonağı" eyvana çıxarırlar və o gözənlənmədən uçub gedir. Yazıçı bu hadisədə sanki öz sonunu görür. Rəqəmlərin magiyasına inanan yazıçıya elə gəlir ki, elə həmin il o da dünyadan köçüb gedəcək. (Təvəllüd tarixi (1818) 1881 ilə eyni rəqəmlərdən ibarət idi). Ancaq o, yanılırdı.

Ölümün gerçek nişanəsi özünü növbəti il bürüzə verir. Turgenev ağır xəstələnir, onun onurğa sütununda xərçəng aşkar edirlər. Ömrünün son ayları əzab içində keçir. 1883-cü ilin 22 avqustunda böyük yazıçı yaşadığı Paris şəhərində vəfat edir. Onu öz vəsiyyətinə əsasən Peterburqdakı Volkovo məzarlığında, ədəbi istedadını ilk qiymətləndirənlərdən olan Belinskinin yanında dəfn edirlər.

1883-cü ilin 26 sentyabr səhərində matəm vaqonu qoşulmuş sərnişin qatarı sərhədyanı rus stansiyası Verjbolovadan Peterburq istiqamətinə yol aldı. Bazar ertəsi və çərşənbə axşamı, iki gün gecəli-gündüzlü hava küleklili keçdi, aramsız yağış yağıdı. Amma qatarın dayanacaqlarda durduğu Kovno, Viln, Dinaburq, Ostrov, Pskovda, hətta gecəyarısı belə böyük insan izdihamları qaynaşındı; onlar böyük yazıçıyla vidalaşmağa gəlmisdilər. ertəsi günün səhəri qatar Peterburqa yaxınlaşanda yağış kəsdi, parlaq güneş yeri-göyü öz nuruna qərq etdi...



Günel NATİQ

## ◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Pərvin NURƏLİYEVƏ

# ANAR YARADICILIĞINDA TƏNHALIQ

(Rəsul Rza və Nigar Rəfibəyli  
lirikası ilə müqayisədə)



Ədəbi tənqidin bədii əsərlərə, yaxud hər hansı sənətkarın yaradıcılığına bütöv yanaşmasının əsas açarı tarixdir. Tarixi - yaziçinin, şairin həyatını, yaşadığı mühiti öyrənmədən, bilmədən əsərə obyektiv qiymət vermək mümkün deyil. Bu mənada bir çox əsərlərin həqiqi dəyərlərinin kənarda qalıb bu günün gözü ilə araşdırılması bilgisizlikdən gələn gülünc mülahizələr ortaya çıxarır. Ona görə tənqidin əsas vəzifəsi ilk önce əsərin yarandığı tarixi gerçəkliliyi açmaq, oxucuda dövr haqda real təsəvvürlər yaratmaqdır. Amma dövrün, zamanın sadəcə əsərlərin mövzusuna, yaxud orda işlənən sözlərə, terminlərə, üsluba təsiri deyil, birbaşa sənətkarın özünün xarakterinə, və belə demək mümkünə, ovqatına yansımışı daha qəлиз və dərin məsələdir. Məsələn, necə olur ki, eyni tarixi şəraitdə yaşamış iki özünə görə istedadlı sənətkar eyni hadisəyə, mövzuya fərqli yanaşırlar?! Bu, sadəcə insan olaraq fərqlilikdənmi gəlir, yaxud ətrafda baş verənləri hərənin bir cür qavramasındanmı, hiss etməsindənmi, bilinmir! Əlbəttə, bütün bu dediyim kimi, qəлиз məsələlər təkcə ədəbiyyatın yox, həm də fəlsəfənin, psixologianın araşdırma mövzusudur. Ancaq bəzən eyni şairin, yaxud yaziçinin yaradıcılığında bir hissin, ovqatın müxtəlif ifadələrini görürsənsə, istər-istəməz yenə də sualın cavabını o sənətkarın həyatında axtarmalı olursan.

... Azərbaycan ədəbiyyatı tarixində öz yerləri olan, yazdıqları əsərlərlə geniş oxucu kütlələrinin sevgisini, rəğbətini qazanmış üç sənətkar: Rəsul Rza, Nigar Rəfibəyli, Anar! Bu üç sənətkarı birləşdirən tekçə ailə deyil, həm də sənətdi, ədəbiyyatdı. Və bəzən onların yaradıcılığında oxşar hisslerin fərqli ifadəsini gördükdə yenə də mühiti, şəraiti düşünür, açarı burda axtarırsan. Anar yaradıcılığında, ləp ilk gənclik illərindən üzüberi yazdığı, demək olar ki, bütün əsərlərdə tənhaliq mövzusuna rast gəlinir. Yaziçinin şəxsi arxivindən əldə etdiyim bir neçə çap olunmamış, uşaq ikən yazdığı hekayələrdə də bu ovqatı hiss edəndə, hətta uşaq təfəkkürü ilə qələmə alınmış sadə mövzuların içərisində də insan təkliyinin ifadəsini görəndə təəccübəlməyə bilmirsən. Çoxlarının düşüncəsinə görə bəxti gətirmiş, uğurlu taleli biri sayılan, "ağ köynəkdə" doğulan yaziçini tənhaliq mövzusu nədən, hansı səbəbdən bu qədər düşündürüb?! Bəlkə də, sualın cavabı ailədədi, valideynlərinin həyatında, yaradıcılığındadı. Axı, insan yaşadıqca təkcə özünün yox, valideynlərinin də həyat təcrübəsini özünükülləşdirir. Uşaqlıqdan müşahidə

etdiklərin, yaxud sadəcə ailədə eşitdiklərin sanki özünün yaşadıqlarına, xatırələrinə çevirilir. Anarın valideynlərinin - Rəsul Rza və Nigar Rəfibəylinin tənhalıq mövzusunda yazması, yaxud insanda təklik ovqatı yaradan təbiyyə üsulları son dərəcə təbii görünür. Rəsul Rza xan nəslindəndi, göyçaylı Məmmədxanın nəslindən, Nigar Rəfibəyli gəncəli Xudadat bəyin qızı idi. Və bu qısa bioqrafik məlumat Sovet höküməti qurulmasayı, indi tamam başqa cür səslənər, qavranardı. Amma Sovet hökümətinin Azərbaycanda qurulması ilə "bəy", "xan" sözləri düşmən sözüylə sinonim sayılardısa, "xalq düşməni" ata, Türkiyədə yaşayan qardaş (Nigar Rəfibəylinin atası Xudadat bəy "xalq düşməni" damgası ilə güllənmişdi, qardaşı Kamil isə Türkiyədə mühacir idi) kimi bioqrafik "detallar" hər an başının üstündən çəkilməyən təhlükədirse, düşüncəni, arzularını, xeyallarını açıq danışmaq, demək belə qorxuludursa, bu gün süfrəndə çörək kəsən birinin sabah "yonca" ("yonca" jarqonu o dövrə xəfiyyə, xəbərçi mənasında işlənirdi) olduğunu öyrənirsənsə, özünə qapanmaqdan, kiçik, balaca, dar, darısqal mühitinən yaşamaqdan savayı yol qalmır. Və bu darısqallıq, bəlkə də, təbiətin hər insana verdiyi, hər adamın içindəki təklik duyğusunu üzə çıxarır, şiddetləndirir. Rəsul Rza özünün "Darısqallıq" şeirində bu hissi dəqiq ifadə edir:

*Uzun illər sıxdı məni:  
gah çəkmələrim -  
bəzən uzunu, bəzən eni ilə,  
Gah ötüb keçən ilə təessüfüm.  
Gah ümidi, yeni ilə.  
Gah dünyanın dərdi, qəmi sıxdı məni,  
gah corablarımin boğazı,  
Gah alçaq buludların qalın pərdəsi;  
Gah bir nadan qələmindən  
Tökülən yazı.*

Şairin bu şeirində darısqallığın özündən doğan, yaranan sıxıntını, təkliyi hiss etmək olur. Amma bu Ezop diliylə təsvir olunmuş darısqallıq, heç şübhəsiz, ayaqqabının, corabın yaratdığı sıxıntı deyildi, mühitin qoyduğu qadağalara, çərçivələrə işaret idi. Dünən sözün həqiqi mənasında xan nəsliyə fəxr edən, böyük arzularla şəhərə gələn istedadlı bir gəncin birdən-birə bu mühitə, çərçivələrə sığması nə qədər çətin idi... Çünkü uşaqlıqdan, yeniyetməlikdən arzuları, istəkləri başqa olmuşdu. Ənvər Məmmədxanlı "İki ömrün işığı" kitabının "Ön söz"ündə yazidı:

*"Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə, hansı bir təpə başındasə uzaqlara baxarkən, Rəsul mənə demişdi ki, heç kəsə demə, bu yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyani gəzərik..."*

Baş alıb getmək, bütün dünyani gəzmək arzusunda olan bir gəncin şeirdə yazdığı kimi darısqallığa, çərçivələr içərisinə yerləşməsi, sığması təklik, tənhalıq ovqatına təsir etməyə bilməzdi. Eyni zamanda şairin özü bir çox şeirlərində sətiraltı da olsa, ifadə etdiyi kimi keçmişinin, daha doğrusu, xan nəslinə mənsubluğunun yaratdığı məngənələr, manələr də bir yandan:

*Heyhat!  
Yenə gəldi sümüklər.  
Sümüklər bəndləndi.  
Sümüklər kəməndləndi.  
Sümüklər  
qoymadı irəli.*

*Sonra nələr oldu, nələr!..  
Buz dağları kimi sıxdı məni  
həyat adlı, ömür adlı məngənələr.*

(Rəsul Rza. "Torpaq olmuş sümüklər")

İstər "Darısqallıq", istərsə də "Torpaq olmuş sümüklər" şeirlərindəki kədər, ağrı, sıxıntı həm Rəsul Rzanın, həm də Nigar Rəfibəylinin həyatlarının formulasıdır desək, yanılmariq. Ömrü boyu artıq "torpaq olmuş sümüklər" in (yəni ölüb getmiş qohumların) cavabını, hesabını vermək, "nadan qələmindən töküllən" yazidan sıxılmaq, "buz dağları kimi sıxan, ömür adlı məngənələr" in içərisində yaşamaq və s. Amma Nigar Rəfibəyli və Rəsul Rza üçün bütün bunlar, sıxıntılar, darısqallıq, qorxular sonradan yaranmışdisə, Anar bunların içində dünyaya gəlməşdi, gözünü açandan mühiti, həyatı, insanları belə görmüşdü. Bəlkə, elə buna görədir ki, Anar yaradıcılığında bütün bu mövzular daha təbii, yəni bir növ həyatın qanunu kimi ifadə olunur. Tənhalıq insanın təbii halıdır Anardan ötrü, insan başqalarına bənzəmirsə, sakitcə özünə çəkilib də yaşa bilər və bu sıxıntı, qorxular həyatın bir parçasıdır, dərd deyil, şikayət mövzusu deyil. Bir yandan boşalan dünya, o biri yandan dolur, "O gecənin səhəri" hekayəsində olduğu kimi. Hər gecə səksəkə içində qonşu qapılarının döyülməsini dinləyən qonşular, daha doğrusu, 37-ci ilin "sakinləri", yeni bir körpənin dünyaya gəlməsini də kiminsə "getməsi"ylə səhv salırlar:

"Murad:

- Bədniyəyət olmayın, - dedi. - Təcili yardım maşını idi. Fəridəni doğum evinə apardıq. Bu gecə oğlum oldu.

Tavus əlini əlninə çırpdı, - aaa, vaxsey, - dedi.- Tamam yadımdan çıxıb. Fəridə, axı, qarnı burnunda gəzirdi.

Züleyxa:

-Doğrudan a, heç ağlımiza gəlməyib, - dedi. - Allah saxlasın. Boya-başa çatsın. Atasıyla, anasıyla.

Cavanşir nədənsə saraldı. Tələsik papiros çıxardı. Səkinə nədənsə qızardı. Başını aşağı saldı.

Taqqıltı eşidildi, firça domkom Bəşirin əlindən sürüşüb yerə düşdü.

Surxay:

- Gözün aydın, təbrik edirik, - dedi və tələsik çıxıb getdi."

Yazıcı özünün də yazdığı kimi - xalqın yaddasına birrəng həkk olan ilə, tarixə başqa baxış bucağından nəzər salır, təkcə günahsız insanların qətlini yox, yeni insanın doğulmasını da öne çekir. Və əslində bunun özündə də simvol var, yazıcı yalnız xoş, yaxud yalnız bəd düşüncələrlə yaşamığın qeyri-təbii olmasını diqqətə çatdırır. Məhz bu detal, yəni ancaq yaxşının yox, həm də pisin varlığı, yaxud da əksinə - təkcə pisin yox, həm yaxşının mövcud olması (istər zamanda, istər mühitdə, istərsə də insan xarakterində) Anar yaradıcılığının əsas diqqətçəkən tərəflərindən, cəhətlərindən biridir. Tənhalığın özü də bu əsərlərdə birmənalı ifadə olunmur. Bu haqda "pisdi - yaxşısı", "düzdü-səhvdi", "üstünlükü - çatışmazlıqdı" kimi konkret bir fikir demək olmaz. Amma Rəsul Rza poeziyasında tənhalıq, təklik nə qədər gizlin, eyham formasında verilsə belə, konkret olaraq mühitlə və hansısa hadisə ilə bağlıdı, o insanın təbii hali, qaçılmaz taleyi deyil. Şair "Gənc işcidə" adlı şeirində itirdiyi dostlarından və özünün təkliyindən danışır:

*İndi sən yox,  
Müşfiq yox,  
Mikayıl yox,  
Faruq yox,  
Səməd yox,*

*Əli Nazim yox,  
Mehdi yoxdur.  
Təkcə, necə qayıdım o günlərə,  
necə keçim o yolu?”*

Şairin gətirdiyim şeirindən görünür ki, təkliyi yaradan sadəcə bu dostların yoxluğuudur. Onların varlığı bu kədəri qova, o xoş xatirələrə qayıdır özünü xoşbəxt hiss etməyə səbəb ola bilerdi. Anar nəsrində isə insan dostları, doğmaları arasında da tək, tənha ola bilər. Yəni Rəsul Rzanın məşhur -

*“Kimə deyim dərdimi?  
Dünya dolu adamdır”*

- sualı daha çox Anar qəhrəmanlarının təkliyini ifadə edir.

...Və o qəhrəmanlar bəzən öz tənhalıqlarına tamam başqa, ayrı vasitələrlə - deyək ki, sadəcə radioya qulaq asmaq, yaxud tanımadiği adamla telefonda dərdləşməklə son qoya bilirlər. Məsələn, “Mən, Sən, O və telefon” hekayəsinin qəhrəmanı Seymour öz dostlarının, doğmalarının arasında tənhadır. Yaxud “Ağ liman” povestinin qəhrəmanı Nemət ailəsi, uşaqları, firavan həyatı, işi, uğurlu karyerası olmasına baxmayaraq, təkdi, yeknəsək, boz mühitin içərisində tənhadır. Və bu tənhalıqdan onu nə səs-küylü ailə məclisləri, nə də şıltaq, mehriban qızları xilas edə bilir. Sadəcə bir zəng, Təhminəyə zəngi ağappaq limanda qırmızı gəmilərin varlığına inandırır onu:

*“- Qoy sənə öz yuxumu danışım, sən də onu gör.*

*-Danış.*

*-Bu yuxunu tez-tez görüürəm. Eyni bir yuxunu. Bayaq sən zəng eləyəndə də görürdüm. Görürəm ki, dəniz sahilindəyəm. Aydın, işiqli bir gündür. Sahil bomboşdur. Bircə mənəm. Təptənha. Dəniz gömgöydür. Uzaqda,lap uzaqda, üfüq xətti tərəfdə ağ bir liman görünür və bu ağ limanda qıqpırmızı gəmilər dayanıb.*

*-Əcəb yuxudur. Çox sağ ol, əzizim. Geçən, yox, səhərin xeyrə qalsın. Bağışa məni.*

*-Sən də sağ ol. Dördüncü düymə, unutma”.*

Burda simvol olan “dördüncü düymə” yazılıının bir çox əsərlərində çıkış yoludur, əslində. Yəni tənhalığın səbəbi konkret olmadığı kimi, ondan qurtuluş yolu, ya ən azı yüngülləşdirmə “metodu” da belə simvolik verilir. Nemət Təhminəylə danışdı, dördüncü düyməni vurub yeknəsəq, boz həyatının balaca modeli olan lənt yazısını pozdu və sakitləşdi, gedib rahat yatdı, hələ yuxusunda ağ liman, qırmızı gəmilər də gördü.

Tənhalığın Rəsul Rza və Anar yaradıcılığındaki müxtəlif çalarlarını gördükcə, dərinliklərinə getdikcə Nigar xanımın poeziyasındaki eyni hiss daha zərif və bir az da xəfif, yüngül gəlir adama. Rəsul Rzada tənhalıq özünün taleyi, mühitin çərçivələri, dost itkisi, eyni zamanda novatorluğunun heç də həmişə birmənali qarşılanmamasıyla, müxtəlif hücumlarla, danoslarla bağlı idisə, Anarın yazdığı tənhalığın səbəbi insan özü və daxili ələmidirsə, öz düşüncələrindən və başqalarından gəlirsə, Nigar xanımın təkliyi birbaşa ailəsindən, sevdiklərindən asılıdı. Ümumiyyətlə, Nigar Rəfibəylinin həyatına və yaradıcılığına nəzər salanda bu qadının içindəki nikbin ruhu, həyata bağlılığı görürsən. Həyat bütün qəlizlikləri və çətinlikləriyle bir yerdə gözəldi ondan ötrü:

*“Yuxuda dünyaya vidalaşırdım,  
Dünya gözəl idi, ayrılməq çətin.”*

(“Vida”)

Şairənin bu gözəl dünyasının nizamı, gözəlliyi ailəsi, sevdikləri, doğmalarıdır. Bu mənada Nigar Rəfibəyli Anarın qəhrəmanlarından xeyli seçilir. O,

ailəsinin içərisində tənha ola bilməz, doğmaları arasında tək hiss eləməz özünü. Yalnız sevdiyinin uzaqlığı, yaxud məhrəm bir adamın itkisindən doğa bilər bu hiss:

***“Getdin gecələrimin şirin yuxusunu apardın.  
Könlümün sevinc, fərəh duyğusunu apardın.  
Həsrətim, hicranım mənim!”  
("Getdin")***

*Yaxud başqa bir şeirində Nigar xanım yazır:  
“Bulud kimi hey doluram,  
Elimdə qərib oluram.  
Həm saralıb, həm soluram  
Bir gün səni görməyəndə.”*

***(“Bir gün səni görməyəndə”)***

Nigar Rəfibəylinin şeirlərindən gətirdiyim bu misralardan da bir daha aydın olur ki, onun poeziyasında təklik, tənhalıq daha çox keçəri ovqatdı, müvəqqəti haldı, bir çox hallarda həsrətlə, nisgillə bağlılı. Və o təkliyi sindırmağın, tənhalığı qovmağın əsas yolu ailəsinə, sevdiklərinə siğınmaqdı.

1941-ci ildə Rəsul Rza mühabibəyə gedəndə Nigar Rəfibəyli ona “Yaxşı yol” yazdı, “Get, sevgilim, uğur olsun” - dedi və bir çox həsrət, ayrılıq şeirləri də məhz bu hadisədən yarandı. Amma şairənin gündəliklərində həmin günlərə aid qeydlərinə nəzər saldıqda onun təkcə sənətkar kimi yox, həm də qadın, ana kimi müdrikliyini görürsən:

***“1 yanvar, 1942.***

*Səhər oyandığım zaman Anar bəxtiyar bir təbəssümlə mənə baxırdı.  
Anar!.. Anar!.. Hər dərdi bir təbəssümü ilə unutdurən Anar.”*

***“23 yanvar, 1942.***

*... Axşam o (Rəsul Rza - P.), gedərkən evimiz adamlı dolu idi. O, qapıdan çıxarkən mən boğazımı bir şey tikilmiş kimi boğulub dayanmışdım. Ağlamaq istəyirdim. Göz yaşlarını zorla saxlayırdım. O, getdikdən sonra Anarı qucağıma alıb yatdım...”*

Əslində, çağdaş dünyada yazıçılığın, şairliyin “göstərici”lərindən biri də real həyatdan uzaqlıqdı. Ortabab istedadı, az-çox cızmaqara qabiliyyəti olan biri tərkidünya imici, yaxud təklik imitasiyaları ilə özünü fərqli göstərməyə, sənətkar obrazını yaratmağa çalışır. Sanki yazıçı, şair real həyat sevincləriylə yaşaya bilməz, valideyn qayğısı çəkmək, yaxud övlad varlığından xoşbəxt olmaq ondan ötrü xırda işlədir, çünki o “yazıçıdı, şairdi” və daha “qlobal” məsələlər haqqında düşünür. Bu mənada hər üç sənətkarın yaradıcılığında təklik, tənhalıq uydurulmuş, imic xatırınə yaradılmış bir nəsnə deyil. Nigar xanımın isə təkliyi sırf qadın təkliyidir. Hansının ki, xilası ana sevincində, sevgili, xanım kimi öz yarına qovuşmaqdadi. Sevdiyinə “Ömrüm sənsiz olmasın, şeirim olmasın sənsiz...” deyən qadının başqa təmənnası da yoxdur. Çünki Nigar xanım sadəcə şaire deyil, övladının təbəssümündən dərdini unudan anadı, həyat yoldaşının varlığı ilə bütün “darısqallıqlar”dan, çərçivələrdən xilas olan Qadındı... Və hətta yaşın, illərin gətirdiyi, ardıcıl itkilərin səbəb olduğu tənhalıq duyğusu da Nigar Rəfibəyli yaradıcılığında dərd kimi yox, şikayət kimi deyil, təəssüf, ağrı kimi ifadə edilib. Onun “Rəfiqəm mənim”, “Musa”, “Müşkünəz xanımın əziz xatirəsinə”, “Mənim şair qardaşlarım” və b. şeirləri bu mənada diqqəti çəkir. Ancaq yenə də şeirlərindən birində Nigar xanım yaşla gələn, xəstəlikdən doğan təkliyini qızı ilə bölüşür və təsəllisini onda tapdığını deyir:

***“Ömrümün xəzan çağında yam,  
Təranə.***

*Payız bağındayam...*

*Xatirəli günlər*

*Qızıl-qızıl yarpaqlar kimi tökülür.*

*Ömrümün çılpaq budaqlarından*

*Şəfəqli bir ümid gülür.*

*O, sənsən, Təranəm, O, sənsən..."*

Şeirin elə ilk misrasından ömrün xəzan çağının gətirdiyi xiffət, həsrət duyulur. Amma şairə yenə də o payız bağında şəfəqli bir ümid görür, Təranəni, qızını... Bu mənada Nigar xanımdan ötrü Qadınlığı, Analığı əlavə qayığı, çətinlik deyil, əksinə, bütün çıxılmazlıqlardan xilasdır.

Yaşın, geridə qalmış illərin, xatirələrin "yetişdirdiyi" tənhalıq Rəsul Rza və Anar yaradıcılığında daha ağırlı, daha kədərli görünür. Anar nəşrinin bir çox qəhrəmanları sadəcə tənha deyillər, həm də qocalığın, geridə qalmış xoş günlərin xiffətini, itkilərin əzabını çəkən insanlardı. Məsələn, "Dantenin yubileyi"ndə Kəbirliński təkcə öz "qabında", mühitində olmadığı üçün tənha deyil, həm də gəncliyin, qastrolların, kənd-kənd gəzib oynadığı rolların (yaxşı, ya pis, fərqi yoxdu!) geridə qaldığı üçün təkdir. Yaxud "Ağ liman"da Səftər dayı və Məmməd Nəsir yalqızlığının əsas səbəbi yaşıla bağlıdı həm də. Yaziçi bu insanların tənhalığını fərqli priyomlarla ifadə edir. Məsələn, Məmməd Nəsirin qarşısına çıxan hər adama ötenlərdən-keçənlərdən danışması, sanki bununla bir az o gözəl günlərinə qayıtması, yaxud özüylə nərd oynaması əsas detaldı... Müəllif "bir həsir, bir Məmməd Nəsir"ə ağrısını unutmaq üçün vasitə də verir - iċkinı:

*"Məmməd Nəsir otuz beş il ididi bu idarədə korrektor işləyirdi. Amma deyirdi ki, üçüncü qədəhdən sonra oluram redaktor, beşinci dən sonra şöbə müdürü, yeddinci dən sonra idarənin müdürü. Sonra daha hesabi itirirəm. Ancaq bir vaxt Görürəm ki, zamministrəm. Sonra ministr. Sonra Hindistan padşahi. Sonra Allah..."*

Anar qələminə xas yumor bu məsələdə də, bir növ, kömək olur qəhrəmana. Hansısa zarafat, xərif, hiss olunmayacaq dərəcədə yüngül ironiya göstərilən problemi rahat qavramağa kömək edir. Rəsul Rza isə bu məsələlərə xeyli dərəcədə ciddi yanaşır və deyək ki, elə bu yaşın, illərin gətirdiyi qəribəmə duyğusunu "Ömür yolu" şeirində nisgilli bir intonasiya ilə dilə gətirir:

*Nə küçələr,  
nə yarpaqlarında  
gilə-gilə yağış puçurları ağaclar.  
Yumşaq gecələr,  
Dağınıq saçlar  
Geridə qaldı.  
Yuxulu ala gözlər,  
Yaniqli duzlu sözlər,  
Mehriban üzlər  
Geridə qaldı."*

Şair üçün bütün bu geridə qalanlarla bərabər, hələ də yaşaması, gələcəyə qalanların varlığı bir təsəlliidir. Amma o itirilən sadəcə gənclik eşqi, yumşaq gecələr deyil axı. Dost itkiləri, mehriban üzlərin geridə qalması daha ağırdı, dözülməzdi bəzən... Telefon dəstəyindən eşitdiyin uzun səs kimi...

*"Bu adı, bu nömrəsi.*

*İndi bir yoxluq var,*

*Bir göynək,*

*Bir də qulağımda*

*Onun xeyali səsi.  
Dayandım, gözlədim əbəs.  
Bir sükut vardı,  
Bir də heç kəs!"*

Şeirdə artıq həyatda olmayan dostuna zəng edən və telefon dəstəyindən eşitdiyi uzun siqnallardan ürəyi sıxılan, özünü yalqız hiss eyləyen insanın ovqatı təsvir olunub. Eynilə Anarın "Ağ liman"ında telefon kitabçasını qarşısına qoyub zəng etməyə adam tapmayan mühasib Səftər dayının halına bənzəyir, deyilmi?

"Birdən fikirləşdi ki, görəsən, adam öz telefonuyla öz nömrəsinə zəng eləsə nə olar? Görək. Dəstəyi götürüb nömrəni çəkdi. 4, 1, 5, 2, 0... Aha. Tələsik, aramsız, kəsik siqnallar eşidilməyə başladı.

-Du, du, du, du, du, du...

Səftər dayı:

-Məşğuldur, danışır, - dedi. Güldü, sonra nədənsə bir az tutulan kimi oldu. Dinləməyə başladı. Bir xeyli qulaq asdı. Dəstəkdən zəhlətökən bir ardıcılıqla səslər eşidilirdi: du, du, du, du, du...

Elə bil payız günü evin damır..."

Yenə də həyatın qanunu, yalqızlığının qaçılmazlığı, təbiiliyi onə çəkilən məsələdir. Yenə də təklik payız vaxtı evin damması qədər "gündəlik" bir işdir. Əlbəttə, Anardan ötrü. Rəsul Rza isə, "neçə belə sükutu dinləməyə çatar ömrümün günü" - deyə, düşünür.

...Anar Rəsul Rza yaradıcılığına həsr etdiyi "Mübarizə bu gün də var" kitabında yazır:

"Bütər yixılandan, ideallara inam qırılandan, uzaq gəncliklərində tapındıqları bir çox həqiqətlər bərbad olandan sonra bu aldanışların acısını yazmaq üçün tale Rəsul Rzaya daha artıq möhələt verdi - 71 illik ömrünün son gününəcən qələmi əlindən qoymadı, həm özünü, həm çağdaşlarının, həm nəsildəşlarının, həm də cəmiyyətin, quruluşun ziddiyətli, müsibətli, əzab və iztirab dolu yolundan, ayrı-ayrı insanların faciəsindən, nakam bəxtindən neçə-neçə əsər yazdı".

Məncə, hər üç sənətkarın yaşadığı, duyduğu ağrıları, yalqızlığı, yaxud müşahidə etdiyi haqsızlıqları, qarşılaşdıqları ədalətsizlikləri ifadə etmək, əzablarını yüngülləşdirmək üçün əsas vasitəsi yazımaqdı. Bütün yaradıcı adamlarda olduğu kimi, sənət reallığın - həyatın ağır, iztirablı tərəflərindən xilasdı, sadəcə... Həm də, axı, bütün bu sadaladıqlarım əsl ədəbiyyatın yaranması üçün lazımdı. Rəsul Rza demiş - axşamlar kədər getirsə belə, qaranlıq gecə can sıxsa da, yenə vacibdi, yenə arzulanındı. Sadəcə, bu qaranlıqlara işıq salmağın yolunu her kəs bir cür tapır. Rəsul Rzanın, Nigar Rəfibəylinin, Anarın işığı isə onların qələmindən gəlir!

#### ***İstifadə edilmiş ədəbiyyat:***

1. Anar. Seçilmiş əsərləri (10 cilddə). I cild. Bakı, "Nurlan", 2003
2. Anar. Mübarizə bu gün də var. Bakı, "Elm və təhsil", 2015
3. Rəsul Rza. Seçilmiş əsərləri (3 cilddə). Bakı, Letterpress, 2010
4. Rəfibəyli Nigar. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004



**Vaqif YUSİFLİ**

# QƏZƏL DÜNYAMIZ

**Sözün mənşəyi. Qəzəl  
necə yarandı? Qəzəlin tərifi**



Qəzəl ərəb sözüdür - «Ərəb və fars sözləri lügəti»ndə (Bakı, 1967) oxuyuruq: «Qəzəl, ğəzəl (ərəb) 1) lirik şeir; 2) qadınlara nəvazış etmə, eşqbazlıq, müsaşıqə. Lügətdə bu məfhumla bağlı daha iki sözə diqqət yetirək: Qəzəliyyat: 1) qəzəllər 2) bir şairin qəzəllər külliyyatı. Qəzəlxan: qəzəl oxuyan, məcazi mənada isə ahəngdar. Zənnimcə, sözün mənşəyi haqda bu qədər yetər.

Bəs qəzəl necə yaranıb? Məlumdur ki, onun vətəni Ərəbistandır.

Qəzəlin yaranması barədə Avropa və Şərqi alımlarının, o cümlədən, bizim ədəbiyyatşünasların müxtəlif fikirləri ilə tanışq və bu fikirləri qısaca da olsa, xatırlatmaq istərdik. Müraciət etdiyimiz əsas mənbə mərhum professor Azadə xanım Rüstəmovanın «Klassik Azərbaycan poeziyasında qəzəl» əsəridir ki, Azadə xanım özü də bu tədqiqatında ərəb, fars, rus, Avropa tədqiqatçılarının əsərlərinə istinad edib. Həmin mülahizələri aşağıdakı şəkildə qruplaşdırıraq.

1. Tədqiqatlardan məlum olur ki, VII əsre qədərki ərəb poeziyasında qəzəl adlı müstəqil bir şeir növü olmayıb (İ.Y.Kraçkovski, İ.M.Filşminski). Qəzəlin qəsidədən «doğuluğunu» sübut edən mülahizələr ədəbiyyatşünaslıqda geniş yer alıb. Öncə qəsidədən başlayaqq. Professor Əziz Mirəhmədovun tərtib etdiyi «Ədəbiyyatşünaslıq terminləri lügəti»ndə oxuyuruq: «Qəsidiə Şərqdə çox geniş yayılmış lirik şeir formalarından biridir. Əsasən mədhiyyə məqsədilə yaradılır. Bir çox qəsidələrdə əsas mətləbə keçməzdən əvvəl müxtəsər müqəddimə verilir. Bu müqəddimə «afaqı», yəni bahar, xəzan və s. b. k. məzmunda olduqda Təşbib, aşiqanə məzmunda olduqda isə Nəsib adlanı». İran ədəbiyyatşünası Şibli Nemanı isə belə fərz edir ki, qəsidədən lirik hissə ayrılan kimi qəzəl oldu, sanki qəsidiə ağacından cavan zoğu kəsib ayrıca əkdir. Qəzəlin qəsidənin nəsib hissəsindən yarandığını digər alımlar də təsdiq edir. Ancaq bu mülahizəyə qismən eks olan başqa bir mülahizə də var - tacik alimi A.Mirzoyevin fikrincə, VII-VIII əsrlərdə ərəb poeziyasında müstəqil inkişaf yolu keçirməyə başlayan qəzəl ədəbiyyatı müəyyən mənada İran xalqları ədəbiyyatından qidalanmışdır. Bu fikri Y.E.Bertels, İ.Y.Kraçkovski və A.Rüstəmova da təsdiqləyir. Deməli, qəzəlin yaranmasında İran təsiri də olmuş...

2. A.Rüstəmova İ.Y.Kraçkovskiyə istinad edib yazır ki: «Ərəb ədəbiyyatında ilk qəzəlxan şair Ömər ibn Əbu Rəbie (655-712) sayılır. Bu yalnız o mənada həqiqətə yaxın görünür ki, Ömər, yaradıcılığında qəsidəyə yer verməmiş, o, bütün istedadını gözəllərin və məhəbbətin vəsfinə həsr olunmuş yiğcam, 6-8 beytlik qəzəllər qoşmağa sərf etmiş və ərəb qəzəl ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır».

3. Qəzəlin bütün dövrlərdə başlıca mövzusu məhəbbətin tərənnümü olmuşdur. Tədqiqatlarda orta əsrlərdə qəzələ verilən ilkin təriflərə müraciət edək. «Qəzəl-

bu, məhz məhəbbət deməkdir, qadınlara olan çılgın sevgi haqqında hekayətdir» (Qüdamə ibn Cəfər-«Nəqd-əş-şeir» əsəri, IX-X yüzillik). «Bir çox şairlər sevgilinin gözəlliyinin təsvirini, məhəbbəti və eşq vəziyyətinin təsvirini qəzəl adlandırırlar... Qəzəldən məqsəd ruhun təskinliyi və xoş əhval oyatmaqdır. Ona görə də qəzəl ahəngdar vəzndə, aydın və gözəl sözlərlə yazılmalı, nəcib fikirlər ifadə etməlidir» (Şəms Qeys Razi-XIII əsr). «Bil ki, qəzəl lügəti mənada qadınlara məhəbbət izhar etməkdir» (Qəbul Məhəmməd (XV əsr).

Əlbəttə, sonrakı əsrlərdə qəzəl təkcə məhəbbət mövzusu ilə məhdudlaşmamış, dini, fəlsəfi, ictimai motivlərlə də zənginləşmişdir. Bunu klassik poeziyamızın timsalında daha bariz şəkildə izleyə bilərik - Nəsimi qəzəlləri hürufi-təsəvvüfü, Xətai qəzəlləri şəlik-qızılbaş, Raci, Qumru qəzəlləri dini, Seyid Nigari qəzəlləri nəqşbəndlik-təriqət çalarları ilə köklənmişdi. Amma onların qəzəl yaradıcılığında məhəbbət mövzusu heç də ikinci dərəcəli mövzu olmayıb. Qəzəldə ürfani görüşlərin eksini isə Füzulidən başlamış Nəbatiyə qədər bütün klassik şairlerimizin yaradıcılığında izleyə bilərik.

4.Qəzəlin quruluşuna gəldikdə isə...hələ XV əsrde Qəbul Məhəmməd yazdı: «İstilah kimi isə - bu vahid vəzn və qafiyə ilə birləşən bir neçə beytdir. Bu beytlərdə birincisində hər iki misra qafiyələnir və bu birinci beyt «mətlə», yaxud «məbdə» adlanır. İkinci beyt əgər onun hər iki misrası həmqafiyədirse, «gözəl mətlə» adlanır. Axırıncı beyt «məqtə», yaxud «xatimə» adlanır (qəzəlin həcmi 12 beytdən yuxarı olmasın gərək)...Qəzəl (istər vüsal, istərsə də fəraq səhnəsini təsvir etsin)- bir mövzu ilə başlayıb, onunla bitməlidir. Qəzəldə süst beytlər olmamalıdır. Hər beyt özündən əvvəlkindən seçilməli və möhkəm fərqlənməlidir». Bir misal gətirək:

*Ya rəb, bələyi-eşq ilə qıl aşına məni!  
 Bir dəm bələyi-eşqdən etmə cüda məni!  
 Az eyləmə inayətini əhli-dərddən,  
 Yəni ki, çox bələlərə qıl mübtəla məni!  
 Olduqca mən götürmə bəladən iradətim,  
 Mən istərəm bələni, çü istər bəla məni!  
 Təmkinimi bələyi-məhəbbətdə qılma süst,  
 Ta dust tən edib deməyə bivəfa məni!  
 Getdikcə hüsnün eylə ziyanə nigarımın,  
 Gəldikcə dərdinə betər et mübtəla məni!  
 Öylə zəif qıl tənimi firqətində kim,  
 Vəslinə mümkün ola yetirmək səba məni!  
 Nəxvət qılıb nəsib Füzuli kimi mənə,  
 Ya rəb, müqəyyəd eyləmə mütləq mana məni!*

Qəzəlin keçdiyi tarixi yol. Azərbaycan poeziyasında yeri, mövqeyi.

1.Əksər tədqiqatçılar Azərbaycan poeziyasında ilk qəzəl nümunələrinin yaranmasını XI əsrin görkəmlı şairi - Qətran Təbriziyə (1012-1088) aid edirlər. Onun Azərbaycan dilində əsərlər yazması barədə Nasir Xosrov Ələvinin «Səfərnamə» əsərində məlumat verilsə də, bu əsərlər elm aləminə məlum deyil. Qətran da bir çox müasirləri kimi fars-dəri dilində şeirlər yazmışdır və ümumiyyətlə, Azərbaycan poeziyasının XIII əsrə qədərki mərhələsi məhz fars və ərəb dillərində yazılın əsərlərdən ibarətdir. Ona görə də qəzəlin İzzəddin Həsənoğluya qədərki dövrünü «Fars-ərəb dilli qəzəl mərhələsi» adlandırmaq doğru olar. Qətran Təbrizinin qəzəllərinə gəldikdə isə bunlar bitkin, sırf qəzəl adlandırılara bilməz. Qətran qəsidə ustası idi, bu qəsidələrin eksəriyyəti mədhiyyələr idi. Bu qəsidələrin «nəsib» hissəsi ya təbiət təsvirləri, ya da məhəbbətin, gözəlin tərənnümü ilə bağlı idi. Deməli, XI əsrə hələ qəzəl müstəqil, ayrıca bir şeir növü kimi formallaşmamışdı. Bunu bir də ondan bilirik ki, Qətranın qəzəl-nəsiblərində təxəlliş işlədilməmişdi.

Azərbaycan poeziyasında XII əsr qəzəlin inkişafında yeni üfüqlər açır. Nizami, Xaqani, Fələki, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, Əbü'lula Gəncəvi fars

dilində gözəl qəzəllər yazar və bu şeir forması poeziyada tədricən aparıcı mövqeyə malik olur.

XII əsr poeziyası, bu poeziyanın görkəmli nümayəndələri haqqında yazılan tədqiqat əsərlərində qəzəldən də söz açılır, lakin Azadə xanımın tədqiqatı istisna olunmaqla qəzəlin nə tarixi inkişaf mərhələləri, nə də poetikası xüsusunda sanballı bir tədqiqata rast gəlmirik. Sadəcə olaraq ayrı-ayrı şairlərin qəzəlləri təhlilə cəlb edilir. Azadə xanımın tədqiqatında isə janrı tarixi və poetikası yalnız XII-XVI əsrləri əhatə edir.

XII əsr Azərbaycan qəzəli bir çox xüsusiyyətlərinə görə sonrakı inkişaf mərhələləri üçün stimula çevrilir. Qəzəlin texniki ünsürü - təxəllüs vermək (ilk dəfə Xaqanidə) artıq qanuni hala keçir. Amma, ilk növbədə, qəzəldə ifadə olunan məzmun-tematika genişliyini qeyd edə bilərik. Məhəbbətin, eşqin ali bir hiss kimi tərənnümü, romantik həyatın təsviri, fəlsəfi-ictimai motivlər qəzəlin başlıca mövzusuna çevirilir. Bununla bahəm, qəzəldə poetik ustalıq, klassik Şərq şeirinə məxsus obrazlılığın təcəssümü xüsusiylə diqqəti cəlb edir. Azadə Rüstəmovanın belə bir fikri ilə razılışırıq ki: «XIII-XIV əsrlərdə fars dilində yazılmış qəzəllərin ən böyük ustadlarından sayılan Sədi və Hafızdən hələ xeyli əvvəl qəzəl janrı «Azərbaycan məktəbi» şairlərinin yaradıcılığında öz inkişaf formasını tapmışdı. Nəinki Xaqani, onun digər müasirləri - Fələki Şirvani, Mücirəddin Beyləqani, Qivami Mütərrizi sənətində də qəzel bir janr kimi bitkindir».

Fars dilində yazılsa da, istər Nizaminin, istərsə də Xaqanının eksər qəzəlləri biziitm mütərcimlər tərəfindən ustalıqla tərcümə edilib və bu da onu sübut edir ki, orijinalın özü yüksək şeir nümunəsidirsə, onu istənilən dilə tərcümə etdikdə itkisi az olur, hətta ustad mütərcim qələmində orijinala bərabər olur. Məsələn, Nizaminin «Ay üzlü nigarım, kime mehman olacaqsan», «Gördün nə bəla çəkdi başım eşqin ucundan», «Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz», «Gözüm aydın, gözümə surəti-canın görünür», «Gecə xəlvətcə bize sevgili yar gəlmış idi», «Yol çətin, aləm qaranlıq, atını bir yana çək» (tərcümələr Cəfər Xəndanındır), «Hüsnün gözəl ayətləri, ey sevgili canan» (tərcümə Nigar Rəfibəylinindir), «Saçların dağınıqmıdır, dünyamı, ya karım mənim», «Sərxoşluq edən dövlət, hüşyar olacaq bir cün» (tərcümələr Ə.Vahidindir) misraları ilə başlayan qəzəller mütəxəssislərin fikrincə, Azərbaycan tərcümə sənətinin qiymətli inciləridir və bunların alternativi (ikinci tərcüməsi) yoxdur. Varsa da, bəlkə, o səviyyəyə çata bilməz. Eyni fikri biz müəyyən istisnalarla Xaqanının qəzəllərinin tərcüməsi baredə də söyləyə bilərik.

Nizami və Xaqanının qəzəlləri Azərbaycan şeir mədəniyyətinin o dövrdəki inkişaf səviyyəsini maksimum dərəcədə əks etdirir. Qəzəllərdə mövzu vəhdəti, bitkin kompozisiya, beytlərarası məntiqi bağlılıq, romantik pafos, reallıq hissi o qədər qüvvətlidir ki, bunların hər birini bir sevgi nağılı adlandırmış olar. Azadə xanımın təbirincə desək, bu qəzəllərin hər birində «mən»in iç dünyası haqqında bir hekayət dinləyirik.

*Eşqiyə Məcnun etmiş məni bir huri misal,  
Hər dəm onun əlindən görməkdəyəm min zaval.  
Zülfünün hər kəməndi səbrimi saldı bəndə,  
İmanı aldı əldən üzündəki qarə xal.  
Ah, nə qədər ağırdır xasiyyəti dildərən,  
Doğrudan, çox pis oldu bizə üz verən bu hal.  
Gəldi mənim yanımı bu gün pərişan kimi,  
Yandım ona ürəkdən, verdim belə bir sual:  
-Ey nazərin nigarım, bu ağlamaq nədəndir?  
Dedi ki: sənsiz olmuş ürəyim pəjmürdə hal.  
Ya rəbb, bu hal nə haldır, kim görsə bu camalı,  
Hər gözdə ayrı rəngdə cilvələnər bir xəyal.  
Xaqani, afərin de yaradana, gör necə  
Sudan, torpaqdan belə yaratmış hüsヌ-camal.*

Bu qəzəli Xaqani yaradıcılığının tədqiqinə bir ömür sərf etmiş Məmmədağa Sultanov tərcümə etmişdir.

2. XIII əsrд yazıb-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində ilk qəzəlin müəllifidir.

Həsənoğludan ilk dəfə XV əsr təzkirəcisi Dövlətşah Səmərqəndi söz açmış, onun kifayət qədər məşhur bir şair olduğunu, farsca və türkçə (azərbaycanca) şeirlər yazdığını qeyd etmişdir. Elmi ədəbiyyatda isə Həsənoğludan bir şair kimi M.F.Köprülü söz açmışdır. Vaxtilə bütün tədqiqatlarda şairin ədəbi ırsindən cəmi iki qəzəli haqqında danışılırdı. Biri azərbaycanca, digəri farsca. Aparılan axtarışlar onun ədəbi ırsinin üç azərbaycanca, bir farsca dörd qəzəli olduğunu göstərir. Fars dilində yazılmış qəzəlini Azərbaycan dilinə bir çox klassik ədəbi nümunələri dilimizə uğurla tərcümə etmiş Büyükağa Qasimzadə (1916-1957) çevirmiştir. Budur həmin qəzəl:

*Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?  
Aparıb fikri bütün səbrü qərarım, nə edim?  
El mənə tənə vurur-söylə tükənməzmi yasın?  
Axı mən bağıriyaniq aşiqi-zarəm, nə edim?  
Yar apardı canımı, olmadı dildar mənə,  
Özü asudə gazır, mən güli-xarəm, nə edim?  
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,  
Eşqdən oldu pərişan səri-karım, nə edim?  
Hər iki dünyada Allah gözəli dust tutar,  
Mən ki Puri Həsənəm, yoxdu nigarım, nə edim?*

Həsənoğlunun Azərbaycan dilində ikinci qəzəlini çox-çox sonralar alman şərqsünası B.Fleminq elm aləminə tanıtmışdır.

Professor Nizami Cəfərov yazır: «Azərbaycan təfəkkürü XIII-XVI əsrlərdə türk (oğuz-səlcuq) dili mədəniyyətini yaradıb formalasdır. Həsənoğludan Füzuliyə qədərki dövrdə klassik poetik təfəkkür inkişaf edir...»

Bu mənada Həsənoğlu Azərbaycan poetik təfəkkürünün sübh şəfəqi kimi işiq saçır. Onun dilində elm aləminə məlum olan qəzəlləri çox maraqlı bir mənzəreni əks etdirir.

Birinci qəzəldə Azərbaycan, fars və ərəb sözləri çox qəribə bir tərzdə birləşib «qohum» olmuşlar. Bu, onu göstərir ki, ədəbi təfəkkür öz milli stixiyasını göstərməyə başlayır. Lakin bu milli stixiya hələ aparıcı mövqedə duran ərəb-fars poetikasının güclü təsiri altındadır.

*Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,  
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.  
Mən ölsəm, sən bütü-şəngül, surahi eyləmə qül-qül,  
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badəyi-əhmər.  
Başımdan getmədi hərgiz səninlə içdigim badə,  
Nə badə? Badəyi-məsti. Nə məsti? Məstiyi-sağər.  
Əzəldə canım içində yazılıdı surəti-məni,  
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.  
Şaha şirin sözün qılır Misirdə bir zaman kasid.  
Nə kasid? Kasidi-qiyəmət. Nə qiyəmət? Qiyməti-şəkkər.  
Tutuşmayınca dər atəş, bəlürməz xisləti-ənbər,  
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.  
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadıq,  
Nə sadıq? Sadıqi-bəndə. Nə bəndə? Bəndəyi-çakər.*

Klassik poeziyamızın tədqiqatçılarından Xəlil Yusifli və Vəcihə Feyzullayeva Həsənoğlunun bu qəzəlini geniş şərh etmişlər. X.Yusifli yazır ki, bu qəzəl geniş fəlsəfi mənada aşiqanə qəzəldir - insanlığın, gözəlliyyin, idealın təsdiqi, şerin, anti-idealın, sədaqətsizliyin isə inkarıdır. Qəzəldə sadədən mürəkkəbə, müəyyənlilikdən mücərrədliyə, dünyəvi məhəbbətdən fəlsəfi məhəbbətə doğru inkişafi vermək

baxımından isə ardıcılıq, qanuna uygunluq bu şeiri klassik şeirimizin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirməyə haqq verir. Vəcihə Feyzullayeva isə bu qəzəldə müəllifin sufi ideologiyası ilə yaxından bağlı olduğunu təsdiqləyir, şeirdə «vəhdəti-vücud» təliminə işaret olduğunu göstərir. Amma ən çox qəzəlin sənətkarlıq xüsusiyyətləri üzərində dayanır.

İndi isə Həsənoğlunun azərbaycanca digər iki qəzəlinə müraciət edək:

*Necəsən, gəl, ey yüzü ağım bənim?  
Sən əritdin odlara yağım bənim.  
And içərəm səndən artıq sevməyim,  
Sənin ilə xoş keçir çağım bənim.  
Hüsn içində sana manənd olmaya,  
Əsli yuca, könlü alçağım bənim.  
Al əlimi irəyim məqsudimə,  
Qoyma yürəkdə yana dağım bənim.  
Sən rəqibə sərrini faş eylədin,  
Anun ilə oldu şıtağım bənim.  
Bən ölücək yoluna gömün bənu,  
Baqa dursun yarə topraqım bənim.  
Topraqımda bitə həsrətlə ağac,  
Qila zari cümlə yarpağım bənim.  
Bu Həsənoğlu sənin bəndəndurur,  
Anı rədd etmə, yüzü ağım bənim.*

\*\*\*

*Əcəb bilsəm bəni şeyda qılan kim?  
Bana bu eşq odun peyda qılan kim?  
Qamuşdan şəkerü, taşdan cavahir,  
Ağacdan daneyi-xurma qılan kim?  
Tənim yetmiş iki türlü tamardır,  
Kimin ırmak, kimin dərya qılan kim?  
Həsənoğlu, bu bir qətrə mənidən  
Anun xub surətin ziba qılan kim?*

Diqqət yetirsək, görərik ki, Həsənoğlunun azərbaycanca ikinci və üçüncü qəzəlində birinci qəzəlində fərqli olaraq, Azərbaycan türkçəsinin meydani daha genişdir. Bu qəzəllərdə elə tərkiblər və ifadələr var ki, sonralar Nəsimi, Həbibə və Xətaidə daha bühlür və şəffaflıqla poetik dil ərazisine daxil olur.

Poetik dildə əsl azərbaycanlaşma prosesi sonralar Nəsiminin, Qazi Bürhanəddinin, Xətainin, Həbibinin, Füzulinin şeir dilində başlanacaq. Təbii ki, hələ ərəb və fars dilindən gələn ifadələr, tərkiblər uzun müddət öz statusunu saxlayacaq. Amma Həsənoğludan başlanan yol «Türk-islam intibahının zirvəsi» (Yaşar Qarayev) sayılan Füzuli üçün poeziyada türkçəni hakim elitar-genel dil səviyyəsinə qaldırmaq işini asanlaşdırır.

Qəzəlin Həsənoğludan Füzuliye qədərki dövrünü «Azərbaycan dilli qəzəlin təşəkkülü və formalaşması mərhəlesi» kimi səciyyələndirə bilərik və bu mərhələdə qəzəl Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Hamidi, Xəlili, Bəsiri, Kişvəri, Cahanşah Həqiqi, Süruri, Şah İsmayıll Xətai kimi şairlərin yaradıcılığında Azərbaycandilli şeirimizin özəllikləri formalaşmağa başlayır.

Qəzəl artıq poeziyada qəsidəni və digər şeir formalarını qəti olaraq sıxışdırır və hökmran mövqeyə keçir. Akademik Həmid Araslı orta əsrlərdə qəzəlin şeir növləri içərisində xüsusi fərqləndiyini belə izah edirdi ki, mətbuatın olmadığı, nəqliyyat vasitələrinin ibtidai bir şəkildə mövcud olduğu bir dövrdə sənətkarın fikrinin geniş yayılma bilməsi üçün ən əlverişli bir janr idi. Çünkü qəzəl tez əzbərlənir, hafizələrdə

yaşayır, dildən-dilə keçərək xalq içərisində yayılırdı. Eyni zamanda, qəzəl musiqi ilə əlaqədar olaraq xanəndələr vasitəsilə də yayılma biliirdi.

Həsənoğlu ile Füzuli arasında, iki əsrənən artıq bir zaman məsafəsi var və bu dövrdə qəzəl, bizim fikrimizcə, altı böyük ustad şairin yaradıcılığında kamillik mərhələsinə yetmişdir. Bu şairlərdən üçü haqqında ayrıca söhbət açmaq istərdik. Üç hökmər şair - Qazi Bürhanəddin, Cahanşah Həqiqi və Şah İsmayıll Xətai anadilli ədəbiyyatımızın inkişafında mühüm rol oynamışlar. Öncə Qazi Bürhanəddin (1344-1398) azərbaycanca qəzəl yazmağın, bu qəzəllərdə gerçək duyğu və düşüncələri, insani məhəbbəti təbliğ etməyin, igidlilik, bahadırılıq motivlərini şeirə gətirməyin, milli-bədii poetik ənənələrdən faydalana mağın, canlı xalq dilinə arxalanmağın, zəngin bədii təsvir ustalığının yollarını müəyyənləşdirdi. «Bütün bunlar göstərir ki, Qazi Bürhanəddinin şeirləri ideya-bədii baxımdan kamil, gözəl sənət əsərləridir» (Əlyar Səfərli).

*Heyva oldu bənizim dilbərin almasıyla,  
Doğradı cigərimi qəmzəsi almasıyla.*

\*\*\*

*Gəl, gəl görəlim, gül görəlim, gül görəlim biz,  
Bir nəgmə gətür ortaya bülbü'l görəlim biz.*

\*\*\*

*Totagun şəkkərinin rəngini qızıl gördüm,  
Çünkü sordum ani qandan dedilər gerçəkmi?*

Orta əslər Azərbaycan ədəbiyyatını tədqiq edən alımlar nədənsə Cahanşah Həqiqinin (1405-1467) yaradıcılığından geniş söhbət açmamışlar. Əsərləri dilimizdə ilk dəfə 1986-cı ildə nəşr edilmiş bu hökmər - şairin farsca mükəmməl qəzəl yazdığı iddia edilsə də, azərbaycanca yazdığı qəzəlləri öz bədii-sənətkarlıq vüsəti ilə o dövrün poeziyasında ayrıca bir səhifə təşkil edir. Cahanşahın qəzəllərində Nəsimidən gələn hürufilik təsiri duyulsa da, anadilli məhəbbət lirikamızın gözəl nümunələri ilə qarşılaşırıq. Gözəlin vəsfində real hissələrin, yaşılanan duyğuların tərənnümü o dövr üçün orijinal bədii təsvir vasitələri ilə təqdim olunur. Onun qəzəllərində də kifayət qədər ərəb-fars sözləri ilə qarşılaşırıq, amma yazılılığı dövr üçün azərbaycanca qəzelin sadə bir nümunəsi idi.

*O rüxün şəminə çün canımı pərvanə dedim,  
Yaxdı - yandırıdı məni atəşi-hicranə dedim.  
Neçə zahidləri pabəndi-bəla qıldı saçı,  
Neçə aşuftələri çəkdi o zindanə dedim.  
Yüzünün ayətinin əvvəli çün fatihədir,  
Yaz onun hərfini sərnameyi-Quranə dedim.  
Qədəmi xaki-dərindən yüzümü etmən iraq,  
Zəhi dövlət ki, mən o razımı sultanə dedim.  
İşveyi-qəmzələri qarəti-din eylər iman,  
Ki, mən ol eynə neçün kafəri-türkanə dedim.  
Ey Həqiqi, bu məlahət ki, rüxi-yarıdədir,  
Yaxdı həsərət qəmilən bağrimi büryanə dedim.*

Müqayisə, bəlkə də, yerinə düşər, bu qəzəl elə bil XV əsrə yox, XIX əsrə qələmə alınıb.

Üçüncü hökmər şair-Xətainin qəzəllərinə keçməmişdən əvvəl qəzelin Nəsimi zirvəsində söz açmağı lazımlı bilirik. Çünkü Nəsiminin qəzəlləri həm Azərbaycan ədəbi dilinin tarixi abidəsidir, həm də ideya-sənətkarlıq baxımdan poeziya tarixində yeni bir hadisədir. Nəsimi poeziyası öz təsir dairəsinə görə də Nizami və Füzulidən heç də geri qalmır. Professor M.Quluzadə haqlı olaraq yazırkı ki: «Onun tarixi xidməti sayəsində Azərbaycan dili ərəb, fars dilləri ilə yanaşı Yaxın Şərqi ən geniş yayılmış ədəbi dilinə çevrilmişdir. Nəsimi Azərbaycan dilində yaradılmış şeirin bünövrəsini işləyib divarlarını xeyli qaldırmışsa, Füzuli bu imarəti tamamlamaqla bərabər onun bütün zinətini vermişdir».

*Yanaram eşqindən, axər gözlərimdən yaşlar,  
 Firqətin dərdi çıxardı ürəyimdən başlar.  
 Müddəi tən edübən başıma qaxar eşqini,  
 Sınığa lazım deyildir bunca atmaq daşlar.  
 Xəstə olalı könül eşqindən, ey can parəsi,  
 İçirəm qəm mətbəxindən dürlü-dürlü aşlar.  
 Şölə yanır cigərimdə ey sənəm, eşqin odu  
 Kim, tutuşmuş şoləsindən həm quru, həm yaşlar.  
 Taqətim taq oldu vallah, keçdi ömrüm ah ilə,  
 Dərdimə dərman bulunmaz, neyləyim yoldaşlar?  
 Olmuşam dərdi-fəraqından zəif ol həddə kim,  
 Gətirəməzələr xəyalə nəqşimi nəqqaşlar.  
 Öldü eşqindən Nəsimi, üstə dünyadan gedər,  
 Sən murad ilə cahanda sür şəhim, çox yaşlar.*

Bu qəzəldəki poetik gözəllikləri saymaqla qurtara bilmərik. Şeir dilimizin o vaxta qədər xalq dili ilə, xalqdan gələn ifadələrlə yaxınlığı bu qədər hiss olunmamışdı. Dil faktoru bir yana qalsın, qəzəldəki məna incəlikləri, eşqin insan ürəyində oyatdığı firtına elə poetik ustalıqla verilib ki, indi - XXI əsrдə bu səviyyədə az qala belə bir qəzelin meydana gəlməsi qeyri-mümkündür,- deyirsən. Hərcənd ki, Nəsiminin dini-fəlsəfi üslubda yazdığı bir çox qəzəlləri var ki, onların dili ağırdır, hətta çətin başa düşülür. Bu da məlum məsələ, çünkü Nəsimi hürufizmi təbliğ edirdi. Nəsimini klassik poeziyamızda fəlsəfi qəzelin banisi hesab etmək olar.

Nəsimi qəzələ AZADLIQ RUHU bəxş elədi. İnsan Allah mərtəbəsinə yüksəlir-sə, «ənəlhəqq» şurəni yaşadığı əsrin dini zehniyyətinə (Allaha, Qurana qarşı yox, məhz ehkamçı dini zehniyyətinə!) qarşı qoyursa, heç şübhəsiz, ruhən azad olmalıdır. Azərbaycan poeziyasında bu mənada insan köləliyinə qarşı ən kəskin etiraz səsini Nəsimi ucaltdı. İnsan feal, yaradıcı qüvvədir və öz ağılı, kamalı, mənəvi keyfiyyətləri ilə Allaha bərabərdir - budur nəsimilik...Nəsimi qəzəli poetika baxımından da yenidir, bənzərsizdir. Zəngin təşbehlər, metaforalar, bədii təkrirlər, təzadlar, mübaligələrlə dolu olan bu qəzəllər bir əsr sonra Xətainin, iki əsr sonra Füzulinin yaradıcılığına təsirsiz qalmamışdır.

*Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam!  
 Qövsü qüzehdir qaşların, yayınə qurban olmuşam!  
 Üzün dürür cənnət gülü, boyun həqiqət sərvidir,  
 Eşqində mən bülbül kimi aləmdə dastan olmuşam!  
 Kövnü məkandan keçmişəm, məna şərabın içmişəm,  
 Cananə üzün görmüşəm, başdan ayağ can olmuşam!  
 Dəvi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,  
 Dağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam!  
 Gah çıxmışam İsa kimi çərx üstünə oturmuşam,  
 Gah varmışam Yusif kimi ol Misrə sultan olmuşam!  
 Sərrafi-bəhri-qüdrətəm, yaqutı-kani-vəhdətəm,  
 Şimdi gəlib Nəsimiyəm, xak ilə yeksan olmuşam!*

Karl Marks yazılırdı ki, Şah İsmayııl Xətai on dörd ildə on dörd ölkə fəth elədi. Amma Xətai təkcə ölkələri deyil, Azərbaycan ədəbi dilini də fəth elədi, bu dili təkcə öz sarayında rəsmi dil səviyyəsinə qaldırmadı, həm də şeirlərdə hamının anlayacağı, başa düşəcəyi bir səviyyəye çatdırıldı. Onun doğma ana dilimizdə yazdığı qəzəlləri belə bir həqiqəti sübut elədi ki, artıq Azərbaycan dili ərəb-fərs ifadələri, təkibləri ilə qaynayıb-qarışsa da, mətndə «hökəmranlıq» etməyə tam qadirdir. Nəsimidən sonra məhz Xətai bu «hökəmranlığı» daha da qüvvətləndirdi. Hətta Nəsimi ilə müqayisədə Xətainin qəzəl dili bir az da sadələşdi (amma təbii ki, Nəsimi qədərinə fəlsəfi yüksəkliyə qalxa bilmədi).

*Qızılıgül, bağyü-bustanım, nə dersən?  
 Fəda olsun sana canım, nə dersən?*

*Qərarü səbrü-aramım tükəndi,  
Kəsildi külli-fərmanım, nə dersən?  
Əridi iligim, qaldı sümögüm,  
Bü təni tərk edər canım, nə dersən?  
Sənin məqsudin oldur ki, mən ölüm,  
Halal olsun sana qanım, nə dersən?  
Əgər yatsam min il topraq içində,  
Dürüstdür əhdü-peymanım, nə dersən?  
Xətai çün səni can ilə sevdi,  
Sevən ölsünmi, sultanım, nə dersən?*

Həsənoğludan Füzuliye qədərki mərhələdə Həbibə və Kişvəri kimi qəzəl ustadları da yetişir. Həbibə Nəsimi ilə Füzuli arasında müəyyən mənada bir körpü rolunu oynayır. Nəsiminin ədəbi təsirinə məruz qalan Həbibə Füzulinin sevdiyi şairlərdən biri idi və Füzuli Həbibinin məşhür müsəddəsinə və bir qəzəlinə nəzirə də yazmışdır. Əksər təzkirəcilər Həbibidən ustad şair kimi söz açsalar da, təəssüf ki, onun əsərlərindən yalnız cüzi bir hissə bizim dövrə gəlib çatıb (Mərhum ədəbiyyatşunas Əzizəğa Məmmədov şairin 47 şeirini müxtəlif mənbələrdən toplayıb nəşr etmişdir). Həbibə qəzəldə Nəsimi yolunu davam etdirmiş, qəzəllərində onun kimi insan gözəlliyyinə himnlər oxumuş, hissələrini ifadə üçün zəngin poetik dilə, romantik üsluba meyl etmişdir. Təkcə aşağıdakı məşhur qəzəlini yazsaydı belə, Həbibə ədəbiyyat tariximizdə yaşayacaqdı:

*Gər səninçün qılmayam çak, ey büti-nazik bədən,  
Gorum olsun bu qəba, əgnimdə pirəhən kəfən.  
Çıxmaya sevdvyi-zülfən başdan, ey məh, gər yüz il,  
Üstixani-kəlləm içrə dutsa əqrəblər vətən.  
Düşdü şəbnəm bağə gəl, ta gül nisar etsün sana,  
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.  
Ey könül, eşq əhlinə hər dəm gülərdin şamtək,  
Mən deməzmiydim ki, bir gün ağlayasıdır gülən?  
Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,  
Cün batar cisminə təndə hər tük olmuş bir tikən.*

Professor Nizami Cəfərov yazır: «Əger Nemətullah Kişvəri böyük Füzulidən sonra yaşamış olsayıdı, dərhal deyəcəkdir ki, Füzulinin tələbəsidir: ona görə ki, Kişvəridəki obraz mükəmməliyini məhz Füzuli əndəzəsi ilə ölçmək olar, başqa bir ölçü-biçi çətin ki, yaraya... Hər halda, Kişvərini Füzuli yetirib, o mənada ki, Kişvəri ədəbi-bədii təfəkkürümüzzdə Füzuli rezonansının faktıdır-ümumiyyətlə, özündən öncəkilər Füzulinin təqdimində nüfuzludursa, onun orbitində qərar tutur, ondan asılı olur, get-gedə zaman fərqi silindikcə, Füzulinin, əlbəttə, müəyyən arenada, həm keçmişə, həm də gələcəyə müəllimliyi qərarlaşır...» Çox maraqlı, həm də polemikaya meydan verən bir fikirdir. Çünkü Kişvəridən söz açan əksər tədqiqatçılar «Füzuli də daxil olmaqla XV əsrin sonu, XVI əsrin ortalarında yaşayan bir çox şairlər Kişvəri yaradıcılığından öyrənmişlər» (H.Araklı) fikrini irəli sürmüşlər. Amma biz təəccübü'l görünən də, hər iki fikirdə həqiqət olduğunu təsdiqləyirik. Bəli, Füzuli orbiti o qədər genişdir ki, özündən öncəkilər də bu orbitin cazibəsindədirler, amma Füzuli həm də özündən öncəkilərdən öyrənmişdir. Qeyd edək ki, Nizami Cəfərovun Kişvəri yaradıcılığı ilə bağlı mülahizələri bizim ədəbiyyatşunaslığda məlum standartlardan kənara çıxan orijinal mülahizələr kimi diqqəti cəlb edir. «Kişvəri sözlə ustalıqla davranışır, çevik dil-üslub nümunəsi verir; onun təqdimində qəzel standartı Azerbaycan dilinin sintaktik harmoniyasını, demək olar ki, pozmur, milli ahəngdən məhrum etmir... Kişvəri əsasən qəzəl ustaşıdır... Kişvəri klassik poetik təfəkkürün hərəkatına təkan verdi, klassik üslubun formalaşmasında istedadını əsirgəmədi, eşq cəngavərinin fəaliyyət meydanını genişləndirdi-arxasınca isə dilində «heyvət, ey büt!» nidası olan Füzuli gəlirdi» - bu mülahizələr də Nizami Cəfərova məxsusdur.

Kışvərinin qəzəllərindən gətirəcəyimiz bir nümunə ilə onun təşbeh və metafora ustalığını göz önünde canlandırmaq istərdik:

*Xəttini səbzə oxurlar, yüzini yasəmən derlər,  
Kətan könlek ki, geymişsən, anı bərgi-səmən derlər.  
Yüzün üzrə qara xallar pərişan zülfün altında,  
Sanasan aşyan qılımış od üstündə səməndərlər.  
Açubdur xəncərün köksümdə həzyan derlər istərmən  
Ki, sınmış oxlarından tutubanə asəmən derlər.  
Qəmindən Kışvərinin könli bir dəryaya-pürxundur,  
İki çeşmi-dürəfşanıdır ol dəryaya bən derlər.*

3. Büyük ədibimiz, professor Mir Cəlal Paşayev «Füzuli sənətkarlığı» monoqrafiyasını belə başlayır: «Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələri ilə müqayisə edərək bəzisini şampansi kimi köpüklənən qazlı suya, bəzisini yaşıllı kənarlı arxlardan gülerek axan duru suya, bəzisini isə kükrək dalğalarla aşib-daşan Niaqara şəlalesinə, bir qismini isə sahilləri ve dibi görünməyen, yeri-göyü əks etdirən mühit dənizlərinə bənzədir. Füzulinin sənəti, şübhəsiz ki, axırıncılardandır. Bu böyük şeir dühasının əsərlərilə dərindən tanış olanda heyvət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər mühəndisinin, «könlü məlkünün sultanının» hətta ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik».

Füzuli sənəti haqqında ən sanballı fikirlərə bir müqəddimə hesab etmək olar Mir Cəlal müəllimin bu mülahizələrini. Təbii ki, bu yazıda söhbət ancaq qəzəldən, onun bir şeir janrı kimi keçdiyi inkişaf yolundan gedir və o səbəbdən də dahi şairin Azərbaycan qəzəlinə gətirdiyi yeniliklərdən qısaca da olsa, söz açacayıq.

*Qəzəldir səfabəxş-i-əhli - nəzər,  
Qəzəldir güli-bustani-hünər.  
Qəzəli-ğəzəl seydi asan deyil,  
Qəzəl münkiri əhli-irfan deyil.  
Qəzəl bildirir şairin qüdrətin,  
Qəzəl artırır nazimin şöhrətin.  
Könül, gərci əşarə çox rəsm var,  
Qəzəl rəsmiñ et cümlədən ixtiyar.  
Ki, hər məhfilin ziynətidir qəzəl  
Xirədməndlər sənətidir qəzəl.  
Qəzəl de ki, məşhuri-dövran ola,  
Oxumaq da, yazmaq da asan ola.*

Füzulinin «Leyli və Məcnun» poemasının giriş hissəsində qəzələ məhz belə bir tərif verilir və bu tərif, təkcə poetik tərif deyil, şairliklə alimliyi müstəsna dərəcədə özündə birləşdirən bir sənətkarın estetik görüşlərini əks etdirir. Mərhum füzulişunas Sabir Əliyevin «Şair Füzuli poeziyasında alimdir, alim Füzuli də elmi mülahizələrində şairdir» dəqiq hökmünü izah eləməyə ehtiyac duymuruq. Füzulinin qəzələ verdiyi bu tərif bütün ortaçağ Şərq qəzəli üçün səciyyəvidir.

Füzulinin klassik şeir şəkillərinin əksəriyyətinə müraciət etdiyi məlumudur: tərcibəndlər, tərkibbəndlər, müxəmməslər, müsəddəslər, mürəbbələr, qitələr, rübai'lər, qəsidələr, mərsiyələr də Füzuli qələmində öz klassik zirvəsinə yüksəlib. Ancaq Füzuli qəzəldə olduğu qədər heç bir digər şeir formasında sehr göstərməmişdir.

Azərbaycan qəzəli, hətta deyərdik ki, Şərq qəzəli məhz Füzuli nümunəsi ilə poeziyanın ən yüksək zirvəsini fəth etmişdir. Xaqani Şirvani də, Nizami Gəncəvi də, Hafiz Şirazi də, Nəvai də, Cami də, Nəsimi də, Xətai də böyük qəzəl ustadlarıdır, lakin dünya ədəbiyyatında sonet deyəndə Şekspir, rübai deyəndə Xəyyam yada düşdüyü kimi, qəzəl deyəndə də Füzuli xatırlanır.

Uzun-uzadı təfərruatlara yol verməyək. Füzuli və Qəzəl probleminə münasibətimizi bildirək.

A) Füzuli qitələrinin birində yazdı:

*Oı səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,  
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.  
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib  
Əksərən əlfazi namərbütü nahəmvar olur.  
Məndə tovfiq olsa bu düşvari asan eylərəm,  
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.*

Füzuli, ilk növbədə, «düşvari asan edib». Yaşar Qarayevin təbirincə desək, «Füzuli Dante, Şekspir və Puşkin işini milli ədəbiyyatımızda realize etmişdir. Təsəvvür edin, o, türkçə yazmaya idi: tarix və şeir nə qədər kasıblaşardı». Tarixçi-sair (qəzəlxan) Şahin Fazıl 2004-cü ildə «Füzulinin asanlaşdırılmışlığı çətin bir məsələ barədə» məqaləsində («Azərbaycan» jurnalı, № 1) yazdı: «Məndə tovfiq olsa bu düşvari asan eylərəm» deyən Füzuli, həmin düşvari asan eləyə bilmir, yəni qəzəllərində çətin qavranılan, dərk edilən, indinin özündə də anlaşılmayan ərəb və fars sözləri, ifadələri işlədir». O zaman bu sətirlərin müəllifi hörmətli Şahin müəllimlə razılaşmayıb yazmışdı: «Təbii ki, Füzulinin dili ərəb və farsın ifadə və tərkiblərində xilas ola bilməzdi. Birincisi, ona görə ki, o dövrün ədəbi dili hələ bu təsirdən xilas ola bilməmişdi. Sizin Füzulidən «asan» hesab etdiyiniz Həsənoğlu da, Bürhanəddin də, Həqiqi də, Seyid Əzimdən «asan» bildiyiniz Xətai də, Süruri də, Saib Təbrizi də, Vidi də bu və ya digər dərəcədə ərəb və fars dillerinin təsiri altında olmuşlar. Bəs XX əsr şairi Məhəmməd Hadiyə nə deyirsiniz? Lap elə xalqın çox sevdiyi Sabir də ərəb və fars sözlərindən bol-bol istifadə etmişdir. ...Siz «Füzuli qəлиз yazır» deyəndə, yəqin ki, «Füzuli XX və XXI əsr qəzəl şairləri kimi yazmalıyıd» deyə düşünürsünüz. Axi, XVI əsrlə XX əsər arasında ədəbi dil nöqtəyinə-nəzərində eyniləşmə ola bilməz. Siz Nəsimini Füzulidən «asan» yazan şair hesab edirsınız. Amma baxın Nəsiminin külliyyatına - hədis, əbəd, ərş, fərş, səlsəbil, sədiiekbər, ruhi-qüds, xəlvəti-ərbəin kimi sırf dini-fəlsəfi söz və ifadələr azmı işlənib? Siz XV əsr şairi Cahanşah Həqiqinin də şeirlərinin Füzuli şeirinə nisbətən sadə olduğunu iddia edirsınız. Amma baxın C.Həqiqinin şeirlərinə - ülaikə, ayəti-vəşəmsə, dami-zülf-i-dust, nuri-ləmyəzəl, xaki-rahi-məqdəm, abidi-səccaf və s.».

Mətləbi uzatmaq istəmirəm. Füzulinin və eləcə də onun sələflərinin (Yusif Balasaqunlunun, Əlişir Nəvainin) türkçə yazmağın çətinliyini etiraf etmələri əbəs deyildi, çünkü türkçə «tikansız çiçək» yaratmaq üçün böyük «bağban işi» görmək lazımdı, Nəsimi və Xətai bu missiyani şərəflə yerinə yetirdilər, Füzuli isə bu ənənəni elitar ənənə səviyyəsinə qaldırdı. «Füzuliye qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh kimi daxil eləmişdir. Füzuli yad ruhu doğma bədəndən qovdu və özü bu məkanda hakim Ruh oldu» (Yaşar Qarayev). Füzulidə doğrudan da çətin anlaşılan sözlər, ifadələr, söz birləşmələri az deyil, ancaq elə beytlər, elə misralar, hətta elə bütöv şeir mətni var ki, onları oxuduqca Füzuli ilə bizim aramızdakı beş əsrlik zaman məsafəsi bir andaca yox olur:

*Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,  
Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.  
Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı,  
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.*

B) Firidun bəy Köçərli yazdı: «Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətfət və o naziklik və nəzakət ki, Füzulinin şeirlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Biləfərq Füzulinin hansı qisim kəlamını mütbəliə etmək istəsəniz, mütbaliə buyurun, onun hüsnü-təsirini öz vücudunuzda dərk edəcəksiniz. Və bu təsirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, fikir və xəyalınız sizin başqa bir ali məqama-mənəviyyat aləminə tərəf çəkəcəkdir».

Füzulinin qəzəl dünyasında iki söz - EŞQ və AŞIQ daha çox hallanır və Füzulinin «Leyli və Məcnun» poeması da daxil olmaqla bu iki söz olmadan təsəvvür etmək mümkün deyil. Alımlar bir neçə əsrdir ki, Füzuli eşqinin real yaxud

qeyri-adiliyi barədə mülahizələr söyləmiş, bəzən bu eşqin sırf Tanrıya, bəzən də Yer gözəlinə aid edildiyini söyləmişlər. Hər iki mülahizədə şəksiz ki, yalan yoxdu, lakin bunları bir-birindən təcrid etmək olmaz. Mir Cəlal müəllimin bu fikrinə tam haqq qazandırıraq ki: «Bu eşq, adı insanın deyil, çox yüksək, daxili aləmi etibarilə çox zəngin bir simanın, nadir bir şəxsiyyətin eşqidir. Füzuli lirikasında yüksək bir şəxsiyyətin dərin bir məhəbbətdə sanki «əridiyini» görürük». Bəs Füzuli qəzəllərində başlıca məsdər kimi diqqəti cəlb edən EŞQin mahiyyəti barədə nə deyə bilərik? Məncə, EŞQin mənasını Füzulinin özü qədər heç bir alim bu qədər doğru-dəqiq izah edə bilməyib:

*Qəd ənarəl-eşqü lil-üşşaqi minhacəl-hüda  
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.  
Eşqdır ol nəşeyi-kamil kim, ondandır müdam  
Meydə təşviri-hərarət, neydə təsiri-səda.  
Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdır,  
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.  
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi,  
Aşıqi məşuqdan, məşuqu aşiqdən cüda.*

AŞIQ obrazı bütün klassik Şərqi ədəbiyyatının əsas qəhrəmanıdır. Təsəvvüfdə rəmzlər və simvolik yozumlara müraciət etsək, Aşıqin - mürnid, salik, dərviş, səyyar, arif və s. mənaları ifadə etdiyini görərik. Əlyar Səfərli «Divan ədəbiyyatı sözlüyü»ndə (Bakı, 2014) Aşıqə belə tərif verir: «Divan ədəbiyyatında aşiq həm də şairdir. Aşıq eşq ilə bağlıdır, aşiq sözü eşq sözündən eyni kökdən törəmişdir. Hər şair öz şeirlərində aşiqdən bəhs açarkən, özünü vəsf edir, öyünlür, öz duyu və düşüncələrini qələmə alır. Təsəvvüf şeirində aşiq Allaha qovuşmaq istəyən bir insandır, məşuqə isə Allahın timsalıdır». Gənc füzulişunas Gülsən Əliyeva-Kəngerli isə füzuliyane məhəbbətin səciyyəvi xüsusiyyətlərini, daha doğrusu, Aşıqin tam xarakteristikasını 21 bölgüdə şərh edir və bunun özü də onu sübut edir ki, Füzulinin qəhrəmanı Qəmin bütün mərhələlərini yaşayır (sevgilinin ilahiləşdirilməsi, qəmsevərlik-kədərə vurğunluq, sevgilinin zülmkarlığı və daşürəkliyi, hicranın və sevgilinin zülmünün şirinliyi, bəlaya sevinmək, taleyə boyun əymək, aşiqin ah-fəğanlılığının göylərə ucalması, daha çox zahiri görünüşcə məcnunluq, divanəlik, əslində isə aqillik, rəqibin xoşbəxtliyinə qışqanmaq, eşqin günah sayılmasına etiraz və s.)

Biz Aşıq obrazı ilə bağlı füzulişunaslarının fikir və mülahizələrini burada təkrar etmək niyyətində deyilik. Yalnız bir fikri bu obraz üçün daha səciyyəvi hesab edirik: «Bütün klassik tarixi boyu, demək olar ki, ta XIX əsrə qədər poeziyamızın tipik tragik qəhrəmanı aşiqdır. Hakim ictimai normalara, adət və əxlaqa müxalifət təşkil edən aşiq cəmiyyətlə mənəvi mübarizədə eşqi və vəfanı da həqiqi bir qəhrəmanlıq, kamal və hüner səviyyəsinə qaldırı bilir» (Y.Qarayev).

Füzulin «aşıq» rədifli bir qəzəli var və bu qəzəldə aşiqin və aşiqliyin mahiyyəti obrazlı şəkildə öz təcəssümünü tapır. Qəzəlin bir neçə beytinə müraciət edək.

*Mənə məqsud tərki-eşq idi, vəh kim məni hüsnün  
Olub gün-gündən əfzun, qıldı gün-gündən betər aşiq.*

*(Mənim məqsədim eşqi tərk etmək idi, ah ki, sənin gözəlliyyin gün-gündən çıxalıb, hər gün məni daha artıq aşiq etdi).*

*Çəməndə paybusindən olubdur səbzələr xürrəm,  
Haman bir səbzəcə olmağa aləmdə yetər aşiq.*

*(Çəmənlidə otlar sənin ayağını öpməkdən sevincək olmuşlar. Aləmdə həmin otlar qədər olmağa aşiq yetər. Yəni bütün aşıqlar o yaşıl otlar kimi gözəlin ayaqlarını öpmək arzusundadırlar)*

***Qılırsan min cigər qan, hər yana baxdıqca, ey zalım,  
Nə baxmaqdır bu, hərdəm qandan alsın bir cigər aşiq?***

*(Ey zalım, hər yana baxdıqca min cigər qan edirsən, bu nə baxmaqdır, aşiq hər an bir ciyəri hardan alsın?)*

*Nə pərvanə doyar bir şöləyə, nə şəm bir aha,  
Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.*

(Pərvanə və şam klassik şeirdə vəfa rəmzi, «sadiq aşiq» obrazlarıdır. Oda aşiq olan pərvanəni bir şöle yandırır. Yana-yana əriyən, ağlar bir aşiqi andıran şamı da xərif bir meh, nəfəs söndürür. Təkcə həqiqi aşiq ah çəkə-çəkə göz yaşı tökür, ayrılıq oduna dözür. Bu səbəbdən də ona heç kəs bənzəyə bilməz)

(Füzulinin «aşiq» rədifli bu qəzəlinin şərhi füzulişunas Samət Əlizadənin «Şah beytlər» (Bakı, 1995) kitabından götürüllüb)

S) Füzulinin söz sənətinin mahir rəssamı adlandıranlar səhv etmişlər. Şərqdə miniatür sənətinin yaratdığı möcüzələri xatırlayıın. Əlyazma kitablarını bəzəmək üçün əvan rənglərin yaratdığı o rəsm əsərləri, həcminin kiçikliyinə baxmayaraq, indi də göz oxşayır. Təbrizdə, İsfahanda, Marağada, Qəzvində Sultan Məhəmmədin, Mirzə Əli Təbrizinin, Sadiq bəy Əfşarın, Kəmaləddin Behzadın, Ağamirək İsfahaninin yaratdığı bu sənət inciləri təsviri sənət nümunələri kimi indi də heyranlıq doğurur. Füzulinin də qəzəlləri, bu qəzəllərin ayrı-ayrı beytleri və bu misralarda canlanan canlı insan münasibətləri, romantik səhnələr də həmin o miniatürleri xatırladır. Onun təsbihləri, istiarələri, mübaliğələri, təlmihləri (şeirdə şairin müəyyən bir hadisə yə işarə etməsi) o qədər zəngin və orijinaldır ki, Füzulidən sonra gələn şairlər qəzəllərində bu məharəti göstərməyə can atmışlar. Cəfər Cabbarının ifadəsiylə desək: «Şairlər, ədiblər Füzulinin ötmək deyil, bəlkə, ona yetişmək və var qüvvələrilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətmək və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırlardı».

*Bu qəmlər ki, mənim vardır, bərin başına qoysan,  
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.*

Füzuli deyir ki, mənim bu qəmlərim ki var, dəvənin başına qoysan, kafər cəhənnəmdən çıxar, orada əzab çəkənlər gülüb-oynarlar. Bundan böyük mübaliğəyə rast gəlmisinizmi?

*Tabi-suzi-sinədən əskiltməsəydi göz nəmi,  
Göz yumub açınca seylabə verərdim aləmi.*

Füzuli deyir ki, əger aşiqin sinəsində yanan eşqin hərarəti gözlərindəki nəmi əskiltməsəydi, o, göz-yumub-açıncı dünyani selə qərq edərdi.

*Yerdən, ey dil, göyə qovmuşdu sırişkin mələki,  
Anda heç qoymayacaqdır oları əfqanın.*

Füzuli deyir ki, ey qəlbim, sən o qədər göz yaşı tökdün ki, mələklər yerdə qala bilməyib göye qalxdılar, amma göye ucalan fəryadın onları orada rahat qoymayacaqdır. (Bu beytlerin şərhini də S.Əlizadənin «Şah beytlər» kitabından götürdüük).

Bu sətirlərin müəllifi az-çox klassik poeziyamıza vurğun bir şəxsdi və Füzuli heyranıldı. Təkcə Füzulini deyil, klassik poeziya nümunələrinin əksəriyyətini (xüsusilə qəzəl ədəbiyyatını) dönə-döñə mütalıə edir, ən çox klassik poeziyada işlənən bədii təsvir vasitələrinə diqqət yetirir. Və etiraf edir ki, Füzuli qəzəllərində olan bu möcüzələrə heç bir şairdə təsadüf etməyib.

Beləliklə, biz Azərbaycan qəzəlinin «Füzuli mərhələsi»ni xüsusi qeyd etməliyik. Bu mərhələ hələlik qəzəl ədəbiyyatımızın zirvəsidir.

**(Ardı var)**

**Paşa ƏLİOĞLU**

# Səməd Vurğun və Şəhriyar



XX əsrde mürəkkəb olduğu qədər də şərəfli bir yol keçmiş Azərbaycan poeziyasını Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyarsız təsəvvür etmək mümkün deyil. Bu iki böyük sənətkar misilsiz sənət inciləri yaratmış, ədəbiyyatımızı, ədəbi dilimizi dövrün tələblərinə uyğun inkişaf etdirmişlər. Onlar bir-birindən tamamailə fərqli rejimlərdə yaşasalar da, xalq üçün, demək olar ki, eyni işi uğurla yerinə yetirmişlər. Səməd Vurğun şimalda, Sovet Azərbaycanında, Şəhriyar Cənubi Azərbaycanda əldə olan bütün imkanlardan istifadə edərək xalqın dilinin, milli şürurunun tərəqqisinə çalışmış, yeri gəldikcə ikiyə bölünmüş vətənin dərdlərindən danışmışlar. Bu iki şairin ali məqsədlərinə çatmaq üçün keçdikləri yol da bənzərdir. Səməd Vurğun, dövrünün bir sıra digər Şimali Azərbaycan şairləri kimi, əsərlərində Sovet rejimini öyməyə məcbur olmuş, hakim orqanların hörmətini qazanmış, xalq şairi adına, Stalin mükafatına layiq görülmüş, qazandığı nüfuzdan istifadə edərək, çap etdirdiyi əsərlərində ana dilimizin müqəddəsliyini, milli varlığımızın, tarixi keçmişimizin özünəməxsusluğunu təbliğ etmişdir. Şəhriyar yazısını çap etdirdiyi farsca divanları ilə İran ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınmış, əvvəlcə XX əsr İran poeziyasında ənənəçi qəzəl ustası, Hafiz ənənələrinin davamçısı kimi, sonra eyni zamanda “šeire-nou” (“yeni şeir”) ədəbi cərəyanının banisi Nima Yuşicin ardıcılı, “šeire-azad” (“sərbəst şeir”) müəllifi kimi də məşhur olmuşdur. Şəhriyaren İranda populyarlığı o səviyyəyə çatmışdı ki, şah rejimi zamanı ona bu ölkənin birinci şairi adını vermək təklif olunmuşdur (şair bundan imtina etmişdir). İran İsləm İncilabından sonra da hakimiyyət nümayəndəleri, İranın bütün xalqlarının ziyalıları yanında onun böyük nüfuzu olmuşdur. Şübə yoxdur ki, əgər belə olmasaydı, Şəhriyar özünün xalqı qarışışındaki böyük missiyasını yerinə yetirə bilməz, anadilli poeziyanın misilsiz nümunələrini yaradaraq İranda, dünyanın bir çox ölkələrində yaya bilməzdi.

Səməd Vurğun şeirlərində Şəhriyaren adını səkməsə də, Şəhriyar əsərində onun adını çəkmişdir. Ümumiyyətlə, Şəhriyar şeirlərində şimallı qələm qardaşlarının adını həvəslə çəkmişdir. 1969-cu ildə professor Rüstəm Əliyevə həsr etdiyi “Döyünmə və söyünmə” şeirində o, Şimali Azərbaycan şairlərinin sırasında Bəxtiyar Vahabzadə, Əliağa Vahid, Qabil, Sabir, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Rəsul Rza ilə yanaşı, Səməd Vurğunun da adını çəkmişdir. Şəhriyar Sabir, Səməd Vurğun, Süleyman Rüstəm kimi şimallı sənətkarlara mənəvi borcu olduğundan danışır. Burada onun “vurğun” sözünün hərfi mənasından məharətlə istifadə etdiyini görürük:

*Şair olalı borclulu Sabırlarə könlüm,  
Vurğunu Süleyman kimi Sahirlərə könlüm.*

"Qardaşım Süleyman Rüstəmə" adlı şeirinin son bəndində şair ondan Bəxtiyar Vahabzadənin üzündən, artıq dünyadan köçmüş Səməd Vurğununsa sözündən öpməyi xahiş edir. Bu, əlbəttə ki, S.Vurğun yaradıcılığına, onun ədəbi irsinə dərin hörmət və ehtiramın əlaməti idi:

*Qardaşların üzündən öp,  
Bəxtiyarın üzündən öp,  
Səmədin də sözündən öp,  
Mən də təkəm, sizə qurban,  
Tek canım hamınıza qurban.*

Ayri-ayrı məlumatlar, professor Rüstem Əliyevin xatirələri əsasında deyə bilərik ki, Şəhriyar Şimali Azərbaycan şairləri, onların yaradıcılığı barədə kifayət qədər təsəvvürə malik olmuşdur. Cənubi Azərbaycanın görkəmli yazıçısı və maarif xadimi Səməd Behrəngi "Şəhriyarın "Heydərbaba"sını xatırlayarkən" adlı məqaləsində cənubda, Şəhriyarlə bərabər, S.Vurğunun da əsərlərinin geniş yayılmasına ehtiyac olduğundan danışmışdır. Qeyd edək ki, hər iki sənətkar təxminən eyni vaxtda dünyaya gələnlər də Şəhriyar anadilli poeziyamızın əsərlərində parlamağa başlayanda Səməd Vurğun artıq Azərbaycanda, bir sıra türk məmləkətlərində tanınmış şair idi. Səməd Behrənginin məqaləsi, əslində, "Heydərbabaya salam" poemasından daha çox əsərin doğurduğu əks-sədaya, onun təsiri ilə yazılmış şeir və poemalara həsr edilmişdir. Bu şeir və poemaları bir-bir nəzərdən keçiren məqalə müəllifi göstərir ki, "Heydərbabaya salam"ın təsiri ilə yazılmış əsərlərin içində bir neçə dəyərli nümunə olsa da, onların əksəriyyəti sönük nəzirə, təkrardan başqa bir şey deyil. Çağdaş Cənubi Azərbaycan ədəbiyatının müasir vəziyyətini, gələcəyini düşünən S.Behrəngini belə vəziyyət təmin edə bilməzdi. O, qeyd edir ki, "Heydərbabaya salam" poeması Cənubi Azərbaycanda anadilli poeziyanın inkişafına müsbət mənada təsir etsə də, eyni zamanda, epiqonçu poeziyanın inkişafına da səbəb olmuşdur. Məqaləsində çox ciddi məsələlərə toxunan S.Behrəngi belə bir acı həqiqəti açır: Şəhriyar poemasının təsiri ilə nəzirəçi epiqonçu şeirin belə genişlənməsinin əsas səbəbi ondadır ki, bu şairlər digər şairlərimizin-klassiklərin və müasirlərin əsərlərindən xəbərsizdirler: "Burada bir suali aydınlaşdırımağım çox yerinə düşərdi: nə üçün Şəhriyarın "Heydərbaba"sı, onda olan bütün çatışmazlıqlara baxmayaraq, bu qədər geniş şəkildə nəşr olunur və türk-azəri dilində danişanlara bu qədər təsir edir?

Bu suala cavab verməyin müfəssəl və hərtərəfli izaha ehtiyacı yoxdur. Mən yalnız bunu deyə bilərəm ki, ən böyük təsir ondan ibarətdir ki, Şəhriyardan əvvəl və sonra yazanların əsərləri kütlələrin əlində yoxdur və onları nəşr edib yaymağa imkan olmamışdır. Misal üçün mən soruşuram: əgər Vurğunun əsərlərinin "Heydərbaba" qədər çap və yayılmaq imkanı olsaydı, görəsən, bu qədər yazıçı Şəhriyarın ardınca gedər və onu təqlid edərdimi?. Burada bir məsələyə də aydınlıq gətirmək istərdik. S.Behrəngi "Heydərbabaya salam" poemasındaki çatışmazlıqdan danışırkən, fikirimizcə, şairin əsərini Azərbaycan ədəbi dilindən daha çox cənub şivəsində yazdığını nəzərdə tutmuşdur. S. Behrənginin epiqonçular barədə dedikləri isə tamamilə həqiqətə uyğundur. Həmin dövrdə (məqalə 1969-cu ildə yazılıb) İranda, Təbrizdə Azərbaycan ədəbiyyatı nümunələri çox az çap edilirdi. Belə hesab edirik ki, Səməd Vurğunun, digər şimalı şairlərin əsərlərinin Cənubi Azərbaycanda nəşrine indi də böyük ehtiyac vardır. Bu, oradakı anadilli poeziyanın inkişafına böyük təkan verə bilər.

Şəhriyar Şimali Azərbaycandan, oradakı qələm dostlarından həmişə böyük heyranlıqla yazımiş, şeirlərində bu diyara xeyali səyahətlər etmişdir. Şimali Azərbaycanda mədəniyyətin, ana dilinin tərəqqisi onu ilhamlandırmışdır. Bakını "bizim qızıl Kəbə" adlandıran ustad sənətkar orada incəsənətin inkişafı ilə fəxr etdiyini bildirmişdir. Əbülfəzl Hüseyniyə həsr etdiyi "El bülbülü" şeirində o, yazır:

*Orə bizim qızıl Kəbə Bakıdı,  
Şanlı bakçılar xaki-pakıdı,*

*İncəsənətlərin abü xakıcı,  
Orda hünər mədənlərtək qazılır,  
“Məşədi İbad”, “Arşın malçı” yazılır.*

Nikbin bir şair olan Şəhriyar belə hesab edir ki, İranla Azərbaycan yaxınlaşacaq və şimallı-cənublu qardaşlar bir-birinə daha çox yaxınlaşmaq imkanı əldə edəcəklər. Qələm sahiblərinin borcu həmin günü mümkün qədər yaxınlaşdırmaqdan ibarətdir:

*İndi bizim dövlətlər də yanlaşırlar,  
Getbəgetdə çətinlər asanlaşırlar,  
Sülhün yeli əsməyə sahmanlaşırlar,  
Biz də xoruz vəzifəsin banlayaraq,  
Son görüşmək səhmini sahmanlayaqlar.*

Səməd Vurğunun cənub mövzusunda yazdığı şeirlərində onun Təbriz həsrəti ilə bərabər xoşbəxt gələcəyə, şimallı-cənublu qardaşların birləşəcəklərinə inamı vardır. Onun tarixi qeyd edilməmiş “Təbrizin şairlər məclisində” başlıqlı qəzəli, belə anlaşılır ki, 1945-1946-ci illərdə yazılıbdır. Çünkü şairlər məclisi Təbrizdə həmin illərdə fəaliyyət göstərmiş, görünür, onlar S.Vurğunə poetik məktub yazımış, o da bu şeirini cənublu qələm yoldaşlarına cavab olaraq yazımışdır. Naməlum səbəbdən həmin şeir ilk dəfə 1982-ci ilin 26 martında “Ədəbiyyat və incəsənət” qəzetində çap edilibdir. Bu şeirində S.Vurğun Təbrizdən gələn məktubdan təsirləndiyini, cənublu qardaşlarla görüşə bilmədiyinə görə kədərləniyini, xəyalən Təbrizi səyahət etdiyini, təbrizlilərin hünərini ürkədən alqışladığını, onları hərarətlə salamladığını bildirir. M.Biriya, B.Azəroğlu, Ə.Fitret kimi cənublu şairlərin adını çəkərkən Vurğun da Şəhriyar kimi onların təxəllüsünün hərfi mənasından istifadə etmişdir. Ümumiyyətlə, bu şeir müəyyən mənada ruhu, yazı tərzi ilə Şəhriyarın Şimali Azərbaycana həsr etdiyi şeirlərə bənzeyir:

*Əzizlərdən gələn məktub dil açdı mehr-ülfətlə,  
Onun hər sətrinə mən də baş əydim hüsn-hörətlə...  
Uçub səyyar xəyalımla dolaşdım xake-Təbrizi,  
Hər üzdə bir boran gördüm döyür əflakı hiddətlə...  
Var olsun məslək eşqilə qılınca qurşanan ərlər,  
Vətən dünyası fəxr eylər bu gün bir şanlı millətlə.  
Görün nazəndə bir məclis öz eşqim, Etimadımla  
Mənim də Biriya qəlbim dil açdı bir məhəbbətlə.  
Əzəldən loğman olmuşdur, sual et: Azərin oğlu,  
Güneş Zərdüşt diyarından ucalmış ərşə Fitrətlə.  
Düşər bir gün yolum şəksiz, düşər Təbrizə, qardaşlar,  
Salamlar Vurğunun qəlbini sizi min sazla, söhbətlə.*

Şəhriyar Bakıya xəyalı səfər etdiyi kimi, S.Vurğun da Təbrizi xəyalən ziyarət edir, Şəhriyar şimaldakı qardaşları alqışladığı kimi, S.Vurğun da təbrizlilərin hünərinə valeh olduğunu deyir, nəhayət, hər iki şair gələcəyə ümidi baxır.

Səməd Vurğun da, Şəhriyar da yaradıcılıqlarında gerçekliyin eksinin romantik metoduna, tipinə üstünlük vermiş, bununla bərabər, həyatın realist təsvirinə də böyük əhəmiyyət vermişlər. Məlum olduğu kimi, romantiklər üçün mənəvi həyat əsas diqqət mərkəzində olduğu halda, realistlər mənəviyyata fikir verməklə yanaş, həyatı olduğu kimi, konkret təzahür formalarında canlandırırlar, ictimai həyatı ön plana çəkirlər. Romantik yaradıcılıq tipində əsasən iqtisadi-ictimai səbəblər ya arxa plana çəkilir, ya da unudulur. Haqqında danışdığını böyük söz ustادlarının əsərlərində romantik vüsətlə həyat gerçekliyinin, ictimai həyatın realistcəsinə təsvirinin birləşdiyini görürük. XX əsrin əvvəllerində, birinci yarısında təxəyyülə, fantastikaya, əfsanələrə geniş yer verən romantik poeziyaya Azərbaycan ədəbiyyatında da, İran ədəbiyyatında da rast gəlirik. S.Vurğun “Muğam” poemasında Hürmüzə Əhrimən əfsanəsindən danışılır. Onun “Qız qayası”, “Aslan qayası”, “Bulaq əfsanəsi”, “Ayın əfsanəsi” əsərləri romantik

ruhdadır, əfsanələr əsasında yazılmışdır. Bu əsərlərdən ilk dəfə 1938-ci ildə "Revolyusiya və kultura" jurnalında çap edilmiş "Aslan qayası" poeması romantik dona bürüsə də, tamamilə real, konkret bir hadisəyə - 1806-cı ildə Azərbaycanı, Bakını işgal etməyə gelən çar Rusiyası qoşunlarının komandanı P.D Sisiyanovun Bakı xanı Hüseyqulu xanın əmisi oğlu İbrahimxəlil xan tərəfindən öldürülməsinə həsr edilib. Əsərdə əsl qəhrəmanlıq kimi təqdim olunan bu hadisənin xalqın nümayəndəsi Aslan tərəfindən həyata keçirildiyi göstərilib.

Şəhriyarın da "Gecənin əfsanəsi", "Dağın simfoniyası", "Dənizin simfoniyası" kimi romantik ruhlu əsərləri əfsanələrə, şair təxəyyülünə əsaslanır. "Dənizin simfoniyası" poemasının "Təxti-Cəmşid" adlı hissəsində konkret bir hadisədən - Makedoniyalı İskəndər tərəfindən İranın işgalindən danışılır, möhtəşəm sənət abidəsi olan Təxti-Cəmşidin yandırılması vəhşilik kimi dəyərləndirilir.

Romantik pafos, nağıllar, əfsanələr aləminə, müxtəlif məkan və zamanlara xəyalı səfərlər, ayrı-ayrı şəxslərlə qiyyabi görüşlər hər iki şairin ədəbi irlərində kifayət qədər mühüm yer tutur. Lakin bu cür əsərlərinde belə bu sənətkarlar həyat gerçəkliliyini əks etdirməyi də unutmamışlar. Onların əsasən realist ruhlu əsərlərinə isə, bir sıra hallarda romantik lövhələrin uğurla salındığını qeyd etmək istərdik.

S.Vurğun da, Şəhriyar da bədii təsiri, emosionallığı artırmaq üçün xitab formasından məharətlə istifadə etmişlər. S.Vurğunun "Komsomol poeması", "Talistan", "Bakının dastanı", "Zəncinin arzuları" poemalarında, bir sıra şeirlərində xitab poetik fiquru mühüm yer tutur. Şəhriyar bir sıra əsərlərini təbiətə, insanlara, Heydərbabaya, Səhənd dağına, ayrı-ayrı şəxslərə müraciət formasında yazmışdır. Bu əsərlər içində "Heydərbabaya salam" və "Səhəndiyə" poemaları daha çox diqqəti cəlb edir. Şair, sadəcə olaraq, təbiətə, dağa müraciət etmir, doğma yurduna, milli mənliyinə üz tutaraq ürək sözlərini deyir. S.Vurğunun da bədii xitablarında səmimilik, etiraf ilkin diqqəti cəlb edən cəhətlərdəndir. Beləliklə, iki dahi sənətkarın həyata münasibətində, bədii metodunda, bir yaxınlığın olduğunu görə bilərik.

Səməd Vurğun da, Şəhriyar da XX əsr Azərbaycan poeziyasına dərin məzmun, ictimai mündəricə gətirməklə bərabər, maraqlı forma axtarışları ilə də tanınmışlar. Səməd Vurğun hər üç vəzndə - hecada, əruzda və sərbəst vəzndə gözəl şeirlər yazmışdır. XX əsrin 20-illərində Azərbaycan sovet poeziyasında sərbəst şeir yayılmağa başlayanda, Süleyman Rüstəm, Mikayıl Rəfili, Rəsul Rza, Mikayıl Müşfiqlə bərabər, o da sərbəst şeirlər yazırı. Professor Böyükəga Hüseynov göstərir ki, Güney Azərbaycanda bu proses daha once getmişdir: "Güney Azərbaycanda isə təcəddüb (müasirləşmə-çağdaşlaşma-yenilişmə) adlanan bu hərəkat bir qədər də əvvəl, ötən əsrin əvvələrində, yeni 1915-1920-ci illərindən, modernizm cərəyanının əsasən 1920-ci ildə Qərbi Avropanın bütün dövlətlərində, o cümlədən Amerikada yüksəlişi dövründə başlanmışdı. İran ədəbiyyatında forma islahatlarının, yeni şeirin, sərbəst şeirin banisi kimi Nima Yuşicinin adı çəkilir. O da bir faktdır ki, İran ədəbiyyatında sərbəst şeirin inkişafında klassik poeziyanın bilicisi, qəzəl ustası Şəhriyarın böyük rolü olmuşdur. Onun farsca və Azərbaycan türkəsində yazdığı sərbəst şeirləri məşhurdur. Məlum məsələdir ki, Şəhriyar da, N.Yušic də şimallı qələm dostları kimi yüksək istedad sahibi və klassik irlərin bilicisi olmasayırlar, sərbəst şeirləri ilə oxucuların diqqətini cəlb edə bilməzdilər. XX əsrin əvvəllerində İran və Azərbaycan poeziyasında gedən yaradıcılıq, forma axtarışları bir-birini xatırlatmaqdadır. İran ədəbi Əbdül Dəsteqeyb həmin dövr İran şeirinin aşağıdakı özəlliklərini xüsusi olaraq nəzərə çatdırılmışdır:

1. *Fikirin yiğcam, mətləbin uzadılmadan ifadə edilməsi;*
2. *Şeirdə lüzumsuz sözlərin işlədilməməsi,*
3. *Təşbihlərdən geniş istifadə olunması;*
4. *Şeir kompozisiyasının kamilliyyi;*
5. *Mədh, tərif və özünü alçaltma meyillərindən uzaq olması;*

6. Cəmiyyətin həyatına yaxınlıq;
7. Şairin ictimai hadisələri müstəqil surətdə qiymətləndirməsi;
8. Vəzən imkanlarının genişliyi;
9. Şeir dilinin sadəliyi.

Diqqətlə baxdıqda görürük ki, bu tələblərin əsas hissəsi Sovet Azərbaycanının həmin dövr tənqidçiləri tərəfindən də irəli sürüldü. Şimali Azərbaycanda da şeirin ictimai məzmununa, dilin sadəliyinə, fikrin yiğcamlığına, vəzən imkanlarının genişləndirilməsinə fikir verilirdi. Qeyd edilməyən əsas cəhət hər iki ölkədə güclü nəzarətin, senzuranın mövcüdüluğu idi. Səməd Vurğun, Şəhriyar kimi şairlər böyük istedadları hesabına senzuranın nəzarətindən yan keçərək oxucuya mətləblərini çatdırırırdılar.

S.Vurğun yaradıcılığının bir özəlliyi də heca vəzni daxilində forma axtarışlarından, yeniliklərindən ibarət idi. Onun əsasən iki növ beşlikləri fikrin, duyğuların oxuculara mümkün qədər bütün əlvanlığı ilə çatdırılmasına xidmət edir. Şairin "Sevirəm" şeirində (və bir sıra digər əsərlərində) beşliyin ababb forması tətbiq edilmişdir:

*Mən də bir insanam, mən də canlıyam,  
Mənim də qəlbimin arzuları var.  
Deyirlər arabir dəliqanlıyam.  
Çox da deyinməsin dalımcə əgyar!  
Mənim də qəlbimin arzuları var...*

Onun bir sıra digər əsərlərində, məsələn, "Muğam" poemasında beşliyin aaabb formasından istifadə edilib. Burada bəndin birinci üç misrasında deyilən fikirlər son iki misrada məntiqi, bədii yekununu tapır, bu iki misra məna bütövlüğünə səbəb olur:

*Yenə də yamyasıl geyinir dağlar,  
Göz kimi durulur qaynar bulaqlar,  
Əriyir güneylər döşündəki qar,  
Yağış da isladır o göy çəməni  
Təbiət ilhamı çağırır məni.*

Maraqlıdır ki, bəlkə də, Səməd Vurğun əsərlərindəki bu forma yeniliyindən xəbərsiz olan Şəhriyar da "Heydərbabaya salam" poemasında, bir sıra başqa şeirlərində həmin formanı tətbiq etmişdir. Görünür ki, bu beşlik növü (aaabb) bir şair kimi Şəhriyarın daxili temperamentinə, onun fikir və hislər dünyasına ideal şəkildə uyğun gəlirdi:

*Bayram idi, gecəquşu oxurdu,  
Adaxlı qız bəy corabın toxurdu,  
Hər kəs şalın bir bacadan soxurdu,  
Ay nə gözəl qaydadı şal sallamaq,  
Bəy şalına bayramlığın bağlamaq.*

Son iki misra da əvvəlki üç misra kimi informasiya yükünə malikdir. Lakin son iki misra eyni zamanda yaratdığı fərqli ritmlə bəndi tamamlayıb, ona bütövlük verir.

S. Vurğun kimi Şəhriyar da hər üç vəzndə gözəl şeirlər yazmışdır. Onun "Səhəndiyə" poeması əruz, heca və sərbəst vəznlərdə yazılmışdır. XX əsr Azərbaycan ədəbiyyatının iki böyük nümayəndəsi - Səməd Vurğun və Şəhriyar anadilli şeirimiz qarşısında misilsiz xidmətlər göstərmiş, onu əlçatmaz zirvələrə ucalmışlar. Azərbaycan xalqı, Azərbaycan ədəbiyyatı, poeziyası mövcud olduqca, bu sənəkarların adı heç bir zaman unudulmayacaqdır.



*Ülviyyə RƏHİMOVA*

# Midas effekti və Yusif Səmədoğlunun "Bayatı Şiraz" hekayəsi



Sinkretik səciyyəli mif dönyanın ritual və verbal vasitələrlə izahı kompleksidir. Bu sinkretiklik parçalananda, onun ritual funksiyasına, əsasən, din, verbal funksiyasına ədəbi-bədii fikir yiyeñənmişdir. Buna görə də ədəbiyyat dönyanın dərki prosesində çətinliklərlə üzləşəndə, ilkin qaynağa - mifə müraciət edir. Ədəbiyyatın mifdən süjet, obraz, ideya mənimmsəməsi hələ antik dövrdən bu güne kimi davam edir.

Lakin ədəbi-bədii fikrin təşəkkülü və inkişafının bütün dövrlərində mifologiyaya yalnız material, xammal məqsədi ilə deyil, struktur-metodoloji problemlərin həlli ilə bağlı da müraciət edilmiş və edilməkdədir. Bu baxımdan o, təhkiyə-deyim prosesində də mifologiyanın prinsipləri ilə öz struktur - metodoloji problemlərini həll etməyə çalışmışdır. Professor Qorxmaz Quliyev tədqiqatlarının birində qeyd edir ki, "bir qayda olaraq, mifi zamanın və məkanın fövqündə dayanan, daim təkrar olunan ritual və verbal hadisə hesab edirlər. Müəyyən görəmə bucağından bu, əlbəttə ki, belədir. Lakin bundan çıxış edərək mif, pritça tipli bəzi janrlar istisna olmaqla, bir qayda olaraq, müəyyən bir məkanda və zamanda cərəyan edən hadisələri təcəssüm edir, ritual tərkib hissəsi isə, onu zaman-zaman təkrarlayır". Bu baxımdan mifdə öz əksini təpmiş zamanla zamansızlığın, məkanla məkansızlığın sinkretik vəhdəti təhkiyənin bir sıra struktur xüsusiyyətlərini izah etməyə əsas verir. Narratologiyanın əsas problemlərindən olan təhkiyədə subyektivliyin obyektivləşməsi probleminin metodoloji izahı Frigiya çarı Midasla bağlı yunan mifi əsasında mümkün ola bilər. Rəvayətə görə, Dionisin şərəfinə keçirilən ziyafətdən qaydanın məhsuldarlıq demonu Silen yolu azır. Midas onu mehribanlıqla qəbul edir və on gündən sonra Dionisə qaytarır. Sileni qaytardığına görə Dionis onun hər hansı istəyini həyata keçirəcəyinə söz verir. Var-dövlət hərisi olan çar toxunduğu hər bir şeyin qızılı dönməsini istəyir. Midasın toxunduğu hər şey, o cümlədən yediyi yemək də qızılı dönür. Bu epizodda, ümumiyyətlə, bütün yunan miflərinə xas olan ambivalentlik özünü bürüzə verir. Mifin bir variantına görə Midas acıdan ölüür, ikincisinə görə, Midas Dionisə yalvarır. Dionisin ona yazığı gəlir; ona Pakhol bulağında çimməyi əmr edir və çar toxunduğu şeyləri qızılı çevirmək qabiliyyətindən azad olur.

Midas haqqında mifin ambivalentliyi başqa bir cəhətdən də özünü göstərir. Bir tərəfdən, konkret bir şəxs - çar Midas nəyə toxunursa, o nəsnə dəyişir-qızılı, çarın fərdiliyinin bir hissəsinə dönür. Başqa bir tərəfdən isə, dünya fərdiliyini itirir, ümumiləşir, yəni Midas haqqında mif universumda subyektivliklə obyektivliyin bir-birinə çevriləsinə bənzəyir. Pulun iki üzü kimi bir-birindən fərqli olsa da, onları ayırmak, aralamaq mümkün olmur.

Çox zaman oxular bir yazıçının əsərini digərindən asanlıqla fərqləndirə bilsələr də, bunun təfərrüatına varırlar. Yazıçı öz əsərinə "möhürü" necə vurur? Bu sualın cavabı narratoloji təhlil baxımından çox əhəmiyyətliidir. Ədəbiyyata verilən qısa tərifdə ("ədəbiyyat obyektiv gerçəkliyin subyektiv inikasıdır") müəllif-gerçəklik problemi qoyulsa da mahiyyət açıqlanmır. Belə ki, əsərin yaradıcısı olan, daim hadisələrin gedisiñə müraciət etmək, obrazların hərəkət və davranışlarını müəyyənləşdirmək zərurəti ilə üzləşən müəllif yaratdığı "ikinci dünya"nın bütün komponentlərini, yəni strukturunu, obrazlar sistemini, fabulasını və süjetini, istifadə etdiyi bədii vasitələri özünküləşdirir. Amma hər toxunduğuñu qızılı çevirən Midasdan fərqli olaraq, bədii əsər müəllifi təhkiyəni yüzə yüz özünküləşdirə bilmir; bir tərəfdən, dar subyektiv çərçivəyə bütünlükə siğmaq istəməyən obyektivliyin müqaviməti, digər tərəfdən, konnotativ mənaları ilə əsərin korpusuna daxil olunduğuñuna görə subyektivliyi təmsil edərək ümumiləşən sözler və ifadələr buna mane olur. Nəticədə, müəllif yaratdığı "ikinci dünya"da inadkarlıqla öz fərdiliyini təsdiq etməyə, obyektiv gerçəklik isə, eyni inadkarlıqla öz obyektivliyini qoruyub saxlamağa nail olur. Bu meyllər bədii bütövün birləşib vəhdət təşkil etməyi ədəbi - bədii nümunənin strukturunu təşkil edir. Bu baxımdan ədəbiyyatın tərifində dəqiqləşmə aparılması zərurəti yaranır: "Ədəbiyyat obyektiv-subyektiv gerçəkliyin subyektiv-obyektiv inikasıdır".

Müəllif əsərdə təhkiyəçi vasitəsilə təmsil olunur. Müəllif əsərin xaricindədir, o, əsər də hər şeyin, o cümlədən təhkiyəçinin də yaradıcısıdır. Təhkiyəçi, müəllifin bədii-estetik məqsədlərindən asılı olaraq birinci, yaxud üçüncü şəxsə olur. Təhkiyəçi əsərdə müəllifin təmsilçisi olsa da, onun hiss və düşüncələrinin ifadəcisi ola bilmir. Bu baxımdan müəllif təhkiyəçini müstəqil düşüncəli, özəl dünyaduyumuna və və dünyagörüşüne malik bir şəxs kimi təqdim edir.

Müəllif bədii əsərin korpusuna daxil ola bilmir, amma xaricdən əsərin daxilində gedən proseslərə müraciət etdir. Demiurq-yaradıcı qismində onun süjet xəttini, ideya məzmununu, personajların xarakterini, təhkiyəçi də daxil olmaqla, əsərdə istifadə olunan bədii vasitələr sistemini müəyyənləşdirir. Bu baxımdan əsərin hər bir komponentində müəllifin izi görünür.

Postmodernist konsepsiya baxımından ədəbi-bədii nümunə "boş işaretər sistemi" kimi qəbul edilsə də, yenə müəllifin şifrələnmiş "kodları" əsərə öz "möhürü" vurmaqdadır. Fransız filosofu M. Fuko müəllifi danışan, yazılı və ya canlı danışaq dilini icad edən fərd kimi yox, "diskursların qruplaşması, onların mənalarının bütövlüyü və mənbəyi, onların bağlılığının mərkəzi kimi dəyərləndirir. Bu baxımdan müəllif yazının müəyyən vəhdəti prinsipidir".

Təhkiyədə müəllif təhkiyəçi və personajlarla sıx əlaqə qurur; o hadisələrin inkişaf istiqamətlərindən gözlənilən və ya gözlənilməz döñəmlərindən, son nəticəsində xəbərdar instansiya kimi hadisələrin axarını yönəldir, prioritətləri müəyyən edir. Sənətkarın ədəbi-bədii nümunədə təcəssüm niyyətində olduğu gerçəkliyi Midaslaşdırması-özünküləşdirməsi bir-biri ilə vəhdət təşkil edən iki - obyektiv və subyektiv faktoru çulğalaşmasını tələb edir. Bizim yazımızda konkret olaraq gerçəkliyin yazıçının fərdi rakursuna uyğunlaşması yazıçının da gerçəkliyin mahiyyətinə varması özünküləşdirmənin mahiyyətini təşkil edir.

Təhkiyənin strukturunu müəyyənləşdirən iki faktor var: obyektiv faktor - gerçəklik, subyektiv faktor - obyektiv gerçəkliyi təcəssüm etdirmək istəyən yazıçı - Yusif Səmədoğlu. Yazıçının bu gerçəklikdə gördüyü nəsnənin özü də iki faktora əsaslanır; sənətkar burada nəyi görə bilər və nəyi görmək istəyir. Bu onu digər yazıçılardan fərqləndirən əsas cəhətidir. Təhkiyədə yazıçı - Yusif Səmədoğlunun öz istedadına və daxili imkanları hesabına mövcud gerçəklilikdən "nəyi görə bilər?". Digər tərəfdən, o "nəyi görmək istəyir" problemi də öz əksini tapır. İkincisi, gerçəkliyin özü yazıçıya təkcə material vermər, hem də onun özünü dəyişdirir. Bu baxımdan yazıçı özü də gerçəkliyin tərkib hissəsidir. Yusif

Səmədoğlu, birincisi, bir fərd kimi özü nəyi isə seçilir, ikincisi, onun özü gerçəkliyin tərkib hissəsidir, üçüncüsü, gerçəkliyin özü heç də passiv faktor deyil. Gerçəklilik bir baxımdan müəllifə deyir ki, “mən miskinəm”, “mənim miskinliyimi təcəssüm et”, yəni gerçəklilik saysız-hesabsız təcəssüm formaları olduğu halda sənətkar öz imkanlarından və özünün demək istədiyindən çıxış edərək danışır. “Bayati - Şiraz” hekayəsində “Səbzəli dayı” sanki özü yazıçıya deyir ki mən miskinəm və sən mənim miskinliyimi təcəssüm etməlisən. Özünküləşdirmə təkcə Yusif Səmədoğludan deyil, həm də gerçəklikdən asılıdır. Gerçəkliyin özündə yazıcıının diqqətini cəlb edən problem, həmçinin bu problemi görüb üzə çıxara bilən yazıçı olmalıdır. Deməli, özünküləşdirmə dedikdə, heç də Yusif Səmədoğlunun passiv gerçəkliyinin materialının öz əsərində təcəssümü nəzərdə tutulmur, burada özü danışan, özü diktə edən, özü tələb edən gerçəkliyin müəyyən tələblərinin təcəssümü də ifadə olunur. Bu baxımdan, “Bayati Şiraz” hekayəsinin təhkiyəsində Yusif Səmədoğlu ilə gerçəkliyin dialektik münasabətlərinə diqqət yetirək: maraqlıdır ki, müəllif Səbzəli dayının mənzilini təsvir etmir, onun yaşadığı otağı nə özü, nə də təhkiyəçi görür. Burada ancaq qabaq pəncərədən söhbət getsə də, onun özü təsvir olunmur. Yalnız Səbzəli dayının gözəcək olduğunu ayı təhkiyəye gətirmək üçün: “yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz Ay kimi adamın ürəyini sıxırdı.” Otağın miskinliyi birbaşa verilməsə də, yumurta sarısını və “taqətsiz Aya” bənzədildiyine görə öz miskinliyini dolayısı ilə bürüzə verir. Müəllif sanki Səbzəli dayının yaşadığım yox, birtəhər mövcud olduğunu, mənzilin heç təsvir olmağa da dəymədiyini nəzərə çarpdır. Mənzilin təsviri yoxdur, ancaq oxucu “dibi qapqara qaralmış, ortadan çatlamış tava”, “yumurta sarısı”, “taqətsiz Ay”, başlıcası isə, Səbzəli dayının əhval-ruhiyyəsi vasitəsilə miskin mənzili təcəssüm etmək imkanı əldə edir. Təhkiyədə öz ifadəsini yalnız qabaq pəncərəsi ilə tapmış mənzil əsərin poetikasında böyük rol oynayır: “Yumurta sarısı”, “taqətsiz Ay” vasitəsilə təsvir olunmamış mənzil bütün kosmosun miskinləşməsindən xəbər verir. Oxucu təhkiyəçi ilə bərabər “cəhənnəmə ki!” deyə-deyə mənzilindən restorana qədər yolu qət edir. Yol boyu nə Səbzəli dayı, nə təhkiyəçi heç bir şeyi görmürlər. Bu oxucuya, təxəyyülünü səfərber edib əldən düşmüş xəstənin ayaqlarını sürüyə sürüyə hərəkət edən Səbzəli dayı ilə yanaşı keçdiyi yola nəzər salmaq imkanı verir. Səbzəli dayının əhval-ruhiyyəsini bölüşən oxucu da diqqəti cəlb edən heç bir şeyə təsadüf etmir. Onun gəlib yetişdiyi restoran mənzilə nisbətən daha çox nəzərə çarpandır. Bunu iki səbəblə izah etmək olar: birincisi, restoranın teyinatı daha gözəgəlimli olmayı tələb edir. ikincisi, restoran mühiti (vur-çatlaşın! ovqatı), bir növ, miskin Səbzəli dayının özündə də müəyyən dəyişikliyin baş verməsinə səbəb olur. Çoxdan dünya ilə fəal münasabətini pozmuş, əzgin, düşkün Səbzəli dayı dünyaya fərqli nəzərlə baxmağa başlayır: “vestibüldə güzgü qabağında dayanıb saçlarını darayan gözəl bir qadına müşəri gözü ilə baxıb köksünü ötürdü. Sonra zümrümə eliyə-eliyə yuxarı, ikinci mərtəbəyə qalxdı”.

Amma Səbzəli dayının əhval-ruhiyyəsindəki bu dəyişiklik - “cəhənnəmə ki!” əhval-ruyyəsinin optimizmle əvəz olunması müvəqqəti xarakter daşıyır. Hadisələrin sonrakı gedisi onun birdəfəlik bədbinliyə qapılmasına şərait yaradır.

Əsərin korpusunda hər bir elementi dəyişdirmək səlahiyyətinə malik olsa da, müəllif əsərdə baş verən hadisələrə münasabətini birbaşa ifadə etməkdən çəkinir. Xüsusilə XIX və müəyyən mənada XX əsrlərdə müəllif yaratdığı dünyanın gerçək, həqiqətən baş vermiş illüziyasını oxucuya sübut etməsi üçün öz fərdi münasabətlərini gizlətməyə çalışır. Bu da oxucularda rəğbətlə qarşılanır. Bu baxımdan müəllif əsərdə baş verən hadisələrdəki dəyişikliyi obyektiv faktorlarla izah edir.

Konkret təhkiyədə müəllifin “möhürü”nün parametrləri müəyyən olunduqda bir məqamı da qeyd etmək yerinə düşər: yazıçı yaratdığı hər hansı bədii əsəri

özünün ümumi yaradıcılığı kontekstində fərdiləşdirə bilir. Hər bir müəllifin əsərinin özünəməxsusluğunu yalnız onun ümumi yaradıcılığı kontekstində müəyyənləşir. Təhkiyəçi əsərin daxilindədir, əsərin içində o, müəllifin əvəzçisi rolunda çıxış edir, lakin müəllifdən fərqli olaraq, hadisələrin gedişatından xəbərdar deyil və ona müdaxilə də edə bilmir. Deməli, təhkiyəçi yalnız əsərin kontekstində təcəssüm taplığından, əsərin içində, təhkiyənin gedişini ifadə etdiyinə və ona müdaxilə də bilmədiyinə görə ondan kənardadır. Bu baxımdan təhkiyəçinin də əsərdə özünəməxsus şəkildə "möhürü" mövcuddur. Belə ki, təhkiyəçi də öz dünyaduyum səviyyəsində asılı olaraq əsərə müdaxilə edir. Baş verən hadisələrə münasibəti gizli və ya açıq şəkildə öz əksini tapır.

Təhkiyənin idarə olunması prosesində personajlar həm müəllifdən, həm də təhkiyəcidən fərqli rol oynayırlar; əsərin personajları tamamilə əsərin daxilindədirler, virtual səciyyə daşıyırlar və verbal vasitələrlə ifadə olunurlar. Şəxssiz təhkiyəcidən fərqli olaraq, əsərdə baş verən hadisələrə müdaxilə edə bilirlər və fəal iştirak edirlər.

Bələliklə, təhkiyə prosesində iştirak edən instansiyaların "möhürləri" eyni olmadığı üçün "qızılışdırma" səviyyələri də müxtəlifdir. XX əsrin görkəmli sənətkarlarından biri Yusif Səmədoğlunun "Bayatı-Şiraz" hekayəsində də müəllifin izi bütün hekayənin süjetində göründüyü kimi ayrı ayrı personajların nitqində, təhkiyəçinin təqdimatında da özünü bürüzə verir. 60-ci illərdə "buzqırən" (ottepel) dövrünün nümayəndələrinin, həmçinin Yusif Səmədoğlunun yaradıcılığında da ideoloji sərtliliyin yumşalması baxımdan sosial problematika ön plana çəkilmişdir. Bu baxımdan ideoloji sərtlərin dəyişməsi yaradıcılıq prosesinə, o cümlədən təhkiyənin yenidən qurulmasına təsir edir.

Yusif Səmədoğlunun yaradıcılığı təhkiyə nəzəriyyəsi baxımdan əsas problemləri həll etməyə imkan verir. Məlumdur ki, hər bir yazıçının deyim tərzi, təhkiyəsi onu təşkil edən ədəbi-bədii nümunələri bütöv bir yaradıcılığı təmsil edir. Qorxmaz Quliyevin "Yanıram, a dağlar" adlı məqaləsində yazır: "Yusif Səmədoğlunun bütün yaradıcılığı dialektik vəhdət təşkil edir: onun müxtəlif illərdə yazdığı hekayələr, bir tərəfdən, "Qətl günü" romanına məqsədyönlü hazırlanmışdır, digər tərəfdən gerçəkliyin müxtəlif aspektlərini özümlü şəkildə işıqlandıran tam müstəqil ədəbi-bədii nümunələrdir. "Qətl günü", öz növbəsində, bir tərəfdən hekayələrin ideya məzmununu, deyim tərzini ehtiva edir, digər tərəfdən, nəinki sənətkarın yaradıcılığı üçün, bütövlükdə Azərbaycan ədəbiyyatı üçün tamamilə yeni bədii-estetik hadisədir". Bu baxımdan Yusif Səmədoğlunun yiğcam yaradıcılığında hekayələr müstəqil ədəbi nümunələr olsa da, müəyyən nəzər-nöqtəsindən sənətkarın zirvə əsəri "Qətl günü" nə hazırlanmışdır. "Bayatı - Şiraz" hekayəsində təhkiyəçinin aparıcı cəhətlərindən biri özünü göstərir: bu, müəllifi ədəbi-bədii nümunədə əvəz edən şəxssiz təhkiyəçinin plastikliyidir. Hekayədə təhkiyəçi intellektual baxımdan qeyri-adı, cismani cəhətdən gözəgəlimli bir adamın deyil, fiziki keyfiyyətləri ilə diqqəti cəlb etməyən, "xırda", ölüvay adamın qiyaftinə girir.

Dünya ədəbiyyatında "xırda" adam mövzusu, XIX əsrin ortalarından başlayaraq, həyatın dibində olan insanların təcəssümü ön plana çəkilmişdi. Xüsusilə Çexov, Mopassan bu mövzuda əsərlər yazmışlar. Azərbaycan ədəbiyyatında isə bu mövzu, ilk növbədə, Cəlil Məmmədquluzadənin yaradıcılığında öz əksini tapmışdır. Bu mövzuya müraciət edən yazıçılar, bir tərəfdən, qəhrəmanın halına acıyr, o biri tərəfdən, onunla özü arasında istehzaya köklənmiş məsafə saxlayır. Yusif Səmədoğlunun əsərində isə, təhkiyəçi ilə personaj arasında belə bir məsafə yoxdur. Bu əsərdəki təhkiyəçi elə ilk sözlərdən, ilk cümlələrdən Səbzəli dayının yanındadır. Müəllif buna təhkiyə qısaqapanması nəticəsində nail olur. Bir baxımdan danışmadan-dinmədən özünü bürüzə verməyə nail olur.

Təhkiyəçi artıq Səbzəli dayının adət etdiyi, fikir vermədiyi “qapqara qaralıb ortadan çatlamış tava”ya diqqət yetirir, ona əvvəlcə tavaya yağ, sonra yumurta qoymağı məsləhət vermək istəyir. Amma o, Səbzəli dayı üçün virtual olduğundan, bunu edə bilmir. Daha sonra şikayətlənərək “Yumurta yeyirəm, ajoq oluram, ət yeyirəm, ajoq oluram, Allahın quru çörəyini yeyirəm, gene ajoq oluram. Mənim işim qalib Allaha. Gətirməyəndə gətirmir, buna deyiblər!” - deyən Səbzəli dayı dərdini onunla bölüşür. Bu baxımdan təhkiyəçinin personajın daxilində yer tutması ilə yanaşı, həm də ondan kənar mövqedə dayanaraq xırda adamın durumunu izah etməsi labüddür. “Əli heç vaxt böyük pullara dəyməmiş” Səbzəli dayının pulla bağlı düşüncələri təhkiyə baxımından diqqəti cəlb edir. Müəllif personajla təhkiyəçi arasındaki dialektikanı psixi mexanizmin fəaliyyəti ilə bağlı Səbzəli dayıda gedən dəyişikliyi incələmək üçün sözü təhkiyəciyə verir: “Bir milyon iki yüz min. Səbzəli dayının ajoqu qurtardı”. İlk baxışdan personajın ruhi vəziyyətində baş verən bu keskin dəyişiklik real səbəblərə söykənən pessimizmdən virtual, gəlisiqözəl sözlərdən doğan optimizmə sıçrayış bütünlükə Səbzəli dayını müşahidə və təsvir edən təhkiyəciyə aiddir. Amma diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, personaj “ajoq” sözü ilə təhkiyəçinin təkcə deyim tərzinə deyil, həmçinin düşüncəsinə və hadisələri dəyərləndirməsinə təsir edir. Səbzəli dayının pul düşünməsini təsvir edərkən onun yanındadır, digər tərəfdən, Səbzəli dayı özü təhkiyəçinin “sözünü kəsir”, onun nitqinə müdaxilə edir: “Fikirləşdi ki, onun bir milyon iki yüz mini olsa, neylər?! Heç nə!” birinci cümlə təhkiyəçinin dili ilə söylənilsə də, sondakı durğu işarələri və ikinci nida cümləsi (“Heç nə!”) xəyalən şəkildə pulların qarşısında heykələ dönmüş personaja məxsusdur. Sonra “donu açılan” Səbzəli dayının pulla bağlı birinci şəxsədə düşünməyə cürəti çatır. Sanki özünü kənardan seyr edir. “Bir belə pulu xərcleyib qurtarmaq olmaz ki! Yox, niyə? Xərcleyərsən, lap canını da alarsan!”.

Özünə ürək-direk verdikdən sonra Səbzəli dayı birinci şəxsə keçir: “Əvvəlcə otağı əməlli-başlı düzəldərəm, dəlmə-deyişini tutaram. Divarları eləyərəm aboy, sarı rəngdə. Bir taxta çarpayı alaram, əlasından, importni. Bir dənə də samovar alaram, dədə-baba samovarından, iki vedrəlik...”. Təhkiyəçi Səbzəli dayiya qoşularaq, onun daxili monoloqunu davam etdirir və bir milyon iki yüz mini xərcleyəcəklərini təsvir edir: “Səbzəli dayının gözləri qabağına təzəcə təmir olunmuş «kukla» kimi göyçək otaq gəldi. Taxta çarpayını da gördü...”dırnaq içinde yazılmışından məlum olur ki, “kukla” ifadəsi Səbzəli dayının sözüdür. Burada artıq təhkiyəçinin əsərin qəhrəmanına münasibətdə dəyişikliklərin gəlməsi hiss olunur. Bu ana qədər təhkiyəçi şəxssiz-biganə instansiya qismində öz funksiyalarını ideal şəkildə yerinə yetirirdi; Səbzəli dayının daxili vəziyyətini, ağrılarını, hiss və düşüncələrini olduğu kimi təsvir edirdi. Bu andan başlayaraq, təhkiyəçinin deyimində yeni intonasiya meydana gəlir. “Kukla” sözündə təhkiyəçinin çox zəif, güclə sezikləçək istehzası hiss olunur. Bu söz keçən əsrin 60-80-ci illərində Bakı sakinlərinin müəyyən dairələrində işlənən varvarizm (müəllif bir qədər yuxarıda elə həmin qəbildən olan “importni” sözünü də işlətmışdı. Lakin bu söz Səbzəli dayının dilindən verilmişdi. “Kukla” sözünü isə təhkiyəçi personajla birlikdə, bir növ, “xorla” deyir) miskin Səbzəli dayının iç ələminin dərin qatlarında potensial meşşanlığın gizlənməsini bürüzə verir. Bununla yanaşı, həm də onun gözəllik, rahat və gözəl həyat haqqında təsəvvürlərini verir. Əsərdə pula münasibət Səbzəli dayının başına gələn bütün qəzavü-qədərin mərkəzində durur. Təhkiyəçi pulla bağlı Səbzəli dayının həyatında baş verəcək dəyişikliyi təsvir etmək üçün ikinci bir xəyalı dünya yaradır: “Əvvəla, orda, keçmişdə adımı «ajoq» eləyən yumurtanın qayğanağı yox idi. Orda təzə qoyun əti, qatıq vardi, süd vardi. Orda qaz yanmırıldı. Quyunun yanında, meh tutan yerdə balaca ocaq qalanmışdı.”

Real gerçekliklərin eybəcərlikləri Səbzəli dayının iç dünyasında qəribə bir psixoloji mexanizm formalaşdırılmışdır: böyük pullardan söhbət düşən kimi məbləğdən asılı olaraq onun keçmişini müəyyən edən qatı-epizod, məsələn: “İlk dəfə milyonları, yüz minləri, yaşiklə qızıl onluqları xatirələrə xirdalamağa da Səbzəli dayı qazamatda, yerinin içinde adamin qulaqlarında cingilti qoparan sakitlik xəyallara daldığı vaxtlar başlamışdı. Odessada yüz min - xalasının səsi, Batumda beş yüz min - nənəsinin səsi, Bakıda bir milyon - anasının səsi. Bir dəfə Cəbi o qədər pul saydı ki, Səbzəli dayı gecə yuxuda anasının məmələrini gördü, əmdiyi südün qoxusunu duydı”.

Səbzəli dayının iç dünyasında insan həyatında ən prozaik element hesab olunan pul (pul əl çirkidir!) ən yüksək və məlhəm insanı hissərlə uyuşur.

Əsərdə “cəhənnəmə ki” ifadəsinin işlənmə məqamları da çox maraqlıdır.

Artıq səhər yuxudan duran Səbzəli dayı əvvəlcədən bütün gününün ağır keçəcəyini, onu xoşagelməz insanlarla görüş gözlediyini bilərək öz “etirazını” bildirir. Hələ yumurtanı yeməmişdən əvvəl artıq o, “ajoq”a məhkumdur. Tezliklə cismani etiraz mənəvi üsyannı əsasını qoyur və öz ifadəsini “cəhənnəmə ki” sözündə tapır. Burada üstanın əhval-ruhiyyəsinin ilkin hədəfi hələ məhduddur, ilk baxışdan düzgün hazırlanmamış qayğıanağa yönəlib. Amma oxucu hiss edir ki, bu adamin dünyadan narazılığının ifadəsidir.

Musiqi nəzeriyəsində bir əsərin bəzi yerlərində səsin intensivliyinin yeni tutumun mərhələli olaraq yüksəlməsi tələb olunarken, kreşendo (ital. Crescendo) adlı işaret ilə qeyd olunur.

Bu baxımdan metndə “cəhənnəmə ki” ifadəsi məhz kreşendo ilə Səbzəli dayının içindəki üsyani bəlirləyir. Əvvəlcə düzgün bişməyən yumurtaya etiraz kimi səslənən “cəhənnəmə ki” ifadəsi əsərdə bir neçə dəfə təkrarlanır: “Gəlib restorana çatana qədər yolboyu azı beş dəfə «cəhənnəmə ki!» dedi”.

Səbzəli dayının bu ifadəsi birbaşa olmasa da, bütün əsər boyu onu təqib edir. O, qarşısındaki iki əllilik - yüz manatı görərək “Bayati Şiraz” müğamatını kontrabasda ifa edərkən də oxucu onun sanki “cəhənnəmə ki” ifadəsini “eşidir”. Əsərin sonunda qəhrəmanın gözəl həyat haqqında düşüncələri ovcundakı iki əllilikdə bitir. “Dayanıb, əlli ri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu. Ta ürəyi boşalanacaq ağladı...”

Bütün komponentlərini “qızıllaşdırın”- özünlükəşdirən yeganə instansiya müəllif deyil. Oxucu da bu universal missiyanın həyata keçirilməsində iştirak edir: bir Midas-sənətkar çoxlu Midas-oxucuların meydana gəlməsinə səbəb olur. Lakin bəlli mifdən fərqli olaraq, ədəbi-bədii nümunələrin müəllif tərəfindən təkrar yaradılması prosesinin “qızıllaşma” - özünlükəşməsi ədəbi-bədii nümunənin ölümü ilə deyil, yaşaması, yayılması, zaman və məkanı dəf etməsi ilə nəticələnir.



## ◆ S ö z x ə z i n ə m i z d ə n ◆

# Əlyazmalar İnstytutunun yeni nəşrləri

**Tariximizi əks etdirən məktub və sənədlər**

**Mirzə Mehdi xan Astrabadi. İnşa.**

**Bakı: "Elm və təhsil", 2016**

XVIII əsrde yaşmış görkəmli Azərbaycan alimi, Nadir şah Əfşarın münsisi, məşhur " Tarixi-Nadir " əsərinin müəllifi Mirzə Mehdi xan Astrabadinin "İnşa" adı altında tərtib etdiyi məktublar və sənədlər toplusu Azərbaycanın, bütövlükdə geniş bir bölğənin tarixinin araşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Buraya Nadir şahın məktubları, Əmir Teymurun Osmanlı imperatoru İldirim Bəyazidə, Babur şahı Seyid Məhəmməd Nurbəxşə, I Təhmasibin Osmanlı imperatoru I Sultan Süleymana məktubları, bir sıra başqa məktub və sənədlər daxildir. Əsəri fars dilindən tərcümə edən Rauf Şeyxzamanlıdır.

Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Paşa Kərimovdur.

**Tibb tarixinə dair dəyərli əsər**

**Zeynəddin ibn Əbu İbrahim İsmail əl-Cürcani. Xəfi-əlayi. Xəstəliklər və onların müalicəsinin müxtəsər şərhi.**

**Bakı: "Elm və təhsil", 2016**

Vaxtı ilə Zeynəddin Cürcani dövrünün hökmdarı Qızıl Arslan Əbu Əl-Müzəffər ibn Xarəzmşahının (1186-1191) sıfarişi ilə tibbə dair "Zəxireyi-Xarəzmşahı" adlı əsər yazmışdı. Bu əsəri çox bəyənən hökmdar onun qısa variantını da sıfariş verir və beləliklə, "Xəfi-əlayi" əsəri meydana çıxır. Əsərdə insan sağlamlığının qorunması və müxtəlif xəstəliklərin müalicəsi üsullarından bəhs edilir.

Fars dilindən tərcümə edən, ön söz, izah və şərhlərin müəllifi Əlyazmalar İnstytutunun elmi işçisi Zemfira Məmmədovadır. Elmi redaktorları filologiya elmləri doktoru Paşa Kərimov və tarix elmləri doktoru Fərid Ələkbərliyidir.

**Novbəri divanının ilk nəşri**

**Novbəri. Divan. Nəşrə hazırlayan, ön söz və lügətin müəllifi: Tahirə Nurəliyeva.**


**Bakı: "Elm" nəşriyyat və poliqrafiya idarəsi, 2016**

XIX əsrin sonları - XX əsrin birinci yarısında yaşamış, Qori müəllimlər seminariyasında təhsil almış, "Novbəri" təxəllüslü Kərbələyi Qara Əliyevin Əlyazmalar İnstytutunda iri həcmli Füzuli qəzəllərinə təxmislər toplusu və divanı saxlanılır. Şairin təxmislər toplusu 2012-ci ildə C.Nağıyeva və T.Nurəliyeva tərəfindən çap etdirilmişdir. Filologiya üzrə fəlsəfə doktoru Tahirə Nurəliyeva şairin divanını da müasir əlibaya transliterasiya edərək nəşr etdirmişdir. 848 səhifəlik kitabda Novbərini Füzuli ədəbi məktəbinin davamçısı kimi təqdim edir.

Kitabın redaktoru Hacı Mustafa Mailoğluudur.

**Paşa KƏRİMÖV**


# ◆ K i t a b r ə f i



## NİZAMI CƏFƏROV SƏMƏD MƏNSURUN POEZİYASI BAKİ, "ELM VƏ TƏHSİL" NƏŞRİYYATI, 2017

Professor, görkəmli dilçi və ədəbiyyatşunas, tənqidçi Nizami Cəfərovun bu kitabında XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi - Səməd Mənsurun həyatı, ədəbi fəaliyyətindən söz açılır. Müəllif S.Mənsurun poeziyasında nəzərə çarpan ən mühüm xüsusiyyətləri - satirik əsərləri, qəzəlləri, dünyaya, millətə, cəmiyyətə baxışlarını ifadə edən ciddi şeirləri haqqında fikir və düşüncələrini oxucularla bölüşür.

Kitaba Xalq yazıçısı Anar "Səməd Mənsurun qayıdı" adlı ön söz yazmışdır. Elmi redaktoru professor Kərim Tahirovdur.



## MAHİR HƏMZƏYEV "KITABI-DƏDƏ QORQUD" DASTANLARI BALTİK XALQLARININ DILLƏRİNDE BAKİ, "ELM VƏ TƏHSİL" NƏŞRİYYATI, 2017

Mahir Həmzəyev Litvada yaşayır, uzun illərdir Litva azərbaycanlıları cəmiyyətinə başçılıq edir, Azərbaycan ədəbiyyatının Baltikyanı ölkələrdə təbliği ilə bağlı faydalı işlər görür. Yeni kitabında "Dədə-Qorqud dastanlarının Baltık xalqlarının - Litva, latış və eston xalqlarının dillərində tərcümələri və nəşri haqqında məlumat öz əksini tapmışdır.

Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.


Kitabı filologiya üzrə fəlsəfə doktoru Ağahüseyin Şükürov çapa hazırlamışdır.



## ŞAHBAZ ŞAMIOĞLU MİRZƏ FƏTƏLİ AXUNDZADƏ BAKİ, "ELM VƏ TƏHSİL" NƏŞRİYYATI, 2016


Monoqrafiyanın birinci fəslində görkəmli mütəfəkkir, ilk ədəbiyyat nəzəriyəçimiz Mirzə Fətəli Axundzadənin dövrü, onu əhatə edən ictimai-siyasi mühit, ikinci fəsildə böyük ədibin elmi bioqrafiyası ilə bağlı yeni faktlar, üçüncü fəsildə bədii və fəlsəfi yaradıcılığında, zəngin epistolyar ırsında cəmiyyətin müasirləşməsi məsələsi araşdırılır.

Kitab Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuşdur.



## KƏMALƏDDİN QƏDİM BURDAN AYRILIQ KEÇİB BAKİ, "ELM VƏ TƏHSİL" NƏŞRİYYATI, 2017

Kəmaləddin Qədim ədəbiyyata səksəninci illərdə gəlib, indiyə kimi 10-dan artıq şeir kitabı çapdan çıxıb. 60 yaşı ərefəsində K.Qədim "Burdan ayrılıq keçib" kitabı ilə oxucuların görüşünə gəlib. Topluda müəllifin son illərdə yazdığı, müxtəlif mövzularda (həyat, gözəllik, sevgi, yurd - Vətən sevgisi) qələmə aldığı şeirləri toplanıb.



**NİZAMI CƏFƏROV  
SEÇİLMİŞ MƏQALƏLƏR (İNGİLİS DİLİNDƏ)  
BAKİ, "AzAtaM", 2016**

Akademik Nizami Cəfərovun ingilis dilində nəşr olunan bu kitabında onun müxtəlif illərdə qələmə aldığı məqalələri toplanıb. Bu məqalələrin mövzusu müxtəlifdir: klassik ədəbiyyat problemləri, ayrı-ayrı ədəbi şəxsiyyətlər, müasir poeziya və nəsrə bağlı məqalələr.

Kitabın redaktoru Dəyanət Osmanlıdır.



**MƏMMƏD ORUC  
ÜÇ ROMAN  
BAKİ, "NƏRGİZ" NƏŞRİYYATI, 2016**

Bu kitabda Məmməd Orucun üç romanı təqdim olunur: "Qara güzgü", "Köcürülmə", "Qısa qapanma" və "Qara güzgü". "Köcürülmə" romanlarında keçən əsrde - əsrin iyirminci və əlliinci illərində azerbaycanlıların öz doğma yurdlarından - sonralar Ermənistan adlandırılaraq ərazilərdən deportasiya olunması və yurddalarımızın çekdiyi əzablardan söz açılır. "Qısa qapanma" romanında isə xalqlar arasındaki münaqişə fonunda insanların dostluğundan bəhs olunur.


Akademik Nizami Cəfərov kitabı "Məmməd Orucun Vedibasar dastanı" adlı ön söz yaşamışdır.

Nəşrin redaktoru Südabə Ağabalayevadır.



**QƏŞƏM NƏCƏFZADƏ  
ÇİÇƏKLİ XALÇA  
BAKİ, TEAS PRESS nəşriyyatı - 2017**

Şair Qəşəm Nəcəfzadənin uşaqlar üçün yazdığı "Çiçəkli xalça" şeirlər kitabı "TEAS PRESS" nəşriyyatında rəngli illustrasiyalarla çap olunub. Ön sözün müəllifi filologiya elmləri doktoru, professor, görkəmli uşaq yazıçısı Zahid Xəlil, illustrasiyaların müəllifi rəssam Asəf Kərimovdur. Kitaba kiçik yaşlı uşaqlar üçün yazılmış şeirlər toplanıb. Təbiətə, bitkilərə, canlılara həsr olunmuş kiçik şeirlərdə uşaqların ətraf mühiti necə kəşf etməyi, bütün gördükleri ilə maraqlanmağı və böyükələr üçün adı görünən hər şeyə diqqətlə yanaşmağı öz əksini tapıb.



**MƏHƏMMƏD BƏYLƏR ARANLI  
ÖMÜRĐEN DÜŞƏN YARPAQLAR  
BAKİ, «ECOPRINT» NƏŞRİYYATI, 2017**

İmişli rayonunda yaşayıb-yaradan Məhəmməd Bəylər Aranlıının «Ömürđen düşən yarpaqlar» kitabı onun oxucularla altıncı görüşüdür. Bundan əvvəl müəllifin «Ürəyimin harayı», «Gözümün qarası», «Sevgim, taleyim», «Sənli günlərimin təşnəsiyəm mən», «Külək döyür qapımı» şeirlər kitabları çap olunub. Yeni kitabında müəllifin həyat haqqında düşüncələri öz əksini tapır.

Təqnidçi V.Yusifli kitabı ön söz yazmışdır. Tərtib edən və çapa hazırlayan şairə-publisist Mayisə Əsədullaqızıdır.



**SABİR YUSİFOĞLU**  
**DÜNYA İLƏ HEÇ-HEÇƏYƏM**  
**BAKİ, "ADİLOĞLU" NƏŞRİYYATI, 2016**

Sabir Yusifoğlunun "Dünya ilə heç-heçəyəm" şeirlər kitabı onun oxucularla 4-cü görüşüdür. Kitabda müəllifin həyat, gözəllik, sevgi, insan və dünya mövzusunda yazdığı şeirləri toplanıb.

Toplunun redaktoru Qulu Ağsəs, ön sözün müəllifi isə İbrahim İlyaslıdır.



**MƏTANƏT ULU ŞİRVANLI**  
**İT KƏLLƏSİ**  
**BAKİ, "AZƏRBAYCAN" NƏŞRİYYATI, 2016**

Kitabda bir şairə kimi tanışığımız Mətanət Ulu Şirvanının nəşr əsərləri toplanıb. Oxular müəllifin "İt kəlləsi" romanı, "Babadağ", "Leysan yağışları", "Təkgöz gəlincik", "Onun ana ürəyi", "Nərgiz" və "Yuxu" povestləri ilə tanış ola bilərlər.

Bu əsərlərdə real həyat hadisələri əks olunur. Yazların qəhrəmanları insanları şərə, mənfiliyə qarşı mübarizəyə səsləyirlər.

Kitabın redaktoru şair-publisist Hikmət Məlikzadədir.



**İLHAM İLHAMİ**  
**MƏDİNƏNİN GÜLLƏRİ**  
**BAKİ, "ELM VƏ TƏHSİL" NƏŞRİYYATI, 2016**

Şair İlham İlhami Astara rayonunun Təngərud kəndində yaşayır. Dövrü mətbuatda müntəzəm çıkış edir. Şairin indiyə kimi "Sözdən bina tikdim", "Sevgilimə hədiyyə", "Sevirəm səni", "İzsiz itmərəm", "Çətin sual" və başqa şeir və həkayələr kitabı nəşr olunub. Şairin bu günlərdə "Elm və təhsil" nəşriyyatında uşaqlar üçün yazdığı "Mədinənin gülləri" kitabı işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Qəşəm Nəcəfzadədir.

Kitabdakı yaniltmaclar uşaqların nitq qabiliyyətinin formallaşmasına, riyazi dillə yazılan şeirlər isə uşaqların elmi təfəkkürünə müsbət təsir göstərmək baxımından əhəmiyyətlidir.

